

RIYAZİYYAT 2

METODİK
VƏSAİT





Azərbaycan Respublikasının Dövlət Himni

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözleri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

**Nayma Qəhrəmanova
Cəmilə Əsgərova**

RİYAZİYYAT 2

Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün
Riyaziyyat fənni üzrə dərsliyin

METODİK VƏSAİTİ

Bu nəşrlə bağlı irad və təkliflərinizi radius_n@hotmail.com və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!



MÜNDƏRİCAT

| | |
|---|----|
| II sinif Məzmun standartları | 3 |
| Giriş. Fəaliyyət standartları | 5 |
| Bəzi suallara cavab | 9 |
| Qiymətləndirmənin əsas prinsipləri..... | 11 |
| Məsələ həlli üsulları | 15 |

1-ci bölmə

| | |
|---|----|
| 1-ci bölmə üzrə planlaşdırma cədvəli..... | 18 |
| 100 dairəsində ədədlər..... | 20 |
| 100 dairəsində toplama. 10-luq yaranmayan hal | 30 |
| 100 dairəsində çıxma. 10-luq ayrılmayan hal..... | 32 |

2-ci bölmə

| | |
|--|----|
| 2-ci bölmə üzrə planlaşdırma cədvəli..... | 44 |
| 100 dairəsində toplama. 10-luq yararnan hal..... | 45 |
| 100 dairəsində çıxma. 10-luq ayrılan hal | 46 |
| Pullarımız | 53 |

3-cü bölmə

| | |
|---|----|
| 3-ciü bölmə üzrə planlaşdırma cədvəli..... | 59 |
| Mötərizəli ifadələr | 60 |
| Tez hesablama bacarıqları | 62 |
| Həndəsi fiqurlar (kvadrat,düzbucuqlı,üçbucaq, dairə)..... | 67 |
| Həndəsi fiqurlar (kub, düzbucuqlı prizma, silindr, konus, kürə) | 71 |
| Əşyanın yeri | 76 |

4-cü bölmə

| | |
|--|----|
| 4-cü bölmə üzrə planlaşdırma cədvəli | 82 |
| Təqribi hesablamalar | 83 |
| Uzunluğun ölçüməsi..... | 85 |
| Kütlənin ölçüməsi | 92 |
| Tutumun ölçüməsi..... | 96 |
| Bir gün. 24 saat..... | 99 |

5-ci bölmə

| | |
|--|-----|
| 5-ci bölmə üzrə planlaşdırma cədvəli | 106 |
| Eynisaylı əşya qrupları | 107 |
| Vurma əməli | 108 |
| Bölmə əməli | 116 |
| Vurma və bölmənin qarşılıqlı əlaqəsi | 119 |

6-ci bölmə

| | |
|--|-----|
| 6-ci bölmə üzrə planlaşdırma cədvəli | 128 |
| Təqvim..... | 129 |
| Məlumatı araşdırın, təqdim edin..... | 131 |
| Düşünün, fikir yürüdün | 135 |
| Simmetriya | 138 |
| Birləşdirin, ayırin və yenisini yaradın | 140 |
| Məsələ həlli. Ümumiləşdirici tapşırıqlar | 144 |
| Qiymətləndirmə resursları | 145 |

II sinif. Məzmun standartları

II sinfin sonunda şagird:

- ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındaki münasibətləri başa düşdüyünü nümayiş etdirir;
- hesab əməllərinin mənasını və onlar arasındaki əlaqəni başa düşdüyünü nümayiş etdirir;
- 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir;
- ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini hesablayır;
- ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
- asılı kəmiyyətlərin dəyişməsi haqqında mühakimələr yürüdür;
- istiqamət və məsəfə haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
- sadə həndəsi fiqurları tanır və təsvir edir;
- eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
- alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü vahidlərlə ifadə edir;
- müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir;
- toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.

Məzmun xətləri üzrə əsas və alt standartlar

1. Ədədlər və əməllər

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındaki münasibətləri başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.

1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayıır.

1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.

1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələri ilə ifadə edir.

1.1.5. 100 dairəsində düzüno və tərsinə iki-iiki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayıır.

1.1.6. Ədədin cüt və tekliyini müəyyənləşdirir.

1.2. Hesab əməllərinin mənasını və onlar arasındaki əlaqəni başa düşdüyünü nümayiş etdirir.

1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

1.2.2. "Dəfə çox", "dəfə az" ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir.

1.2.3. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir.

1.2.4. Toplama və çıxmə əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.5. Vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.6. Toplama və çıxmə, vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.7. Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındaki əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.8. Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir.

1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin çıxılması kimi modelləşdirir.

1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.

1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1. 100 dairəsində toplama və çıxmə əməllerini müxtəlif üsullarla şifahi yerinə yetirir.

1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.

1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərindən hesablamalarda istifadə edir.

1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır.

1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir.

1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.1.1. Mötərizəsiz, mötərizəli və ədədi ifadələri oxuyur və yazır.

2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır.

2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.

2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.

2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.

2.2. *Ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.*

2.2.1. Ədədi ifadələrin müqayisəsini ">", "<", "=" işarələrlə ifadə edir.

2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.3. *Asılı kəmiyyətlər arasındaki əlaqəni müəyyən edir.*

2.3.1. Qiymət, miqdar, dəyər arasındaki asılılığa dair məsələ həll edir.

2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsının digərinə təsirini şərh edir.

3. Həndəsə

Şagird:

3.1. *İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir.*

3.1.1. Həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları nümayiş etdirir.

3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konus formalı əşyaları qruplaşdırır.

3.2. *Sadə həndəsi fiqurları tanır.*

3.2.1. Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurları təsnif edir.

4. Ölçmə

Şagird:

4.1. *Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.*

4.1.1. Əşyaları uzunluğuna, kütłəsinə, hadisələri vaxta görə müqayisə edir.

4.1.2. Tutum anlayışını şərh edir.

4.1.3. Qabların tutumunun müqayisəsini aparır.

4.2. *Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.*

4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.

4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütłəni və tutumu ölçür.

4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.

4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.

4.2.5. Kəmiyyətlərin ölçülülməsinə aid məsələləri həll edir.

5. Statistika və ehtimal

Şagird:

5.1. *Müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir.*

5.1.1. Suallar əsasında topladığı məlumatlara şərhlər verir.

5.2. *Toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.*

5.2.1. Ədədlər, əşyalar və hadisələr ardıcılılığında qanunauyğunluğu müəyyən edir.

5.2.2. Hadisələrin baş vermesi ilə bağlı "ola bilməz", "ola bilar", "mütləq", "yəqin ki" ifadələrindən istifadə etməklə fikir yürüdür.

Giriş

2-ci sinif «Riyaziyyat» dərslik komplekti Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün «Riyaziyyat» kurikulumunun 5 məzmun xətti üzrə müəyyən olılmış 43 standartı özündə eks etdirən 128 dərsi əhatə edir.

Standartlar bölmələr üzrə qruplaşdırılmış və hər bir standart üzrə nəzərdə tutulmuş bacarıqları formalasdırmağa xidmət edən tapşırıqlar Dərslikdə və İş dəftərində verilmişdir. Dərslik komplektinə daxil olan «Müəllim üçün vəsait»də hər bir bölmənin əvvəlində kurikulum standartı və standartlar üzrə şagird bacarıqları verilmişdir. Dərslikdə, İş dəftərində və «Müəllim üçün vəsait»də yer almış müvafiq dərslər bu bacarıqların formalasmasına xidmət edir. Hər bir yeni dərs motivasiya (diagnostik qiymətləndirmə və ya tədrisin düzgün təşkili üçün qiymətləndirmə), öyrənmə, tətbiq və qiymətləndirmə mərhələsindən ibarətdir. Müəllim üçün vəsaitdə tədrisin effektiv təşkili məqsədilə tövsiyələr, oyun və praktik məşğələlər, qiymətləndirmə üsulları və vasitələri (suallar, məşğələlər, tapşırıqlar, cədvəllər) verilmişdir.

Dərslik komplektinin kurikulum standartlarını əhatə etdiyini əyani göstərmək üçün bu satndartlar və dərslerin (dərsler nömrələnmişdir) uyğunluq cədvəli tərtib olunmuş və hər bölmənin əvvəlində verilmişdir.

Fəaliyyət standartları

Riyaziyyat kurikulumunun şəxsiyyətönümlü və nəticəönümlü təlimin tələblərinə uyğun olaraq məzmun standartlarının fəaliyyət standartları ilə reallaşmasını tələb edir.

Riyaziyyat kurikulum sənədində «Fəaliyyət xətləri və standartları» aşağıdakı kimidir:

- Problem həllətmə;
- Mühakiməyürütmə və isbatetmə;
- Ünsiyyətqurma;
- Əlaqələndirmə;
- Təqdimetmə.

Problem həllətmə bacarığı

Problem həllətmə bacarığına aydınlıq gətirmək üçün bu anlayışa bizim indiyə qədər adət etdiyimiz ənənəvi məsələ həll etmək bacarığı ilə qarşılıqlı müqayisədə nəzər salaq. Riyaziyyatda məsələ həlli problem həllidirmi? Və ya problem həlli yalnız məsələ həll etməklə məhdudlaşır mı? 1-ci və 2-ci siniflər üçün nəzərdə tutulmuş məsələlərin mətnlərinə nəzər salsaq görərik ki, bu məsələlər 2-3 qısa cümlədən ibarət, qısa şərtlərlə verilmiş, hesab əməlini birbaşa şərtləndirən sözlərlə müşayiət olunan məsələlərdir. Təbii ki, bu tip məsələlərin riyazi biliklərin öyrədilməsində rolu var. Şagird qarşısına ilk dəfə çıxan məsələni həll edə bilirsə, o, bununla problem həllətmə fəaliyyəti və ya bacarığını nümayiş etdirir. Lakin unutmaq olmaz ki, bir-birinə oxşayan bəsit məsələləri dəfələrlə həll etdirmək şagirdlərdə problem həllətmə bacarığı yaratır. Bu yalnız hesablama vərdişi yarada bilər, artıq bu məsələləri həll etmək onun üçün problem deyil. Problem həlli fərdin ilk dəfə qarşılaşdığı situasiyada yaranan suala cavabvermə bacarığıdır. Təbiidir ki, fərd əvvəller həll etdiyi problemə bu gün fərqli yanaşma nümayiş etdirərək başqa həll yolu təklif edə bilirsə, bu da onun problem həllətmə fəaliyyəti ilə məşğul olmasının göstəricisidir.

Problem həllətmə bacarığı eyniçili məsələləri təkrar-təkrar həllətmə fəaliyyəti ilə məhdudlaşdırılmamalıdır.

Real həyatda bir çox problemlərin həllinin heç də yeganə doğru cavabı yoxdur. Odur ki, problem həllətmə bacarığının aşilanması prosesi bir neçə cavabı olan məsələlər üzərində də qurulmalıdır. Problem həllətmə bacarığı məlumattoplama, təhliletmə, düzgün sualqoyma bacarıqlarını əhatə edir. Şagird qarşılaşduğu bir çox problemləri uyğun məlumatı toplamaq, müqayisə etmək, nəticə çıxarmaq bacarıqları ilə həll edə bilər. Dərslik komplektində problem həllətmə bacarığını formalasdırmaq üçün bütün məzmun xətləri üzrə müvafiq tapşırıqlar verilmişdir. Problem həlli məntiqi, yaradıcı, analitik təfəkkürün formalasmasını və inkişafını tələb edir. Bu baxımdan Dərslikdə verilmiş məntiqi məsələlərin, isbatetmə və mühakiməyürütmə tələb edən bir çox tapşırıqların həlli yalnız hesablama aparmaq bacarığını deyil, mühakiməyürütmə, məntiqi düşüncə bacarıqlarını da formalasdırır.

Riyaziyyat dərsində aşilanın problem həllətmə bacarıqları fərdin gündəlik həyatında qarşılaşlığı bir çox problemlərin öhdəsindən gəlməsində ona kömək edəcəkdir. Problem həllətmə bacarığı fərddən məsələnin məhiyyətini araşdırmağı, sual qoymağı, lazım gələndə problem üzərində günlərlə məşğul olmayı və düzgün həlli tapmağı, nəticə əldə etmək üçün müxtəlif yollardan istifadə etməyi, bir neçə cavabın mümkünlüünü düşünməyi, riyazi bilikləri gündəlik həyat problemlərinə tətbiq etməyi və uğurla həyata keçirməyi tələb edir.

Problem həlli zamanı şagirdin verdiyi düzgün cavabla yanaşı səhv cavablar da həm müəllimə, həm də şagirdə onun nəyi bilmədiyini, nəyi başa düşmədiyini aşkar etməkdə kömək edə bilər.

Şagirdlərin risk etməsi dəstəklənməlidir. Onların səhv cavablar üzərində düşünməsinə kömək göstərilməli və onlar səhv cavabları araşdırmaqla düzgün cavabı tapmağa sövq edilməlidirlər. Riyaziyyat düzgün cavabın müxtəlif yollarını tapmağı öyrədir. Şagirdlərdən cavabı necə tapdıqlarını həmişə soruşmaq lazımdır. O, fərqli həll yolu ilə düzgün cavab alıbsa, mükafatlandırılmalıdır. Beləcə, şagirdin həm özünə inamı artacaq, həm də o, alternativ yolları sınadından keçirmək cəsarəti qazanacaqdır. Şagirdləri düşüncələrini söyləməyə cəsarətləndirmək onların düşünmə və danışma qabiliyyəti və sərbəst düşüncəsinin inkişafına kömək edir. Məsələ həllində həll prosesinin özünü də nəticə qədər qiymətləndirmək vacibdir.

Problem həlli və onu reallaşdırma bacarıqları ümumi şəkildə aşağıdakılardı əhatə edir:

Problemi müəyyənetmə:

- problemi görmək;
- problemi aydın təsəvvür etmək üçün uyğun araşdırımlar aparmaq;
- problemi müəyyən etmək və təqdim etmək;
- problemlə bağlı məlumat mənbələrini müəyyənləşdirmək;
- problemin həll variantlarını işləmək;
- hər bir həll yolunun nəticələrini aydın dərk etmək;
- ən uyğun həll yolunu seçmək;
- problemin həllində kömək lazımlı olub-olmadığını və uyğun müraciət ünvanını müəyyən etmək.

İşə girişmə:

- lazımı ehtiyacı ətrafdakılardan daha tez hiss edib, müəyyən edə bilmək;
- risk etmək;
- yeni informasiyaya, bilik və bacarıqlara yiyələnmək;
- mümkün tənqidlərə və uğursuzluqlara hazır olmaq;
- səhvə yol verəcəyindən, itirəcəyindən qorxmadan özü üçün yeni işə başlamaqdan zövq almaq.

Məlumat mənbələrindən istifadə:

- istifadə qaydalarını öyrənib kompüterdən istifadə etmək;
- müxtəlif mənbələrdən alınmış məlumatları yazmaq, ümumiləşdirmək və yenidən tərtib etmək;
- telefon və televiziya vasitəsilə məlumat toplamaq;
- mövcud texnoloji vasitələrdən istifadə edib məlumat əldə etmək;
- kitabxana və digər yazılı mənbələrdən istifadə etmək;
- ictimaiyyətdən məlumat toplamaq;
- ayrı-ayrı adamlarla görüşmək;
- mətn, qrafika, rəng, səs effektlərindən istifadə edib məruzə hazırlamaq;
- məlumatı istifadə edə biləcəyi hala gətirmək.

Qərarvermə:

- nə barədə qərar verdiyini dərk etmək;
- alternativ qərarlar qəbul etmək;
- hər bir qərarın nə ilə nəticələnəcəyini təsəvvür etmək;
- mövcud vəziyyəti dəyərləndirmək;
- ən uyğun qərar vermək;
- qərarını həyata keçirmək;
- verdiyi qərarın nəticələri üçün məsuliyyətini dərk etmək.

Azərbaycan dilində düzgün nitq və yazı:

- sözlərdən yerində istifadə etmək;
- aydın oxumaq və yazmaq;
- düzgün başa düşdüyüñə əmin olmaq;
- aydın xətlə yazmaq;
- fəal dinləmə nümayiş etdirmə.

Müqayisətmə, mühakiməyürütmə və isbatetmə bacarığı

Bir vəziyyətə uyğun məlumatları bütün detalları ilə araşdırma bilmək, yeni məlumatlar müəyyən etmək, kəşf etmək, məntiqi müləhizələr yürütmək bacarığı mühakimə yürütmək, isbat etmək bacarıqlarının əsasını təşkil edir. Dərslik komplektində müəyyən qanuna uyğunluqlara tabe olan və ya cədvəl və qrafiklər üzərində verilən məlumatları araşdıraraq müqayisələr aparmaqla nəticələr çıxarmağa istiqamətlənmiş çoxlu sayda tapşırıqlar verilmişdir. Ədədlərin nizamlı ardıcılığındakı qanuna uyğunluqları, həndəsi fiqurlar ardıcılığındakı qanuna

uyğunluqları aşkar etməklə şagird növbəti elementi və ya ardıcılığın buraxılmış elementlərini müəyyənləşdirmək kimi tapşırıqları yerinə yetirir. Bu tapşırıqlarda şagird növbəti elementin məhz öz dediyi cavab olduğunu isbat etməlidir. O bunun üçün qaydanı keşf etməli, bu qaydanın ardıcılığın bütün elementləri üçün doğru olduğunu sübut etməli, özünün cavabının da məhz bu qaydaya tabe olduğunu göstərməlidir. Məsələnin (misalın) «həlli səhvdir, sübut et», «həll düzdür, sübut et»- yanaşmalarını nümayiş etdirməlidir.

Riyazi mühakimə yürütəmək qabiliyyəti müəyyən anlayışlar ətrafında riyazi mülahizələrlə fikirlərini izah etmək və sübut etmək, məntiqi nəticələr çıxarmaq və onları ifadə etmək bacarıqlarını əhatə edir. Bu bacarıqlar güclü məntiqi və ya riyazi zəkaya səykənməklə tənqid olunur və yaradıcı düşüncəni inkişaf etdirir:

Məntiqi və ya riyazi zəka:

- fəaliyyətini hafizəsindəkilərlə yerinə yetirmək;
- güclü mühakimə yürütəmək; - təsnifat və əlaqə yaratmaq; - bildiklərini əlaqələndirmək;
- rəqəmlərlə işləməkdən zövq almaq; - riyazi oyunları sevmək; - şahmat və dama kimi oyunlar oynamaqdan zövq almaq;
- sakit və məntiqlə düşünə bilmək; - səbəb və nəticəni asan dərk etmək.

Tənqidə düşüncə:

- bildiklərini və bilmədiklərini ayrı etmək; - bildiklərini sübut etmək;
- nəticələrin səbəbini araşdırmaq; - hadisələr və nəticələr arasında əlaqə qurmaq;
- təqdim olunan məlumatın doğruluğunu və tamlığını təmin etmək;
- verilən məlumatda yer alan səhv məqamları və fikirləri ayrı edə bilmək;
- həqiqətlər, ehtimallar, təxminlər arasında fərqi seçmək;
- hər hansı bir hadisəni və ya davranışı qiymətləndirərkən məntiqli mülahizələr, fikirlər yürütəmək.

Yaradıcı düşüncə:

- orjinal fikirlər yürütəmək; - ağıllagəlməyən əlaqələri qura bilmək;
- intuisiya və hissələrlə hərəkət etmək; - risq etmək, cəsarət göstərmək.

Əlaqələndirmə bacarığı

Riyaziyyat özünəməxsus anlayışları olan elm sahəsidir. Bu sahənin anlayışları arasındaki əlaqə o qədər güclüdür ki, onun hər hansı ayrı götürülmüş bir sahəsinə öyrənmək və onunla kifayətlənmək mümkün deyil. Ədədlər və əməllər məzmun xətti üzrə bilik və bacarıqların ölçməni, həndəsəni, statistikanı öyrənmək üçün nə qədər əhəmiyyətli olduğu hamiya aydınlaşdır. Odur ki, riyazi mövzular arasında qarşılıqlı əlaqə yaratmaq riyaziyyatın tədrisinin zəruri tələblərindəndir. Bütün bunlarla yanaşı riyaziyyati daha yaxşı başa düşmək üçün fərdin öz fəhmi ilə qazandıqları bilik və bacarıqların riyaziyyatda öyrəndikləri ilə, eləcə də riyaziyyatda öyrəndiklərini isə digər dərslərlər əlaqələndirməyə motivasiya edilməsi çox vacibdir. Riyaziyyatı həyatdan ayrı götürülmüş bir elm sahəsi kimi öyrətmək onu başa düşməyə mane olur, öyrənilməsi çətin bir fənn kimi qəbul edilməsinə səbəb olur. Zehni biliklərlə əməli işlər arasında əlaqə qura bilməyən şagird üçün riyaziyyat vaxt keçidkən dərildən əvvilə bilər. Lakin şagird həyatda rast gəldiyi bir məsələni 4 hesab əməlinin köməyiylə həll etməklə və ya bir ölçü zamanı ölçü vahidlərini bir-birinə çevirib nəticə əldə etməklə bu mövzulardakı qarşılıqlı əlaqəni başa düşür və riyaziyyatdakı uğurlarının həyatdakı uğurlarına çevriləcəyinə inamı artır.

Övvəllər belə bir fikir üstünlük təşkil edirdi ki, riyazi biliklərin daha yaxşı mənimşənilməsi üçün çoxlu sayıda eyni tipli məsələ və misallar həll etmək lazımdır. Büi gün isə tələb ondan ibarətdir ki, bu və ya digər qaydaları əzəbərləmək və bu yolla çoxlu sayıda misal və məsələ həll etmək əvəzinə, şagirdlərdə düşüncə bacarıqlarını inkişaf etdirmək və onları öz biliklərini əlaqələndirməklə müxtəlif həll yollarını axtarmağa sövq etmək daha vacibdir.

Riyaziyyatla digər fənlər arasındaki münasibətlər aydın nüümənlərlə göstərilənlərdir. Riyaziyyatın digər fənlərin öyrənilməsinə kömək etdiyi izah edilməlidir. Bu əlaqələri görməyi bacaran şagird öz zəhnində riyazi anlayışlarının aydın təsəvvürünü yaratmaqla, onu real həyatın bir parçası kimi qəbul edəcəkdir. Ətrafdakı əşyaların həndəsi formalarını tanımaq, təbiətdə rast gəldiyi simmetrikləri dərk etmək, həndəsi fiqurların ardıcılığından naxışlar yaratmaq, misallardakı qanuna uyğunluğu tapmaqla hesablama aparmadan, məsələn 10-cu, 20-ci misalın cavabını söyləmək şagirdlərdə özünə inamı gücləndirməklə riyaziyyatın nə qədər lazımlı bir fənn olduğunu sübuta yetirir.

Ünsiyyətqurma, təqdimetmə bacarığı

Riyazi məsələ və misalların həllini, həmçinin bəzi həyati situasiyaları izah etmək üçün riyazi termin və işarələrdən istifadə etmək, öz fikirlərini izah etmək, başqalarının fikirlərini dinləmək və başa düşmək bacarıqları tələb olunur. Ünsiyyətqurma və təqdimetmə bacarıqları eyni zamanda riyazi terminlərdən, qrafik, cədvəl, şəkil, sxem və vasitələrdən istifadə etməyi, hiss və düşüncələrini izah etməyi nəzərdə tutur.

Ünsiyyətqurma və təqdimetmə bacarıqlarını inkişaf etdirmək üçün şagirdin fikirlərini ifadə edə biləcəyi və özünü rahat hiss edə biləcəyi situasiyalar və uyğun şərait yaratmaq lazımdır. Məsələnin şifahi və ya yazılı həlli

şəkil, cədvəl, sxem çəkilməklə izah edilməlidir. Müxtəlif fikirləri müzakirə etmək riyazi anlayışları daha yaxşı başa düşməyə kömək edir. Bu səbəbdən cütlərlə iş, şagirdlərin keçidkləri dərs üzrə bir-birinə sual verməsi, səhv fikri ortaya atmaqla onun yanlışlığını sübut etmək, hər hansı düz fikri müdafiə etmək, ümumişlək sözlərlə riyazi anlayışlar arasında əlaqə yaratmaq, riyazi anlayışları, məsələləri öz sözləri ilə izah etmək kimi məşğələlərə dərslik komplektində geniş yer verilmişdir. Ümumi nitqin bir hissəsi olan riyazi nitqin formallaşması üçün burada tapşırıqları yerinə yetirərkən konkret tövsiyələr də verilmişdir. Ünsiyyətqurma və təqdimetmə bacarıqları aşağıdakı fəaliyyətləri əhatə edir:

- sorğu aparmaq;
- sorğunun nəticələrini təqdim etmək;
- müşahidə aparmaq;
- ehtimal etmək;
- məlumat toplamaq;
- məlumatı nizama salmaq;
- məlumatı təqdim etmək;
- dinləmək;
- duyğularını və düşüncələrini şifahi, yazılı şəkildə və əl hərəkətləri ilə təqdim etmək;
- fikir mübadiləsi aparmaq;
- təqdimetmə üçün müasir cihazlardan istifadə etmək;
- təqdimetmə formalarını (alqoritm, şəkil, sxem) seçə bilmək;
- mübahisə etmək;
- ünsiyyət yarada bilmək;
- açıq fikirli olmaq;
- inandırmaq;
- ortaq bir məqsəd ətrafında toplanmaq.

Psixomotor bacarıqlar

Məlumdur ki, şagirdlərdə psixomotor bacarıqlar daha çox bədən tərbiyəsi, musiqi, rəsm, əmək təlimi dərslərində formalasdırılır. Bir çox riyazi anlayışların tədrisini psixomotor bacarıqlar formalasdıran məşğələlər, həmçinin dərsləri adı çəkilən fənlərlə integrativ məşğələlər üzərində qurmaqla psixomotor bacarıqları inkişaf etdirmək olar. Bu məşğələlərə misal olaraq aşağıdakıları göstərmək olar:

- kublar, onluq bloklar, 100-lük kvadrat, həndəsi fiqurlar, ədəd kartları, nöqtəli vərəqlər hazırlamaq və istifadə etmək;
- qayçı və maket biçağından istifadə etmək;
- qrafik, cədvəl, sxem, həndəsi fiqurları çəkmək və rəngləmək;
- kağızları qatlayıb kəsməklə yeni həndəsi formalar yaratmaq, tanqram, naxışlar, ornamentlər düzəltmək, simmetriya güzgüsündən istifadə etmək, həndəsə taxtasından istifadə etmək və s.

Psixoloji xüsusiyyətlər

Şagirdlər riyaziyyati öyrənərkən özlərini rahat hiss etməli və kifayət qədər səy göstəriləndən sonra riyaziyyati öyrənə biləcəklərini dərk etməlidirlər. «Riyaziyyati öyrənmək bütün insanlara aid deyil və ya riyaziyyati yalnız bəziləri dərk edə bilər» kimi fikirləri nə müəllim, nə də valideyn özünə yaxın buraxmamalıdır.


- Hər bir şagird riyaziyyati öyrənməyə inamlı başlamalıdır. Aşağıdakı amillər buna şərait yarada bilər:
- şagirdlərin səviyyəsi nəzərə alınmalıdır, məqsədlər və onlara çatma yolları şagirdə izah edilməlidir;
 - qiymət əvəzinə öyrənmənin əhəmiyyəti ön plana çıxarılmalı, qabiliyyətlərin aşkarılmasına şərait yaradılmalıdır;
 - “Bəzi şagirdlərin riyazi qabiliyyəti var, bəzilərinin yoxdur” ayrı-seçkiliyi aparılmamalı, şagirdlər arasında ayrı-seçkiliyə səbəb ola biləcək yanaşmala imkan verilməməli, şagirdin özünü-özünü qarşı qoymasına, özündə «riyaziyyat xofu» yaratmasına imkan verən mühit yaradılmamalı, göstərilən hər cür səy dəstəklənməli və bu səylərin riyaziyyatda da uğur gətirəcəyinə inam yaradılmalıdır.

Bəzi suallara cavab


Əvvəlcədən hazırlanması nəzərdə tutulan əlavə vəsaitlər hansılardır? Bu vəsaitləri biz haradan əldə edə bilərik?

Hazır əyani vasitələr:


Rəngli kublar. Rəngli kublar müxtəlif konstruksiyalar hazırlamaq, bu konstruksiyaların öndən, arxadan, üstdən görüntülərini kubların rəng düzülüşünə görə təyin etmək, əyani şəkildə barqraf modelləşdirmək, həcm, sahə hesablama məşğələlərində və s. məşğələlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Rəngli kubları plastilindən, qalın rəngli karton kağızdan, taxtadan da düzəltmək olar.




Kub blokları. Ədədin mərtəbə qiymətləri üzərində qurulmuş məşğələləri, hesab əməllərini yerinə yetirmək üçün istifadə olunur.



Həndəsə taxtası. Həndəsə taxtası üzərində müxtəlif rəngli rezinlərin köməyilə müstəvi həndəsi fiqurlar quraşdırılır. Həndəsə taxtası perimetr və sahə anlayışlarını təsəvvür etməyə kömək edir. Müxtəlif fiqurların modelinin həndəsə taxtası üzərində qurulması şagirdləri bu şəkilləri çəkməyə də alışdırır. Həndəsə taxtasını düz taxta üzərinə eyni məsafədə kiçik mismarlar vurmaqla da düzəltmək olar.



Həndəsi fiqurlar dəsti. Müstəvi fiqurlar dəstindən fiqurlar ardıcılılığı yaratmaq, həndəsi fiqurları tanıtmaq, müqayisə etmək, fəza fiqurları ilə müstəvi fiqurların əlaqəsini aşdırmaq üçün məşğələlərdə istifadə olunur. Bu fiqurları rəngli kartonlardan hazırlamaq olar.



Aşağıdakı əyani vəsaitlər müəllim və valideynlərin köməyilə hazırlanara bilər:

- 100-lük kvadrat;
- Vəsaitdə verilmiş əlavə işçi vərəqlər;
- Birdəfəlik istifadə üçün ədəd oxları və 100-lük kvadratlar;
- Üzərində müxtəlif misallar modelləşdirilmiş ədəd oxları və 100-lük kvadratlar (toplama, çıxma, vurma, bölməyə aid);
- Birdəfəlik istifadə üçün 100-lük kvadratlar;
- 100-lük kvadrat üzərində ardıcılıqlar, toplama və çıxma misalları modelləşdirilmiş kartlar;
- Sayma vasitələri (on-on bağlanmış və tək-tək qoyulmuş say çöpləri, kiçik polietilen torbalarda yığılmış lobya dənələri, çay daşları və s.);

- Surətçixarma üsulu ilə çoxaldılmış bir ilin təqvimi, bir ayın təqvimi;
- Tanqram;
- Müxtəlif vaxtları göstərən əqrəbli (yarım və tam saatlar, 15 dəqiqə və 5 dəqiqə dəqiqliyi ilə) və əqrəbsiz saat şəkilləri, qəpik və manat puların şəkilləri.

Təbii ki, bu vəsaitlərin bir qismi mağazalarda satılır və almaq ən asan yoldur. Lakin bəzi vəsaitlər satışda yoxdur, olsa belə, bunları hər mağazada tapmaq mümkün deyil, bəzən də ailələrin maddi vəziyyətləri bunları almağa imkan vermir. Belə olan təqdirdə əyani vəsaitlərin şagirdlərin, valideynlərin, məktəb kollektivinin gücündən istifadə etməklə hazırlanması mümkündür.

Əyani vəsaitlər, hazır işçi vərəqlər dərsin vaxtına qənaət etməyə və riyazi anlayışları daha geniş riyazi təfəkkür yaradan məşğələlər üzərində qurmağa şərait yaradır, tədrisin keyfiyyətini artırır. Məktəb rəhbərliyinin dəstəyi ilə yuxarı sinif şagirdlərinin rəsm və texnologiya dərslərində bu cür tətbiqi işləri yerinə yetirmələri mümkündür. Bu vəsaitlərin hazırlanmasında valideynlərin iştirakı çox vacibdir. Bununla onlar təlim prosesində daha yaxından iştirak edir, mövzularla tanış olur və övladlarına kömək etmək imkanlarını artırırlar. Burada sinif müəlliminin problemi dəqiq müəyyən etməsindən, problemi valideynlər və məktəb kollektivi qarşısında düzgün qoymasından çox şey asılıdır.

✓ Dərslik və İş dəftərində çalışmaların, oyun və məşğələlərin sayı çoxdur. Bir dərsdə bütün bunları çatdırı bilmirik. Biz nə etməliyik?

İş dəftəri əlavə vəsait olaraq nəzərdə tutulmuşdur. Müəllim lazımlı bilərsə, dərsin tətbiq və yaradıcı tətbiq mərhələsində şagirdin müstəqil işləməsi üçün əlavə mənbə olaraq istifadə edə bilər.

Qiymətləndirməni 2-ci sinif Riyaziyyat dərslik komplekti əsasında necə reallaşdırmaq olar?

Qiymətləndirmənin diaqnostik, müşahidə, formativ və summativ kimi qiymətləndirmə növlərindən istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə hər yeni dərsin qiymətləndirmə mərhələsi xüsusi olaraq qeyd olunmuş və qiymətləndirmənin növü və vasitələri verilmişdir.

Diaqnostik qiymətləndirmə. Diaqnostik qiymətləndirmə hər yeni dərsin əvvəlində motivasiya mərhələsində aparılır. Bu mərhələdə müəllim öyrənilən mövzu üzrə hazırlığın nə səviyyədə olduğunu aşkara çıxarır. Bu, dərsin vaxtından səmərəli istifadə və tədrisin effektli təşkili üçün böyük əhəmiyyət daşıyır. Dərsin bu mərhələsində öyrənilən mövzuya uyğun diaqnostik suallar qoymaqla şagirdlərin mövzu üzrə bilik və bacarıqları üzə çıxarılır və hansı məqamın üzərində daha çox dayanmaq lazımlığı olduğu müəyyən edilir, lüzumsuz təkrarlara yol verilmir. Motivasiya mərhələsində qoyulmuş məşğələlərin düzgün aparılması öyrənmənin düzgün təşkili üçün bir başa zəmin yaradır. Effektiv zəmin isə düzgün diaqnostik qiymətləndirmə sayəsində mümkündür.

Formativ və summativ qiymətləndirmə. Bu qiymətləndirmələri reallaşdırmaq üçün Dərslikdə, İş dəftərində və Müəllim üçün vəsaitdə resurslar verilmişdir. Hər dərsdə müşahidə yolu ilə diaqnostik qiymətləndirmə və ya formativ qiymətləndirmə aparılır. Bu zaman şagird qrupu müəyyənləşdirilir və bu qrup dərs boyu müşahidə olunur. Müşahidə meyarları və bu meyarlar üzrə indikator (diaqnostik) suallar vəsaitdə hər bir dərsin sonunda verilmişdir (bu meyarlar konkret məzmun standartının əhatə etdiyi bacarıq və vərdişlərdir). Müşahidə yolu ilə aparılan qiymətləndirmə cədvəllərinin nümunələri Müəllim üçün vəsaitdə verilmişdir.

Bir neçə mövzu qruplaşdırılmaqla da formativ qiymətləndirmə aparılması tövsiyə olunur. Bu qiymətləndirmə Dərslik və İş dəftərində verilmiş tapşırıqlar əsasında aparılır, nəticələr uyğun cədvəldə qeyd olunur və orta qiymətə görə səviyyə müəyyən edilir. Formativ qiymətləndirmə bilik və bacarıqların səviyyəsi haqqında aralıq məlumat toplamağa kömək edir. Hər bir bölmənin sonunda isə summativ qiymətləndirmə aparmaqla müəllim bölmənin mənimsənilməsi səviyyəsini müəyyən edə bilər. Bu qiymətləndirmə Müəllim üçün vəsaitdə verilmiş test tapşırıqları əsasında aparıla bilər. Uyğun qiymətləndirmə cədvəlində hər bir meyar üzrə səviyyə balı yazılır. Meyarlar üzrə səviyyə balları toplanır və cədvəldəki meyarların sayına bölünür. Alinan orta qiymətə görə səviyyə təyin olunur. Səviyyə balı

1-dən 1,4-ə qədər olanlar 1-ci, 1,5-dən 2,4-ə qədər olanlar 2-ci, 2,5-dən 3,4-ə qədər olanlar 3-cü, 3,5-dən 4-ə qədər olanlar 4-cü səviyyəyə aid edilir.

Bu qiymətləndirmələr tədrisi daha səmərəli təşkil etmək üçün aparılan qiymətləndirmələrdir. Bölmə üzrə summativ qiymətləndirmənin aparılması məqsədilə Müəllim üçün vəsaitdə summativ qiymətləndirmələr üçün tapşırıq nümunələri verilmişdir. Qiymətləndirmə tapşırıqlarına açıq tipli və test

tipli tapşırıqlar daxil edilmişdir. Hər bir bölmədə müəyyən alt standartları əhatə edən formativ qiymətləndirmə cədvəlləri «F» hərfləri ilə nömrələnmişdir (1F, 2F və s.). Bölmənin sonunda isə bu bölmənin əhatə etdiyi standartlar üzrə summativ qiymətləndirmə cədvəlləri verilmiş və «BS» hərfləri ilə nömrələnmişdir (1BS, 2BS və s.).

Qiymətləndirmənin əsas prinsipləri

1. Qiymətləndirmə təlim və tədrisin əsas tərkib hissəsi olmaqla, həm müəllimə, həm də şagirdə məqsədə doğru irəliləyiş haqqında məlumat verir. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, öyrənmənin ilkin mərhələsində son məqsədə çatmağın yollarını təhlil edərək tədbirlər görmək və sonda hər bir şagirdin nailiyyətləri haqqında fikir söyləmək mümkün olsun.

2. Şagird qiymətləndirmənin meyarlarını və məqsədini tam aydınlığı ilə dərk etməlidir, əks halda onda qorxu və əsəbilik yarana bilər. Şagird bilməlidir ki, qiymətləndirmə onun təhsildə növbəti addımlarını planlaşdırmaq üçün məlumat və təlimat rolunu oynayır. Şagird nəyə doğru getdiyini və bu yolda qiymətləndirmənin rolunu başa düşdükdə təhsil daha səmərəli ola bilər.

3. Bilik və bacarıqların qiymətləndirilməsi həssas və konstruktiv olmalıdır, çünki istənilən qiymətləndirmənin emosional təsiri var. Nəzərə almaq lazımdır ki, şagirdə verilən aşağı qiymət onun əhvali-ruhiyyəsinə, özünə inamına zərbə vura bilər. Qiymətləndirmənin nəticələri ilə bağlı müəllimin şəhərləri şagirdin şəxsi keyfiyyətlərinə deyil, onun işinə aid olmalıdır. İşdə yol verdiyi səhvi anlamayaq gələcəkdə qüsursuz fəaliyyətə stimul yaradır. Lakin bu işi bacarmadığını düşünmək şagirddə xoşagelməz komplekslər formalaşdırıb bilər.

Qiymətləndirmənin nəticələri şagirdlər üçün şərh olunmalıdır. Lakin qiymətləndirmə həmişə həvəsləndirici amil rolunu oynamalı, müvəffəqiyyətsizliyi deyil, inkişaf və tərəqqini gücləndirən stimul yaratmalıdır. Daha müvəffəqiyyətli şagirdlə müqayisə, çətin ki, digər şagirddə stimul yaratsın. Bu cür müqayisə onu hətta tədris prosesindən uzaqlaşdırıb bilər, çünki o, təbiətən «qabiliyyətli olmadığı» barədə yanlış nəticələrə gələ bilər.

4. Qiymətləndirmə müəllim və şagirdlərin birgə fəaliyyəti kimi baş verməlidir. Yəni dərs prosesində verilən sual və tapşırıqlar şagirdləri öz bilik, bacarıq və vərdişlərini nümayiş etdirməyə sövq etməlidir. Şagirdlərin bu fəaliyyəti müəllim tərəfindən müşahidə edilir, biliyin inkişaf tempi haqqında mühakimələr yürüdülür. Qeyd etmek lazımdır ki, cari müşahidə və formativ qiymətləndirmə gündəlik tədris prosesinin ayrılmaz hissəsidir.

5. Qiymətləndirmə müəllimdən xüsusi peşəkarlıq tələb edir. Bu peşəkarlığın əsas göstəriciləri:

- Qiymətləndirmənin planlaşdırılması;
- Öyrənmə prosesinin müşahidəsi;
- Qiymətləndirmənin nəticələrinin təhlili;
- Şagirdlərin özünüqiymətləndirməyə həvəsləndirilməsi.

6. Qiymətləndirmə şagirdin özünüqiymətləndirmə bacarığını formalasdırmalıdır ki, bu da onlarda dərrakəni və özünüidarə xüsusiyyətlərini inkişaf etdirir. Şagirdlərə aşilanmalıdır ki, qiymətləndirmə müvəffəqiyyətdən başgicəllənmə və ya pessimizmə qapılma üçün deyil, təhsildə növbəti addımlarını müəyyənləşdirə bilmək üçün aparılır.

7. Qiymətləndirmə şagirdlərə ən yüksək nəticəyə nail olmaq cəhdlərindən heç vaxt imtina etməmək üçün stimul verməlidir. O, təhsil fəaliyyətinin bütün sahələrində şagirdlərin öyrənmə imkanlarının genişləndirilməsinə xidmət edir.

Qiymətləndirmə üçün dərslik komplektində məsləhət görülən ayrı-ayrı çalışmalar və bütün səhifələr təlim-tədris prosesində şagirdlərin uğurlarını müəyyənləşdirməyi, çatışmazlıqlarını aşkara çıxarmağı, tədris metodlarının zəif və qüvvətli tərəflərini aydınlaşdırıb lazımı tədbirlər görməyi nəzərdə tutur. Qiymətləndirmədə yalnız şagirdlərin nəyi öyrəndiyi deyil, öyrənmə prosesləri də izlənir, qiymətləndirilir və lazımlı gələrsə fəaliyyət növü dəyişdirilir.

Şagirdlərin hamısının özlərini eyni şəkildə ifadə edə bilməyəcəyi aydınlaşdır. Buna görə də qiymətləndirmədə müxtəliflik lazımdır. Təhsildə əvvəlki biliklərin öyrənilənlərə uğurlu təsiri ilə yanaşı, əvvəlki yarımcıq, yaxud səhv biliyin də sonra öyrənilənlərə mane olduğu aydınlaşdır. Bu çatışmazlıqları bir kompleks şəklində aşkara çıxarmaq üçün dərs zamanı yoxlama yazı işləri, testlər və s. kimi konkret riyazi sınanqlarla yanaşı debat, sərgi, layihə, müşahidə işi, dialoq, portfolio, özünüqiymətləndirmə, bir-birini qiymətləndirmə işləri də aparılmalıdır. Bu qiymətləndirmələrin əsas məqsədi səhvləri vaxtında üzə

çıxarmaqda, şagirdlərin iştirakını təmin etmək, oxumağa, öyrənməyə həvəslərini və məsuliyyətlərini artırmaqdan ibarətdir.

Aşağıda bəzi qiymətləndirmə üsulları ilə bağlı qısa məlumatlar verilmişdir.

Müşahidə qiymətləndirməsi:

Müşahidə qiymətləndirməsi şagirdlər haqqında düzgün və tez məlumat verir. Müəllim şagirdlərin:

- suallara verdikləri cavablarına və izahlara reaksiyalara;
- ümumsinif müzakirələrində iştirakına;
- qrup məşğələlərində və müzakirələrində iştirakına;
- tapşırıqları müstəqil yerinə yetirmə səviyyəsinə görə müşahidə aparır.

Müşahidə qiymətləndirməsi apararkən aşağıdakı amillərə diqqət yetirmək lazımdır.

1. Müşahidə qiymətləndirməsini şagirdləri öyrənmə səviyyəsinə görə şərti qruplara bölməklə aparmaq;

2. Hər şagirdi bir neçə dəfə müşahidə etmək;
3. Hər şagirdi müxtəlif məqamlarda və müxtəlif günlərdə müşahidə etmək;
4. Hər şagirdi ona xas olan keyfiyyətlər və bacarıqlar kompleksində qiymətləndirmək;
5. Aparılan müşahidə qiymətləndirməsi haqqında fikirlərinizi, müşahidə aparılan zaman qeyd etmək.

Özünüqiymətləndirmə:

- şagirdə özünün güclü və zəif tərəflərini aşkar etməyə imkan verir;
- şagirddə müxtəlif vəziyyətləri qiymətləndirmək üçün meyarlar müəyyənləşdirmək bacarığı yaradır;
- xüsusi vəziyyətlərdə özünü və davranışlarını nəzarətə almaq xüsusiyyəti yaradır;
- tədris prosesində şagirdin iştirakının və qərarının əhəmiyyətini dərk etməsi ilə yanaşı məsuliyyətini də artırır;
- şagird özünə kənardan baxma bacarığı qazanır.

Bir-birini qiymətləndirmə:

- tənqidi düşünmə bacarığını inkişaf etdirir;
- yoldaşının yaxşı işindən nümunə götürür;
- yoldaşının səhvlərini aradan qaldırmaq üçün ona kömək edir;
- yoldaşları ilə münasibət, davranış nümunələri qazanır;
- bu yolla aldığı biliklər yaddaşında tez və uzun zaman qalır;
- məsuliyyətini və obyektivliyini formalaşdırır.

Aşağıdakı cədvəldə təlim prosesinin müəyyən mərhələlərində şagirdin bilik və bacarıqlarının formalaşma səviyyəsini müəyyən etmək üçün formativ və summativ qiymətləndirməni həyata keçirmək üçün lazım olan cədvəllərin, resursların dərslik komplektindəki yeri və bu qiymətləndirmələrin keçirilməsi üçün təxmini tarixlər verilmişdir.

Müşahidə yolu ilə qiymətləndirmə cədvəli № 1

| | Bacarıqlar | Bacarıqlar |
|--|------------|------------|
| Dərsə hazırlaşma bacarıqları | | |
| Verilən tapşırıqları yerinə yetirir, dərsə hazırlıqlı gəlir. | | |
| Müxtəlif mənbələrdən öyrənmə səriştəsi var. | | |
| Dərsə müxtəlif köməkçi vasitələr gətirir. | | |
| Dərs ləvazimatlarını gündəlik istifadəsinə görə düzgün gətirir. | | |
| Dərsdə fəallığı | | |
| Dərsdə yoldaşlarına və müəllimə sual vermək həvəsi var. | | |
| Dərsi dinlədiyini təsdiq edən suallar verir. | | |
| Düzgün və yaradıcı suallar verir. | | |
| Problemin həll yolu və cavabının düzgünlüyünü müdafiə edir. | | |
| Problemi həll etmək üçün fərqli yollar axtarır. | | |
| Qatlama, kəsmə, yapışdırma işlərini yerinə yetirir. | | |
| Cədvəl, qrafik və sadə sxemlər çəkir. | | |
| Əyani vəsaitlərdən səliqə ilə istifadə edir. | | |
| Fikrini Azərbaycan dilində düzgün və gözəl ifadə edir. | | |
| Araşdırma, məlumattoplama, müşahidəetmə bacarıqları | | |
| Məsələ və misalın nəticəsinə görə ümumiləşdirmələr aparır. | | |
| Məlumatı müxtəlif mənbələrdən toplayır. | | |
| Əldə etdiyi məlumatların təhlilinə görə ümumiləşdirmələr aparır. | | |

Meyarların çox az hissəsi yerinə yetirilir - 1, bir neçəsi yerinə yetirilir - 2, bir çoxu yerinə yetirilir – 3, hamısı yerinə yetirilir – 4.
Meyarlar üzrə ballar toplanır və meyarların sayına bölünür.

Dərs boyu qiymətləndirmə Müşahidə qiymətləndirmə cədvəli №2

_____ soyadı _____ adı _____ tarix

| Nº | Bacarıqlar | Qeydlər |
|----|--|---------|
| 1. | Suallara düzgün cavab verir. | |
| 2. | Müəllimə və yoldaşlarına düzgün suallar verir. | |
| 3. | Yoldaşlarının və müəlliminin sözünü kəsmədən axıra qədər dinləyir. | |
| 4. | Dərs zamanı məşğələ və oyunlarda, müzakirələrdə fəal iştirak edir. | |

Səviyyələr: 1- nadir hallarda 2 – bəzən 3 – adətən 4 - həmişə

Qrup işlərini qiymətləndirmə cədvəli

Meyarların çox az hissəsi yerinə yetirilir - 1, bir neçəsi yerinə yetirilir - 2, bir çoxu yerinə yetirilir – 3, hamısı yerinə yetirilir – 4 bal

Meyarlar üzrə ballar toplanır və meyarların sayına bölünür.

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli №2.

| Sıra № | Bacarıqlar | Qrup 1 | Qrup 2 | Qrup 3 | Qrup 4 |
|--------|---|--------|--------|--------|--------|
| 1. | Qrup üzvlərinin bir-birini dinləməsi | | | | |
| 2. | Qrup içinde yaranan mübahisələrin qrup üzvlərinin özləri tərəfindən həll edilməsi | | | | |
| 3. | Qrup üzvlərinin fikirlərini çəkin-mədən ifadə etməsi | | | | |
| 4. | Qrup üzvlərinin şəxsi məsuliyyətlərini dərk etməsi | | | | |
| 5. | Qrup üzvlərinin biliklərini bir-birilə bölməsi | | | | |
| 6. | Qrup üzvlərinin bir-birinə etibar etməsi | | | | |
| 7. | Qrup üzvlərinin bir-birini dəstəkləməsi | | | | |
| 8. | Qrup üzvlərinin bir-birini cəsarətləndirməsi | | | | |
| 9. | Qrup üzvlərinin bir-birinin işlərini bəyənməsi | | | | |
| 10. | Qrup üzvlərinin bir-birilə həssas davranışması | | | | |
| 11. | Qrup üzvlərinin bir-birini müdafiə etməsi | | | | |
| 12. | Qrup üzvlərinin birlikdə işləməkdən zövq almaları | | | | |
| 13. | Qrup üzvlərinin məhsuldar işi | | | | |

Şagirdlərin problem həlli bacarıqlarını formalasdırmaq üçün aşağıdakı kimi müxtəlif tipli məsələlərin həll edilməsi tövsiyə edilir. Bu məsələ tiplərindən dərslik boyu yeri gəldikcə istifadə edilmişdir.

Məsələ həlli üsulları

Bir sıra məsələ nümunələrini nəzərdən keçirək. Bu nümunələrə uyğun məsələlər dərslik komplektində verilmişdir. Bu tipli məsələlərdən qiyətələndirmə zamanı istifadə etmək olar.

1. Qaydanı tapın və məsələni həll edin:

Məsələ 1. İradə aşağıdakı ədədlər ardıcılığını yazib. Bu ardıcılılığı daha 4 addım davam etdirin.

1, 3, 6, 10, 15, ...

1) Məsələni anlama:

Nə verilmişdir?

- müəyyən qanuna uyğunluğa tabe olan ədədlər ardıcılığı verilmişdir.

Nəyi tapmalıyam?

- 15-dən sonra 4 yeni ədəd yazmalıyam.

2) Həll yollarını axtarmaq:

ardıcılıqdakı qanuna uyğunluğu tapmalıyam.

Ardıcılıq 1-lə başlayır,

2-ci ədəd $1 + 2 = 3$

3-cü ədəd $3 + 3 = 6$

4-cü ədəd $6 + 4 = 10$

5-ci ədəd $10 + 5 = 15$

6-ci ədəd $15 + 6 = 21$

7-ci ədəd $21 + 7 = 28$

8-ci ədəd $28 + 8 = 36$

9-cu ədəd $36 + 9 = 45$

Həlli: Ardıcılıq 1; 3; 6; 10; 15; 21; 28; 36; 45... kimi olacaq.

Cavab: 21; 28; 36; 45.

2. Cədvəl qurmaqla məsələni həll edin:

Məsələ 2. Bazar ertəsi 3 manat pulun var idi. Hər sonrakı gün sənə pulunun ikiqatı qədər pul verilsə, cümə günü neçə manat pul almalıdır?

Məsələni anlama:

Bazar ertəsi 3 manat pulum var.

Hər gün pulum əvvəlkinin ikiqatı qədər artır.

5-ci gün, cümə günü neçə manat almalıyam?

Məsələni necə həll edə bilərəm?

Burada qanuna uyğunluğu əks etdirən cədvəl qurmaq ən yaxşı yoldur.

| Günlər | Pul |
|-----------------|----------|
| Bazar ertəsi | 3 manat |
| Çərşənbə axşamı | 6 manat |
| Çərşənbə | 12 manat |
| Cümə axşamı | 24 manat |
| Cümə | 48 manat |

Cavab: Cümə günü 48 manat pul almalı olacaq.

3. Məsələdəki sonuncu məlumatə əsaslanaraq həll edin:

Məsələ 3. Nəzrin evlərindən kitabxanaya qədər yolu ayaqla 15 dəqiqəyə getdi. Kitabxanadan kitab alması 25 dəqiqə çəkdi. Kitabxanadan çıxbı rəfiqəsigilə getdi və 10 dəqiqəyə onların evinə çatdı. Nəzrin rəfiqəsigilə gələndə saat 12:50-ni göstərirdi. Nəzrin evdən saat neçədə çıxmışdır? Cavabı sözlə ifadə edin.

Məsələni anlama:

- Nəzrinin müxtəlif işlərə sərf etdiyi vaxt verilmişdir,
- Nəzrinin rəfiqəsigilə gəldiyi saat da məlumdur,
- Nəzrinin evdən çıxdığı vaxtı tapmalıyam.

Məsələnin həlli yollarını axtarmaq:

- Nəzrinin rəfiqəsigilə gəldiyi saatın göstəricisindən ardıcıl olaraq işlərə sərf etdiyi vaxtı geri saysam, Nəzrinin evdən çıxdığı vaxtı tapa bilərəm.

Məsələnin həlli:

12:50-də Nəzrin rəfiqəsigilə gəlib. 12:50-dən 10 dəqiqə əvvəlki vaxt 12:40 olar.

12:40-dan 25 dəqiqə əvvəlki vaxt: saat 12:15 olar.

- 12:15-dən daha 15 dəqiqə, yəni Nəzrinin kitabxanaya gəlmək üçün yola sərf etdiyi vaxtı geri saysam, saat 12:00 olar.

Cavab: Nəzrin evdən 12 tamamda çıxmışdır.

4. Cavabı fikirləşin və yoxlayın:

- Məsələ 4.** Aysel və İradənin birlikdə 12 karandaşı var. İradənin karandaşının sayı Ayselin karandaşlarının sayından 2 dənə çoxdur. Ayselin və İradənin hər birinin neçə karandaşı var?

Məsələni anlama:

- Karandaşların sayının cəmi 12 dənə olduğu məlumdur.
- İradənin karandaşlarının sayı Ayselinkindən 2 dənə çox olduğu da məlumdur.

Həlli yollarını axtarmaq:

- Elə iki ədəd fikirləşməliyəm ki, cəmi 12, fərqi isə 2 olsun.

Məsələnin həlli:

Fikirləşirəm: cəmi 12, fərqi 2 olan iki ədəd: tutaq ki, Ayselin 9, İradənin 3 karandaşı var:

Şərtləri yoxlayaq:

$$9 + 3 = 12 - \text{bu şərt doğrudur}/$$

$$9 - 3 = 3 - \text{bu şərt düzgün deyil,}$$

Başqa iki ədəd: Tutaq ki, Ayselin 5, İradənin 7 karandaşı var.

Verilən şərtləri yoxlayaq:

$$7 + 5 = 12$$

$$7 - 5 = 2 \quad \text{Burada hər iki şərt ödənilir.}$$

Cavab: Ayselin 5, İradənin 7 karandaşı var.

5. Şəkil çəkməklə həlli

- Məsələ 5.** Nərminin 4 qırmızı, 3 sarı və bunların cəmindən 5 dənə az yaşıl şarı var. Şarların sayılarının artan sırasına görə şəklini çəkin.

Məsələni anlama:

Nərminin 3 rəngdə şarı var.


Onlardan qırmızı və sarı şarların sayı məlumdur. Yaşıl şarların sayının da bu iki şarların sayından 5 dənə az olduğu məlumdur.

Nəyi tapmalıyam. Bütün şarların ayrıldıqda sayını tapmalıyam ki, onları sıra ilə düzüm.

Məsələnin həlli: Qırmızı və sarı şarların cəmindən 5 çıxsam, yaşıl şarların sayını taparam.

$$(4+3) - 5 = 2 \quad \text{Deməli, şarlar 2 yaşıl, 3 sarı, 4 qırmızı olmaqla düzülməlidir:}$$

Şəkil:



Şəkil çəkməklə məsələ həllini başqa bir nümunə üzərində də araşdırıraq.

- Məsələ 6.** Ayangilin evi məktəblə ticarət mərkəzi arasında yerləşir. Ayangilin evindən məktəbə qədər məsafə 1500 m, ticarət mərkəzinə qədər məsafə isə 750 m-dir. Ayanın anası Sevinc xanım qızını məktəbə qoyduqdan sonra, oradan ticarət mərkəzinə gedib evə döndüyündə nə qədər məsafə qət etmiş olacaq?

Məsələnin 4 mərhələdə həlli yolu buradada tətbiq edilir.

Məsələdə verilənlərə uyğun şərti şəkil çəkək.



Göründüyü kimi sxematik şəkil məsələnin həllini əyanılışdırır və asanlaşdırır.
 Sevinc xanım 150 m məktəbə getmiş + 150 m bu yolu qayıtmış,
 250 m tic. mərkəzinə getmiş + 250 m tic. mərkəzindən evə yol qayıtmış = 800 m
 Cavab: Sevinc xanım 800 m yol qət etmişdir.

6. Siyahı tutmaqla məsələ həlli

Məsələ 6. Siz 3 nəfərsiniz. Akif, Səadət, Nofəl. Bir cərgədə neçə cür düzülə bilərsiniz?

Məsələnin anlama:

- 3 nəfər sıradə müxtəlif yerlərdə dayanmaqla müxtəlif cərgələr yaradır.
- Burada kimin 1-ci, 2-ci və 3-cü dayandığını bilmək lazımdır.

Məsələnin həll yollarını axtarmaq:

3 nəfərin hər birini sıradə 1-ci yerə qoymaq və digərlərinin yerini dəyişdirməklə bütün cərgələri yarada bilərik. Cərgələrin müxtəlif variantlarının siyahısını yaz:

| | | | | | |
|--------|--------|--------|--------|--------|--------|
| Akif | Akif | Səadət | Səadət | Nofəl | Nofəl |
| Səadət | Nofəl | Akif | Nofəl | Səadət | Akif |
| Nofəl | Səadət | Nofəl | Akif | Akif | Səadət |

Bu siyahıdan göründüyü kimi, hər nəfər 2 dəfə 1-ci yerdə, 2 dəfə 2-ci yerdə, 2 dəfə də 3-cü yerdə dayanmaqla müxtəlif cərgələr yarada bilər.

Cavab: 3 nəfər sıradə müxtəlif ardıcılıqla duraraq 6 cür cərgə yarada bilər.

7. Hesab əməllərinin köməyilə həll edilən məsələlər:

Məsələ 7. Kamal 24 karandaşından bir neçəsini evdə saxlayır. 16 karandaşını isə həmişə özü ilə məktəbə aparır. Kamal karandaşlarından neçəsini evdə saxlayır?

Məsələnin şərtini anlama:

Kamalın cəmi 24 karandaşı var. Karandaşlarından 16-nı həmişə məktəbə gətirir.

Nəyi tapmalıyam? Məktəbə gətirmədiyi karandaşların sayını.

Həll yollarını axtarmaq:

24 karandaşdan 16-nı məktəbə gətirirsə, 24-dən 16-nı çıxsam, yerdə qalanlar evdəki karandaşların sayı olacaq: $24 - 16 = 8$

Cavab: Kamal 8 karandaşını həmişə evdə saxlayır.

8. Məntiqi mühakimə məsələləri

Bu tipli məsələlər riyazi hesablamaların tətbiqi ilə deyil, məntiqi mühakimələr yürütülməklə həll olunur.

Arifin 3 yaşı var. Bacısı Səkinə Arifdən bir neçə yaş böyükdür. Səkinənin yaşı aşağıda verilən ədədlərdən hansı ola bilər? - 3, 6, 19

Şagird verilən ədədləri 3 ədədi ilə müqayisə etməklə məntiqi cavab axtarır. 3 cavabı ola bilməz, çünkü Səkinə Arifdən bir neçə yaş böyükdür. 19 ədədi də uyğun gəlmir. Çünkü 19 və 3 arasında fərq yaşa görə çoxdur. Deməli, cavab yalnız 6 ola bilər.

1-ci bölmə üzrə planlaşdırma cədvəli

| Məzmun standartları | Nö | Dərsin adı | Dərslik Səh. | İş dəf. Səh. | Dərs saatı |
|---|-------------|--|--------------|--------------|------------|
| 1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır. | Dərs 1-6 | Təkrar tapşırıqlar | 6-11 | 5-10 | 6 |
| 1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır. | Dərs 7-9 | 100 dairəsində ədədlər Onluqlar, təkliklər. Ritmik sayma | 12 -14 | 11 | 3 |
| 1.1.3. 100 dairəsində ədədləri ekvivalent formalarda təsvir edir. | Dərs 10 | 100 dairəsində ədədlər Tək və cüt ədədlər | 15 | 12 | 1 |
| 1.1.4. 100 dairəsində ədədləri müqayisə edir və müqayisənin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazar. | Dərs 11 | 100 dairəsində ədədlər Ədədlərin müqayisəsi | 16 | 13 | 1 |
| 1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayı. | Dərs 12 | 100 dairəsində ədədlər. Ədəd oxu üzərində məşğələlər. | 17 | | 1 |
| 1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir. | Dərs 13, 14 | 100 dairəsində ədədlər. 100-lük kvadrat. | 18,19 | 15 | 2 |
| 1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir. | Dərs 15, 16 | 100 dairəsində ədədlər. Ümumiləşdirici tapşırıqlar. | 20, 21 | 16, 17 | 2 |
| 100 dairəsində toplama və çıxma | | | | | |
| 1.3.1. 100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir. | Dərs 17 | İkirəqəmli ədədlə birrəqəmli ədədin toplanması. 10-luq yaranmayan hal | 22 | 19 | 1 |
| 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır. | Dərs 18 | İkirəqəmli ədəddən birrəqəmli ədədin çıxılması olduğu hal. 10-luq ayrılmayan hal | 23 | 20 | 1 |
| 1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır. | Dərs 19, 20 | 100 dairəsində toplama və çıxma | 24, 25 | 21 | 2 |
| 1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həllədir. | Dərs 21 | İkirəqəmli ədədlərin toplanması. 10-luq yaranmayan hal | 26 | 22 | 1 |
| 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və | Dərs 22 | İkirəqəmli ədədlərin çıxılması. 10-luq ayrılmayan hal | 27 | 23 | 1 |
| | Dərs 23 | Toplama və çıxmanın qarşılıqlı əlaqəsi | 28 | 24 | 1 |
| | Dərs 24, 25 | 100 dairəsində toplama və çıxma | 29-30 | | 2 |
| | Dərs 26-27 | Siyahı tutmaqla məsələ həlli | 31 | 25 | 2 |
| | Dərs 28-30 | Ümumiləşdirici tapşırıqlar Özünüqiyətləndirmə Summativ qiymətləndirmə | 32-33 | 26 | 3 |
| | | Cəmi | | | 30 saat |

Dərs 1-6.

Birinci sinifdə keçilənlərin təkrarı. 6 saat

Dərslik səh. 6-11 (Əlavə vəsait - ə.v. iş dəftəri səh. 5-9)

Şagirdlər 1-ci sinifdə riyaziyyatdan nələri öyrəndikləri barədə söhbət aparılır.

Sual: *Biz 1-ci sinifdə 20 dairəsində toplama və çıxmanı öyrəndik. Toplama və çıxmanı biz hansı üsullarla yerinə yetirirdik. Çavablar dinlənilir, qeyd edilir və ümumiləşdirilir. Biz şəfahi hesablama ilə, ədəd oxu üzərində, irəliyə və geriyə saymaqla, ədədin ikiqatından istifadə etməklə, toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə, ədədlər ailəsi anlayışından istifadə etməklə toplama və çıxma əməllərini yerinə yetirə bilirik. Daha sonra şagirdlərə bir qədər “qıcıqlandırıcı” suallar verilir. 20 dairəsində toplama və çıxmanı yaxşı öyrəndiyinizə eminsinizmi? Dediiniz üsulların hər birinə aid toplama, çıxma ifadəsi yaza bilirsınız mı? Hesablamaları sərbəst yerinə yetirdiyinizi necə sübut edərsiniz? Şagird «Siz mənə 20 dairəsində toplama və çıxmaya aid istədiyiniz suali verin, mən cavab verərəm» iddiasına sövq edilir. Şagirdlər biliklərini aşkar etdikcə və onu möhkəmləndirdikcə, daha cəsarətli və özlərinə inamlı olurlar.*

Səhifələrdə tapşırıqlar müxtəlif məzmun xətləri üzrə qarşıq verilmişdir. Hər səhifədə verilmiş tapşırıga görə şagirdlər arasında əvvəlcə 1-ci sinifdə keçdikləri barədə yadlarında nə qaldığı, fikirləri, hətta bu dərsləri keçdikdə ilk dəfədən çətin və ya asan olduğu barədə xatırələrini danışırlar. İndi bu tip tapşırıqları yerinə yetirmək onlara asandır, yoxsa onlar bu mövzunu, ümumiyyətlə, çətin mövzu hesab edirlər? Şagirdlər qısa olaraq mövzunun əhatə etdiyi anlayışlar haqqında öz fikirlərini bildirirlər. Anlayış haqqında mülahizə yürüdülməsi həm onların nitq qabiliyyətlərini, dərkətmə dərəcələrini, mühakimə yürütmə qabiliyyətlərini artırır. Bu həm də daha zəif şagirdlərə anlayış haqqında izahları təkrar dinləmə, eşitmə imkanı yaradır.

Həndəsi fiqurları tanıma, məlumatı araştırma və təqdimetmə formaları (statistika), ehtimal, uzunluq ölçmə, kütlə, tutumu ölçmə, saat, təqvim mövzulara aid təkrar tapşırıqlara 5-6 dərs saatı ayırla bilər. Tapşırıqları yerinə yetirmə bacarıqlarına görə diaqnostik qiymətləndirmə aparılır. Hər bir şagidrin çətinlik çəkdiyi mövzuların dərs ilinin əvvəlində aşkar edilməsi və bu çətinliklərin aradan qaldırılması üçün metodik yanaşmaların vaxtında müəyyən edilməsi vacibdir.

D.9-6 tapşırığını yerinə yetirərkən şagirdlərlə məsələni həlli müzakirə edilir. Həlli necə daha əyani təqdim etmək mümkündür?

Məsələnin şərtində verilən məlumatlar nəzərə alınmaqla növbədəkilərin sıra nömrəsi yazılır.

~~1-ci, 2-ci, 3-cü, 4-cü, 5-cü, 6-ci, 7-ci (Gülnaz), 8-ci (Leyla)~~

Məsələnin şərtinə görə 5 nəfər bilet almışdır. Onların üzərindən xətt çəkilir.

~~1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-ci, 7-ci (Gülnaz), 8-ci (Leyla)~~

Növbədə qalanlar yenidən nömrələnir:

~~1-ci, 2-ci (Gülnaz), 3-cü (Leyla)~~

Deməli, Leyla növbədə 3-cü olacaq.

Məsələdə növbədə cəmi 8 nəfər var. 5 nəfər bilet aldıqdan sonra 3 nəfər qalacaq. Deməli, Leyla növbədə 3-cüdür, kimi sadə və qısa yolla da həll etmək olar. Lakin sıra sayılarının real həyatı situasiyaya tətbiqi ilə şagidin əlaqələndirmə bacarıqlarını inkişaf etdirmək üçün 1-ci üsuldan da istifadə edilməsi vacibdir.

Dərs 7-9. 100 dairəsində ədədlər. Onluqlar, təkliklər. Ritmik sayma. 3 saat.

Dərslik səh. 12-14 (ə.v. iş dəftəri səh.10-12)

Məzmun standartları: 1.1.Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındaki münasibətləri başa düşdürünen nümayiş etdirir.

- 1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
- 1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayıır.
- 1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.

Şagird bacarıqları:

- 100-dairəsində ədədləri əyani vəsaitlərin (mərtəbə bloklarının, say çöplərinin və s.) köməyilə modelləşdirir,
- 100 dairəsində ədədləri yazır və oxuyur;
- 100 dairəsində ədədlərdə rəqəmin mərtəbəsinə görə qiymətini müəyyən edir;
- 100 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda - sözlə, mərtəbə qiymətlərinin cəmi şəklində, onluq və təkliklərinin sayına görə və s. kimi ifadə edir.
- Verilən ədəddən başlayaraq 5-5,10-10 sayıır.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat


İnteqrasiya: Ana dili (1.2, 2.1), Həyat bilgisi (3.1)

Əyani vəsaitlər: Onluq kub bloklar, sayma vasitələri, ədəd kartları, mərtəbə cədvəlləri

1-ci saat. Motivasiya. Masa üzərinə çoxlu say çöpləri (və ya karandaş) qoyulur. Say çöpləri əvvəlcə tək-tək sayılırlar. Məsələn, çöplərin sayı 36 oldu. Sonra şagirdlər çöpləri on-on bağlayırlar və sayılırlar. Sual: Sizcə, hansı halda sayma daha rahatdır?

Müəllim: Deməli, biz 36 say çöpünü 3 onluq və 6 təklik kimi ifadə etdik. 3 onluq 30 çöp deməkdir. 6 təklik 6 çöp deməkdir, yəni, $30 + 6 = 36$.

Eyni növdən olan əşyalar çoxluğununu on-on ayırib saymaqla onluq bloklar yaradılır. Məsələn, kibrət çöpü, karandaşlar, lobya dəmələri və s. Bu məşğələlərin hazır onluq bloklarla aparılması daha əlverişlidir. Şagird 10 tək-tək kubu, 1 onluq kub blokla dəyişir.



Diqqət etməli məqamlar: 1. Yuvarlaq ədədləri 10, 20, 30, ... rəqəmlə, sözlə yazma və oxuma. Ədəd kartlarından və mərtəbə bloklarından istifadə edilir.

2. Tək-tək əşyaları, şəkilləri 10-10 qruplaşdırma və sayma. Manipulyativ məşğələlər.

D.1 və D.2 tapşırıqlarına sinfin səviyyəsinə uyğun vaxt sərf edilə bilər. Lakin təklikləri qruplaşdırmaqla onluq yaratma məşğələlərinin hər bir şagirdin manipulyativ olaraq yerinə yetirməsinə müəyyən vaxt ayrılması çox vacibdir. Bu şagirdə ədədin strukturunu anlama, göz yaddasını, kiçik motorika bacarıqlarını formalaşdırma baxımından əhəmiyyətlidir.

2-ci saat. Müəllim yazı lövhəsinə iki müxtəlif rəqəm kartı bərkidir. Məsələn, 3 və 4. Bu rəqəmlərin yerini dəyişdirməklə düzəldilən ədədlər projektorla və ya ədəd kartları ilə sinfə nümayiş etdirilir. 33, 34, 43, 44 ədədləri yalnız 3 və 4 rəqəmlərinin köməyilə yazılmışdır. Yazılan ədədlər müqayisə olunur.

Öyrənmə. Öyrənmə tapşırığı müzakirə edilir. Bütün ədədlərin yalnız 10 (0,1,2,3,4,5,6,7,8,9) rəqəmin köməyilə yazılışı aşkar edilir. Şagird rəqəmlərin yerinin dəyişməsi ilə onun qiymətinin dəyişməsini mərtəbə bloklarını dəyişməklə əyani olaraq görür. Odur ki, bu məşğələni hər bir şagirdin manipulyativ olaraq yerinə yetirməsinə çalışmaq lazımdır.

3 və 4 rəqəmi yerlərini dəyişir və bununla da bu rəqəmlərin qiymətləri dəyişir. 33, 34, 43, 44 ədədlərinin hər birində 3 və 4 rəqəminin yazılışı mərtəbədən asılı olaraq qiymətlərini şagirdlər söyləyirlər və mərtəbə blokları ilə göstərirlər.

Çoxrəqəmli ədədlərdə (ikirəqəmli, üçrəqəmli və s.) rəqəmlər yazılıqları mərtəbəyə görə müəyyən qiymətə malik olurlar. İkirəqəmli ədədlər ikimərtəbəli ədədlərdir. Belə ki, ikirəqəmli ədədlərdə sağdan birinci rəqəm təkliklər, ikinci rəqəm isə onluqlar mərtəbəsini yaratır. Rəqəmin qiyməti durdugu mərtəbədən asılı olaraq dəyişir. Məsələn, 43 ədədində 4 rəqəmi onluqlar mərtəbəsində durur və qiyməti 40-dir. 3 rəqəmi təkliklər mərtəbəsindədir və qiyməti 3-dür. 34 ədədində isə 3-ün qiyməti 30, 4-ün qiyməti isə 4 -dır.

Mövzu üzrə əlavə məşğələ.

Cütlərlə iş. Tayımı tap.

10 x10 sm ölçüdə kəsilmiş 12 kart üzərində müxtəlif ədədlər rəqəmlə, digər 12 kart üzərində isə sözlə yazılır. Kartlar qarışdırılır və üzü-üstə 3 cərgədə düzülür. Şagirdlərdən biri istədiyi iki kartı açır. Əgər hər iki kart eyni ədədi ifadə edirsə, şagird kartları özünə götürür. Əks halda kartları öz yerində qarışdıraraq yenidən üzü üstə çevirir. Oyunu digər şagird davam etdirir. Ən çox kart cütü açmış şagird qalib sayılır. Burada bir-birinə tay olmayan kartlar açıldıqca şagirdlər gördükleri ədədlərin yerini yadda saxlamaqla göz yaddaşlarını inkişaf etdirirlər. (Bu «Binqo» oyunu adlanır) Hər cüt açıldıqca Binqo səsləndirilir. Bu oyunlar loto tipli oyunlardır.

0-in təkliklər və onluqlar mərtəbəsində yeri müzakirə olunur. İkirəqəmli ədədlərdə təkliklər mərtəbəsi sıfır olan hallar araşdırılır. Şagirdlər təkliklər mərtəbəsi 0 olan ən kiçik ikirəqəmli ədədin 10, ən böyük ikirəqəmli ədədin isə 90 olduğunu müəyyənləşdirirlər. Təkliklər mərtəbəsinin 0 olması ikirəqəmli ədədin tam onluq (10, 20 və s.) olması deməkdir. Sıfır rəqəmi onluq mərtəbədə yazılıqdə ədəd artıq ikimərtəbəli deyil, birmərtəbəli, yəni birrəqəmli olacaq. Başqa bir nümunə ilə müzakirə davam etdirilir. Yalnız 1, 0 və 9 rəqəmlərinin iştirak etdiyi bütün ikirəqəmli ədədləri yazaq: 10, 19, 90, 99, 11, 91. Bunlar arasında ən kiçik ədəd 10, ən böyük ədəd isə 99-dir. / **İnteqrasiya. Ana dili. Həyat bilgisi.**

Müzakirə tapşırıqları şagirdlərin ünsiyyətqurma, biliklərini əlaqələndirmə və təqdimetmə kimi fəaliyyətlərini əhatə edir. Bu zaman müzakirə aparma mədəniyyətinin formalasdırılmasına diqqət yetirilir. Şagirdlərə xorla danışmamaq, fikrini formalasdırıldıqdan sonra əl qaldırmaq, fikir söyleməyə tələsməmək, danışanın sözünü kəsməmək, fikirlərini əsaslandırmayı bacarmaq kimi vərdişlər aşilanır. Şagirdin bu bacarıqları vaxtaşırı qiymətləndirilir. (Formativ qiymətləndirmə cədvəli № 2).

Bu yazılışlar sözlə, rəqəmlə, onluq və təkliklərinin sayı ilə, rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi şəklində ola bilər.

3-sü saat. Ritmik sayma. Dörslik səh.14. Verilən ədəddən başlayaraq on-on, beş-beş ritmik sayma tapşırıqları şifahi və yazılı olaraq yerinə yetirilə bilər. Şagirdlər ritmik sayma addımları böyüdükcə sadalanan ədədlərin azaldığını aşkar edirlər. **D.3** tapşırığı bu tip tapşırıqdır.

Onluqların və təkliklərin verilən sayına görə ədədi yazma bacarıqlarına diqqət edilir. **D.7** tapşırığı bu bacarığın formalasdırılmasını nəzərdə tutur.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. Ədədləri ekvivalent formalarda yazma bacarıqları, yuvarlaq ədədləri onluqların sayına görə toplama bacarıqları üzərində qurulmuş tapşırıqlar yerinə yetirilir. Tapşırıqlar 100 dairəsində ritmik sayma, ədədləri yazma və oxuma bacarıqlarını əhatə edir.

Qiymətləndirmə. Dörs boyu müşahidə yolu ilə formativ qiymətləndirmə aparılır. Şagirdin ikirəqəmli ədədi yazma və oxuma, mərtəbəyə uyğun rəqəmi və onun qiymətini təyin etmə, eyni ədədi ekvivalent formalarda yazma və təsviretmə bacarıqlarına diqqət yetirilir. Daha çox manipulyativ tapşırıqlar yerinə yetirməklə öyrənmə qabiliyyəti zəif olan şagirdlərdə də bu bacarıqları inkişaf etdirmək olar.

Məzmun standartları: 1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir.

Şagird bacarıqları:

- tək və cüt ədədləri tanıdığını əşyalar, şəkillər üzərində nümayiş etdirir;
- ədədin tək və ya cüt olmasını təkliklər mərtəbəsinin 0, 2, 4, 6, 8 və 1, 3, 5, 7, 9 olmasına görə təyin edir;
- gündəlik həyatında rast gəldiyi vəziyyətlərdə tək və cüt ədədlərin istifadə olunduğu dair misallar götərir. Binaların, otaqların nömrələnməsinə, kitabın səhifələri və s.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Ana dili (1.1, 1.2), Həyat bilgisi (1.2, 2.2).

Əyani vəsaitlər. Sayma vasitələri, ədəd kartları

Motivasiya. Müxtəlif say vasitələrindən (çubuq, lobya, çay daşı, kub və s.) müəyyən qədər ayrıılır. Bu əşyaları iki qutuda bərabər sayıda yerləşdirmək tələb olunur. Əşyalar sayılır və onların iki qutuda bərabər sayıda yerləşdirməyin mümkünluğu araşdırılır. Bu yerləşdirmənin əşyaların sayının tək və ya cüt olması ilə bağlılığı araşdırılır.

Cütlərlə iş. Şagirdlərdən biri müəyyən interval söyləyir. Digər şagird həmin intervaldakı tək və ya cüt ədədləri seçməlidir. Sonra rollar dəyişdirilir. Şagird sualı şifahi verir. Digər şagird cavabları lövhədə yazır. Məsələn: A.: **34-dən böyük, 45-dən kiçik neçə tək ədəd var?** B. lövhədə yazır: 5, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44

Tək ədədlər: 35, 37, 39, 41, 43

Məsələn: **56-dan böyük 73-dən kiçik cüt ədədləri sayın.** 56-dan böyük ilk cüt ədəd 58, 73-dən kiçik cüt ədəd 72-dir. 58-dən başlayaraq 72-yə qədər iki-iki sayılır: **58, 60, 62, 64, 66, 68, 70, 72.**

56-dan böyük, 63-dən kiçik bütün tək ədədlər: 57, 59, 61. Bu məşğələləri 100-lük kvadrat üzərində müxtəlif ardıcılıqlar yaratmaqla və ədəd oxu üzərində “fikrimdə bir ədəd tutmuşam” məşğələsi ilə davam etdirmək olar. Bir neçə belə tapşırıq yerinə yetiriləndən sonra verilmiş intervalda tək və cüt ədədləri müəyyən etməyin qaydası müəyyənləşdirilir. İlk cüt və ya tək ədəd müəyyən olunur və intervalın son ədədinə qədər iki-iki sayılır. Sadalanmış ədədlər tələb olunan ədədlər olacaq.

Tək nömrələr cüt nömrələrdən həmişə böyükdür. Ortülürlər və sual verilir. Kitabın 38-ci səhifəsi ilə qosa vərəqdəki səhifə neçə nömrəlidir?

Öyrənmə. Tək və cüt ədədlər haqqında şagirdlərin bilikləri müəyyən nümunələr üzərində yoxlanılır. İstənilən ədədin tək və cüt olması təklik mərtəbəsindəki rəqəmə görə müəyyən edilir. Məsələn, 77 ədədi tək, 46 ədədi isə cüt ədəddir.

D.5 Şagirdlər hədəf taxtasının quruluşunu nəzərdən keçirirlər. Taxta üzərində bir böyük və onun içində 1 kiçik dairə çəkildiyi aşkar edilir. Dairələr 8 bərabər hissəyə bölünüb və dairələrin hər birinin üzərində 8 ədəd yazılıb. Bir dairənin üzərində 8 ədəd varsa, iki dairənin üzərində 16 ədəd olacaq. Şagirdlər ədədləri saymaqla da mülahizələrinin düzgünlüyüne əmin olurlar. Sonra həmin ədədlərdən neçəsinin cüt, neçəsinin tək olduğunu müəyyən edirlər. Daha sonra bu statistikaya – tək və cüt ədədlərin sayına görə oxun hədəf taxtası üzərində hansı ədədin üzərinə düşmə mümkünluğununu araşdırırlar. Ədədlərin ümumi sayı -16, cüt ədədlərin sayı 14, tək ədədlərin sayı 2-dir. Deməli, ilk atışdan oxun cüt ədədlərin yerləşdiyi hissəyə düşmə ehtimalının **şansı çoxdur, böyük ehtimalla, yəqin ki** kimi sözlərə, tək ədədin üzərinə düşmə ehtimalını isə **mümkündür, ola bilər, şansı azdır** sözləri ilə ifadə etmək olar.

Tətbiq. Şagirdlər kitablarının səhifə nömrələrini araşdırırlar. Sol səhifələr həmişə cüt nömrəli, sağ səhifələr isə tək nömrəlidir. Bu qayda yadda saxlandıqdan sonra kitablar

İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1** çalışması şagirdlərdə cüt ədədləri seçərək ədəd oxu üzərində müvafiq bölgüyə uyğun mövqedə yerləşdirmə və ədədləri müqayisəetmə bacarıqlarının formalaşmasına xidmət edir.

İnteqrasiya. Həyat bilgisi. İd.2 çalışması binaların nömrələmə qaydası haqqında təsəvvür yaradır. Bu tapşırıq üzrə şagirdlər bir-birinə suallar verirlər.

Şagirdlərin bir-birinə sualları: Məsələn, 11 nömrəli binanın solundakı, sağindakı, iki bina ondan sonrakı və s. binaların nömrələri neçədir? Məşğələni məktəb dəhlizində, poliklinikada otaqların yerləşmə ardıcılığına əsasən, eyni zamanda ayın tek və cüt günləri ilə də davam etdirmək olar.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Şifahi sorğu ilə də qiymətləndirmə aparmaq olar.

Dərs 11

100 dairəsində ədədlər. Ədədlərin müqayisəsi

Dərslik səh. 16 (ə.v. iş dəftəri səh. 14)

Məzmun standartları:

1.1.4. 100 dairəsində ədədləri müqayisə edir və müqayisənin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazar.

Şagird bacarıqları:

- ikirəqəmli ədədlərin müqayisəsini manipulyativ olaraq, şəkil çəkməklə yerinə yetirir;
- ikirəqəmli ədədləri müqayisə edir və nəticəni ">", "<", "=" işarələrinin köməyilə yazar;

Üsullar: beyn həməsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, cütlərlə iş.

İnteqrasiya. Ana dili (1.1, 1.2).

Əyani vəsaitlər: Onluq bloklar, müxtəlif sayma vasitələri (lobya, say çöpləri və s.), ədəd kartları.

Motivasiya. Şagirdlər qruplara ayrılır. Hər bir qrupa əvvəlcədən hazırlanmış mərtəbə blokları və ya 10-luq və təkliklərinin sayına görə bağlanmış sayma vasitələri verilir. Qrup üzvləri əvvəlcə iki-iki olmaqla ədədləri müqayisə edirlər. Şagirdlər müqayisəni təqdim edirlər. Məsələn, 3 onluq bloku 4 təklik bloku olan və 2 onluq bloku və 9 təklik bloku olan cütlərdən hər biri uyğun olaraq müqayisəni onluqların sayına görə «azdır», «çoxdur» sözləri ilə və müqayisə işarələri ilə təqdim edirlər. Sonra isə qrup üzvləri əllərindəki ədədlərə görə artan və ya azalan sıra ilə düzülürler.

Bu oyunu ədədlərin intervalını dəyişərək müxtəlif bacarıqlara istiqamətləndirməklə yerinə yetirmək olar. Məsələn, 3-27 arası ədədləri iki-iki artan sıra ilə düzənmə lazımdır. Şagirdlər bu ardıcılığın tek ədədlər ardıcılılığı olduğunu başa düşür və kartlarındakı ədədin bu sıraya uyğun gəlib-gəlmədiyi barədə mühakimələr yürüdür.

Öyrənmə. Ədədlərin müqayisəsinin mərtəbə blokları ilə modelləşdirilməklə yerinə yetirilməsi tövsiyə edilir. Hər bir ədədi şagird bu bloklarla yiğir və müqayisə edir. Aşağıdakı hər bir hal bir neçə nümunə üzərində araşdırılır.

1. İki ədədin onluqlarının sayı müxtəlif olarsa, onluqlarının sayı çox olan ədəd böyükdür.
 2. İki ədədin onluqlarının sayı bərabər olarsa, təkliklərinin sayı çox olan ədəd böyükdür.
 3. İki ədədin onluqlarının və təkliklərinin sayı bərabər olarsa, bu ədədlər bərabərdir.
- İkirəqəmli ədədlərin müqayisəsi üzərində müzakirələr aparılır. 42 və 36 ədədləri müqayisə edilir. 42-də 4 onluq, 36-da isə 3 onluq var.
- 4 >3. Deməli, 42 ədədi 36-dan böyükdür.

Oyun-məşğələ. Şagirdlərdən biri iki zər atır. Tutaq ki, 4 və 2 xalları düşdü. Bu rəqəmlərin hər ikisinin iştirak etdiyi ən böyük və ən kiçik ədədi yazır: 24 və 42. Digər şagird də zəri atır, məsələn, 3 və 5. Ədədləri yazır: 35 və 53.

Şagirdlər kiçik və böyük ədədləri bir-birilə müqayisə edirlər.

1-ci şagird $24 < 35$, $42 < 53$ müqayisə ifadə-lərini, ikinci şagird $35 > 24$, $53 > 42$ müqayisə ifadələrini yazır.

Şagirdlərdə ədədləri müqayisə etmək vərdişlərini möhkəmləndirmək üçün bu məşğələni vaxtaşırı keçirmək məqsədə uyğundur. Şagirdlərə bu oyun zamanı ən böyük və ən kiçik ikirəqəmli ədədi müəyyən etmək barədə, bu oyunda hansı ədədləri düzəltməyin mümkün olmadığı və bunun səbəbi barədə suallar verilir. Zərdə ən az xal 1, ən çox xal isə 6-dir. Deməli, bu rəqəmlər vasitəsilə alınan ən kiçik ədəd 11, ən böyük ədəd isə 66-dir.

D.5 Müxtəlif cür müqayisələr aparıla bilər.

1. Dilarənin kitablarını növünə görə müqayisə edə bilərik.
2. Sərdarın kitablarını növünə görə müqayisə edə bilərik.
3. Dilarənin və Sərdarın kitablarının sayı müqayisə edə bilərik:
 - a) Şeir kitablarının sayı müqayisə edilir. $14 > 8$
 - b) Nağıl kitabları müqayisə edilir. $20 < 30$
4. Kitabların ümumi sayı müqayisə edilir.
 - a) Dilarənin kitablarının ümumi sayı: $14 + 20 = 34$
 - b) Sərdarın kitablarının ümumi sayı: $8 + 30 = 38$, $34 < 38$

Tətbiq. **İd.1** tapşırığını yerinə yetirərkən şagird istifadə etdiyi ədədin üzərindən xətt çəkir ki, səhvən təkrar istifadə etməsin. **İd.2, 3, 4** tapşırıqları ikirəqəmli ədədləri müqayisə etmə bacarıqlarını möhkəmləndirir. **İd.5** tapşırığında şagird «bir qədər çoxdur» ifadəsi ilə verilmiş ədədlər arasında əlaqə qurmaq üçün mühakimə yürütülməli, seçdiyi cavabı əsaslandırmalıdır.

Qiymətləndirmə. Dərs boyu öyrənmə qabiliyyətlərinə görə müəyyən sayda şagird qrupu müşahidə altında saxlanılır. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq geri qalan şagirdlər arasında zərlə oyun-məşğələ aparmaq olar.

22 və 27 ədədlərini müqayisə edərkən məlum olur ki, hər iki ədədin onluq mərtəbəsində iki onluq var. Odur ki, ədədlər təkliklər mərtəbəsinə görə müqayisə edilir. $2 < 2$. Deməli, «22 ədədi 27-dən kiçikdir» kimi fikirləri şagird ifadə etməyi bacarmalıdır.

D.1 tapşırığı onluq bloklarla modelləşdirilə bilər və ya damaları rəngləməklə yerinə yetirilir. **D.3** tapşırığı şagirdlərdə eyni ədədlərin ekvivalent yazılışlarını oxumaq və ədədləri müqayisə etmək bacarığını formalaşdırır.

D.4 tapşırığında şagird müqayisə üçün ədədi müstəqil olaraq seçir. Bu tip tapşırıqlar açıq tapşırıqlardır. Müraciət edilən bir neçə şagird öz seçimlərini təqdim edirlər.

Məzmun standartları:

1.1.4. 100 dairəsində ədədləri müqayisə edir və müqayisənin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazar.

1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayıır.

Şagird bacarıqları:

- 100-dairəsində müəyyən intervalda ədədlərin beş-beş, on-on artmasına uyğun ədəd oxu çəkir;
- ikirəqəmli ədədləri ədəd oxu üzərində yerləşmə ardıcılığına görə müqayisə edir;
- ikirəqəmli ədədin tekliklər mərtəbəsinin qiymətinə görə hansı onluğa yaxın olduğunu başa düşür və onu qrafiki olaraq ədəd oxu üzərində göstərir;
- *arasında* və *qədər* anlayışlarını başa düşür.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.1, 1.2), Həyat bilgisi (2.1, 2.3, 3.2).

Əyani vəsaitlər. 0-100 arası ədədlərin müxtəlif ardıcılılığı ilə verilmiş ədəd oxu (ədədlər beş-beş, on-on, iyirmi-iyirmi artan sıra ilə düzülmüşdür), müəyyən ədədlər intervalında verilmiş ədəd oxu (20-dən 60-a qədər və s.), üzərində müxtəlif addimlarla saymanın modelləşdirildiyi ədəd oxları.

Ədəd oxu üzərində məşğələlər “əvvəl”, “sonra”, “arasında”, “qədər” kimi ifadələri işlətməklə ədədləri yazma və oxuma, müqayisətmə bacarıqlarını əhatə edir.

Motivasiya. Yazı lövhəsindən 100 dairəsində ədədlər ardıcılığını eks etdirən ədəd oxu asılır və ya proyektorun köməyi ilə dərslik səhifəsindəki ədəd oxu ekranda göstərilir.

Ədəd oxu üzərində qeyd olunmuş ədədlər, bölgülərin miqyası, sayı müzakirə olunur. Bölgüləri göstərən xətlərin bir çoxunun nazik, digərlərinin qalın, bəzilərinin isə daha qalın və uzun olduğu aşadırılır.

Sual: **42 ədədinin yerini ədəd oxu üzərində necə tapa bilərik?**

Şagirdlər fikirlərini təqdim edirlər: Ədədlər ədəd oxu üzərində on-on artan sıra ilə düzülüb. 2 ədəd arasında 10 bölgü xətti vardır. 42-ni tapmaq üçün əvvəlcə 4 onluğu, yəni 40-a uyğun bölgü xəttini tapır, sonra 2 bölgü irəliyə saymaqla 42-ni ədəd oxu üzərində qeyd edirik.

Öyrənmə. Ədəd oxu üzərindəki şarların yeri müəyyən olunur. İki şar arasındakı ədədlər sadalanır. 24 və 47 **arasındaki** ədədlər dedikdə 24 və 47 ədədlərin bu ədədlər siyahısına daxil olmadığını başa düşürlər. Şagirdlər müxtəlif intervallar üzərində **arasında** sözünün mənasını başa düşdüklərini nümayiş etdirirlər. Şagirdlərin bu anlayışı daha yaxşı qavraması üçün onlara tanış olan nümunələr üzərində məşğələ davam etdirilir. Məsələn, «8 ilə 10 arasındaki ədəd» dedikdə söhbətin yalnız 9-dan getdiyi aydınlaşdır.

İnteqrasiya. Həyat bilgisi. **Qədər** deyəndə intervali göstərən ilk və son ədədin sıraya daxil olduğu nəzərdə tutulur. Təqvim üzərində müxtəlif tarixli aralıqlar söylənir, şagirdlər isə günlərin sayını müəyyən edirlər. **Rəşad ailəsi ilə iyulun 10-dan 22-nə qədər Qaxda olmuşdur. Rəşad Qaxda necə gün olmuşdur?** Metro stansiyaları, bir cərgədə olan binalar, kənd və rayon yerlərində evlər və s. **qədər** və **arasında** ifadələri istifadə olunmaqla sadalanır. **Şagird:** *Məhəlləmizdə bizim evlə Nadir dayığının evi arasında 4 ev var. Qədər* sözü ilə ifadə edilmiş fikirlərdə son söyləninlən ədədin daxil olduğunu şagirdlərə aşağıdakı fikirlərlə izah etmək olar:

Mövzu üzrə əlavə məşğələ

Ədəd oxu üzərində məşğələlər. Lövhədə nisəbətən iriölçüdə ədəd oxu çəkilir. Üzərində 10 bölgü xətti qeyd olunur. Bu ədəd oxu üzərində 0-la 50 arasındaki ədədləri yerləşdirməli olduqları şagirdlərin nəzərinə çatdırılır. Ədəd oxu üzərində qoyulmuş bölgülərdən istifadə edərək ədədlər əvvəlcə şifahi olaraq on-on sayılır. Bu zaman bölgülərin tam yarısının artıq qaldığı aşkar olunur. Bəs ədədlər hansı addimla artan sırə ilə yerləşdirilməlidir? Cavabın düzgünlüyü beş-beş sayımaqla yoxlanılır. Müəllim sinf müraciət edir.

Sual: - 20 ədədinin bu ox üzərindəki yerini göstərin.

- 35 ədədi hansı bölgü xəttinə uyğundur?
Bu xətt soldan neçəncidir?

- 49 ədədinin yeri şansı onluğa çox yaxın olmalıdır?

- 25 ədədi hansı iki onluğun arasında yerləşir?

Şagirdlər ədəd oxu üzərində ədədlərin yerini təsəvvür etməklə fikirlərini əsaslandırırlar.

- «3-ə qədər sayıram və sən hoppanırsan» fikrində «3-ə qədər sayıram», dedikdə 1, 2, 3 ədədlərini söyləməlisən.

Şagirdlər bir-birinə bu cür suallar verirlər. Şagirdlərin tədris prosesində fəal iştirakı mənimseməni sürətləndirir, onların nitq qabiliyyətlərinin inkişafına böyük təkan verir, anlayışlarının tez və uzun müddətə yaddaşlarında qalmasına şərait yaradır.

Ona görə də vaxtaşırı ayrı-ayrı mövzuların tədrisi bu bacarıqları formalasdırıv və inkişaf etdirən məşğələlər üzərində qurulmalıdır. Məsələn, məşğələ müəllimin mövzuya aid bir sual verməsi ilə başlanır, şagird isə həm müəllimin qoyduğu suala cavab verir, həm də öz növbəsində tərtib etdiyi yeni sualı yoldaşına verir. Rollar dəyişir və məşğələ bütün sinif fəaliyyəti kimi davam etdirilir. Verilən suallar maraqlı, asan, çətin olmaqla şagirdlər tərəfindən səsvermə yolu ilə seçilir.

D.2 tapşırığını ümumsinif fəaliyyəti olaraq yerinə yetirmək olar. Məsələn, bütün şagirdlər eyni vaxtdə sarı şara aid ədədi ədəd kartı ilə şara aid ədədi kartla göstərirlər. Daha sonra isə bu iki kartdakı ədədlərin müqayisəsinə uyğun işarə kartını seçirlər. Hər bir şagird öz müqayisəsini və ya yoldaşının müqayisə modelini təqdim edir. Burada diqqət edilməli məqam, şagirdin ədədləri sağ və ya sol əlində tutmasından asılı olaraq müqayisə işarəsini düzgün seçmə bacarığıdır. Şagirdlər bu yanaşma ilə bir-birilərinin müqayisələrinin doğru olduğunu yoxlayırlar. Bu tapşırıq şagirdin fəza təsəvvürlərinin formalasdırıv baxımından da faydalıdır.

Tətbiq. İş dəftərində verilmiş **İd.1, 2, 3, 4, 5** nömrəli tapşırıqlar yerinə yetirilir. Şagirdlər verilmiş intervallarda ədəd oxları çəkirler. Məsələn, 20-dən 40-a qədər ədədlərə uyğun ədəd oxu çəkin, ədədləri ədəd oxu üzərində iki-iiki (dörd-dörd) artan sırə ilə yerləşdiririn.

Qiymətləndirmə. Dərs boyu meyarlar üzrə müşahidə qiymətləndirməsi aparılır. Müşahidə altında olan şagirdləri qiymətləndirmək və onların bacarıqlarını inkişaf etdirmək üçün aşağıdakı suallardan istifadə etmək olar.

- 0-dan 50-yə qədər ədədləri on-on ədəd oxu üzərində göstərmək üçün neçə bölgü xətti çəkməliyik?

- 44-dən 64-ə qədər ədədlərin on-on artan sırə ilə düzüdüşünü göstərmək üçün neçə bölgü xətti çəkilməlidir?

- 20-dən 40-a qədər ədədlər ədəd oxu üzərində yerləşdirilib. Bu ədədlər üçün 5 bölgü xətti çəkilib. Bu bölgü xətləri üzərində hansı ədədlər yazılacaq? 20, 25, 30, 35, 40.

Qiymətləndirmə sualları:

- Hansı ədədin 2 onluğu 7 təkliyi var?

- O hansı ədəddir ki, 30 ilə 2-nin toplanmasından alınır?

- O hansı ədəddir ki, 50-dən 4 vahid böyükdür?

- Ən kiçik ikirəqəmli ədəd hansıdır?

- Ən böyük ikirəqəmli ədəd hansıdır?- Fikrimdə bir ədəd tutmuşam. Bu ədədin təkliklərinin

sayı ilə onluqlarının sayı bərabərdir. Təkliyinin sayı 3-dən bir vahid böyük olan bu ədəd hansı ədəddir?

Dərs 13, 14. 100 dairəsində ədədlər. 100-lük kvadrat. 2 saat

Dərslik səh. 18, 19 (ə.v. iş dəftəri səh. 16, 17)

Məzmun standartları:

1.1. 5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayı.

Şagird bacarıqları:

- 100-lük kvadrat üzərində ədədlərin yerləşmə qaydasını:
 - ədədlərin sətirlər üzrə bir-bir;
 - sütunlar üzrə on-on olmaqla dəyişdiyini başa düşür;
- 100-lük kvadrat üzərində hər hansı bir ədədi 4 qonşusu ilə müqayisə edir;
- 100-lük kvadrat üzərində istənilən ədəddən başlamaqla iki-iki, üç-üç, dörd-dörd və s. bərabər addımlarla 100 dairəsində irəliyə və geriyə sayı;
- 100-lük kvadratdan müxtəlif formalarda ayrılmış hissələrə (qur-sök - pazl kimi) uyğun ədədləri müəyyən edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat

İnteqrasiya. İnformatika (1.1, 2.1), Təsviri incəsənət (2.2), Texnologiya (4.1).

Əyani vəsaitlər. Hazır 100-lük kvadratlar, yarımcıq doldurulmuş 100-lük kvadratlar, üzərində yalnız 1 ədədin verildiyi 100-lük kvadrat hissələri (qur-sök).

1-ci saat. Motivasiya. Şagirdlərə əvvəlcədən hazırlanmış 100-lük kvadratlar paylanır. Nisbətən iriölçülü 100-lük kvadrat yazı lövhəsinə bərkidilir. Şagirdlərə 100-lük kvadratı nəzərdən keçirmək üçün müəyyən vaxt verilir.

Sonra şagirdlər növbə ilə sətir və sütunlarda ədədlərin ardıcılılığı haqqında fikirlərini söyləyirlər. Həmçinin şagirdlər sətir və sütunları sıra sayıları ilə təqdim edirlər. Daha sonra məşğələlər sətir və sütunların nömrələrindən istifadə edilməklə ifadə edilir.

Məsələn, 100-lük kvadrat üzərində neçə sətir, neçə sütun var? 3-cü sətirdəki ədədlər haqqında nə söyləyə bilərsiniz? (Bu sətirdəki ədədlərdən birincisi 21-dir və 30-a qədər bir-bir artan sıra ilə düzülmüşlər.) 5-ci sütundakı ədədlər haqqında fikirlərinizi söyləyin. Bu sütundakı ilk ədəd 5-dir və ədədlər 95-ə qədər 10-10 olmaqla artan sıra ilə düzülmüşdür.

100-lük kvadrat üzərində 100 məşğələ başlığı ilə rəngarəng məşğələlər toplusu dünyada geniş yayılmışdır. Bu məşğələlər irəliyə və geriyə ritmik sayma, şıfahi hesablama bacarıqlarını əhatə edir ki, bunlardan bir çoxu yeri göldikcə Dərslikdə öz əksini tapmışdır.

Öyrənmə. 100-lük kvadrat üzərində ədədlərin sətirlər boyu, soldan sağa, bir-bir, sütunlar boyu, yuxarıdan aşağıya on-on artma qanuna uyğunluğu ilə düzüldüyü bir daha təkrar edilir.

Üç-üç, dörd-dörd, beş-beş və s. addımlarla sayma məşğələləri yerinə yetirilir.

Şagirdlər partaları üzərindəki 100-lük kvadrat üzərində qeyd edirlər. Şagird istədiyi hər hansı bir ardıcılığı da sərbəst olaraq 100-lük kvadrat üzərində yaradır və təqdim edir: - *Mən ədədləri altı-altı artan sıra ilə düzmişəm. Bu ədədlər cüt (tək) ədədlər ardıcılığıdır. Burada ən böyük ədəd-dir, ən kiçik ədəd -dir və s.*

Şagirdlərdən hər biri 1-9 ədədləri arasından bir ədəd seçir və on-on artırır. Məsələn, A.-nın seçdiyi ədəd 7, B.-nin seçdiyi ədəd 4 isə, uyğun xanaları rəngləməklə A. 100-lük kvadrat üzərində 7, 17, 27, 37,... ardıcılığını, B. isə 4, 14, 24, 34, ... ardıcılığını yaradır. **D.1** tapşırığı yerinə yetirilir. Müşahidə yolu ilə formativ qiymətləndirmə aparılır. Bu tapşırıq **D.2** tapşırığının yerinə yetirilməsinə də kömək edəcəkdir. Şagird hər bir ədədin 4 qonşusundan ikisinin - sağ və sol qonşularının bu ədəddən 1 vahid, digər ikisinin - üst və alt qonşularının isə 10 vahid fərqləndiyini başa düşür.

D.2 pazl tipli tapşırıqdır. Yüzlük kvadratın hissəsi üzərində bir ədəd göstərilmişdir. Bu ədəd

görə digər xanalardakı ədədlər müəyyən edilir. Tapşırıq ümumsinif fəaliyyəti olaraq müzakirələrə yerinə yetirilir.

Sonda əlavə olaraq verilmiş 100-lük kvadrat üzərində məşğələləri sinfin və ya ayrı-ayrı şagirdlərin, qrupların səviyyəsinə və nəzərdə tutulan fəaliyyət növünə (problem həlli, mühakiməyürümə və isbatetmə, əlaqələndirmə, ünsiyyətqurma, təqdimetmə) uyğun seçib yerinə yetirmək olar. **İd.1** tapşırığında verilmiş şərtə uyğun ədədlər ardıcılıqları yazılır. Hər bir ardıcılıqla uyğun xanalar müxtəlif rəngli karandaşlarla rənglənir. **İd.2** tapşırığında şagirdlər əvvəlcə uşaqların sayma növbələrini müəyyənləşdirməlidir. Uşaqların sayı 4 nəfərdir. Afaq birincidir. Nərgiz sonuncudur, yəni 4-cüdür. 2-ci və 3-cünün yerini müəyyənləşdirmək qalır. Məsələdə Elgün və Muradın növbəsi haqqında hansı məlumat var? Murad Elgündən əvvəldir. İki üçdən əvvəl olduğundan, deməli Murad 2-ci, Elgün isə 3-cüdür. Afaq – 4, 8, 12, 16, 20, Murad - 24, 28, 32, 36, 40, Elgün - 44, 48, 52, 56, 60, Nərgiz - 64, 68, 72, 76, 80.

2-ci saat. Tətbiq. **D.1** çalışmasında şagirdlər 100-lük kvadratın şəkillərə uyğun və boş xanalarındaki ədədləri müəyyən edirlər. Məsələn, ilk sual: 34-ün sağ qonşusu hansı ədəddir? 35.

35-in 100-lük kvadrat üzərində alt qonşusu hansı ədəddir? 45 və s. Bu ədədlərlə 34 müqayisə edilir.

Bu çalışmanın 1), 2), 3) bəndlərini həll edən zaman müxtəlif suallar verilir:

- 8-ci sütundakı ədədlərin təkliklər mərtəbəsi neçədir? Yuxarıdan aşağı 4-cü ədəd neçədir? Bu sütunun sonuncu ədədi neçədir? 5-ci ədədin sağ qonşusu hansı ədəddir? və s.

 **İnteqrasiya. Texnologiya.** **D.2** çalışmasında şagirdlər 100-lük kvadratdan ayrılmış hissələr üzərində xanalardan birində verilmiş ədədə görə digər xanalardakı ədədləri müəyyən edə bilirlər. Şagirdlər özləri də ayrı-ayrı hissələri müxtəlif «qur-sök» (pazl) formaları şəklində çəkirlər. Hissələr üzərində məşğələ «qur-sök» oyunu kimi aparılmaqla şagirdlərin fəza təsəvvürlərini və konstruksiya qabiliyyətlərini inkişaf etdirir.

 **İnteqrasiya. Rəsm. Tapşırıq: 100-lük kvadrat üzərində zəncirvari ardıcılıq yaradan xanaları rəngləyin. Bu hansı ədədlər olacaq? Pilləkən formalı ardıcılıq yaradın.**

İd.1 tapşırığının c) bəndində «*Mənim gözəl məktəbim*» ifadəsi yazılıb. **İd.2** və **İd.3** tapşırığı 100-lük kvadratın hissələri üzərində məşğələlər üçün nəzərdə tutulur.

Debat-müzakirə. Sual: *Ritmik sayma məşğələlərini ədəd oxu üzərində yerinə yetirmək daha rahatdır, yoxsa 100-lük kvadrat üzərində?* Şagirdlər 100-lük kvadratın istənilən ədəddən başlamaqla verilən addımlarla sayma məşğələlərini yerinə yetirmək üçün çox rahat bir vasitə olduğu haqda fikirlərini bildirir, onu ədəd oxu ilə müqayisə edirlər. Hansını çəkməyin daha sadə və rahat olduğunu araşdırırlar. **Sual:** *İki ədədin müqayisəsi ədəd oxu üzərində aydın görünür, yoxsa 100-lük kvadrat üzərində?* Sonrakı dörsərdə müzakirəni «*İkirəqəmli ədədləri üzərində toplama və çıxma əməllərini ədəd oxu üzərində modelləşdirmək asandır, yoxsa 100-lük kvadrat üzərində?*» sualları ilə davam etdirmək olar.

Qiymətləndirmə. Şagirdin tapşırıqları yerinə yetirməsinə, məşğələlərdə iştirakına görə dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Qiymətləndirmə üçün aşağıdakı məşğələlərdən istifadə etmək olar.

100-lük kvadrat üzərində məşğələlər:

1. *Bütün cüt ədədləri rəngli karandaşla rəngləyin və cüt ədədləri 100-lük kvadrat üzərində müəyyən etməyin qaydasını tapın.*

2. *3-dən başlayaraq üç-üç artan sıranı rəngləyin (6, 9, 12 və s.).*

3. *Sonu 0-la qurtaran bütün ədədləri seçin və hər birinin ikiqatını tapın.*

4. *Rəqəmlərinin cəmi 9 olan bütün xanaları rəngləyin. Məsələn, 18, 27.*

Rəqəmlərinin cəmi 11 olan bütün ədədləri rəngləyin.

5. *1 və 9 ədədləri arasından bir ədəd seçin, onu 100-lük kvadratın sonuna çatana qədər hər dəfə 10 vahid artırın.*

6. *100-lük kvadrat üzərində neçə tək ədəd var?*

7. *Rəqəmləri eyni olan ədədləri rəngləyin (11, 22,). (Həm soldan sağa, həm də sağdan sola oxunduqda eyni olan ədədlərə polindrom ədədlər deyilir: 22, 202, 404).*

Dərslikdə verilmiş tapşırıqlar yerinə yetirilərkən əvvəlcə keçilənlərin təkrarı bütün sinfin fəaliyyəti kimi (sorğu yolu ilə), şifahi yerinə yetirilə bilər. Qalan 20 dəqiqədə İş dəftərində verilmiş çalışmalar qiymətləndirmə tapşırıqları kimi yerinə yetirilə bilər.

Şagirdlərlə əvvəlcədən qiymətləndirmənin hansı mövzuları əhatə etdiyi, bu mövzular üzrə onların nəyi bilməli olduğunu barədə söhbət aparılmalıdır. Şagird qiymətləndirmənin onun bilik və bacarığının formalaşmasına xidmət etdiyini dərk etməlidir. O, qiymətləndirmənin hətta aşağı nəticəsindən belə həyəcanlanmamalı və çəkinməməli, hər hansı bilik və bacarığı qazanmaq üçün qiymətləndirmənin yalnız stimul rolu oynadığını anlamalıdır.

Əvvəlcədən ikirəqəmli ədədləri müxtəlif cür modelləşdirmək və yazmaq, ikirəqəmli ədədləri müşqayisə etmək, müəyyən addımlarla ritmik saymaq, tek və cüt ədədləri tanımaq bacarıqlarının, eyni zamanda uyğun məşğələləri ədəd oxu və 100-lük kvadrat üzərində yerinə yetirmək vərdişlərinin qiymətləndiriləcəyi əvvəlcədən şagirdlərin nəzərinə çatdırılır.

1-ci saat. D.1. tapşırığı şagirdin təxminetmə bacarığını formalaşdırır. Ədəd oxu üzərində verilən ədədin hansı onluğa daha yaxın olduğunu şagird əyani olaraq görür. D.2 tapşırığı da D.1. tapşırığına oxşardır. Şagird bu halda verilən ədədin ədəd oxu üzərində yerini və hansı onluğa daha yaxın olduğunu təyin edir. D.3 tapşırığında verilmiş ədədləri şagird əyani vasitələrin köməyilə – onluq blokların, on-on bağlanmış və tek-tək qoyulmuş say çöplərinin, kiçik polietilen torbalardakı lobya dənələrinin, çay daşlarının və s. vasitəsilə modelləşdirir. Modelə uyğun ekvivalent formaları ardıcıl olaraq deyir və yazır. D.4 tapşırığının yerinə yetirilməsi uyğun şəklin çəkilməsi, şərtin modelləşdirilməsi ilə yerinə yetirilməlidir. Şagirdlər 10 litrlik və 1 litrlik qabları göstərən şəkillər çəkirlər. Burada onluqlar və təkliklər mərtəbəsinin dəyişməsi təhlil olunur. Belə ki, on-on saymaqla iri qablardakı suyun miqdarının 40 litr, eləcə də bir-bir saymaqla kiçik qablardakı suyun miqdarının 8 litr olduğu müəyyən edilir. $40 + 8 = 48$ və ya 4 onluq 8 təklik, yəni 48 litr su.

D.6 oyun-məşğələlər öyrənmə üçün pozitiv atmosferin yaradılmasına kömək edir, şagirdləri öyrənməyə motivasiya edir. Oyun-məşğələ həm ədədin strukturunu öyrənmə baxımından, həm də şifahi hesablama bacarıqlarını inkişaf etdirmək üçün əhəmiyyətli tapşırıqlardır.

2-ci saat. D.5 tapşırığı mənqiqli tapşırıqdır. 20-nin sağ qonşusu 21, 24-ün sol qonşusu isə 23 olduğundan, bu ədədlər arasındakı ədəd 22-dir. Deməli, qabda 22 alma var.

D.6. çalışmasında on-on saymaqla şagird zəlin tamaşaçı tutumunu, 7-ci, 8-ci və 9-cu cərgələrin boş olduğunu müəyyən edir.

İş dəftərində verilmiş tapşırıqlar möhkəmləndirmə tapşırıqları kimi istifadə edilir.

Formativ qiymətləndirmə cədvəli

| Adı _____ | Soyadı _____ | Meyarlar | Qeydlər | Tarix |
|-----------|---|----------|---------|-------|
| Nº | | | | |
| 1. | 100 dairəsində ədədləri rəqəmlə və sözlə yazır, oxuyur. | | | |
| 2. | 100-ə qədər iki-iki, beş-beş, on-on sayıır. | | | |
| 3. | İkirəqəmli ədədlərdə hər bir rəqəmin mərtəbəyə görə qiymətini müəyyən edir. | | | |
| 4. | İkirəqəmli ədədi onluq və təkliklərinin sayına görə yazılı və şifahi olaraq ekvivalent formalarda ifadə edir. | | | |
| 5. | 100 dairəsində ədədləri oxuma, yazma, ritmik sayma və müşqayisə bacarıqlarını 100-lük kvadrat üzərində nümayiş etdirir. | | | |
| 6. | 100 dairəsində ədədləri oxuma, yazma, ritmik sayma və müşqayisə bacarıqlarını ədəd oxu üzərində nümayiş etdirir. | | | |
| 7. | 100 dairəsində verilmiş ədədi yaxın onluğa tamamlayır. | | | |
| 8. | Tək və cüt ədədləri düzgün müəyyən edir. | | | |
| 9. | Sıra sayılarını tanıyır. | | | |

Məzmun standartları: Ədədlər və əməllər

1.3.1.100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir.

1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.

1.2.4. Toplama və çıxma əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

2. Cəbr və funksiyalar. Riyazi ifadələr

2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.

Şagird bacarıqları:

1. 100 dairəsində ədədləri onluq və təklik mərtəbələrinə ayırır.

2. Toplama əməlini yerinə yetirmə bacarıqlarını:

- onluq bloklarla modelləşdirməklə;
- ədəd oxu üzərində sxematik göstərməklə;
- 100-lük kvadratlar üzərində sxematik göstərməklə;
- toplananlardan birinə və cəmə görə digər toplananı hesablamaqla;
- toplamaya aid müxtəlif tip məsələlər həll etməklə.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, araşdırma.

İnteqrasiya. Ana dili (1.2, 2.1), İnformatika (1.2).

Motivasiya. İki qabdan birinə 10-dan çox, digərinə 10-dan az sayma vasitəsi qoyulur və ya hər hansı ikirəqəmli ədədin modelinə uyğun sayma vasitəsi götürülür. Məsələn, 24 ədədinə uyğun olaraq 2 onluq çöp bloku (kub bloku) və 4 tək çöp (kub) götürülür. Tək çöplərin üzərinə daha 3 çöp əlavə olunur və cəmi 7 dənə tək çöp olduğu müəyyənləşdirilir. Çöplərin ümumi sayı 27 olur. Çöplərin sayı necə dəyişdi? Çöplərin sayını göstərən əvvəlki ədədlə sonrakı ədədi necə müqayisə edərdiniz?

Öyrənmə. İkirəqəmli ədədlə birrəqəmli ədəd toplandıqda təkliklər mərtəbəsindəki ədədlərin cəmi 10-u aşmırsa, onların toplanmasından yeni onluq alınmir. Ona görə də bu ədədləri topladıqda cəmdə onluqlar mərtəbəsindəki ədəd ikirəqəmli toplananın 10-luq mərtəbəsindəki ədədlə eyni olur.

Şagirdlər bu hala uyğun müxtəlif misallar deyirlər. $27+2$, $34+3$ və s. Nümunələrə uyğun riyazi ifadələr yazılır. Misalları həm şifahi hesablama ilə, həm də sütunla yazmaqla həll edirlər. Alt-alta yazma qaydası öyrənilir. Təkliklər toplanıb təkliklər mərtəbəsinə yazılır. Onluqlar mərtəbəsindəki rəqəm isə dəyişmədən öz mərtəbəsinə yazılır.

D.1 tapşırığını yerinə yetirərkən şagird misallardakı qanuna uyğunluğu araşdırır. O, 1-ci sütundakı misallarda təkliklərin sayının 9, 2-cidə 8, 3-cü sütunda isə 9 olduğunu aşkar edir. Şagirdlər bu misallar ardıcılığına bir neçə misal da şifahi olaraq əlavə edirlər. Bu misalları müşahidə olunan şagirdlərdən soruşmaq olar.

D.2 tapşırığı şagirdin sözlə verilmiş ifadəyə uyğun riyazi ifadəni yazma bacarığını formalasdırır. Bu bacarığı formalasdıran oyunlar keçirmək olar.

 **İnteqrasiya. İnformatika. Tayını tapın.** Bir toplama əməli üçün həm sözlə, həm də riyazi ifadə şəklində iki müxtəlif kart hazırlanır. Sözlə verilmiş ifadələr üzü açıq, riyazi ifadələr üzüüstə masanın üzərinə düzülür. Şagird açdığı kartdakı riyazi ifadəyə baxır və onun sözlə verilmiş ekvivalentini axtarır. «*Qırx üç üstəgəl dörd*» ifadəsi ilə « $43+4$ » riyazi ifadəsinin mahiyyəti eynidir. Oyunu qruplarla da keçirmək olar. Qrupun hər bir üzvü uyğun kart cütünü düzgün seçməlidir. Bütün kartları düzgün seçmiş qrup qalib hesab olunur.

Bu oyunu bir qədər dəyişdirmək də olar. Eyni riyazi ifadənin ədəd oxu üzərindəki modeli (kublarla modeli) və tam riyazi ifadəsi verilir. Şagirdlər model və ifadəni tutuşdururlar.

D. 3 tapşırığı şəkil çəkməklə yerinə yetirilir. Rəflərdəki kitabların sayı dəftərdə düzbucaqlı və ya dairələrlə modelləşdirilir.

III rəf 

II rəf 

I rəf 

Məsələnin həlli riyazi ifadələr yazılmadan yalnız sözlə şəklə görə də yazılı bilər.

«Məsələnin həllinə aşağı rəfdə yerləşən kitabların sayından başladım. Aşağı rəfdə 11 kitab var.

2-ci rəfdə 4 kitab çoxdur, deməli bu rəfdə 15 kitab var, 3-cü rəfdə isə 2-ci rəfdəkindən 4 kitab çoxdur, bu rəfdə isə 19 kitab var. Cavab: rəflərdə ardıcıl olaraq 11, 15, 19 kitab var.»

Məsələnin həlli riyazi yazılışlarla təqdim edilə bilər:

2-ci rəf: $11 + 4 = 15$

3-cü rəf: $15 + 4 = 19$

Bu tip məsələlərin həllində üstünlüyü şifahi təqdimata və yazılı izahlı həllə verilməsi tövsiyə edilir.

D. 4 tapşırığı yerinə yetirilən zaman tərəzinin tarazlıq vəziyyətinə uyğun olaraq kubların sayını tərəzinin sol və sağ gözündə bərabərleşdirirlər. II tərəzi: $30 < 35$; $30 + 5 = 35$

Tərəzinin sol gözünə 5 kub qoymaqla tərəzini tarazlaşdırımlı. III tərəzi: $17 > 4$; $17 - 4 = 13$

Tərəzinin sol gözünə 13 kub qoymaq lazımdır. Bu tip tapşırıqlar bərabərlik anlayışını başa düşməyə imkan verir. Şagird eyni ədədi müxtəlif cür ifadə etməyin mümkün olduğunu başa düşür. $4+13$ toplama əməli 17-ni ifadəetmə formalardan biridir. Biz 17-ni digər əməllərin köməyilə də müxtəlif formalarda ifadə edə bilərik. $19 - 2$, $14 + 1 + 2$, ... kimi müxtəlif formalarda ifadələr 17-ni göstərir. Bütün bu ifadələr bərabərdir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqları şagird müştəqil olaraq yerinə yetirir.

Vaxtaşırı olaraq şagirdlər sətirlərlə verilmiş toplama və çıxma əməlinə aid misalları sütunlarla yerinə yetirirlər. Şagirdlər sütunlarla verilmiş misalları daha asanlıqla həll edirlər. Lakin misalın sətirlə verilməsi şagirdi başqa hesablama üsulları fikirləşməyə vadər edir. Bu isə onun daha çox düşünməsi və araşdırma aparması deməkdir.

İd.2 tapşırığındakı misallarda verilənlərdən istifadə etməklə şagird onluq və təklik mərtəbələrində yazılıacaq rəqəmləri müəyyənləşdirməlidir.

İd.3 tapşırığındakı modeli şagird təhlil etməli və 2-ci toplananı tapmalıdır. Bu toplananın birrəqəmli ədəd olduğunu və verilən ədədin təklikləri ilə toplandıqda yeni onluq alınmadığını modelə görə təqdim etməyi bacarmalıdır. Həmçinin şagird birinci ədədin ikinci ədəddən kiçik olduğunu, oxun sonunda yazılın ədədin oxun başlanğıcında yazılın ədədlə müəyyən bir ədədin toplanmasından alındığını izah edə bilməlidir. Oxdan sağda dayanan ədədlə oxdan solda dayanan ədəd müqayisə olunur. Həmin ədədlərin onluqları eynidir, təkliklər isə müxtəlifdir. **Müəllim:** *A., sol tərəfdəki ədədin təklikləri necə vahid artmışdır? A.: 5 vahid. Deməli, çəhrayı xanaya 5 yazmalıyıq: $43 + 5 = 48$.*

İd.4 tapşırığında ədəd oxu üzərində toplama əməli modelləşdirilib. Bu məşğələni aşağıdakı kimi sual-cavab üzərində qurmaq olar. *Sual: 1-ci ədəd oxuna uyğun toplama əməlinin komponentlərini necə müəyyənləşdirərsən? Toplama əməlinin komponentlərini sayın və ədəd oxu üzərində hər birinə uyğun gələn ədədi müəyyən edin. Riyazi ifadəni yazın.*

 **İnteqrasiya. Ana dili.** Şagirdlər üçün fikrini riyazi terminlərlə ifadə etmək bir qədər çətin olsa da, bunlara alışmaq çox vacibdir və bu riyazi təfəkkürün təməl şərtidir.

İd. 5 tapşırığında şagird məsələni əyani olaraq onluq blokun köməyilə modelləşdirir. Dəftərində isə damaları rəngləməklə modelin təsvirini verir (10-dama 1 onluğu, 1 dama 1 təkliyi göstərmək şərti ilə). Bütün kubların sayı: $60 + 7 = 67$ kub.

Qiymətləndirmə. Dərs boyu müşahidə qiymətləndirməsi aparılır. Şagirdin səliqəli yazısı, hesablama cəldliyi, müştəqil fikir yürütəmək qabiliyyəti və s. diqqət mərkəzində saxlanılır. Bu mövzu nisbətən asan mövzu olduğundan, daha çox zəif şagirdlərə vaxt ayırmaq olar.

Şifahi qiymətləndirmə sualları:

- 47-ni onluq və təklik mərtəbələrinə ayırin.

- 3 onluq, 4 təklik hansı ədədin tərkibidir?

- 41-dən 5 vahid böyük hansı ədəddir?

- 47-nin təkliklər mərtəbəsi 49-un təkliklər mərtəbəsindən neçə vahid azdır?
- 53 və 67 ədədlərini onluq tərkibinə görə müqayisə edin.
- Onluqlarının sayı 45-dən 2 vahid böyük olan ədəd hansıdır?

Dərs 18.

100 dairəsində çıxma İkirəqəmli ədəddən birrəqəmli ədədin çıxılması. 10-luq ayrılmayan hal

Dərslik səh. 23 (ə.v. iş dəftəri səh. 21)

Məzmun standartları: **Bax: Dərs 17**

Şagird bacarıqları:

- 100 dairəsində ədədləri onluq və teklik mərtəbələrinə ayırır.
- Öyrənilən hala uyğun çıxma əməlini yerinə yetirmə bacarıqlarını nümayiş etdirir:
 - onluq bloklarla modelləşdirməklə;
 - ədəd oxu üzərində sxematik göstərməklə;
 - 100-lük kvadratlar üzərində sxematik göstərməklə;
 - verilən 2 komponentə görə 3-cü komponenti tapmaqla;
 - çıxma əməlinin riyazi ifadəsini sətir və sütunla düzgün yazmaqla.
- Çıxma əməlinə aid müxtəlif məsələləri həll edir:
 - müəyyən sayıda əşyanın qruplara bölünməsinə görə;
 - bir əşya qrupundakı əşya sayının azalmasına görə;
 - iki əşya qrupundakı əşya sayının müqayisəsinə görə.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya: Ana dili (1 2 2 1) Təsviri incəsanat (2 2)

Motivasiya. 37 - 4 ifadəsi onluq blok və ya digər say vasitələri ilə modelləşdirilir (Çıxma əməlini hesab çötkəsi üzərində əyani şəkildə izah etmək olar). Yerinə yetirilmiş əməl müzakirə olunur: 3 onluq blok və 7 dənə tək kub ayrılır. Tək kublardan 4 kub götürülür. Sual: Bu halda onluq blokları açmağa ehtiyac varmı? Onların sayı dəyişirmi? Cavablar dinlənilir.

Öyrənmə. Şagirdlər tək kubların sayının, yəni 7-nin 4-dən böyük olduğunu və buna görə də onluq bloku açmağa ehtiyac olmadığını qeyd edirlər. Nəticədə 3 onluq və 3 tək kub qalacaq. Bu, 33 deməkdir: $37 - 4 = 33$. Öyrənmə tapşırığı da eyni cür təhlil edilməklə sütunla yazılış qaydası izah olunur. **D.1** tapşırığı təhlil olunur və şagirdlər misallarda təkliklərin dəyişdiyini, onluqların sayının isə dəyişmədiyini müəyyən edirlər.

D.2 tapşırığında şagirdlər əvvəlcə cədvəli oxuma bacarıqlarını nümayiş etdirirlər. Onlar cədvəlin 4 sətir və 4 sütündən ibarət olduğunu müəyyənləşdirirlər. Bu cədvəllərin hər birinin 1-ci sütununda azalan, 1-ci sətrində isə çıxılan verilmişdir. Fərq sütun və sətirlərin kəsişdiyi xanada yazılmalıdır. **D.3, D.4** tapşırıqlarında çıxmaya aid məsələlər verilir. Bu məsələləri həll etməklə şagird çıxmanın üzərində götürmə, müqayisətmə, daha kiçik miqdardara ayırma kimi vəziyyətlərə uyğun gəldiyini dərk edir. Məsələ həlli zamanı aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir: verilmiş şərtlərlə məsələni aydın təsəvvür etmək və cavabını şifahi söyləmək; cavabı əsaslandırmaq; şərti əyani vəsaitlərin köməyilə modelləşdirmək, şərtə uyğun şəkil çəkmək, şərti sual-cavab formasında təhlil etmək, uyğun riyazi əməli seçmək, müəyyən etmək və s.

D.4-də məsələnin şərtinə uyğun tam-hissə cədvəli verilmişdir. Tam-hissə cədvəli şagirdə məlumatı cədvəl şəklində təqdimetmə bacarıqları ilə yanaşı, toplama və çıxma əməlləri arasındaki qarşılıqlı əlaqəni başa düşməyə imkan yaradır, həmçinin məlum və məchul kəmiyyətləri düzgün müəyyənetmə, məlum və məchulun yerini dəyişdirməklə yeni məsələqurma (tərs məsələ) bacarıqlarını formalasdırma baxımından da böyük əhəmiyyət daşıyır.

Məsələnin şərtinin qısa formada yazılışı kimi vərdiş etdiyimiz formanı vaxtaşırı digər formalarla əvəz etmək faydalıdır. Şərtə aid şagirdin şəkil çəkməsi onun məsələni başa düşdürüyüňü daha

aydın nümayiş etdirir. Şagird bəzən qısa formada yazılışı mexaniki olaraq yerinə yetirir. **Vardı, aldı, əlavə etdi, götürdü, oldu** kimi analogi sözlərlə mexaniki olaraq məsələnin şərtini yazır. Şagird məsələni həll edərkən məsələni anlama, həllin planını qurma, həll etmə, həlli yoxlama, cavabı yazma kimi mərhələləri yerinə yetirir. Bu həmcinin aşağıdakı bacarıqları əhatə edir:

- şərtə uyğun suallar qoyub cavablandırmaqla situasiyanı təhliletmə, mühakiməyürütmə, ünsiyyətqurma bacarığını nümayiş etdirir;

- şəkil çəkməklə məsələnin şərtini başa düşdürünenü nümayiş etdirir, qrafik təsvir qabiliyyətini inkişaf etdirir;

- məsələnin cavabını şifahi söyləyir, cavabın doğruluğunu əsaslandırır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

İd.2. tapşırığı sözlərlə verilmiş müvafiq fikri şagirdin riyazi ifadə etmək qabiliyyətini üzə çıxarıır. Misalları şifahi hesablamamaq, sütunlarla səliqəli yazmaq, cədvəl üzərində sətir və sütunları düzgün müəyyən etmək, dirləmək, anlamaq və s. bacarıqlar dərs boyu müşahidə olunur. Bu bacarıqlar bütün dərslərdə diqqət yetirilməli məqamlardır və gələcək dərslərdə uyğun metodiki yanaşmanı seçməyə imkan verir.

Ş **İnteqrasiya. İnformatika.** **İd.4** tapşırığında şagird məsələnin şərtinə uyğun olaraq onluqları və təklikləri muncuqlarla, rəngli sütunlarla təsvir edə bilər. Nərminə $10+10+10$ dənə yaşıl, 10 dənə qırmızı, 4 dənə isə müxtəlif rəngli muncuq işlətdi. Onun $47 - 44 = 3$ muncuq artıq qaldı.

İd.5 tapşırığında model təhlil olunur. Oxların istiqaməti üzrə verilən ədədin hansı iki onluğun arasında yerləşdiyi müəyyənləşdirilməlidir. Bu zaman şagird 35-dən 5 çıxmaga 30, 35-in üzərinə 5 gəlməklə 40 alındığını müəyyən edir. Şagird bununla 35 ədədinin hər iki onluğa eyni dərəcədə yaxın olduğunu söyləyir. Bunu şagirdin ədəd oxu üzərində göstərməsi daha yaxşı olar. 3-cü misalda şagird 74-dən 4 çıxmaga 70 alındığını, 74-ün üzərinə 6 gəlməklə 80 alındığını müəyyən edir. Deməli, 74 ədədi 70-ə daha yaxındır. Bununla da şagird ədədin hansı 2 onluq arasında yerləşdiyini müəyyən edir. Şagirdlər bu məşğələnin nəticəsi olaraq aşağıdakı ümumiləşdirilmiş fikri başa düşməlidirlər: **İkirəqəmli ədəddən təkliklərini çıxdıqda ədədin öz onluğu, bu ədədin təkliklərini 10-a tamamladıqda isə sonrakı onluq alınır. Məsələn, $43 - 3 = 40$, $43 + 7 = 50$.**

Şifahi qiymətləndirmə sualları:

- * *9 – 2 və 89 – 2 ifadələri nə ilə oxşardır, nə ilə fərqlidir?*
- * *47 ədədi 43-dən neçə vahid çoxdur?*
- * *52 ədədi 59-dan neçə vahid azdır?*
- * *Arifin atasının 37 yaşı var, anası 3 yaş atasından kiçikdir. Arifin anasının neçə yaşı var?*
- * *34 litr maye 3 dənə onlitrlik qaba yerləşərmi? Neçə litr artıq maye qalacaq?*

Dərs 19, 20.

100 dairəsində toplama və çıxma. 2 saat

Dərslik səh. 24-25 (ə.vəsait İş dəftəri səh. 22-23)

Bu dərslərdə şagirdin mühakimə yürütməklə şifahi hesablama bacarıqlarına diqqət yetirilir. Şagird eyni ədədi müxtəlif toplama və ya çıxma əməlləri ilə ifadə etmənin mümkünüyünü başa düşür. Məsələn, 24 ədədini biz sonsuz sayıda ifadələrlə göstərə bilərik: $18 + 6$, $20 - 4$, $14 + 6 + 4$ və s. Bu tip tapşırıqların qruplarla iş kimi yerinə yetirilməsi faydalıdır. Hər qrupa bir ədəd və 5 dəqiqliq vaxt verilir. Qrup üzvləri bu ədədi mümkün qədər çox variantda olmaqla müxtəlif cür ifadə edirlər.


1-ci saat. **D.2, D.3, D.4, D.5** tapşırıqları bu tip tapşırıqlar olmaqla, şifahi hesablama bacarıqlarını möhkəmləndirməyə xidmət edir.

D.1 tapşırığı bərabərlik anlayışını formalasdırmağa xidmət edir. Şagird tərəzini tarazlığa gətirmək üçün ya ağır gözdən kubları görməli olduğunu, ya da yüngül gözə kub qoymalı olduğunu başa düşür.

D.6 pazlı tipli məslədir. Burada 3 məlumat bir-birindən asılı olaraq verilmişdir. Məlumatlar kiçik ədədlər üzərində verildiyindən şəkillə təqdim edilməsi əlverişlidir.

Məsələdə 3 növ şirədən söhbət gedir:

Nar 8 qutu



Albalı 3 qutu az



Portağal 4 qutu çox



İş dəftərində verilmiş tapşırıqlar hesablama bacarıqlarını möhkəmləndirməklə yanaşı, digər fənlər üzrə biliklərini artırma baxımından da əhəmiyyətli tapşırıqlardır.

İd.1 tapşırığında şagird xətlərin uzunluğunu təxmini müəyyənləşdirir. Bu ədədi cədvələ yazır, sonra isə ölçməklə dəqiq uzunluğu qeyd edir.

İd.2 tapşırığında şagird misalların cavablarına uyğun ədədləri boş xanalara yazsa, birinci sütunda *qərənfil*, ikinci sütunda *bənövşə*, üçüncü sütundan *nərgiz* gülünün adını oxuya bilər.

Bu tapşırığı yerinə yetirməzdən əvvəl şagirdlər bildikləri gül adlarını sadalayırlar. Müəllim bunları lövhədə yazır. Sonra bu gül adlarından hansının verilmiş tapşırığa uyğun olması araşdırılır. Məlum olur ki, tapşırıqda birinci sütundakı gülün adı 8 hərflidir (səkkiz misala uyğun), ikinci sütundakı misallara uyğun gül adı 7 hərfli, üçüncü sütundakı isə 6 hərflidir. Güllerin adlarının siyahısından bu şərtə uyğun gələnlər seçilib ayrı sütunda yazılır. Sonra misallar həll edilir və gülün adı müəyyənləşdirilir.

İd.3 simmetrik fiqurları simmetriya xətti üzrə qatladiqda iki yarım hissə tam olaraq üst-üstə düşür. Şagird fiquru tamamlamaq üçün digər yarımhissəyə aid əsas nöqtələri qeyd edir, sonra isə onları xətlə birləşdirir.

Verilmiş tapşırıqlar müxtəlif məzmun xətlərinin üfüqi integrasiyası üzərində qurulmuşdur. Məsələn, hesab əməllərinə aid dərsler həndəsi fiqurlar, ardıcılıqlar, məlumatı araştırma və təqdimetmə üzərində qurularsa, təlimin nəticəyönümlülüyü istiqamətində daha böyük uğurlar əldə etmək olar.

2-ci saat. Bu saatda nəzərdə tutulmuş tapşırıqlarda 10-luq yaranmayan hal üçün şifahi hesablamaları nəzərdə tutulan tapşırıqlar yerinə yetirilir.

D.1 tapşırığında misallar şifahi həll edilməklə ifadələr arasında müqayisə işarələri qoyulur:

87 - 4 > 87 - 5.

D.3 tapşırığındaki ifadələr ardıcılılığı nəzərdən keçirilir. 1-ci və 2-ci toplananın dəyişmə qaydası araşdırılır. 1-ci toplanan 10 vahid artan sıra ilə davam edir, 2-ci toplanan isə dəyişmir. Növbəti ifadə $52 + 3$ olmalıdır. Başqa sözlə, hər bir ifadəyə uyğun cəm özündən əvvəlkindən 10 vahid çoxdur.

Dərs 21.

100 dairəsində toplama

İkirəqəmli ədədlərin toplanması. 10-luq yaranmayan hal

Dərslik səh. 26 (ə.v. iş dəftəri səh. 24)

Məzmun standartları: Bax: Dərs 17

Şagird bacarıqları:

1. Cəmi tapmaq üçün müxtəlif üsullar fikirləşir:
 - onluğunu onluqla, təkliyi təkliklə toplamaqla;
 - böyük toplananın üzərinə kiçik toplanan qədər fikrində on-on irəliyə saymaqla, sonra təkliyi əlavə etməklə;
 - ədəd oxu üzərində modelləşdirməklə;
 - 10-luq bloklarla modelləşdirməklə;
 - 100-lük kvadratdan istifadə etməklə.
2. Toplananlardan birinə və cəmə görə digər toplananı tapır.
3. İkirəqəmli ədədlər üzərində toplama əməlinin riyazi ifadəsini sətir və sütunla yazır və toplama əməlini yerinə yetirir.
4. Toplama əməlinin tətbiqi ilə həll olunan məsələləri (əşya qruplarının birləşməsi, əşya sayının çoxalması, müqayisə) fərqləndirir və həll edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, qruplarla iş.

İnteqrasiva. Ana dili (1.1, 2.2), İnformatika (2.1.3, 2.1.4, 2.2.3).

Motivasiya. Hər iki toplananı tam onluq olan misallara aid nümunələr götərilir:

Məsələn, $20 + 40$. Şagirdlər bu misalları şifahi həll edirlər. **Müəllim:** *Siz bu misalları necə həll edirsiniz? Hansı bilikləriniz cavabı tez tapmaqdə sizə kömək edir?* Şagirdlər aşağıdakı cavabları səsləndirə bilərlər: 40-in üzərinə 20 əlavə edirəm; 2 onluğun üzərinə 4 onluq gəlirəm; 100-lük kvadrat və ya ədəd oxu üzərində tez tapıram.

Öyrənmə. Şagirdlərin cavabları ümumiləşdirilir. Öyrənmə tapşırığı təhlil olunur və müəyyən edilir ki, 10 dairəsində toplamadan istifadə etməklə bu hesablamaları tez yerinə yetirmək olar. Belə ki, onluqların sayına uyğun iki ədəd toplanır və onluqlar mərtəbəsinə yazılır. Təkliklərin sayı hər iki toplananda 0 olduğundan, cəmdə alınan ədədin təkliklər mərtəbəsinə də 0 yazılır. Sütunla yazmaq qaydası təkrar edilir.

100 dairəsində ədədlərin toplanması və çıxılmasına aid misallar müəyyən qruplar üzrə təhlil olunmaqla yerinə yetirilərsə, şagirdlər tez hesablama vərdişlərinə asanlıqla yiyələnə bilərlər.

Məsələn, toplamaya aid misallar qrupu:

1. *Hər iki toplananın təkliklər mərtəbəsi 0-dır və ya hər iki toplanan onluqdur: $30+40$*
2. *Toplananlardan biri tam onluqdur, digərinin təkliklər mərtəbəsi 0 deyil: $34 + 40$*
3. *Toplananların heç birinin təkliklər mərtəbəsi 0 deyil: $34 + 45$*

Verilən misalların hansı qrupa aid olduğu araşdırılır və uyğun hesablama üsulu tətbiq olunur. Misalları təhlil etmək, qruplaşdırmaq, yeni sistemdə təqdim etmək şagirdlərin statistika və ehtimal məzmun xətti üzrə bilik və bacarıqlarını inkişaf etdirir. Şagird həmçinin toplama əməlini 100-lük kvadrat, ədəd oxu üzərində göstərmək, əyani vəsaitlərin köməyilə modelləşdirmək kimi bacarıqlara da yiyələnməlidir.

D.1 tapşırığının şifahi yerinə yetirilməsi tövsiyə edilir. Bu tapşırığı əyani vəsaitlərin köməyilə modelləşdirməklə də yerinə yetirmək olar. Məsələn, şagirdlərin yarısına üzərində ədəd oxu, digər yarısına isə 100-lük kvadratlar çəkilmiş vərəqlər paylanır. Şagirdlər toplama və ya çıxma əməlini modelləşdirərkən birinci toplananı ədəd oxu üzərində nöqtə ilə qeyd edir, həmin nöqtədən ikinci

toplanana qədər irəliyə hərəkət etməklə cəmə uyğun nöqtəni göstərir, bu iki nöqtəni əyri xətlə birləşdirir və onun üzərində ikinci toplanana uyğun ədədi yazırlar.

Şagirdlər 100-lük kvadrat üzərində toplama və ya çıxma əməlini modelləşdirəndə birinci toplanana uyğun ədədi tapır, həmin ədəddən aşağı istiqamətdə ikinci toplanan qədər (yuxarı istiqamətdə isə çıxılan qədər) ox çəkir və həmin xanaları rəngləyirlər.

Şagirdlər onluq kub blokları və müxtəlif vasitələrlə (çöp, lobya dənəsi və s.) bu prosesi əyani olaraq nümayiş etdirirlər. **D.2** tapşırığını şagird fikrində irəliyə saymaqla, həmçinin ədəd oxu və 100-lük kvadratın köməyilə yerinə yetirir.

 **İnteqrasiya. İnformatika.** **D.3** tapşırığında verilmiş nümunə təhlil olunur. İki ədədin toplanmasının müxtəlif alqoritmləri tərtib edilir. Birinci toplananın üzərinə ikinci toplananın onluqları, alınan ədədin üzərinə isə ikinci toplananın təklikləri əlavə edilir. Bu addımlar əvvəlcə blok-sxemlərlə göstərilə bilər, sonra isə toplama addımlarını ardıcıl yazımaqla və ya əksinə icra edilə bilər. Şagird nümunədə verilən təsviri xətkəşin köməyi olmadan çəkməsi tövsiyə edilir, bu kiçik motorika bacarıqlarını inkişaf etdirməklə yanaşı vaxta da qənaət edir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1** tapşırığında birinci misalın cavabı 50 və 60-in arasında yerləşir. Boş kvadrat isə ədəd oxunun 50 və 60 bölgüləri arasındaki hissəyə uyğun rənglənir.

İd.2 tapşırığı şagirdlərdə alt-alta toplama vərdişləri ilə yanaşı, həm də ədədləri onluq və təklik tərkiblərinə ayırma vərdişlərini möhkəmləndirir.

İd.3 tapşırığını həll edərkən şagirdin nəzərinə çatdırılır ki, cəmin onluq və təkliklərinin sayının birinci toplananla müqayisədə neçə vahid artlığına diqqət yetirsə, misalları tez həll edə bilər. Məsələn, $33 + \underline{\hspace{1cm}} = 45$ misalında onluq bir vahid, təklik iki vahid artıb. Deməli, ikinci toplanan 12-dir. **İd.4** məsələsini müəllim oxuduqdan sonra şagirdlər məsələdəki məlumatları addım-addım müəyyənləşdirirlər.

Qiymətləndirmə. Şagirdin Dərslik və İş dəftərində verilmiş tapşırıqları yerinə yetirməsinə görə müşahidə yolu ilə qiymətləndirmə aparılır. Toplamaya aid verilmiş misallar 10-u aşma halına nisbətən sadədir və əsasən şagirdin 10 dairəsində toplama bacarıqlarının tətbiqinə əsaslanır. Bu mərhələdə zəif şagirdlərin daha çox misal və məsələ həll etməsi onlara sonrakı mürəkkəb toplama və çıxma əməllərinin icrasında kömək edə bilər.

Şifahi qiymətləndirmə sualları:

- 20-dən başlayaraq on-on 100-ə qədər sayın.
- 3-dən on-on 73-ə qədər sayın.
- 84-dən on-on 4-ə qədər sayın.
- 71-dən on-on geriyə saysınız, 3-cü ədəd neçə olacaq?

Dərs 22. 100 dairəsində çıxma. İkirəqəmli ədədlərin çıxılması. 10-luq ayrılmayan hal.

Dərslik səh. 27 (ə.v. iş dəftəri səh. 25)

Motivasiya. Şagirdlərin 100 dairəsində ədədləri onluq və təklik tərkiblərə ayırmak, ədədləri müqayisə etmək, 100-lük kvadrat və ədəd oxu üzərində geriyə saymaq, həmçinin şifahi olaraq geriyə saymaq bacarıqları təkrarlanır.

- 43-dən on-on 2 addım geriyə sayın.
- 65-dən 95-ə qədər sayın.
- 1 onluq 2 təklik, 3 onluq 2 təklikdən nə qədər azdır?
- 7 onluq 4 onluqdan nə qədər çoxdur?
- 90-dan 4 addım geriyə sayın. Neçədə dayandınız?
- 75-dən 25-ə qədər on-on sayanda neçə ədəd sadalayırsınız? 65, 55, 45, 35, 25 - 5 ədəd.

Öyrənmə. Müəllim: Biz bu gün ikirəqəmli ədədlərin çıxılmasını öyrənəcəyik.

70 - 20, 75 - 20, 75 - 22. Gəlin, bu üç misalı müqayisə edək.

Bu misallardan hansını həll etmək sizin üçün daha asandır?

70-20 misalını nəzərdən keçirək. Bu halda təkrəqəmli ədədləri çıxma vərdişlərimiz bizə kömək edir. 7 onluq – 2 onluq = 5 onluq. Deməli, 70 - 20 = 50.

Şagirdlər bu tipli misallara aid nümunələr söyləyirlər. Həmin misallar ədəd oxu (nümunə) və 100-lük kvadrat üzərində (nümunə) göstərilə, əyani vəsaitlərin köməyilə modelləşdirilə bilər. Şagirdlər əvvəlcədən hazırladıqları on-on bağlanmış çöplərin, kiçik polietilen torbalara qoyulmuş lobyaların (və ya bərk karton üzərinə yapışdırılmış noxud və lobyaların) köməyilə çıxma əməlini əyani nümayiş etdirirlər.

D.1 və D.2 tapşırıqları yerinə yetirilir. Şagirdlər əvvəlcə misalları bütünlükə nəzərdən keçirirlər. Burada **D.1**-də verilən misallarda həm azalanın, həm də çıxılanın tam onluq olduğunu, yəni təkliklər mərtəbəsində təkliklərin sayının sıfır olduğunu. **D.3**-də isə azalanın təkliklər mərtəbəsində müəyyən sayda təkliklərin olduğunu, çıxılanın isə tam onluq olduğunu aşkar edirlər. Bu misalların həllinin 100-lük kvadrat üzərində də göstərilməsi tövsiyə edilir.

Şagirdlər dərsin vaxtına görə **D.3** tapşırığında verilmiş misalların bir neçəsini ədəd oxu üzərində çəkməklə göstərirlər. Bu zaman ədəd oxunun yalnız misallara uyğun hissələri çəkilir.

 **İnteqrasiya. Texnologiya.** Hesab əməllərini ədəd oxu üzərində göstərərkən şagirdin xətkeşdən istifadə etməsinə ehtiyac yoxdur. Şagird düz xətti çəkməyə, təxminini bölgüləri qoymağa və addımları göstərməyə vərdiş etməlidir. İlk zamanlar görülən iş səliqəsiz olsa belə, əsasən şagirdin sxematik təsviretme bacarığına, yəni düz xətt parçasını bərabər hissələrə bölmək və onun üzərində ədədləri düzgün yerləşdirmək bacarıqlarına fikir verilməlidir. Bu tipli tapşırıqların mütəmadi yerinə yetirilməsi şagirdlərdə səliqəli işləmək vərdişlərini inkişaf etdirir.

Tətbiq. İd.1, İd.2, İd.3, İd.4 tapşırıqlarını şagirdlər müstəqil yerinə yetirirlər.

İd.3 tapşırığı yerinə yetirərkən şagirdlərə misalları 3 qrupa bölmək təklif olunur. Şagirdlərin təklifləri dinlənilir. Əvvəlcə hər iki həddə (azalan və çıxılanın) təkliklər mərtəbəsinin sayı 0 olan misalları, sonra çıxılanın təkliklər mərtəbəsi 0 olan misalları, nəhayət, hər iki həddin təkliklərinin sayı 0-dan fərqli olan misalları seçib həll etmək tapşırılır. Şagirdlər belə sual verə bilərlər: Bəs azalanın təkliklər mərtəbəsi 0, çıxılanın təkliklər mərtəbəsi isə 0-dan fərqli olarsa, nə etməliyik?

Cavab: Biz azalanın təkliklər mərtəbəsinin çıxılanın təkliklər mərtəbəsindən böyük olduğu halı öyrənirik. Bu halda isə azalanın təkliklər mərtəbəsi çıxılanın təkliklər mərtəbəsindən azdır, biz bunu sonrakı dərslərimizdə öyrənəcəyik.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Mənimsemənin keyfiyyətini artırmaq üçün əlavə tapşırıqlar, təkrarlar, fərdi tapşırıqlar müəyyən olunur.

Dərs 23. Toplama və çıxmanın qarşılıqlı əlaqəsi.

Dərslik səh. 28 (əlavə res. iş dəftəri 26-27)

Məzmun standartı:

1.2.5. Toplama və çıxma əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.

Şagird bacarıqları:

- çıxma əməlinin toplamanın tərsi olduğunu başa düşür;
- çıxmanı toplama vasitəsilə yoxlaya bilir;
- cəm və azalan, toplananlar, çıxılan və fərq arasındaki əlaqəni başa düşür;
- toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə məsələnin şərtini dəyişdirir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.2, 2.1), Təsviri incəsənət (2.2.3).

Şagirdlər 20 dairəsində ədədlər üzərində dərslərdən toplama və çıxmanın qarşılıqlı əlaqəsi ilə tanışdırırlar. “Ədədlər ailəsi” anlayışından istifadə etməklə toplama və çıxma əməllərində verilməyən komponentin tapılmasına aid çoxlu sayıda tapşırıqlar yerinə yetirilmişdir. Bu bacarıqlar 100 dairəsində ədədlər üzərində qurulmuş tapşırıqlarla inkişaf etdirilir.

Ədədlər ailəsi dedikdə elə üç ədəd nəzərdə tutulur ki, onlardan ən böyükü digər iksinin cəminə bərabər olur. Məsələn, 26, 13 və 39 ədədləri bir ailə təşkil edir. Çünkü bu üç ədəddən ən böyükü 39 digər iki ədədin 26 və 13-ün cəminə bərabərdir. Toplama və çıxmanın qarşılıqlı tərs əməller olduğu izah edilir. Əgər iki ədədin cəmi hər hansı üçüncü ədədə bərabərdirsə, cəmdən ədədlərdən birini çıxsaq, digər ədədi ala bilərik. Deməli, toplama əməlində ədədlər ailəsi təşkil edən üç ədəddən ən böyükü cəmə, digər iki ədəd isə toplananlara uyğundur.

Çıxma əməlində isə ən böyük ədəd azalana, digər iki ədəd isə çıxılan və fərqə uyğun gəlir.

Bu izahlar şagirdlərə nümunə üzərində təqdim edilir.

Toplama əməlində verilməyən toplananın tapılması:

1. $26 + \underline{\quad} = 39$, bu halda ədədlər ailəsindən ən böyük ədəd 39 – cəmi və toplananlardan biri 29 verilmişdir. Hansı ədədlə 29-un cəmi 39-a bərabərdir. Şifahi hesablamalarla mühakimə yürüdülür. $26, 26 + 10 = 36, 36 + 3 = 39$, Deməli, 29-un üzərinə 13 gəlsək, 39-a bərabər olar. Verilməyən toplanan 13-ə bərabərdir.

Həmçinin verilməyən toplananı ədədlər ailəsinə məxsus toplama və çıxma əməllərini yazımaqla tapa bilərik. $26 + \underline{\quad} = 39, 39 - 26 = \underline{\quad}, 39 - \underline{\quad} = 26$. Biz ikinci ifadəyə görə verilməyən toplananın 13 olduğunu asanlıqla tapa bilərik. Bunun doğru olduğunu $26 + 13 = 39$ cəmini tapmaqla da yoxlamaq olar.

2. Analoji olaraq, $\underline{\quad} + 13 = 39$ halında da uyğun ifadələri yazmaq olar.

$39 - 13 = 26, 39 - \underline{\quad} = 13$, deməli $39 - 26 = 13$.

3. $\underline{\quad} - 13 = 26$ kimi azalan verilməmişdir. Azalan ədədlər ailəsinin ən böyük ədədidir və o, verilən digər iki ədədin cəminə bərabər olmalıdır. $13 + 26 = 39$ olmalıdır.

Dərslikdən toplama və çıxma əməlində verilməyən komponentin tapılmasına aid tapşırıqlar yerinə yetirilir.

D.1 tapşırığı yerinə yetirilir. Toplamaya aid misallar həll edilir, çıxma əməlinin cavabları şifahi tapılır.

D.2 misalını həll etməzdən əvvəl müəllim «*Hər hansı bir ədədin üzərinə eyni ədədi əlavə edib çıxsaq, ədədin özünü alarıq*» fikrini sösləndirir. Şagirdlərə bu fikri təsdiq edən misal yazmaq tapşırılır. Sonra şagirdlər D.4 tapşırığındaki misalların üzərində bu fikrin təsdiqini tapırlar. D.4 tapşırığındaki misallar əslində bu fikrin sxematik təqdim formasıdır.

Ayrı-ayrı toplama əməllərini yerinə yetirərkən misallara analitik yanaşmaqla

ümumiləşdirmələr aparmaq bacarığı riyazi təfəkkürün inkişafında mühüm rol oynayır. **Müəllim:** Eyni ədədin üzərinə müxtəlis ədədlər əlavə olunduqda cavabları müqayisə etməklə hansı nəticəni çıxarmaq olar? **Şagird:** Eyni ədədin üzərinə əlavə edilən ədəd böyüdükcə cəm də böyür.

Riyazi fikri formalaşdırma və təqdimetmə qabiliyyəti uşağın tədqiqatçılıq, kəşfetmə kimi qabiliyyətlərinə stimul verir, onu cəsarətləndirir.

Tətbiq. İş dəftərindəki tapşırıqları şagird müstəqil yerinə yetirir.

İd.1, İd.2, İd.3, İd.4 tapşırıqları toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə yerinə yetirilir. İd.4 tapşırığında yuxarıdan aşağıya hərəkət etməklə boş xanadakı ədədi həm çıxma, həm də toplama üsulu ilə tapmaq olar. Məsələn, 60-dan 25 çıxsan, neçə qalar və ya əksinə 25-in üzərinə neçə gəlsən, 60 edər? Sonu 5 və 0 rəqəmi ilə bitən ədədlər üzərində toplama əməlini yerinə yetirmək daha asan olur. Bu tipli tapşırıqları yerinə yetirərkən şagird eyni cavabı almaq üçün həm çıxma, həm də toplama əməlini tətbiq edə biləcəyini anlamalı, hər iki yolla cavabları ala biləcəyini isbat etməlidir.

Şagird toplama və çıxmanın qarşılıqlı əlaqəsini başa düşməklə uyğun toplama və çıxma əməllərini yazar və bunların düzgünlüyünü yoxlayır. Qarşılıqlı əlaqəli toplama və çıxma əməllərində böyük ədədin cəmə və azalana, iki kiçik ədədin isə toplananlara, çıxılan və fərqə uyğun gəldiyini başa düşür. Toplama və çıxmanın qarşılıqlı əlaqəsi haqqında 1-ci sınıf üçün «Riyaziyyat» dərslik komplektinin «Müəllim üçün vəsait» kitabında izahatlar, misallar verilmişdir. Bu dərsi keçəndə 1-ci sınıf dərsliyindəki müvafiq dərsi bir daha yada salmaq məqsədəyindən.

Dərs 24-27. 100 dairəsində toplama və çıxma. Məsələ həlli. 4 saat

Dərslik səh. 29-31 (ə.v. İş dəftəri səh. 28-30)

1-ci saat. D.5 məsələsində şagird suyun ümumi miqdarnı ($12+15=27$ litr) 3 ədəd onlitrlik qabın tutumunu (30 litr) müqayisə edir. Qablardan ikisinin tam dolacağını, üçüncüsünün isə yarımçıq qalacağını müəyyən edir. Üçüncü qabın tam dolması üçün daha 3 litr su lazımdır.

D.6 məsələsinin şərti oxunur və təhlil olunur.

Nə məlumdur?

- mağazaya 2 yaşik meyvə şirəsi gətirildiyi;
- hər yaşikdə 40 qutu şirə olduğu;
- nahara qədər 30 qutu şirənin satıldığı.

Nəyi tapmalıdır?

- neçə qutu şirənin qaldığını.

Nə etməliyik?

- əvvəlcə mağazaya cəmi neçə qutu şirə gətirildiyini tapmalıdır.

Hər yaşikdə 40 qutu şirə varsa, 2 yaşikdə cəmi neçə qutu şirə olduğunu $40 + 40 = 80$ kimi tapa bilərik. Bu həm də 40-in ikiqatı deməkdir.

- Qalan şirə qutularının sayını tapmaq üçün qutuların ümumi sayından satılanların sayını çıxmaliyiq:

Meyvə şirəsi qutularının ümumi sayı – 80. Nahara qədər satılan şirə qutularının sayı – 30.

Qalan şirə qutularının sayı, $80 - 30 = 50$. Burada çıxma əməlini tələb edən ifadə hansıdır?

Məsələnin həllini bütün təfsilati ilə verməkdə məqsəd diqqəti şərtin təhlilinə yönəltməkdir. Şagird məsələnin şərtində verilmiş məlumatları təhlil etməklə fikrini sərbəst təqdim edə bilir, nitq qabiliyyətini də inkişaf etdirir.

D.7 tapşırığında məsələyə uyğun tərs məsələ qurmaq bacarığı formalaşdırılır. Məsələnin şərti oxunur və araşdırılır. Məsələdə verilənlər təhlil edilir. Tam və hissələr müəyyənləşdirilir. Uyğun cədvəl doldurulur. Cədvəldə cüçələrin tam sayı - 45, ağ cüçələrin sayı - 33 (bir hissə), qara cüçələrin sayı - ? (digər hissə) yazılır. **Müəllim:**

- bu məsələnin şərtini elə dəyişin ki, məsələ 45 - 12 ifadəsi ilə həll edilsin.
- indi isə məsələnin şərtini elə dəyişin ki, məsələ 12 + 33 ifadəsi ilə həll edilsin.

2-ci saat. Dərslik səh.30. Bu tapşırıqlar 100-lük kvadrat üzərində toplama və çıxma vərdişlərini artırmaq məqsədini daşıyır.

Şagirdlərin bu misalları 100-lük kvadrat üzərində göstərməsi onların fəza təsəvvürlerinin, hər hansı bir problemin sxematik təsviri bacarıqlarının inkişafına xidmət edir. Təbii ki, bu məşğələləri heç də bütün şagirdlər eyni uğurla yerinə yetirə bilməzlər. Əgər şagirdlərdən bəziləri hesab əməllərini tez yerinə yetirir, sxematik təsviri səliqə ilə göstərə bilirsə, digərləri səliqəsizliyə yol versə də, həlli doğru təqdim edə bilər və ya hər iki fəaliyyətdə çətinlik çəkə bilərlər. Amma bütün hallarda hesab əməllərinə aid biliklərini başqa bir müstəviyə köçürmək bacarığı (yəni hesab ifadəsindən ədəd oxu üzərində və ya 100-lük kvadrat üzərində sxematik təsvirə) şagirdlərin yaradıcı, tənqidi, məntiqi təfəkkürünü inkişaf etdirir.

D1. Şagirdlər hesablamaçıları 100-lük kvadratdan istifadə etməklə müəyyən edirlər. 100-lük kvadrat verilməyən komponentin tapılması məşğələləri üçün də əlverişlidir. 100-lük kvadratda ədədlər sütunlar üzrə on-on, sətirlər üzrə isə bir-bir artan sıra ilə yerləşir Hesablamaçıların “Biz haradayıq, hara və necə getməliyik?” sualları ilə müşayiət edilərək muhakimə ilə yerinə yetirilməsi tövsiyə edilir.

Nümunə. 37 + 22 cəminin tapılması araşdırılır. Biz 37-ci xanadayıq, verilən cəm 22 vahid irəliləməmizi tələb edir. Bu 2 xana aşağı 20 vahid, 2 xana sağa getməli olduğunu göstərir. Biz 59-cu xanaya və ya 59 ədədinin yerləşdiyi xanaya çatdırıq. Bu cür təqdimatlar şagirdə istiqamət və məsafə haqqında təsəvvürlerin formallaşmasına müsbət təsir göstərir. Şagird toplama əməlinin real həyatda bir-birindən çox fərqli olan consuz sayda situasiyaları əks etdiriyini başa düşür, riyazi modelləşdirməyə alışır.

D.2 tapşırığında analoji olaraq çıxmə əməlinə aid misallar yerinə yetirilir. Oxlar aşağıdan yuxarı – çıxılanın onluqlarının və sağdan sola - çıxılanın təkliklərinin sayına uyğun çəkilərək fərqə uyğun xana müəyyən edilir.

D.3-də isə D.1 və D.2-dən fərqli olaraq 100-lük kvadrat üzərində verilmiş sxematik təsvirlərə uyğun misallar yazıılır. Şagirdlər «Haradayıq?» sualına uyğun olaraq azalanı müəyyən edirlər – 86-da. «Haraya» gəldik sualına uyğun oxun dayandığı xanadakı ədəd müəyyən edilir. 54. Daha sonra oxların hansı xanalardan keçdiyinə uyğun olaraq çıxılan müəyyən edilir. (1-ci misalda ox aşağıdan yuxariya doğru yönəlmış və sola dönmüşdür) Məsələn, ox 86-dan 3 xana yuxarı: (76,66,56) iki xana sola (55,54) hərəkəti göstərir. Çıxılan 32-dir. Bu tip tapşırıqları əlavə olaraq işçi vərəqlər şəklində şagirdlərə müstəqil iş kimi verilməsi tövsiyə edilir. 100-lük kvadratların əvvəlcədən çoxaldılması tövsiyə edilir. Bu işə valideynləri də cəlb etmək olar.

İd.2, İd.3 İd.4, İd.5 tapşırıqları yerinə yetirilir. **İd.4** tapşırığında toplananların təkliklərinin yerinin dəyişdiyi aşkar olunur. Bu halda cəmin dəyişmə ehtimalı araşdırılır. Cəm dəyişmir. Çünkü hər iki halda eyni sayıda onluqlar və təkliklər toplanır.

3-cü-4-cü saat. Siyahı tutmaqla məsələ həlli. Dörslik səh.31

Siyahi tutmaqla məsələ həlli mümkün variantların müəyyənetmə bacarıqlarını əhatə edir.

Verilənlərdən birini növbə ilə birinci yerdə sabit saxlayaraq qalanlarının yerini dəyişməklə sistemli siyahı tutmaq və mümkün variantları səhvsiz saymaq olar.

D 1. tapşırığını şagirdlər öyrənmə tapşırığına uyğun olaraq şərti şəkillər çəkməklə müstəqil yerinə yetirirlər. Mümkün variantların sayını düzgün müəyyən etdiyini yazdığı siyahıya görə yoxlayır. Tapşırığı yerinə yetirərkən şagirdlər öz düzülüşlərindən istifadə edə bilərlər. Şagirdlərdən biri birinci olaraq dayanır və yerini dəyişmir, digər 2 nəfər isə yerini dəyişir. Hər bir hal şagirdlərin adlarının baş hərfləri ilə qeyd edilir. Növbə ilə şagirdlər birinci yerdə dayanırlar və düzülüş adlarının baş hərfləri ilə qeyd edilir.

D 2. Üç ədədin küməyi ilə mümkün ikirəqəmlı ədədlər yazılır. Analoji olaraq bir rəqəm ədədin birinci rəqəmi (onluq mərtəbəsi) olmaqla sabit saxlanılır, digər rəqəmlər növbə ilə ikinci rəqəmi (təkliklər mərtəbəsi) əvəz edirlər.

- | | | | |
|---------------|---------------|---------------|---------------|
| 1) 23, 24, 22 | 2) 51, 52, 55 | 3) 37, 38, 33 | 4) 61, 69, 66 |
| 32, 34, 33 | 15, 12, 11 | 73, 78, 77 | 16, 19, 11 |
| 42, 43, 44 | 21, 25, 22 | 83, 87, 88 | 96, 91, 99 |

D 3. tapşırığını qruplarla iş kimi yerinə yetirmək olar. Qruplar variantları yazırlar və təqdim edirlər. Variantların mümkün sayı qrupların işi ümumiləşdirilməklə müəyyən edilir. Burada sistemli axtarışın da olduğu şagirdlərin nəzərinə çatdırılır. Qruplarla işi aparmaq üçün kifayət qədər kağızdan kəsilmiş qəpik şəkillərinin olması vacibdir. İmkan olarsa, real qəpik pullar üzərində də

yerinə yetirilə bilər. Lakin variantların hamısının qəpik şəkilləri ilə bir ağ vərəq üzərinə yapışdırılması ilə təqdim edilməsi daha yaxşı olardı.

Yalnız bir qəpikliklə: $1+1+1+1+1+1+1+1$, bir variant

1 və 3 qəpikliklə: $3+1+1+1+1+1$, $3+3+1+1+1$, $3+3+3+1$, üç variant

1, 3 və 5 qəpikliklə: $5 + 3 + 1 + 1$, bir variant

Yalnız 5 qəpikliklə: $5 + 5$, bir variant. Deməli, Gülnarın fikri doğrudur, 6 variant var.

Dərs 28, 29. Ümumiləşdirici tapşırıqlar. Özünüqiyatləndirmə. 2 saat

Dərslik səh. 32-33 (ə.v. İş dəftəri səh. 31-32)

1-ci saat. D.1 məsələləri integrativ xarakter daşıyır. Belə ki, şagirdlərin diqqəti parklarda, yol kənarlarında bitən ağacların növlərini tanımağa yönəldirilir. Məsələdə adı çəkilən ağacların oxşar və fərqli cəhətlərinin araşdırılması tapşırılır.

Məsələnin şərtindəki fikirləri fikir eyni qalma şərtilə başqa cür ifadəetmə fəaliyyətlərinə vaxtaşırı yer verilməsi tövsiyə edilir. Bu fəaliyyətlər məsələ həlli bacarıqlarını inkişaf etdirməklə yanaşı yazılı və şəfahi hesablama bacarıqlarını da inkişaf etdirir.

«Parkda 11 palid ağacı, bundan 5 dənə çox çınar ağacı var», fikri ilə «parkda daha 5 palid ağacı olsa, onların sayı çınar ağaclarının sayı qədər olar», fikri eyni fikirlərdir.

Başqa bir ekvivalent fikir: «Parkda 11 palid ağacı var, onların sayı çınar ağaclarının sayından 5 dənə azdır».

D.2 tapşırığında şagird D.1 tapşırığına uyğun olaraq şəkillərə uyğun məsələləri müxtəlif cür ifadə etməyə çalışır. 1-ci addımda 2-ci səbətdəki pomidorların sayı müxtəlif cür ifadə edilir. «2-ci səbətdə daha 6 pomidor olsa, hər iki səbətdə eyni sayda pomidor olar», «1-ci səbətdə ikinci səbətdəkindən 6 dənə çox pomidor var» və s. Fikirləri əsas götürülməklə məsələlər qurulur.

2-ci addımda isə iki səbətdəki pomidorların sayını tapma sualları məsələyə əlavə edilir. Şagirdlərin hesablama bacarıqlarına uyğun olaraq müəllim ədədləri dəyişdirə bilər.

D.3 tapşırığı sıra sayıları və iki-iki ritmik sayma üzərində qurulmuşdur. 27 nömrəli binanın olduğu tərəfdəki binaların tek nömrəli olduğunu nəzərə alsaq, 4 bina keçdikdən sonrakı bina 27 nömrəli olacaq. Şagird uyğun şəkli çəkir və fikirlərinin doğru olduğunu əsaslandırır.

27

29

31

33

35

37

D.5 tapşırığında üçbucağın daxilində iki hissədəki ədədin cəmi uyğun tərif üzərində çəkilmiş boş xanadakı ədədə bərabər olmalıdır. Şagird verilməyən ədədi müxtəlif üsullarla tapa bilər. Məsələn, $7 + \underline{\quad} = 37$ və ya $37 - \underline{\quad} = 7$, $37 - 7 = \underline{\quad}$

2-ci saat. Özünüqiyatləndirmə. D.1 tapşırığında 24 ədədinə 3 təklik əlavə edilir, 2-ci misalda həmin ədədə təkliyin sayı qədər onluq əlavə olunur. Sonrakı 2 misalda isə ədədin onluq və təkliklərinin yeri dəyişdirilir və yenidən eyni təklik və onluq əlavə edilir. Alınan cavabların artması və azalması təhlil olunur. D.2 tapşırığında hər bir misalin cavabı sonrakı misalda 1-ci toplananın yerinə keçir. Əlavə olunan ədəd həmişə eyni qalır.

D.3 tapşırığı şagirdlərdə ikirəqəmlı ədədləri yazma, rəqəmlərin mərtəbə qiyəmətini anlamaqla hesab əməllərini yerinə yetirmə vərdişləri aşılıyor. Şəkillərin yeri dəyişdirilməklə müxtəlif ədədlər modelləşdirilir və modellərə uyğun ədədlər yazılır. Şagirdlər müstəqil olaraq belə misallar tərtib edə bilərlər. Bu tapşırıqlar şagirdin əlaqələndirmə bacarıqları üçün əlverişlidir.

D.4 tapşırığında verilmiş misalları şagird azalan və fərqli uyğun mərtəbələrindəki rəqəmləri müqayisə etməklə tez həll edə bilər. Məsələn, 2-ci sütunda 1-ci misalda azalanın onluq mərtəbəsi 3 vahid, təklik mərtəbəsi isə 4 vahid azalmışdır, deməli çıxılan 34-dir.

Formativ qiymətləndirmə üçün qeydlər cədvəli

| Nö | Meyarlar | Qeydlər |
|----|--|---------|
| 1. | Şifahi söylənmiş və ya yazılı verilmiş toplama əməlini modelləşdirmə bacarığını nümayiş etdirir: - onluq bloklarla; - ədəd oxu üzərində sxematik təsvirlə. | |
| 2. | Təkliklər cəminin 10-dan kiçik halına uyğun ədədləri 100 dairəsində toplayır. | |
| 3. | Toplananlardan birinə və cəmə görə digər toplananı hesablayır. | |
| 4. | Toplama əməlini sətir və sütunla yazır. | |
| 5. | Toplama əməlinə aid situasiyaları başa düşür və məsələləri həll edir. | |
| 6. | Şifahi söylənmiş və ya yazılı verilmiş çıxma əməlini modelləşdirir: - onluq bloklarla; - ədəd oxu üzərində sxematik təsvirlə. | |
| 7. | 10-luq ayırma tələb olunmayan çıxma əməlini sətir və sütunla yazmaqla yerinə yetirir. | |
| 8. | Çıxma əməlinin iki komponentinə görə digər komponenti hesablayır. | |
| 9. | Çıxma əməlinə aid situasiyaları başa düşür və məsələləri həll edir. | |

I bölmə üzrə summativ qiymətləndirmə cədvəli.

Cədvəl № 1BS


| Nö | Meyarlar | Ballar |
|----|---|--------|
| 1. | 100 dairəsində ədədləri rəqəmlə və sözlə yazır, oxuyur. | |
| 2. | 100-ə qədər iki-iki, beş-beş on-on sayır. | |
| 3. | İkirəqəmli ədədi onluq və təkliklərinin sayına görə yazılı və şifahi olaraq ekvivalent formalarda ifadə edir. | |
| 4. | Tək və cüt ədədləri düzgün müəyyən edir. | |
| 5. | Sıra sayılarını yazılı və şifahi olaraq düzgün ifadə edir. | |
| 6. | 100 dairəsində ədədlər üzərində təkliklər cəminin 10-u aşmadığı hala uyğun toplama əməllərini yerinə yetirir. | |
| 7. | 100 dairəsində ədədlər üzərində azalanın təkliklərinin çıxılanın təkliklərindən çox olduğu hala uyğun çıxma əməllərini düzgün yerinə yetirir. | |

Dərs 30. 1-ci bölmə. Summativ qiymətləndirmə üçün tapşırıq nümunələri


- 1) $45 + 3$, $43 + 5$, $56 + 2$, düzülüşünü hansı ifadə davam etdirir?
 a) $54 + 4$ b) $52 + 6$ c) $53 + 3$
- 2) 83 ədədində 8 rəqəminin qiyməti hansıdır?
 a) 8 b) 3 c) 80
- 3) Aydan 10 nəfərdən ibarət cərgədə soldan 7-cidir. Samir Aydanın sağında dayanıb. Samir sağdan neçəncidir? Şəkil çəkməklə göstərin.
 a) 2-ci b) 3-cü c) 4-cü
- 4) Hansı təkliklər mərtəbəsi 7 olan ən böyük ikirəqəmli ədədlə 87 ədədinin müqayisəsini düzgün göstərir?
 a) $78 < 87$ b) $7 < 87$ c) $97 > 87$

5) Mərtəbə blokları ilə təsvir edilmiş ədədləri sözlə və rəqəmlə yazın.


1)



2)




3)



6) 2 onluğu 5 təkliyi olan ədədin ikiqatını yazın.

7) Elə tamamlayın ki, müqayisə doğru olsun: $47 > \underline{\quad} 8$

8) 23 ədədi 20-yə daha yaxındır, yoxsa 30-a? Ədəd oxu üzərində çəkib göstərin.




9) $38 + 51$ cəmini iki müxtəlif üsulla hesablanması yazıb göstərin.


10) $45 - 6$ fərqinin iki müxtəlif üsulla hesablanması yazıb göstərin.

11) 12, 23, 45 ədədlərindən elə ikisini seçin ki, onların cəmi cüt ədəd, elə ikisini seçin ki, cəmi tək ədəd olsun.

12) Ədəd oxu üzərindəki təsvirə uyğun toplama əməlini yazın.



13) Ədəd oxu üzərindəki təsvirə uyğun çıxma əməlini yazın.



14) 2 və 5 rəqəmləri ilə düzələn mümkün ikirəqəmli ədədləri yazın.

15) Sərgidə 21 avtomobil, bundan 17 dənə az təyyarə modeli var idi. Sərgidə cəmi neçə model var idi?

2-ci bölmə üzrə planlaşdırma cədvəli -16 saat

| Məzmun standartı | Dərs № | Dərsin adı | Dərslik səh. | İş dəftəri səh. | Dərs saatı |
|--|------------|--|--------------|-----------------|------------|
| 1.2.4. Toplama və çıxma əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir. | Dərs 31 | İkirəqəmli və birrəqəmli ədədlərin toplanması. 10-luq yaranan hal | 35 | 32 | 1 |
| 1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir. | Dərs 32 | İkirəqəmli ədəddən birrəqəmli ədədin çıxılması. 10-luq ayrılan hal | 36 | 33 | 1 |
| 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır. | Dərs 33 | 100 dairəsində toplama və çıxma | 37 | 34 | 1 |
| 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır. | Dərs 34 | İkirəqəmli ədədlərin toplanması. 10-luq yaranan | 38 | 35 | 1 |
| 1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslaşdırır. | Dərs 35 | İkirəqəmli ədədlərin çıxılması. 10-luq ayrılan hal | 39 | 36 | 1 |
| 1.3.5. Toplama və çıxmaya aid ikiəmelli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir. | Dərs 36-37 | 100 dairəsində toplama və çıxma. Məsələ həlli | 40-41 | 37-39 | 2 |
| 2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur. | Dərs 38-39 | Ümumiləşdirici tapşırıqlar Özünüqiyətləndirmə | 42-43 | 40 | 2 |
| 2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır. | Dərs 40 | Pullarımız. Qəpik pullar | 44 | 41 | 1 |
| 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur. | Dərs 41 | Alın və ödəyin (qəpiklə) | 45 | 42 | 1 |
| 2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir. | Dərs 42 | Pullarımız. Manat | 46 | 43 | 1 |
| 2.3.1. Qiymət, miqdar, dəyər arasındaki asılılığı başa düşdүүнү нümayiş etdirir və onlardan məsələ həllində istifadə edir. | Dərs 43 | Manat və qəpik | 47 | 44 | 1 |
| 2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsinin digərinə təsirini anlayır və şərhlər verir. | Dərs 44 | Məsələ həlli. Pul qalığı | 48 | 45 | 1 |
| 4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir. | Dərs 45-46 | Ümumiləşdirici tapşırıqlar Summativ qiymətləndirmə | 49 | 46 | 2 |
| | | Cəmi | | 16 saat | |

Dərs 31.

100 dairəsində toplama.

İkirəqəmli ədədlə birrəqəmli ədədin toplanması. 10-luq yaranan hal

Dərslik səh. 35 (ə.v. iş dəftəri səh. 34)

Məzmun standartları: Ədədlər və əməllər

- 1.3.1. 100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir..
- 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.

2. Cəbr və funksiyalar. Riyazi ifadələr

- 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
- 2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

Şagird bacarıqları:

- azalanın təkliklərinin sayı ilə çıxılanın təkliklərinin sayını müqayisə etməklə azalanın 10-luqlar mərtəbəsindən bir onluq ayırmak lazım olduğunu başa düşür;
- onluqdan onluğu çıxarkən azalanın onluqlarının sayının 1 vahid azaldığını unutmur;
- bu hala uyğun çıxma əməllərini sətir və sütunla yazımaqla düzgün yerinə yetirir;
- çıxma əməlində məlum komponentlərə uyğun verilməyən komponenti tapır.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Ana dili (1.2, 2.1), Texnologiya (4.1.1).

Motivasiya. Şagirdlər bir neçə misali araşdırırlar: $20+10$, $23+14$, $27+4$. **Müəllim:** Bu misalları əvvəlcə təkliklərinin cəminə görə nəzərdən keçirək. Birinci misalda təkliklərin cəmi 0-dir. İkinci misalda təkliklərin cəmi 7, üçüncü misalda isə 11-dir. Biz birinci iki misalı həll etməyi bilirik. Bəs sonuncu misalı, təkliklərinin cəmi 10-dan böyük olan halda toplama əməlini necə yerinə yetiririk?

Öyrənmə. Şagirdlər $34 + 8$ misalını əyani vəsaitlərin köməyiylə modelləşdirirlər. 3 onluq 12 təklik alınır. 12 təklik 1 onluq və 2 təklik kimi qruplaşdırılır. Onluqlar mərtəbəsindəki 3 onluğa təkliklər mərtəbəsindən əldə etdiyimiz 1 onluğu əlavə etsək, 4 onluq alınar. 4 onluq və 2 təklik 42 kimi yazılır.

D.3. tapşırığındakı misallar tez hesablama vərdişləri formalasdırmağa xidmət edir. Şagirdlər vəziyyətə uyğun qanuna uyğunluqları müəyyən etməklə qoyulan problemləri daha asan həll edə bilər. $3 + 8 = 11$ misalını həll etdikdən sonra $23 + 8$ misalının cavabının 11-i 2 onluq artırmaqla, $55 + 6$ ifadəsinin qiymətinin 11-i 5 onluq artırmaqla alındığını dərk edir və bu ardıcılığla daxil olan istənilən iki ədədin cəmini asanlıqla hesablayırlar. Şagirdlər sütundakı misallar ardıcılığını şifahi olaraq daha bir neçə addım davam etdirməklə bu qaydanı başa düşdüklərini nümayiş etdirirlər. Əlavə suallar: Bu ardıcılığın 5-ci misalında birinci toplananın onluqlarının sayı neçə olacaq? 6-ci misalda cəmdə onluqların sayı neçədir? və s.

D.4 tapşırığını yerinə yetirərkən şagirdlər sütunla yazma vərdişləri qazanırlar. Təkliklərin cəmindən alınan 1 onluğu onluqlar mərtəbəsindəki rəqəmin yuxarısında yazsalar, daha asan hesablayalarlar.

Tətbiq. Şagirdlər İş dəftərində verilmiş tapşırıqları müstəqil olaraq yerinə yetirirlər.

İd.1 tapşırığında şagirdlər cədvəli nəzərdən keçirir, verilmiş məlumatları araşdırırlar. Şagirdlər tapşırığı yerinə yetirərkən müəllim ayrı-ayrı şagirdlərə müxtəlif suallar verir.

Sual: Dördüncü sütunda nəyi yazmalsan? – ədədi

Sual: Üçüncü sətirlə ikinci sütunun kəsişməsində nə yazmisan? - 5 onluq 7 təklik və s.

Şagirdlər bu tapşırığı yerinə yetirəndən sonra bir-birinin tapşırığı necə həll etdiyini yoxlaya bilərlər. Bununla da şagird tapşırığın həllini daha yaxşı dərk etmiş olar.

 **İnteqrasiya. İnformatika.** **İd.2** tapşırığında verilmiş ifadələr ardıcılığının qiymətlərinin ədəd oxu üzərində qeyd olunması tələb olunur. Bu ardıcılıq üzərində müəyyən suallar verilə bilər:

- Ardıcılığın ilk ədədi neçədir? Ardıcılıqdakı qanuna uyğunluğu necə izah edərsən?

- «Ardıcılığın 3-cü həddi 4-cü həddindən kiçikdir» fikri doğrudurmu?

Şagirdə 53 + 8 misalını həll etmədən cavabın 82, 67 və 62 ədədlərindən biri olduğunu necə sübut edərsən? Şagird ədədləri verilən toplananlara görə müqayisə etməklə mühakimə yürütməlidir. 82 cavabı düzgün deyil, çünki misalda onluqların cəmi 5-dir, təkliklər mərtəbəsindən də yalnız bir onluq alına bilər. Deməli, bu cəmdə ən çox 6 onluq ola bilər. Ona görə də 82 cavabı düzgün cavab deyil. 67 cavabı da doğru deyil, burada onluqların sayı uyğun gəlir, lakin

$7 + 5 = 12$ olduğundan təkliklər mərtəbəsində 2 təklik olmalıdır. Yalnız 62 cavabı doğrudur. Misalı həll etməklə mühakimənin doğruluğu yoxlanmalıdır. Alınan 12 təkliyi 1 onluq və 2 təkliyə ayırsaq və bu onluğu 5 onluğa əlavə etsək, 6 onluq və 2 təklik alarıq.

Qiymətləndirmə. İd.3 tapşırıqından qiymətləndirmə üçün istifadə oluna bilər. Bu tapşırıqda şagird ardıcıl olaraq çoxlu sayıda toplama əməlini yerinə yetirərək qanuna uyğunluğu başa düşür. Toplama addımlarını yerinə yetirdikcə görünür ki, 5 və 8 toplananları şaquli və üfüqi istiqamətlərdəki oxlar üzərində yerlərini dəyişir və buna görə də iki istiqamətdən eyni xanaya gələn toplama əməlinin nəticəsi eyni olur. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır.

Dərs 32.

100 dairəsində çıxma.

İkirəqəmli ədəddən birrəqəmli ədədin çıxılması.

10-luq ayrılan hal

Dərslik səh. 36 (Ə.v. iş dəftəri səh.35)

Məzmun standartları: Ədədlər və əməllər

- 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır.
- 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.

2. Cəbr və funksiyalar. Riyazi ifadələr

- 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
- 2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

Şagird bacarıqları:

- ikirəqəmli ədədin təkliklərinin sayını birrəqəmli ədədlə topladıqda alınan təkliklərdən yeni 10-luq almağın mümkün olduğunu başa düşür;
- alınan təklikləri onluq və təklik tərkiblərə ayırir;
- yeni onluğu onluqların üzərinə əlavə etməyi unutmur;
- bu hala uyğun toplama əməllərini sətir və sütunla səliqə ilə yazaraq yerinə yetirir;
- cəmə və məlum toplanana görə digər toplananı hesablayır.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.2, 2.1), İnformatika (2.1).

Əyani vəsaitlər: 10-luq bloklar, eyni ədədin ekvivalent yazılış kartları, ifadə kartları.

Motivasiya. Şagirdlərə bir neçə misalı müqayisə etmək tapşırılır. Məsələn, 27-3, 48-5 və 34-7. Hər üç misalda ikirəqəmli ədəddən birrəqəmli ədəd çıxılır. Müqayisəni təkliklərin sayına görə davam etdirirlər. Fikirlər dinlənilir. Birinci iki misalı şagirdlər asan həll edirlər. Təklikdən təkliyi çıxdıqlarını, onluqlar mərtəbəsinə uyğun ədədi isə dəyişmədən onluqlar mərtəbəsinə yazdıqlarını qeyd edirlər. Üçüncü misalda isə azalanın təkliklər mərtəbəsi çıxılanın təkliklər mərtəbəsindən kiçikdir. Bu halda çıxma əməlini necə yerinə yetirməliyik?

Öyrənmə. Müəllim: Bilirsiniz ki, çıxma əməli toplamanın tərsidir. Biz təkliklər mərtəbəsini toplayarkən onların cəmi 10-dan çox olduğu halda alınan yeni onluğu onluqlar mərtəbəsinə əlavə edirik. İndi isə tərsinə edəcəyik - azalanın onluqlar mərtəbəsindən 1 onluq ayıraq (götürməklə) təkliklər mərtəbəsinə əlavə edəcəyik. Nəticədə azalanın təkliklərinin sayı on vahid artır. Biz bu təkliklərdən çıxılana uyğun təkliyi çıxıb təkliklər mərtəbəsinə və bir vahid azalmış onluqlardan isə çıxılana uyğun onluqları çıxaraq onluqlar mərtəbəsinə yazırıq.

D.1 tapşırığı şagirdlərdə ədəddən 1 onluq ayıraraq təkliyin üzərinə əlavə etmək bacarığını formalasdırır. **D.2** tapşırığı şagirdlərdə 10-luq ayırma halına uyğun çıxma vərdişləri formalasdırır. Fərqli müxtəlif üsullarla tapılmasına diqqət edilir. Şagird 42 – 7 fərqlini 42-dən bir onluq ayıraq (32 qalar) və 7 çıxaq. $10 - 7 = 3$ qalan 3 təkliyi 32-yə əlavə edək. $32 + 3 = 35$. 2-ci üsul isə 7 təkliyi 42-nin 2 təkliyinə görə 2 + 5 kimi tərkibinə ayıraq. $42 - 2 = 40$, $40 - 5 = 35$. Göründüyü kimi hansı üsulla hesablanmasından asılı olmayaraq cavablar eynidir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Dərsin məqsədinə uyğun qiymətləndirmə sualları qoyulur.

Suallar şagirdlərin səviyyəsi nəzərə alınmaqla tərtib olunmalıdır. Bəzən hesablama üzərində qurulmuş misal və məsələni gec və səhv yerinə yetirdiklərinə görə zəif hesab olunan uşaqlar asanlıqla məntiqi mühakimələr yürüdə bilirlər. Şagirdlərin bilik və bacarıqları bu fərqlər nəzərə alınmaqla inkişaf etdirilməli, onların bacarıqlarına uyğun fərdi yanaşma, korreksiya metodları müəyyən olunmalıdır.

Qiymətləndirmə sualları:

- 45 – 12, 45 – 15, 45 – 7 misallarından hansında azalanın onluqlar mərtəbəsindən bir onluq ayırmağa ehtiyac var?

- Hansı halda fərqli təkliklər mərtəbəsində 0 altındır? (Azalanın təkliklərinin sayı çıxılanın təkliklərinin sayı ilə eyni olduqda).

- 40 - 7 misalında 7-ni neçə təklikdən çıxırıq?

- 43 – 5 misalında onluq mərtəbə neçə vahid azalır?

- İkiraqəmli ədəddən birrəqəmli ədəd çıxıldığda azalanın onluq mərtəbəsinin iki vahid azalması mümkünürmü?

Dərs 33.

100 dairəsində toplama və çıxma

Dərslik səh. 37 (ə.v. iş dəftəri səh. 36)

D.1 tapşırığına oxşar əlavə tapşırıqları şagird evdə yerinə yetirə bilər. Bu tapşırıqlar sürətli hesablama vərdişləri formalasdırır.

D.2 tapşırığında şagird əvvəlcə onluq ayırmağa ehtiyac olmayan misalları, sonra isə onluq ayırmağa ehtiyac olan misalları yazır. Bu zaman şagird seçim metodunu izah edir: *Mən əvvəlcə azalanın təkliklər sayının çıxılanın təkliklər sayından çox olan, sonra isə az olan hallara aid misalları seçib yazdım.*

D.3 tapşırığında hər bir sütundakı misalların sayı müəyyənləşdirilir və bu sayı görə hamısının yazılıb-yazılmadığı yoxlanılır.

Dərs 34.

100 dairəsində toplama

İkirəqəmli ədədlərin toplanması. 10-luq yaranan hal

Dərslik səh. 38 (ə.v. iş dəftəri səh. 37)

Məzmun standartları: Ədədlər və əməllər

- 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır.
- 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.

2. Cəbr və funksiyalar. Riyazi ifadələr

- 2.1. Riyazi ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
- 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
- 2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

Şagird bacarıqları:

- iki ikirəqəmli ədədi toplayarkən təkliklər cəminin 10-dan çox olduğu halı başa düşür;
- bu hala uyğun toplama əməllərini sətir və sütunla yazmaqla düzgün yerinə yetirir;
- cəmə və məlum toplanana görə digər toplananı hesablayır.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, cütlərlə iş.

İnteqrasiya. Ana dili (1.2, 2.1), İnformatika (2.1).

Əyani vəsaitlər: 10-luq bloklar, eyni ədədin ekvivalent yazılış kartları, ifadə kartları.

Motivasiya. Şagirdlər təkliklərdən yeni onluq almağı kub bloklar və say vasitələrinin köməyilə modelləşdirirlər. 17 karandaşı həm 17 dənə tək-tək karandaş, həm də 1 onluq blok və 7 tək karandaş kimi göstərirler. Sonra $43 + 6$, $43 + 15$, $43 + 8$, $43 + 19$ kimi misalların oxşar və fərqli cəhətləri araşdırılır.

Fikirlər təqdim olunur: *Biz ikirəqəmli ədədlə birrəqəmli ədədin toplanmasını bilirik.*

43 + 6 misali da bu tiplidir və təkliklərinin cəmi 10-u aşmır. 43 + 15 misali bu misala oxşardır, fərqli cəhəti hər iki toplananın ikirəqəmli olmasına. Oxşar cəhəti isə ondan ibarətdir ki, bu halda təkliklər cəmindən yeni onluq yaranın. Üçüncü misala oxşar misalları həll etməyi artıq öyrənmişik. Bu ikirəqəmli ədədlə birrəqəmli ədədin toplanmasıdır. Təklikləri cəmlədikdə yeni onluq yaranır. Sonuncu misalda da təkliklər toplandıqda yeni onluq yaranır, lakin burada hər iki toplanan ikirəqəmliidir. Müəllim: Bu gün biz ikirəqəmli iki ədədin toplanmasına aid məsələ və misallar həll edəcəyik.

Öyrənmə. Bir neçə şifahi misallar verilir. Şagirdlər təklikləri toplamaqla sadəcə yeni onluq yaranıb-yaranmadığı faktını qeyd edirlər. Məsələn, 34 ilə 17 toplandıqda 11 təklik alınır, yəni 1 yeni onluq yaranır, 20 ilə 3 toplandıqda isə 3 təklik alınır və deməli yeni onluq yaranmır və s. Öyrənmə tapşırığı addım-addım təkrar etdirilir.

D.1 tapşırığı şagirdlərdə sütun şəklində toplama vərdişlərini inkişaf etdirir.

D2. tapşırığında şagirdlər öz hesablama üsullarını təqdim edirlər.

Məsələn, $46 + 27 = 40 + 20 + 6 + 7$, $46 + 4 + 23$, $40 + 27 + 6$ və s. Kimi.

D.3 tapşırığında şagirdlər fiqurlara uyğun ədədləri aid olduqları mərtəbədə düzgün yerləşdirməyi və şifahi olaraq konkret bir fiqurun hər bir misalda onluğu və ya təkliyi ifadə etdiyini müəyyən etməyi bacarmalıdır. Məsələn, ulduz şəkli 1-ci misalda 3 təkliyi və sonuncu misalda isə 3 onluğu göstərir.

Lövhəyə $3 \underline{\quad} + \underline{\quad} 2 = 77$ kimi misallar yazılır. Şagirdlər cəmdə alınan ədədin onluq və təkliklərinin toplananların məlum mərtəbələrinə görə necə dəyişiyini araşdırırlar. Məsələn, şagird ikinci toplananın təkliklər mərtəbəsinin 2 olduğunu nəzərə alaraq birinci toplananın təkliklər mərtəbəsinin 5 olduğunu müəyyən edir, sonra isə birinci toplananın onluqlar mərtəbəsinin 3 olduğunu nəzərə alaraq ikinci toplananın onluqlar mərtəbəsinin 4 olduğunu tapır: $35 + 42 = 77$.

Başqa bir nümunə $3 \underline{\quad} + \underline{\quad} 4 = 73$. Şagirdlər burada onluğu aşma halının olduğunu aşkar edirlər. **Müəllim:** *Biz 4-ün üzərinə neçə gəlsək, təkliklər mərtəbəsində 13 təklik alınar? Cavab: 9.*

Deməli, birinci toplananın təkliklər mərtəbəsi 9-dur. Təkliklər mərtəbələri toplanarkən 1 onluq yaranır və nəticədə məlum onluqların sayı 4 olur. Artıq 4 onluq var. **Müəllim: onluqların cəminin 7 olması üçün ikinci toplananın onluqlar mərtəbəsi neçə olmalıdır? Cavab: $3 \cdot 39 + 34 = 73$**

D.4 Tofiqin 3 cəhdidə var. Tofiqin 4-cü cəhdidə qazanması üçün ən azı 3 xal yiğmalıdır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1** tapşırığında şagirdlər sütunla toplamada sütunların uyğun mərtəbələrində duran ədədlərin neçə olduğunu məlum mərtəbəyə görə təyin edirlər. Bu toplananların onluq və təklik mərtəbələrinə əsasən cəmin onluq və təklik mərtəbələri müəyyənləşdirilir və ya əksinə.

İd.2 tapşırığında cəmə görə toplananların mərtəbə vahidlərini müəyyən etmək bacarığı formalasdırılır. **İd.4** tapşırığında birinci bərabərliyin doğru olması mümkün deyil. Çünkü toplananların onluqlarının cəmi 6-dir. 1 onluq da təkliklər mərtəbəsindən əldə etsək, ən çoxu 7 onluq ala bilərik. Misaldan isə görünür ki, cəmdəki onluqların sayı 8-dir. Bu isə mümkün deyil. Ona görə də cavab belə olacaq: «yox». İkinci misalda ikinci toplananın təkliklər mərtəbəsi 8 olmalıdır: $4 + 8 = 12$. Bu yeni onluq 2-ci toplananın 6 onluğuna əlavə olunsa, 7 onluq alınır. Deməli, birinci toplananın onluqlar mərtəbəsində bir onluq var və birinci toplanan 14, ikinci toplanan 68-dir: $14 + 68 = 72$. Bununla da ikinci bərabərliyin doğru olduğu isbat edildi. Bu tipli misalları şagirdlər vaxtaşırı yeyrənə yetirməklə mühakimələr yürüdür və fikirlərini əsaslandırırlar.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Şagirdlərin yeni onluq yaranmasını dərhal müəyyən edə bilməsi bacarığına diqqət yetirilir.

Dərs 35.

100 dairəsində çıxma

İkirəqəmli ədədlərin çıxılması. 10-luq ayrılan hal

Dərslik səh. 39 (Ə.v. iş dəftəri səh. 38)

Məzmun standartları: Ədədlər və əməllər

- 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır.
- 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.

2. Cəbr və funksiyalar. Riyazi ifadələr

- 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
- 2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

Şagird bacarıqları:

- azalanın təkliklərinin sayı ilə çıxılanın təkliklərinin sayını müqayisə etməklə azalanın 10-luqlar mərtəbəsindən bir onluq ayırmayaq lazımlığını başa düşür;
- bu hala uyğun çıxma əməllərini sətir və sütunla yazır;
- çıxma əməlində məlum komponentlərə uyğun verilməyən komponenti tapır.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.2, 2.1), İnformatika (2.1), Təsviri incəsənət (2.2.1).

Motivasiya. Şagirdlər deyilən ədədlərin onluqlar mərtəbəsindən bir onluq ayıraq təkliklər mərtəbəsinə əlavə etməklə həmin ədədləri ifadə edir, onluq blokların köməyiylə modelləşdirirlər. Məsələn, 37 ədədində 3 onluq 7 təklik var. 3 onluqdan 1 onluğu təkliklərə ayırmaqla təkliklər mərtəbəsinə əlavə etsək, 37-ni 2 onluq və 17 təklik kimi ifadə etmək olar.

Öyrənmə. Müəllim: Biz toplama əməllərini yerinə yetirərkən əvvəlcə təklikləri toplamaqla bir onluq əldə edib onluqların sayını təkliklərin hesabına bir vahid artırırıq. İndi isə əksinə, onluqların sayından bir onluq, yəni 10 təklik götürərək təkliklərin üzərinə əlavə etməklə çıxma əməlini yerinə yetirəcəyik.

Lövhəyə misallar yazılır, azalan və çıxılanın təkliklərinin sayı müqayisə olunur. Məsələn,

| azalanın təkliyi | çıxılanın təkliyi | onluq ayırmalıq | |
|-------------------------|--------------------------|------------------------|---|
| 43 – 15 | 3 | < | 5 |
| 27 – 18 | 7 | < | 8 |
| 64 – 21 | 4 | > | 1 |
| 64 – 24 | 4 | = | 4 |
| 30 – 17 | 0 | < | 7 |
| 50 – 20 | 0 | = | 0 |

Öyrənmə tapşırığı müzakirə olunur. **D.1 və D.2** tapşırıqları yerinə yetirilir.

D.4 tapşırığında ifadələr azalanın 10 vahid, çıxılanın isə 1 vahid artan sırası ilə düzülmüşdür. Şagirdlərə ardıcılığın daha bir neçə addım davam etdirilməsi tapşırılır. Misallar ədəd oxundan istifadə etməklə şifahi həll olunur və cavabların ardıcılılığı yaradılır.

Tətbiq. İş dəftərində verilmiş **İd.1, İd.2, İd.3** tapşırıqları yerinə yetirilir.

 **İnteqrasiya. Təsviri incəsənat.** **İd.3** tapşırığı yerinə yetirilərkən şagirdlərə eyni onluqlu ədədlərə uyğun ləçəkləri eyni rəngin çalarları ilə rəngləmək tapşırılır. **İd.4** tapşırığında şagirdlər məsələnin şərtində verilmiş məlumatları aşadırlar. Məsələnin şərtində bir ayın təqviminin də verildiyini qeyd edirlər. Təqvimdən alınan məlumatlar: Oktyabr ayında cəmi 31 gün var. Şagirdlər təqvim üzərində öz dərs cədvəllerinə uyğun həftədə 4 gün riyaziyyat dərsi olan tarixləri qeyd edirlər. Qeydə alınmış günlərin 19 olduğunu bir daha sayırlar. Oktyabr ayında 31 gün var. Deməli, $31-19=12$ gün riyaziyyat dərsi yoxdur. **Sual:** Bunlardan neçə gün istirahət günüdür? **Cavab:** Həftənin yalnız şənbə və bazar günləri istirahət günləridir. Oktyabr ayında 4 şənbə, 4 bazar günü var. Deməli, 8 gün istirahət günüdür.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Şagirdin onluq ayırma halını düzgün müəyyənləşdirməsinə və fikirlərini ifadə etməsinə diqqət yetirilir. Şagirdin hesablamada yol verdiyi səhvləri özünün aşadırmamasına şərait yaradılmalıdır.

Dərs 36-37. 100 dairəsində toplama və çıxma. Məsələ həlli. 2 saat

Dərslik səh. 40-41. (ə.v. iş dəftəri səh. 39-40)

Dərs 36. 1-ci saat. Dərslik səh. 40. Tapşırıqlar 100 dairəsində toplama və çıxmaya bacarıqlarını əhatə edir. Burada yalnız bir cavabı olan məsələlər, məntiqi məsələlər, bir neçə cavabı olan məsələlər, cədvəl və şəkil üzərində verilmiş məsələlər, müəyyən qanuna uyğunluğa tabe olan ardıcılığın hər hansı elementini müəyyən etməyə yönəlmış məsələlər, həmçinin toplama və çıxmaya aid misallar verilmişdir. Bu tapşırıqları verilən dərs saatı ərzində yerinə yetirmək mümkün olmazsa, şagird onların bir hissəsini müstəqil olaraq evdə yerinə yetirə bilər və ya sonradan bir daha bu tapşırıqlara qayitmaq olar. Bu tapşırıqlardan zəif şagirdlər üçün əlavə tapşırıqlar kimi də istifadə etmək olar. Aşağıda xüsusi şərha ehtiyac olan tapşırıqlar haqqında məlumat verilir.

D.3 tapşırığında birinci sütundakı misallarda toplananlar iki-iki artan sıra ilə düzülmüşdür.

İkinci sütundakı misallar həm azalan, həm də çıxılan mərtəbə vahidlərinin hər birinin bir vahid azalması sırası ilə düzülmüşdür. Bu misalların üzərində bir qədər geniş dayanmaq olar. Birinci misalın azalanı ilə ikinci misalın azalanı arasındaki fərq neçədir və ya birinci misalın azalanı ikinci misalın azalanından və ya çıxılanından neçə vahid böyükür? Şagirdlər misallarda azalan və çıxılanın 11 vahid azalan sıra ilə düzüldüyünü başa düşürlər.

D.4 tapşırığında verilmiş hər sütundakı misallar nəzərdən keçirilir.

$45 + 20 = 65$, yalnız onluqların sayı artdı.

$45 + 3 = 48$ yalnız təklilərin sayı artdı.

$45 + 23 = 68$ həm onluqların həm də təkliliklərin sayı artdı.

3-cü cəmdə onluqların sayı 1-ci misaldakı kimi, təklilərin sayı isə 2-ci misalda olduğu kimiridir.

D.5 tapşırığında verilməyən toplananını şifahi mühakimələrlə tapır və ədəd oxu üzərində təsvirlə ifadə edir.

İd.3. Fuad Ayseldən 5 yaş böyük, Aysel isə Leyladan 4 yaş böyükdür. Bu şərtlərə görə şəkillərlə yaşları göstərən ədədləri birləşdirin. 25, 30, 21. Şərtin aydın təsəvvür edilməsi üçün

lövhədən şərti şəkillərin və qeyd edilən ədədlərin asılması tövsiyə edilir. Şəkillərin və ədədlərin düzülüş sırası dəyişdirilməklə bir neçə şagird tərəfindən həllin təqdim edilməsi tövsiyə edilir.

İş dəftərində verilmiş **İd.4 tapşırığından qiymətləndirmə üçün istifadə oluna bilər.**

Şagirdlər adətən sütunla yazılmış misalları daha tez həll edirlər. Lakin sətirlə yazılmış misalları da eyni texnika ilə tez yerinə yetirmək olar. Məsələn, $91 - 27 = 64$ misalını götürək. Onluq ayırma misalını tanıyan şagird $11 - 7 = 4$ əməlini fikrində canlandırır və təkliklər mərtəbəsinə 4 yazır. Onluqlar mərtəbəsindəki ədədi - 9-u 1 vahid azaldır, 8-2-ni fikrində canlandırib onluq mərtəbəyə 6 yazır. Bu cür yanaşma şifahi hesablama vərdişlərini inkişaf etdirir.

Dərs 37. 2-ci saat. Dərslik səh. 41. Məsələ həlli. Toplama və çıxmanın qarşılıqlı əlaqəsi. Tam-hissə cədvəli.

Toplama və çıxma qarşılıqlı tərs əməllər olduğundan, eyni məsələdə verilənlərlə axtarılanın yerini dəyişməklə yeni məsələlər qurmaq olar.

Bir toplama və çıxma əməlləri ailəsinə mənsub 15, 8 və 7 ədədləri üzərində müxtəlif məsələlər quraq. Burada 15 tama – cəmə və azalana, 8 və 7 isə hissələrə – toplananlara, çıxılana və ya fərqə uyğun gelir.

Məsələ: *Bir tortu 15 dilim böldülər. Dilimlərdən 8-i çay süfrəsində yeyildi. Neçə dilim tort qaldı?*

Məlumdur: bütöv tort – 15 dilim (**tam**).

yeylim - 8 dilim (**hissə**)

Tapmalıyıq : qalib - ? (**hissə**)

Məsələnin şərtinə uyğun cədvəl tərtib edək.

Biz tamdan yeylimmiş dilimlərin sayını çıxsaq, qalan dilimlərin sayını tapa bilərik: $15 - 8 = 7$.

Məsələdə verilənlərlə axtarılanın yerini dəyişməklə $15 - 7 = 8$ və $8 + 7 = 15$ həllərinə uyğun məsələlər qura bilərik. Əgər bizə hissələr məlumdursa, toplama əməlini tətbiq edərək tamı tapır, tam və hissələrdən biri məlumdursa, digər hissəni tapmaq üçün çıxma əməlini tətbiq edirik.

Verilən məsələyə uyğun yeni məsələnin (tərs məsələnin qurulması) mətninin şifahi təqdim- etmə bacarıqlarına xüsusi diqqət yetirilir. Bu şagirdin şifahi nitq bacarıqlarının formallaşması üçün əhəmiyyətli fəaliyyətlərdir. Məsələnin sualını formalasdırmaq məsələ qurma bacarağının mühüm hissəsidir. Şagird məsələnin şərtini cədvəllə təqdim edərkən sual işarəsinə uyğun məlumat ona sualı ifadə etməyə istiqamət verir. Odur ki, hər bir məsələyə uyğun cədvəlin çəkilməsi vacibdir.

D.1, D.2, D.3 məsələlərinin şərtləri təhlil olunur. Verilənlər araşdırılır. Tam və hissələrin məlum olmasına görə uyğun hesab əməli seçilir. Məsələnin bu cür həlli şagirdlərdə məlumatı cədvəldə yerləşdirmə, informasiyanı daha aydın dərk edib təqdimetmə bacarıqlarını formalasdırır.

Tətbiq. Verilmiş misal və məsələlərin həllinə fərqli yanaşma metodu tətbiq etməklə şagird problem həlli, isbatetmə, müqaiysətmə kimi fəaliyyətlərlə məsələnin öhdəsindən gəlir. Bu isə onun həm yaradıcı, həm tənqidçi, həm də məntiqi təfəkkürünü inkişaf etdirir.

İd.4 tapşırığının ikinci hissəsi müəyyən qədər mürəkkəbdir. Məqsəd şagirdlərdə məlumatı ümumiləşdirmək və işarələmək kimi ilkin vərdişləri formalasdırmaqdır. **Müəllim:** birinci sətirdəki ədədlər Nəzrinin kitablarının sayını göstərir. Bu ədədləri Nəzrinin adının baş hərfi - N hərfi ilə işarə edək. İkinci sətirdə isə Elşadın kitablarının sayı göstərilib. Bunları isə E hərfi ilə işarə edək. Biz onların hər birinin neçə kitabı olduğunu dəqiq bilmirik, sadəcə Elşadın kitablarının sayının Nəzrinin kitablarının sayından 17 ədəd çox olduğunu bilirik. Deməli, Elşadın neçə kitabı olursa olsun, bu kitabların sayından Nəzrinin kitablarının sayını çıxsaq, 17 alınmalıdır, yəni $E - N = 17$.

Yaxud da Nəzrinin kitablarının sayının üzərinə 17 gəlsək, Elşadın kitablarının sayını taparıq, yəni $N + 17 = E$.

Həmçinin Elşadın kitablarının sayından 17 çıxsaq, Nəzrinin kitablarının sayını taparıq:

$$E - 17 = N$$

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır, şagirdlər ədədlər çoxluğundan ədədlər ailəsini seçmə bacarığını nümayiş etdirməli, çıxma əməlinin toplamanın əksi olduğunu misalların köməyilə təqdim etməyi, həmçinin bu əməllerin oxşar və fərqli cəhətlərini ayırmayı bacarmalıdır. Şagird toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə verilməyən komponenti hesablaması bacarmalıdır.

| Cəmi | |
|-------|-------|
| 15 | |
| Hissə | hissə |
| 8 | ? |
| | |

Dərs 38-39. Ümumiləşdirici tapşırıqlar. Özünüqiyətləndirmə

Dərslik səh. 42-43 (Ə.v. iş dəftəri səh. 41-42)

İnteqrasiya. Informatika. D.2 tapşırığı şagirdlərdə eyni cavaba müxtəlif yollarla gəlmə vərdişləri yaradır. Şagirdlər misalın həllində addımlarını sxematik göstərməklə toplama alqoritmi yaratmış olurlar. Şagirdlər misallara uyğun sxematik təsvirlər çəkməyi öyrənməlidirlər. Bu, toplama əməlini dərk etməklə yanaşı onlarda daha geniş yaradıcı təfəkkür formalaşdırmağa xidmət edir. Sxematik təsvirlə yanaşı, toplamanın addımlarını əks etdirən riyazi ifadələr, irəliyə və geriyə sayma üsulları ilə misallar yerinə yetirilir.

D.5 məsələlərini həll edərkən şagirdlər cavabı şifahi olaraq təxmini söyləyirlər. Əsas məsələ şagirdin məsələni başa düşdürüyüň və seçdiyi hesab əməlini əsaslandırmağı bacarmasıdır.

2-ci saat. Özünüqiyətləndirmə.

C. İnteqrasiya. Həyat bilgisi. D.1 tapşırığında cədvəldə hansı məlumatların verildiyi araşdırılır. Şagirdlərə hər bir ağac üzrə cədvəldəki məlumatı müəyyənləşdirmə və təqdimetmə bacarığı ilə yanaşı, yeni məlumat əldəetmə vərdişləri aşilanır.

- Cəmi neçə ağaç və gül əkilib?

- Meyvə ağaclarının və bəzək ağaclarının birlikdə sayı neçədir?

Şagirdlər bir-birinə cədvələ görə «azdır» və «çoxdur» sözləri ilə müşayiət olunan suallar verirlər.

Bu məsələ üzərində integrativ müzakirə qurmaq olar. Məsələn, meyvə ağacları ilə bəzək ağaclarının fərqi nədir? Mövsümi və çoxillik güllər nə deməkdir? (mövsümi - qərənfil, kala və s., çoxillik – qızılıgül, yasəmən və s.) Bağınızda hər il yenidən əkdyiniz gül varmı? Yaşadığınız şəhərdə və ya kənddə, parklarda, yol kənarlarında hansı güllər var? Siz və ya ailənizin üzvləri hər gün keçdiyiniz yolun kənarına güllər əkirsinizmi? «Hər kəs yalnız öz bağındakı, həyətindəki güllərə qayğı göstərməlidir» fikri ilə razısanızmı? Bu barədə valideynlərinizlə söhbət edin və bu söhbəti sinifdə yoldaşlarınızla bölüşün.

Qiymətləndirmə cədvəli № 2-1F

| Nö | Meyarlar | Qeydlər |
|----|---|---------|
| 1. | 10-luq yaranan hala uyğun ikirəqəmli ədədlə birrəqəmli ədədi toplama əməlini yerinə yetirir. | |
| 2. | 10-luq ayırma halına uyğun ikirəqəmli ədəddən birrəqəmli ədədi çıxma əməlini yerinə yetirir. | |
| 3. | 10-luq yaranan hala uyğun ikirəqəmli ədədlər üzərində toplama əməlini yerinə yetirir. | |
| 4. | 10--luq yaranan hala uyğun ikirəqəmli ədədlər üzərində çıxma əməlini yerinə yetirir. | |
| 5. | İki ədəd üzərində toplama və çıxma əməllərini yerinə yetirəkən həllin müxtəlif formalarını nümayiş etdirir: - verilən misala uyğun müxtəlif toplama və ya çıxma addımlarını riyazi ifadələrlə göstərməklə, - toplama və ya çıxma addımlarının alqoritmik, sxematik təsvirini verməklə (məs., D. 40-1 tapşırığında olduğu kimi). | |
| 6. | Toplama və çıxmaya aid məsələləri həll edir. | |

Dərs 40-44.

Pullarımız. 5 saat

Dərslik səh. 44-48 (Ə.v. iş dəftəri səh.43-46)

Məzmun standartı: 4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.

Şagird bacarıqları:

- qəpik pulları tanır;
- qəpik pulları hesablayır;
- eyni məbləğdə qəpik pulu müxtəlif qəpikliklərlə ifadə edə bilir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat, cütlərlə iş, qruplarla iş, rollu oyunlar, şaxələndirmə (klaster).

İnteqrasiya. Ana dili (1.2, 2.1), Həyat bilgisi (2.2.4).

Əvəni vəsaitlər: kağızdan kəsilmiş qəpikliklər, müxtəlif oyuncaqlar, dərs ləvazimatları

Dərs 40. 1-ci saat. Qəpiklər. Motivasiya. Şagirdlər qəpik pulları sadalayırlar. Qəpik pulların üzərində təsvir olunmuş şəkillər ilə bağlı suallar verilir. Bütün qəpik pulların bir üzündə eyni şəklin təkrarlandığı (Azərbaycanın xəritəsi) deyilir. Bu, qəpik pulların oxşarlığıdır. Lakin qəpikliklərin o biri üzündə hər qəpikliyə məxsus təsvir var. Qəpikliklər bir-birindən ölçülərinə görə də fərqlənirlər. Ən böyük qəpik pul 50 qəpiklidir. **Sual: Pulların böyüklüyü (ölçüləri) onların dəyəri ilə dayışır mı? Cavab: Bəli.** Dəyərinə və ölçüsünə görə də ən böyük qəpiklik 50 qəpiklidir.

Öyrənmə. Biz pulları necə sayırıq? Bunu qəpiklər üzərində araşdırıraq.

 **İnteqrasiya. Həyat bilgisi.** Biz qəpikləri hesablayanda onların məbləğini ardıcıl toplayırıq. Məsələn, bir on qəpiklik, bir beş qəpiklik və bir iyirmi qəpiklikdən ibarət pulumuzu sayanda qəpiklikləri çoxdan aza doğru, yəni daha böyük qəpiklikdən başlamaqla sayımaq işi xeyli asanlaşdırır və pulu adətən belə sayırlar: 20 qəpik, 30 qəpik, 35 qəpik.

D.1, D.2, D.3 tapşırıqları yerinə yetirilir. Sayma qaydasına, asan hesablama vərdişlərinə diqqət yetirilir. Eyni dəyərli pulları seçib sayımaq, kiçik dəyərli pulları böyük dəyərli pulların üzərinə sayımaq vərdişləri aşilanır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar məntiqi təfəkkürü inkişaf etdirən tapşırıqlardır.

Şagird 20, 40, 45, 55, 65 ardıcılığını nəzərdən keçirməkla, Nərimanda 2 dənə 20 qəpiklik, 1 dənə beşqəpiklik, 2 dənə onqəpiklik olduğunu müəyyən edir. Qəpikliklərin dəyəri iki ardıcıl ədədin müqayisəsi ilə təyin olunur.

Qiymətləndirmə. Şagirdin dərsdə iştirakı müşahidə yolu ilə qiymətləndirilir. Şagirdlər kağızdan kəsilmiş qəpikliklərə əsasən müxtəlif suallara cavab verirlər. Bu suallar Dərslik və İş dəftərindəki tapşırıqların şərtləri dəyişdirilməklə formalasdırıla bilər.

Şagirdlər hər hansı bir qəpik pulu müxtəlif cür xirdalamağın və eyni məbləğdə pulu müxtəlif qəpikliklərə almağın variantları üzərində tapşırıqları yerinə yetirməyi bacarmalıdır. Məsələn, 50 qəpiyi biri 20 qəpiklik olmaqla neçə variantda 5 və 10 qəpikliklərə xirdalaya bilərsiniz? Kassir 80 qəpiyi 4 dənə 5 qəpiklik, qalanları isə 10 və 20 qəpiklik olmaqla neçə yolla ala bilər?

Məzmun standartı:

4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.

Şagird bacarıqları:

- alış-veriş zamanı pulun miqdarı ilə malın qiymətini müqayisə edir (qəpiklərlə);
- alış-veriş zamanı pul qalığının miqdarını hesablayır (qəpiklərlə).

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.2, 2.1), Texnologiya (4.1.1).

Əyani vəsaitlər: kağızdan kəsilmiş qəpikliklər, müxtəlif oyuncalar, dərs ləvazimatları.

Motivasiya. Biz alış-veriş zamanı cibimizdəki pulu və alacağımız malın qiymətini qarşılaşdırır və müqayisə edirik. Bu zaman pulumuza qənaət etmək üçün daha sərfəli qiymətlərlə alış-veriş aparmağa üstünlük veririk. *Siz 1 həftə, 1 ay ərzində xərclədiyiniz pulun miqdarını bilirsinizmi? Pulunuza ən çox nəyə xərcləyirsiniz? Aldığınız şeylər sizə mütləq lazımdır mı? Bu barədə heç düşünürsünüz mü?*

 **İnteqrasiya. Texnologiya.** Şagirdlərə əvvəlcədən tapşırılır ki, qəpik pulların şəkillərini qalın kağız və ya karton üzərində çəkib kəsməklə hazırlanılsınlar.

Öyrənmə. Dərslik və İş dəftərindəki məsələlər yerinə yetirilir. Məsələlər **pulun miqdarını** və **pulun qalığını** hesablamağa addır.

Əlavə məşğələ. Qruplarla iş.**Pulun məbləği eyni, qəpikliklər müxtəlif.**

Qruplara kağızdan kəsilmiş qəpikliklər verilir. Qruplar eyni dəyərdə qəpik pulu müxtəlif qəpikliklərlə ifadə edirlər. Variantlara uyğun qəpikliklərin şəkilləri üst-üstə yığılır. Hər bir qrup variantlarının sayını təqdim edir. Sonra qruplar bir-birinin variantlarını yoxlayırlar. Daha çox sayıda düzgün variant təqdim etmiş qrup qalib hesab olunur.

D.1 tapşırığında malların qiyməti məlumdur. Əşyalar üçün ödənilən pul sayılır və pul qalığı hesablanır. Burada pulu saymaq və şifahi hesablamaq vərdişləri formalasdırılır. Şagirdlər pul üzərində şifahi hesablamani asan yerinə yetirirlər.

D.2, D.3, D.4, D.5, D.6 tapşırıqlarını yerinə yetirərkən şagirdlərin qarşısında kağızdan kəsilmiş qəpikliklər olmalıdır. Bu tapşırıqların bir hissəsini şifahi yerinə yetirmək olar. Lakin məsələlərə uyğun riyazi ifadələrin də yazdırılması məqsədə uyğundur.

Şagirdlər məsələlərin şərtini və həllini kağızdan kəsilmiş qəpikliklərlə izah edib başa düşdüklərini və pulu saymaq vərdişlərinə yiyələndiklərini nümayiş etdirməlidirlər. **D.3** və **D.4** tapşırıqları qruplarla iş kimi yerinə yetirilə bilər.

D.5 tapşırığında şagirdlər Qəmərin kassasından çıxan qəpikliklərin sayına uyğun toplama əməlinin riyazi ifadəsini şifahi hesablamadan sonra yazırlar. Bu tapşırıq ev tapşırığı kimi verilə bilər.

Tətbiq. İş dəftərindəki tapşırıqlar yerinə yetirilir.

Dərs 42.

Pullarımız. Manat.

3-cü saat. Dərslik səh. 46 (ə.v. iş dəftəri səh.45)

Məzmun standartı:

4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.

Şagird bacarıqları:

- kağız pulları tanır;
- kağız pulları hesablayır;
- eyni məbləğdə kağız pulu müxtəlif kağız pullarla ifadə edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.2, 2.1), Texnologiya (4.1.1).

Motivasiya. Surətçixarma yolu ilə çoxaldılmış kağız pul şəkilləri şagirdlərə paylanır. Pulların nominalına, rənginə, üzərindəki təsvirlərə və eləcə də ölçülərinə dair müzakirələr aparılır və şagirdlər fikirlərini söyləyirlər. Müxtəlif dövlətlərdə işlənən pul vahidləri barədə məlumat verilir. Məsələn, Türkiyədə pul vahidinin *lira*, Rusiyada *rubl*, ərəb ölkələrində *dinar*, Hindistanda *rupi*, Gürcüstanda *lari* olduğu qeyd edilir. Avropanın əksər ölkələrində eyni pul vahidindən - *avrodan* istifadə olunduğu, ABŞ pul vahidinin *dollar* olduğu göstərilir. Hər bir pul vahidini digər pul vahidinə çevirməyin mümkünüyü qeyd olunur. Bu işi banklar həyata keçirir. Qeyd edilir ki, pul hər bir dövlətin atributlarından olduğu üçün onun tərtibinə, dizaynına və çapına xüsusi fikir verilir. Bizim pullarımızın üzərində tariximizi, mədəniyyətimizi əks etdirən şəkillər var. Pul xüsusi mətbəələrdə çap edilir. Saxta pul çapının qarşısını almaq məqsədilə əskinaslarda müxtəlif qoruyucu elementlər olur. Şagirdlərə əskinaslardakı qoruyucu elementləri müəyyən etmək tapşırılır.

Öyrənmə. Şagirdlər müxtəlif dəyərli kağız pullar üzərində sayma bacarıqlarını nümayiş etdirirlər. **Müəllim:** *Sən 1 dənə 20 manatlıq, 2 dənə 10 manatlıq və 3 dənə 1 manatlıq kağız pul ayır və say!* Şagird kağız pulları böyükdən kiçiyə doğru yan-yana və ya üst-üstə yiğmaqla sayıır. O bir dəfə də həmin pulları qarşıq şəkildə hesablayır və hansı halda pulu asan saydığını söyləyir.

Öyrənmə tapşırığı müzakirə olunur. Sayma üsulu bir daha təkrarlanır. **D.1** və **D.2** tapşırığı pulları tanıma və sayma vərdişləri aşılıyır. **D.2** tapşırığında şagird iki ardıcıl ədədin fərqiనə görə kağız pulların dəyərini müəyyən edir. **D.3** və **D.4** tapşırığı şagirdlərdə *baha* və *ucuz* anlayışlarını, həm də buna uyğun hesab əməlini seçmək bacarığı formalaşdırır. Məsələdə ucuz malın qiyməti verilir, baha malın qiymətini hesablamamaq tələb olunursa, toplama, əksinə verilirsə, çıxma əməlinin tətbiq edilməsi müəyyən edilir. Məsələn, şagirdlər **D.3** tapşırığını yerinə yetirirlər. Sonra isə məsələnin şərtini elə dəyişirlər ki, məsələ çıxma əməlinin köməyilə həll edilir. **D.5** tapşırığı da şagirdlərdə kağız pulu tanıma və sayma vərdişi aşılıyır. 15 manat pul 6 kağız pulla – 1 ədəd on manatlıq və 5 ədəd bir manatlıqla ödənilə bilər. 3 kağız pul isə 3 ədəd 5 manatlıqdır. Bu məsələnin şərti dəyişdirilməklə müxtəlif cür həll edilə bilər.

Tətbiq. İş dəftərindəki tapşırıqlar yerinə yetirilir. **İd.2** çalışmasında 1 buterbrod 40 qəpik, 1 dilim tort isə 50 qəpikdir. Şagird müqayisə ifadəsi yazmaqla tortun və buterbrodun qiymətini «*ucuzdur*» və ya «*bahadır*» kimi müqayisə etməlidir: $50 - 40 = 10$

Qiymətləndirmə. Şagirdin verilmiş tapşırıqları yerinə yetirməsinə və eləcə də məşğələlərdə, sual-cavablarda iştirakına görə qiymətləndirmə aparılır. Şagirdlərə tapşırılır ki, evdə növbəti dərsə hazırlıqlı üçün ərzaqların, meyvə-tərəvəzin və palтарların qiymətlərini öyrənsinlər.

Onlar qiymətlərin yalnız manat və ya qəpiklə deyil, çox vaxt həm manat, həm də qəpiklə ifadə olunduğunu başa düşürlər. Şagirdlərə tapşırılır ki, növbəti dərsdə qarşıq pulların hesablanmasına hazırlaşınlar, həmçinin portfolio tapşırığı üçün evdə böyüklərin köməyindən istifadə etsinlər.

Portfolio. Şagirdlərdən evdə 1 ay ərzində elektrik enerjisi, qaz və su sərfiyyatı üçün nə qədər pul ödədiklərinə aid cədvəl hazırlanmaq tələb olunur və cədvəlin hər bir şagirdin qiymətləndirmə

qovluğuna daxil ediləcəyi vurğulanır. Şagirdlər bu tapşırığı yerinə yetirəkən evdəkilərdən kömək istəmək, ehtiyatlardan və büdcədən qənaətli istifadə etmək bacarıqları kimi sosial bacarıqlarla yanaşı, məlumat toplamaq, məlumatı cədvəldə yerləşdirmək, təhlil etmək, təqdim etmək kimi müəyyən riyazi bacarıqlara (statistika) da yiyələnmirlər.

Dərs 43. 4-cü saat. Manat və qəpik. Dərslik səh. 47 (ə.v.iş dəf. səh. 46)

Motivasiya. Şagirdlər evdə böyükərlə birgə apardıqları araşdırmaları təqdim edirlər. Bir kiloqram yağın, ətin, qəndin, düyüünün, şəkər tozunun və s. qiymətləri, eyni zamanda hər ay üçün ödədikləri işiq, qaz və su pullarının məbləğləri səsləndirilir. Məlum olur ki, heç də hər şeyin qiyməti yalnız manat və ya qəpiklə ifadə olunmur. Buna görə də manat və qəpiyi birgə saymaq kimi vərdişlərə yiyələnmək lazımdır.

Öyrənmə. Öyrənmə tapşırığında 1 manatin 100 qəpik olduğu qeyd edilir. Hər 100 qəpik 1 manat kimi, qalan pul isə qəpiklərlə ifadə olunur. Məsələn, tapşırıqda şəkilləri verilmiş pulun məbləği 1 manat 10 qəpikdir. 100 qəpiyi müxtəlif qəpik pulların köməyilə müxtəlif cür ifadə etməyin mümkün variantları araşdırılır.

D.3 tapşırığında Nailə xanım cassaya 30 manat pul verib. Şagirdlər bu məbləğin hansı kağız pullarla verilə biləcəyi haqda fikirlər yürüdülərlər. Bu pullar 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq və ya 3 ədəd 10 manatlıq ola bilər. Həmin pulun 6 ədəd 5 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq və s. kimi variantlarda verilməsi nə qədər məntiqə uyğundur? Məsələ həlli kağızdan hazırlanmış pullarla təqdim edilir. **D.6** tapşırığı və qruplarla iş 1 manatı müxtəlif qəpiklərlə alma bacarığını inkişaf etdirir. Tapşırıqlar əyani vəsaitlər üzərində yerinə yetirilməlidir. Əks halda şagird çox fikirləşərək yorular və vaxt itkisinə yol verir. Əyani vəsaitlərin köməyi ilə daha çox tapşırıq yerinə yetirməklə bu bacarıqları vərdiş halına keçirmək lazımdır. Məbləği təsəvvür etmək bir çox şagirdlər üçün çətinlik törədə bilər. Ona görə də şagirdlərə **fikirləş de, tap görüm** ifadəli suallardan daha çox, **göstər, arasından seç** kimi tapşırıqlar verilməlidir.

Tətbiq. İş dəftərindəki tapşırıqlar pulları tanıma və hesablama bacarıqlarını inkişaf etdirir.

Qiymətləndirmə. Müşahidə yolu ilə formativ qiymətləndirmə aparılır.

Dərs 44. 5-ci saat. Məsələ həlli. Pul qalığı

Dərslik səh. 48 (ə.v. iş dəftəri səh. 47)

Real həyatı situasiyaya uyğun olaraq pul qalığının hesablanması məsələləri həll edilir. Hesablamaşaların manat və qəpiklər üzərində ayrılıqda aparılmalı olduğu qeyd edilir. Qəpiklərdən manat alınması və ya manatın xırdalanaraq qəpiklərin çıxılması məqamlarına diqqət edilir. Pul qalığının hesablanması məsələlərinin əvvəlcə şifahi yerinə yetirilməsi tövsiyə edilir.

D.4 tapşırığı şifahi təqdimatla yanaşı yazılı olaraq da aşağıdakı kimi yerinə yetirilir. Alınan malların adı, sayı və qiyməti yazılımiş cədvəlin (və ya siyahı) qurulması həlli əyanılışdırır.

| Alınan mallar | kitab | dəftər | karandaş |
|-----------------|--|---------|----------|
| Sayı | 1 | 2 | 3 |
| Birinin qiyməti | 3 man 60 qəp. | 40 qəp. | 20 qəp. |
| Cəmi: | $3 \text{ man} + 60 \text{ qəp} + 80 \text{ qəp} + 60 \text{ qəp} = 3 \text{ man} + 200 \text{ qəp} = 3 \text{ man} + 2 \text{ man} = 5 \text{ man}$ | | |

D.6 tapşırığında şagird toplama və çıxmanın qarşılıqlı əlaqə cədvəlində verilən məlumatlar əsasında məsələlərin mətnini şifahi təqdim edir.

Bu tip tapşırıqları cütlərlə iş kimi də yerinə yetirmək olar. Hər iki şagird öz cədvəlini çəkir. Sonra vərəqləri dəyişdirir və cədvələ uyğun məsələnin mətnini yazırlar.

Məsələlərdəki situasiyaları şagirdlər canlandırmaqla təqdim edə bilərlər. Alıcı və satıcı rollarında şagirdlər alış-veriş situasiyalarını (şəkillər, oyuncuqlar üzərində) icra edirlər.

Məsələ həlli bacarıqlarını qiymətləndirmə cədvəli

| Nö | Meyarlar | Ballar |
|----|--|--------|
| 1. | Məsələni başa düşür. | |
| 2. | Məslənin həll yolunu müəyyənlaşdırır. | |
| 3. | Həllə uyğun hesablamaları yerinə yetirir. | |
| 4. | Cavabın düzgünlüyünü yoxlayır. | |
| 5. | Verilən məsələyə uyğun oxşar məsələ qurur. | |
| | Cəmi | |

Qiymətləndirmə cədvəli № 2- 2F

| Nö | Meyarlar | Ballar |
|----|--|--------|
| 1. | Qəpik pulları tanıyor və hesablayır. | |
| 2. | Pulun miqdarı ilə malın qiymətini müqayisə edir (qəpiklərlə). | |
| 3. | Kağız pulları tanıyor və hesablayır. | |
| 4. | Alış-veriş zamanı pul qalığının miqdarını hesablayır. | |
| 5. | 100 qəpiyin 1 manat olduğunu bilir. | |
| 6. | 1 manatı qəpik pullarla müxtəlif variantlarda xirdalaya bilir. | |
| 7. | Qarışiq verilmiş manat və qəpik pulları hesablayır. | |
| | Cəmi | |

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 2-3F

| Nö | Meyarlar | Ballar |
|----|--|--------|
| 1. | Toplama və çıxmanın karşılıqlı əlaqəsini başa düşərək 1 toplama əməlinə uyğun 2 çıxma əməli yazır. | |
| 2. | Çıxma əməlini toplama vasitəsilə yoxlayır. | |
| 3. | Azalan və cəmin tama, toplanan, çıxılan və fərqli işə hissələrə uyğun gəldiyini başa düşür. | |
| 4. | Bir toplama və çıxma əməlləri ailəsinə məxsus 3 ədədi müəyyən edir. | |
| 5. | Ədədlər ailəsinin məlum və axtarılan elementlərinin yerini dəyişdirməklə toplama və ya çıxmaya aid olan bir əməlli məsələnin şərtini dəyişdirir. | |

Dərs 45.**Ümumiləşdirici tapşırıqlar**

Dərslik səh. 49 (Ə.v. iş dəftəri səh. 48- 49)

D.1 məsələsində şagirdlər mümkün variantları pul modelləri üzərində araşdırırlar: ən böyük qəpik pul 50 qəpiklik, ən kiçik kağız pul 1 manatlıqdır. Tutaq ki, Rəhimin 2 manatı var. Aliyənin 5 dənə qəpik pulunun hamısı ən böyük qəpik pul 50 qəpiklik olsa, onun 2 manat 50 qəpiyi olmuş olar. Deməli, Aliyənin pulunun 4 dənəsi 50 qəpiklikdir, lakin 5-ci qəpik pul istənilən qəpiklik ola bilər: 1, 3, 5, 10, 20 və 50 qəpiklik. Cavab: Rəhimin pulu - 2 manat, Aliyənin pulu – 2man.50 qəp, 2 man 1 qəp, 2 man 3 qəp, 2man 5 qəp, 2 man. 10 qəp, 2 man.20 qəp. ola bilər.

D.4 tapşırığında bərabərliyin doğruluğunu belə müəyyənləşdirmək olar: İkirəqəmli ədədlə birrəqəmli ədədi toplayanda cəm bir onluq artıq artıq olur. Ona görə də birinci bərabərlik doğru deyil, çünki cəm burada 2 onluq artmışdır. İkinci bərabərlik isə $35+7=42$, $37+5=42$, $33+9=42$, $39+3=42$, $36+6=42$, $34+8=42$, $38+4=42$ hallarında mümkündür. Deməli, 3 onluğun üzərinə 12 təklik gəlsək, bu bərabərlik doğru olar. Burada təkliklər mərtəbəsinin toplanaraq 12 alındığı variantlar araşdırılır.

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 2BS

| Nº | Meyarlar | Ballar |
|----|--|--------|
| 1. | 100 dairəsində ədədlər üzərində təkliklər cəminin 10-dan böyük halına uyğun toplama əməllərini yerinə yetirir. | |
| 2. | 100 dairəsində ədədlər üzərində azalanın təkliklər mərtəbəsinin çıxılanın təkliklər mərtəbəsindən kiçik olan hala uyğun çıxma əməllərini yerinə yetirir. | |
| 3. | Qəpik pullarımızı tanırıv və hesablayır. | |
| 4. | Kağız pullarımızı tanırıv və hesablayır. | |
| 5. | Alış-veriş zamanı pul qalığının miqdarnı hesablayır. | |
| 6. | 1 manatı qəpik pullarla müxtəlif variantlarda xirdalayır. | |
| 7. | Toplama və çıxmanın qarşılıqlı əlaqəsini başa düşərək 1 toplama əməlinə uyğun 2 çıxma əməli yazır. | |
| 8. | Verilən və axtarılanın yerini dəyişməklə yeni məsələlər qurur. | |

Dərs 46. 2-ci bölmə. Summativ qiymətləndirmə üçün tapşırıq nümunələri

1) 5 onluğu 8 təkliyi olan ədədin onluqlarının sayını 2 vahid artırıq hansı ədəd alınar?
 a) qırıx səkkiz b) əlli səkkis c) yetmiş səkkiz

2) Hansı 84-dən 3 addım on-on geriyə saymaqla hesablanı bilər.
 a) $84 + 3$ b) $84 + 30$ c) $84 - 30$

Sayma addımları: _____

3) Dondurma 40 qəpikdir. Aqil 1 manat verib 2 dondurma aldı. Satıcı Aqilə nə qədər pul qaytardı?

a) 40 qəpik b) 60 qəpik c) 20 qəpik

4) $23 + 19, 33 + 19, \dots, 53 + 19$ ardıcılığında nöqtələrin yerinə ötürülmüş ifadəni yazın.
 a) $13 + 19$ b) $43 + 19$ c) $63 + 19$


5) 95 qəpiyi qəpiklərin sayı ən az olmaqla neçə dənə qəpik pulla yiğmaq olar? Bunlar hansılardır?

a) 3, bunlar _____ b) 4, bunlar _____ c) 5, bunlar _____

6) Elvin atasından ən böyük qəpik pulu xirdalamağı xahiş etdi. Atası ona 3 dənə qəpik pul verdi. Atası Elvinə ən böyük qəpik pulun əvəzinə hansı qəpiklikləri vermişdir?

a) 10, 10, 20 b) 20, 20, 10 c) 20, 20, 20

7) $43 + \square = 62$ misalında boş xanaya uyğun ədədi ədəd oxu üzərində təsviri tamamlamaqla tapın.




8) 43 disk qutulara on-on yiğsaq, neçə disk artıq qalar? Şəkil çəkmələ göstərin.

9) $64 - 36$ fərqini $68 - 40$ kimi yazaraq fərquin 28 olduğunu asan tapmaq olar. Bu qayda ilə $53 - 28$ fərqini hansı fərqlə əvəz etməklə onu asan hesablamaq olar?

10) $66 + 27$ cəminin 2 müxtəlif üsulla hesablanması təqdim edin.

11) $51 - 26$ fərqini ədəd oxu üzərində təsviri tamamlamaqla hesablayın.



12) Cədvəldə verilən məlumatlara görə məsələ mətni yazın.

| | | |
|-----|----|----|
| +20 | 30 | 51 |
| - | - | - |
| | | |
| | | |

| Cəmi | |
|-------------|------|
| 21 karandaş | |
| Rəngli | Qara |
| 14 | ? |

13) Leylanın 20 manat pulu var idi. O, pulunun 7 manatına kitab, qalanına isə çanta aldı.

a) Çantanın qiyməti neçə manatdır? Məsələnin şərtini cədvəllə təqdim edin.

b) Məsələdə verilənləri və sualın yerini dəyişməklə daha bir məsələ yazın.

14) Elə iki ədədin cəmini yazın ki, təkliklərini topladıqda cəmdə yeni onluq yaransın.

3-cü bölmə üzrə planlaşdırma cədvəli - 20 saat

| Məzmun standartı | Dərs № | Mövzu | Dərslik səh. | İş dəftəri səh. | Saat |
|---|--|--|---|--|---|
| 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır. 2.1.1. Mötərizəsiz, mötərizəli və ədədi ifadələri oxuyur və yazır. 2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır. 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur. 2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur. 3.1.1. Həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları nümayiş etdirir. 3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konus formalı əşyaları qruplaşdırır. 3.2.1. Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir. 3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurları təsnif edir. 3.1. İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir. | Dərs 47,48 Dərs 49,50 Dərs 51 Dərs 52,53 Dərs 54,55 Dərs 56 Dərs 57, 58 Dərs 59 Dərs 60 Dərs 61, 62 Dərs 63, 64 Dərs 65,66,67 | Mötərizəli ifadələr Tez hesablama bacarıqları Toplayın 100 olsun, 100-dən çıxın Məsələ həlli. Məsələ qurma bacarıqları Ümumiləşdirici tapşırıqlar Özünüqiyəmtləndirmə. Yarımilik summativ qiymətləndirmə Həndəsi fiqurlar. Bucaqlar Həndəsi fiqurlar. Kvadrat, düzbucaqlı, üçbucaq Həndəsi fiqurlar. Kub, düzbucaqlı paralelepiped, silindr, konus, kürə Həndəsi fiqurların üzərində formalar Həndəsi fiqurların üzərində formalar Əşyanın yeri Özünüqiyəmtləndirmə. Summativ qiymətləndirmə. Yarımilik summativ qiymətləndirmə | 51, 52 53- 55 56 57, 58 59, 60 61 62-63 64 65 66, 67 68, 69 70 | 58, 59 50, 51 52 60, 61 62, 63 54 55 64 65 66-67 68-69 70 | 2 2 1 2 2 1 2 1 2 23 |
| | | Cəmi | 20 saat | | |

Dərs 47, 48.

Mötərizəli ifadələr. 2 saat

Dərslik səh. 51-52 (Ə.v. iş dəftəri səh. 51-52)

Məzmun standartı:

- 2.1.1. Mötərizəli və mötərizəsiz riyazi ifadələri oxuyur və yazır.
- 2.1.2. Mötərizəli və mötərizəsiz riyazi ifadələrin qiymətini hesablayır.
- 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
- 2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.

Şagird bacarıqları:

- riyazi ifadədə mötərizəyə alınmış ifadənin hansı komponentin yerində durduğunu təyin edir;
- mötərizəli riyazi ifadədə hesablamani mötərizəyə alınmış ifadənin qiymətini hesablamadan başlamalı olduğunu bilir, bunu mötərizəyə uyğun həddin (komponentin) müəyyənləşdirilməsi kimi başa düşür;
- ikiəməlli məsələyə uyğun riyazi ifadəni mötərizədən istifadə etməklə bir riyazi ifadə şəklində yazır;
- verilmiş bərabərlikdə yerinə yetirilmiş əmələ görə mötərizənin yerini müəyyənləşdirir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

1-ci saat. Motivasiya. Lövhədə iki misal yazılır: $14 + 7$ və $30 - 21$

Sual: *Bu iki misalı bir ifadə şəklində yazmağa çalışaq.* $30 - 21$ misalından görünür ki, çıxılan 14 və 7 -nin cəminə bərabərdir. Ona görə də $14 + 7$ ifadəsinə mötərizəyə alaraq həmin misalda çıxılanın (21 -in) yerinə yazmaq olar: $30 - (14+7)$.

Öyrənmə. Burada 30 azalan, mötərizədəki $14+7$ ifadəsi isə çıxıldır. Bu ifadəni hesablamaq üçün əvvəlcə çıxılanın neçə olduğu tapılmalıdır, yəni mötərizə daxilindəki əməl yerinə yetirilməlidir. Buradan belə nəticə çıxır ki, mötərizəli misalları həll edərkən əvvəlcə mötərizə daxilindəki əməl yerinə yetirilməlidir: $30 - (14 + 7) = 30 - 21 = 9$.

Şagirdlər müxtəlif misallar üzərində mötərizəyə alınmış ifadənin hansı komponentin (həddin) yerində durduğunu müəyyən edirlər. Məsələn, mötərizədə verilmiş ifadə $17+(11+5)$ misalında ikinci toplananın, $23-(17-5)$ misalında isə çıxılanın yerindədir. Mötərizə daxilindəki əməli yerinə yetirməklə mötərizəyə uyğun hədd hesablanır, sonra isə mötərizə xaricindəki əməl yerinə yetirilir.

D.2 tapşırığı bir məsələnin müxtəlif üsullarla həll edilməsinin mümkünüyünü göstərir. Şagirdlər hər bir həll üçün öz təqdimatlarını hazırlayırlar, fikirlərini əsaslandırır, həllin doğruluğunu sübut edirlər. Eyni zamanda onlar a) bəndində mötərizəyə alınmış ifadənin hansı məlumatə uyğun gəldiyi, $56 - (23+17)$ ifadəsinin hansı boşqabdakı qoğalın sayını ifadə etdiyi haqqında fikirlərini bildirirlər. Həmçinin b) bəndinə uyğun olaraq qoğalların tam sayından ardıcıl çıxılanların hansı məlumatə (1-ci və 2-ci boşqabdakı qoğalların sayı) uyğun gəldiyini şifahi izah edirlər. Bir neçə şagirdin təqdimatı dinləniləndikdən sonra məsələnin həlli daha zəif şagirdlərdən soruşulur və onlar müşahidə altında saxlanılır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

Qiymətləndirmə. Dərs boyu şagirdin məsələ və misalları həll etmək bacarıqları müşahidə yolu ilə qiymətləndirilir. Qiymətləndirməni şagirdlərin ad və soyadlarının əks olunduğu cədvəl

tərtib etməklə də aparmaq olar. Müşahidə yolu ilə aparılan qiymətləndirmə cədvəli dərsin məqsədinə uyğun olaraq şagird bacarıqlarını aşkara çıxarmaq üçün tərtib olunur. Bu bacarıqlar qiymətləndirmə meyarlarıdır.

2-ci saat. Dörslik səh. 52 İş dəftəri səh. 59

Tətbiq. D.4 tapşırığında şagirdlər bərabərliyin sağ tərəfinə uyğun olaraq sol tərəfində mötərizəni düzgün açıb-bağlamaq və riyazi ifadələri hesablamaq bacarıqlarını nümayiş etdirirlər. Şagirdlər hər hansı iki ədəd üzərində hesab əməlinin yerinə yetirildiyini müəyyən etmək üçün bərabərliyin sağ və sol tərəfində verilmiş ədədləri müqayisə edirlər. Hər iki tərəfdə təkrarlanan hədd müəyyən olunduqdan sonra, hesab əməlinin digər iki ədəd üzərində yerinə yetirildiyi məlum olur. $47 + 13 + 20 = 60 + 20$ misalında 20 ədədi hər iki tərəfdə eynidir. Deməli, 60 ədədi 47 və 13-ün cəmidir. Buna görə də sol tərəfdə $47 + 13$ hədləri mötərizəyə alınmalıdır.

Qiymətləndirmə. Dərs boyu şagirdin məsələ və misalları həll etmək bacarıqları müşahidə yolu ilə qiymətləndirilir. Qiymətləndirməni şagirdlərin ad və soyadlarının əks olunduğu cədvəl tərtib etməklə də aparmaq olar. Müşahidə yolu ilə aparılan qiymətləndirmə cədvəli dərsin məqsədinə uyğun olaraq şagird bacarıqlarını aşkara çıxarmaq üçün tərtib olunur. Bu bacarıqlar qiymətləndirmə meyarlarıdır.

_____ soyadı _____ adı

_____ tarix

| Adı və soyadı | Riyazi ifadədə mötərizəyə alınmış ifadənin hansı komponentin (həddin) yerində durduğunu başa düşür. | | | | Mötərizəli riyazi ifadədə hesablamanı mötərizəyə alınmış ifadənin qiymətini hesablamadan başlayır. | | | | Məsələni mötərizəli ifadə qurmaqla həll edir. | | | | Verilmiş bərabərlikdə yerinə yetirilmiş əmələ görə mötərizənin yerini müəyyənləşdirir. | | | |
|-----------------|---|---|---|---|--|---|---|---|---|---|---|---|--|---|---|---|
| | 1 | 2 | 3 | 4 | 1 | 2 | 3 | 4 | 1 | 2 | 3 | 4 | 1 | 2 | 3 | 4 |
| 1. Kərimli Lalə | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | |
| | | | | | | | | | | | | | | | | |

Məzmun standartı: 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır.

Şagird bacarıqları:

Tez hesablama bacarıqlarını nümayiş etdirir:

- 100 dairəsində iki-iki, beş-beş, on-on irəliyə və geriyə saymaqla;
- ədədin ikiqatı və ikiqatına bir əlavə etmə faktından istifadə etməklə;
- komponentləri ən yaxın onluğa tamamlayaraq təxminini hesablamaqla;
- komponentlərdən birini 10-luğa tamamlayaraq dəqiq hesablamaqla.
(Tamamlamaq üçün istifadə etdiyi vahidləri nəticədən çıxmağı və ya nəticəyə əlavə etməyi bacarır).

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Texnologiya (4.1.2), İnformatika (2.1.5).

1-ci saat. Dərslik səh. 53. Motivasiya. Şagirdlərdə tez hesablama vərdişlərinin aşilanması üçün onlara toplama və çıxma əməllərini yerinə yetirərkən “Ön asan yol hansıdır?” sualını tez-tez vermek lazımdır. Hər bir şagirdin müxtəlif hesablama yolları haqqında mülahizə yürütməsi onun yaradıcı təfəkkürünü inkişaf etdirir. $48+26+12$ misalını üç şagird eyni vaxtda yerinə yetirir. Biri $48 + 26$ -nin cavabının üzərinə 12 gəlir, digəri $26+12$ cavabının üzərinə 48 gəlir, üçüncü isə $48 + 12$ cavabının üzərinə 26 gəlir. Misali həll etməmişdən əvvəl «*Toplananların yerini dəyişəndə cəm dəyişmir*» qaydası təkrarlanır, toplananların sayı 3 və daha çox olan toplama əməlində iki toplanan cəmlə əvəz olunur və toplamanın addım-addım yerinə yetirildiyi təkrarlanır.

$48+12$ cəminin 60 olduğu, onun da üzərinə 26 əlavə edəndə 86 alındığı və bunun digər misallarla müqayisədə daha asan yerinə yetirildiyi vurgulanır. Şagirdlər digər misalları da asanlıqla həll etdiklərini iddia edə bilərlər. Bunu misallar üzərində yoxlamaq olar. Eyni zamanda şagirdlərin bərrəqəmli ədədləri toplamaqla 10-luğa tamamlama vərdişləri inkişaf etdirilir. Tam onluğa gətirməklə toplamaya, yoxsa qarışiq şəkildə toplamaya daha çox vaxt sərf olunduğu da məşğələ zamanı şagirdlərlə birgə araşdırılır.

$$4 + 7 = 5 + 6 \quad 8 - 5 = 9 - 6 \quad \text{Siz bu yazılışları necə izah edərdiniz?}$$

Öyrənmə. Tez hesablamaq üçün vəziyyətə uyğun üsul tətbiq olunur. Bu üsullar hər dəfə dəyişə bilər. Lakin bunlardan onluğa tamamlamaqla hesablama ən sadəsidir. Bu zaman toplananlar nəzərdən keçirilir, təkliklərinin cəmi tam onluq əmələ gətirən iki ədəd toplanır və alınan cəmə digər toplanan əlavə olunur. **D.1** tapşırığı yerinə yetirilir.

D.2 tapşırığında verilmiş misalların ədədin ikiqatını hesablamaq və ikiqatına bir vahid əlavə etməklə tez həll olunması nəzərdə tutulur. Şagird ədədin ikiqatını hesablaması şifahi toplama vərdişlərinə çevirməlidir. Burada ona müxtəlif düşündürүүcü suallar vermek olar: Məsələn, *şifahi sual: 34+34 neçə edər? Təkliklər mərtəbələrinin cəmi 4+4=8-dir, onluqlar mərtəbəsinin cəmi isə 3+3=6-dir, deməli, cavab 68-dir.*

Təkliklər mərtəbəsi 4 olan iki eyni ədədi toplayanda cəmin təkliklər mərtəbəsi həmişə neçə olacaq? – 8. Bu zaman yeni onluq alınması mümkünürmü? – Mümkün deyil. Şagird $14+14$, $24+24$ və s. kimi misalları şifahi həll etməklə fikrini əsaslandırır.

Başqa bir misal. $34 + 35$ -in cəmi isə 68-in üzərinə 1 əlavə etməklə tez hesablanır bilər, yəni – 69. Onluq əmələ gələn hallarda ($5+5$, $6+6$, $7+7$, $8+8$, $9+9$), məsələn, $47 + 47$ misalında şagird onluqlar mərtəbəsinin cəminin üzərinə 1 vahid əlavə edir. Bu zaman təkliklər mərtəbəsi 4, onluqlar mərtəbəsi $8 + 1 = 9$, cavab isə 94 olacaq. Şagird şifahi hesablamalarda onluqlar və təkliklər mərtəbəsinə uyğun ədədlərin yerini fikrində düzgün canlandırmalıdır. Şagirdlərə vaxtaşırı ədədin ikiqatına uyğun olaraq onluğu aşmayan hallara dair şifahi hesablama vərdişlərini formalasdırmağa xidmət edən suallar vermek olar. Bu vərdişlər tam formalasdıqdan və mexaniki hesablama vərdişinə çevrildikdən sonra şagirdlərə əlavə olaraq 10-u aşan hala uyğun şifahi hesablamaları

ədədin ikiqatından istifadə etməklə yerinə yetirməyə dair tapşırıqlar vermek olar. Bu hesablamalar bir qədər çətin olsa da, şagirdlər çoxlu misallar həll etmək yolu ilə bu vərdişlərə də yiyələnirlər. Ümumiyyətlə, tez hesablamamı şagird təkcə verilmiş üsullarla deyil, öz mülahizəsinə görə digər yollarla da apara bilər. Çünkü tez hesablamağa imkan verən hər bir üsul doğrudur.

Tətbiq. Şagirdlər İş dəftərində verilmiş misalları konkret vaxt ərzində yerinə yetirirlər. Hər bir tapşırığın və ya iki tapşırığın həlli üçün müddət verilir və şagirdlər START işarəsi ilə işə başlayırlar. Burada iki tapşırığın eyni vaxtda verilməsinin (tapşırıqlar izah olunandan sonra) şagirddə vaxtdan səmərəli istifadə etmək və müstəqil olaraq bir tapşırığı qurtarandan sonra digər tapşırığa keçmək bacarığı formalaşdırmaq üçün əhəmiyyəti var.

İş dəftərində verilmiş **İd.3**, **İd.4** tapşırıqlarındaki misallar da bu cür həll edilir. Sonuncu tapşırıq **İd.5** mülahizə yürütətmək, fikrini sübut etmək bacarığını inkişaf etdirmək üçündür. 45-dən hər hansı bir ədəd çıxılında fərqli təkliklər mərtəbəsinin 0 olması üçün çıxılan ədədin təkliklər mərtəbəsi 5 olmalıdır. Başqa sözlə, bu ədəd 5-lə qurtarmalıdır. Verilən ədədlərdən birincisinin sonu 2 ilə, üçüncüsünün sonu isə 0-la bitir, deməli, bu ədədlər şərti ödəmir, yalnız 25 ədədi şərti ödəyir. $45-25 = 20$

Böyük ədədlər üzərində bu cür mülahizələrə əsaslanan məntiqi tapşırıqlara yuxarı siniflərdə, test tapşırıqları kimi tez-tez rast gəlinir. Odur ki, şagirdlərdə verilən şərtləri təhlil etmək, mülahizə yürütətmək və uyğun cavabı seçmək bacarığını formalaşdırmaq vacibdir.

Dərs 50.

Tez hesablama bacarıqları

2-ci saat. Dərslik səh. 54-55 (ə.v. iş dəftəri səh. 54)

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır, şifahi suallar verilir, şagirdin tapşırığı yerinə yetirməyə sərf etdiyi vaxta görə qiymətləndirmə aparılır.

Şagirdlər Dərslik və İş dəftərində verilmiş tapşırıqlar üzərində öyrəndikləri üsulları və ya özlərinin fikirləşdikləri digər üsulları tətbiq edib hesablamaları sürətlə yerinə yetirirlər.

Şagird hesablama üsulunu izah etməyi bacarmalıdır.

Tez hesablama metodları:

- **100 dairəsində on-on irəliyə və geriyə saymaqla;**
- **təkliklərinin cəmi və ya fərqi 10-a bərabər olan ədədlərdən başlamaqla;**
- **ədədin ikiqatı və ikiqatına 1 əlavə etməklə;**
- **komponentlərdən birini ən yaxın onluğa tamamlamaqla və s.**

Tətbiq. Oyun. İki şagirdin hər biri iki zər atır. Düşən xalların hər birinin iştirak etdiyi iki ədədi yazır və onları toplayır. Hansı şagird cəmdə böyük ədəd alarsa, o, 1 xal qazanır. Məsələn, birinci oyuncunun zərində 1 və 6 düşübsə, 16 və 61 toplanır və 76 alınır. İkinci oyuncunun zərində 3 və 4 düşübsə, bu dəfə 34 və 43 toplanır və 77 alınır. İkinci oyuncu 1 xal qazanır. Zər atanlar hər iki nəticəni öz kağızlarında qeyd edir, xalların düzgün hesablandığına bir daha əmin olurlar.

Oyunun qaydasını dəyişmək də olar. Bir nəfər zər atır, düşən xallara uyğun ən böyük ədəd qeyd olunur. Sonra ikinci oyuncu zər atır və o atlığı ən kiçik ədəd qədər birinci oyuncunun xalını azaldır. Daha sonra rollar dəyişdirilir. Kim böyük ədədi daha çox azaldıbsa, o, 1 xal qazanır. **İd.1** tapşırığını qruplarla iş kimi yerinə yetirmək olar. Hər qrupun hər bir üzvü verilən misal üzərində hesablama üsulunu təqdim etməlidir.

Dərs 51.

Toplayın 100 olsun, 100-dən çıxın

Dərslik səh. 56 (ə.v. iş dəftəri səh. 55)

Cəmi 100-ə bərabər olan iki ədəd, üç ədəd üzərində toplama əməlləri yerinə yetirilir.

Şagirdlərə toplama əməlinə aid bir neçə misal verilir: **Bunlardan cavabı 100-ə bərabər olan misalları seçin, yazın.** Misali həll etməmişdən əvvəl şagirdlər cavabın 100 olması üçün onluqlar mərtəbəsindəki ədədlərin cəminin 10-a bərabər olması şərtinin ödənildiyini yoxlamalıdır.

Məsələn: $28 + 65$, $28 + 72$, $35+59$, $65+15$, $75+25$ və s. Şagird tələb olunanları tez yerinə yetirmək üçün onluq mərtəbələrini cəmləyib, üzərinə 1 onluq (təkliklər mərtəbəsindən əldə edilən) əlavə etməklə nəticənin 10-a bərabər olmasına fikir verir. Məsələn, $65+15$ misalında 6 ilə 1-in cəmi 7-yə bərabərdir, üzərinə 1 gəlsək, 8 alınar, deməli şərt ödənilmir. Yaxud $35 + 59$ misalında təkliklər mərtəbəsi 4 olur, deməli yenə də şərt ödənilmir, yalnız təkliklər mərtəbəsi 0-olan misallar araşdırılmalıdır.

D.1 tapşırığında birinci toplananın təkliklər mərtəbəsi 10-a tamamlanmaqla, bu toplanan ən yaxın onluğa tamamlanır. Məsələn, $59+41$ misalında 59 ədədi 1 vahidinin köməyilə 60-a tamamlanır və üzərinə 40 əlavə edilməklə 100 alınır. **D2**, **D.3**, **D.4**, **D.5** tapşırıqları da buna uyğun tapşırıqlardır. Bu tapşırıqların köməyilə sürətli hesablama vərdişləri formalasdırmaq mümkündür.

Tətbiq. İd.3 tapşırığında 100-dən çıxılır, alınan ədədin üzərinə ya əlavə edilir, ya da həmin ədəddən başqa ədəd çıxılır. Lakin sonda alınan ədəd yenə 100 olmalıdır.

«Toplayın 100 olsun və ya 100-dən çıxın» məşğələlərini **100 qəpik - 1 manat və ya 1m = 100 sm** məşğələləri kimi yeri gəldikcə icra etmək lazımdır. Bu zaman verilən qəpiklərdən müxtəlif üsulla 1 manat düzəltmək və ya 1 manatdan malın dəyərini çıxaraq, pulun qalığını qaytarmaq kimi məşğələlər yerinə yetirmək olar.



İnteqrasiya. Texnologiya. Analoji olaraq sm-lə ifadə olunmuş uzunluqlar toplanaraq 1 m əmələ gətirir və ya 1 m uzunluqdan sm-lərlə ifadə olunmuş parçalar kəsilir. Şagirdlər bu məşğələləri praktik olaraq ip, kağızdan kəsilmiş qəpiklər və s. əyani vasitələrin köməyi ilə həyata keçirirlər.

Qiymətləndirmə. Şagirdin dərsdə iştirakına görə qiymətləndirmə aparılır. Şagirdlər 10 suala müəyyən zaman daxilində cavab verirlər.

- 73-ün üzərinə neçə gəlsən, 100 alınar? - 100-dən neçə onluq çıxsan, 60 alınar?
- 69 + 11 neçə edir? - 88-in üzərinə neçə gəlsən, 100 alınar?
- 5 onluğun üzərinə neçə onluq gəlsən, 100 alınar? - 100 neçə onluqdur?
- 55-in üzərinə 6 gəldikdə təkliklərin cəmindən neçə onluq neçə təklik alınır?

Dərs 52,53

Məsələ həlli. Məsələ qurma bacarıqları. 2 saat

Dərslik səh. 57-58 (ə.v. iş dəftəri səh. 56-58)

Məzmun standartı:

2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.

5.1.1. Məlumatları toplamaq üçün suallar qoyur, onları cavablandırır və şərhlər verir.

Şagird bacarıqları:

- verilmiş riyazi ifadəyə uyğun məsələ qurur;
- verilmiş şəklə və sxematik təsvirə uyğun məsələ qurur;
- verilmiş cədvəl və qrafikə uyğun məsələ qurur;
- toplama və çıxmanın qarşılıqlı əlaqəsindən istifadə etməklə eyni məsələnin şərtini dəyişir (məsələyə uyğun tərs məsələlər qurur);
- ikiəməlli məsələlərə uyğun həlli möterizədən istifadə etməklə bir ifadə şəklində yazır;
- yarımcıq verilmiş məsələnin mətnini tamamlayır.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat.

İnteqrasiya: Ana dili (1.1.1, 1.1.2, 1.2.1), İnformatika (2.1.3), Təsviri incəsənət (2.2.2).

Motivasiya. Müəllim: Biz riyaziyyat dərsində çoxlu sayıda misallar həll edirik. Əslində misallar üzərində apardığımız hesablamalar riyaziyyatda və həyatda rastımıza çıxan məsələləri həll etməkdə bizə kömək göstərir. Mağazada pulumuzun qalığını, aldığımız ərzaqların kütləsini (çəkisini) hesablayırıq, mühəndislər binalar tikmək, yollar çəkmək üçün çoxlu sayıda hesablamalar aparırlar. Torpaq əkən fermer, dərman hazırlayan əczaçı, neft axtaran geoloq və digər peşə sahibləri

- qəssab, aşpaz, zərgər, tokar, dülər, satıcı, dərzi, sürücü və başqaları hər gün peşələri ilə bağlı çoxlu sayıda problemləri müxtəlif hesablamaların köməyilə həll edirlər.

Öyrənmə. D.1 a) tapşırığı yerinə yetirilir. Şagird məsələnin hansı mövzuya aid olacağını deməyi bacarmalıdır. Böyük ədədlər üzərində məsələ qurmaq ilk zamanlar çətinlik yarada bilər. Lakin şagirdlər real məsələlər qurmaqla böyük ədədlərin işlənildiyi hallar haqqında biliklərini artırırlırlar. Məsələn, bir avtobusda sərnişinlərin sayı 40-a qədər ola bilər. Həmçinin pullar, karandaşların sayı, müxtəlif qablarda (yeşik, vedrə, meyvə qabı və s.) müxtəlif meyvələrin kütləsi və ya sayı kimi assosiativ fikirlərin yaradılması vacibdir. Bu, həm də ana dili və həyat bilgisi dərsleri ilə integrasiya yaradır. Şagirdlər **kilogram, qram, metr, santimetr, litr, qəpik, manat** kimi kəmiyyətlər üzərində məsələlər qururlar.

Toplama və çıxmanın qarşılıqlı əlaqəsini yada salmaqla bir ifadəyə aid üç məsələ qurmağın mümkün olduğunu anlayırlar. **D.1** tapşırığında şagird həlləri $24+11$, $35-24$, $35-11$ riyazi ifadələrinə uyğun gələn məsələlər qurur. O, birinci ifadədə hissələrin verildiyini və əşyanın tam sayını tapmalı olduğunu, ikinci və üçüncüdə isə tam sayın və hissələrdən birinin məlum olduğu üçün digər hissəni tapmalı olduğunu bilir. Dərs zamanı əşyanın tam sayına (rənglərinə, ölçülərinə, növünə görə hissələri), qabin ümumi tutumuna (sərf olunan və qalan hissələr), pulun ümumi məbləği (ödənilən və qaytarılan hissələr), məsafənin ümumi uzunluğuna (müəyyən obyektlərə görə olan uzunluq hissələri) və s. görə məsələlər qurmaq üçün istiqamətlər verilir.

C İnteqrasiya. İnformatika. D.1 2) tapşırığı yerinə yetirilərkən əvvəlcə mötərizə daxilindəki ifadəyə uyğun şərt müəyyənləşdirilir, sonra isə bütövlükdə ifadəyə müvafiq surətdə məsələnin şərti tamamlanır. $(16 + 9) - 4$ ifadəsindən bizi məlum olur ki, iki əşya qrupu əvvəlcə birləşdirilmiş, sonra isə ondan müəyyən hissə ayrılmışdır.

Toplama və çıxmə əməllərinə aid məsələləri qruplaşdırmaq olar. Məsələn, $12 + 9$ ədədi ifadəsi aşağıdakı situasiyalara uyğun gələ bilər:

1) İki əşya qrupunun birləşməsi

Bir qabda 12, digərində 9 alma var idi. İki qabda cəmi neçə alma var idi?

2) Bir əşya qrupunun sayının artması

Bir qabda 12 alma var idi. Bu qaba daha 9 alma da əlavə olundu. Qabda cəmi neçə alma oldu?

3) İki əşya qrupunun müqayisəsi

Bir qabda 12 alma, digər qabda bundan 9 dənə çox alma var. İkinci qabda neçə alma var?

Analoji olaraq çıxmış ifadəsi 3 situasiyaya uyğun gələ bilər. $(15-7=8)$

1) Bir əşya qrupunun iki yerə ayrılması (bölgünməsi)

Qabda 15 konfet var idi. Konfetlərdən 7-sini Aysel, qalanını Bəşir götürdü. Bəşir neçə konfet götürdü?

2) Bir əşya qrupunun sayının azalması

Qabda 15 konfet var idi. Konfetlərdən 7-i yeyildi. Qabda neçə konfet qaldı?

3) İki əşya qrupunun müqayisəsi

Bir qabda 15 konfet var. Digər qabda bundan 7 dənə az konfet var. Digər qabda neçə konfet var?

Şagirdlər situasiyalara uyğun müxtəlif məsələlər qura bilərlər. Bununla şagirdlərə vəziyyəti təhlil etmək və ümumiləşdirmələr aparmaq bacarığı aşilanır.

D.2 tapşırığı qrafik, **D.3** tapşırığı isə cədvəllə verilmiş məlumatı oxumaq, yeni məlumat təqdim etmək bacarıqları formalasdırır. Bu bacarıqları onlar məsələ qurmaqla nümayiş etdirirlər. **D.4** tapşırığı şagirdlərdə sxematik təsvir, şəklə görə məsələni formalasdırmaq və həll etmək bacarıqlarını formalasdırır.

Tətbiq. İd.1 tapşırığındaki məsələnin mətni bir qədər böyükdür. Lakin bu, şagirddə oxuyub-anlama vərdişlərini inkişaf etdirir. Məsələdən məlum olur ki, Aslan 4 onluq və 4 təkliyə uyğun sayda, Rəhilə isə 3 onluq 14 təkliyə uyğun sayda şəkil almışlar. Məsələnin şərtinə uyğun şəkil çəkməklə ədədi 10-luq və təkliklər tərkibinə görə modelləşdirmək burada əsas məqsədlərdən biridir.

Qiymətləndirmə. Dərsin məqsədinə və aşağıdakı meyarlara uyğun olaraq müşahidə yolu ilə qiymətləndirmə aparılır. Qiymətləndirmə zamanı aşağıdakı meyarları diqqətdə saxlamaq lazımdır:

- eyni ifadəyə uyğun müxtəlif situasiyalara və mövzulara görə (kütlə, zaman, tutum, əşya sayı və s.) məsələlər qura bilir;
- şəklə və sxematik təsvirə, cədvələ, qrafikə uyğun məlumatları müəyyənləşdirir və düzgün məsələ qurur;
- riyazi əmələ uyğun sözləri düzgün işlədir;
- eyni məsələnin şərtini toplama və çıxmanın qarşılıqlı əlaqəsinə uyğun olaraq dəyişərək, verilmiş məsələyə uyğun tərs məsələni qura bilir.

2-ci saat. Məsələ həlli. Dərslik səh. 58,

D.1-də şagirdlər məsələdə verilənlərlə sual arasında əlaqə yaratmalıdır. Onlar suala cavab vermək üçün hansı informasiyaların lazım olduğunu dəqiqləşdirməli və buradan da çatışmayan məlumatı müəyyənləşdirməlidirlər. Bu cür məsələlər şagirdlərin mühakimə yürütmək, əlaqələndirmək, təqdim etmək bacarıqlarını inkişaf etdirir. Çatışmayan məlumat haqqında şagirdlərdən birinin söylədiyi fikirlər müzakirə olunur. Bu məlumatın məsələni həll etmək üçün yetərli olub-olmadığı araşdırılır. Burada səhv fikir üzərində qurulmuş müzakirə də effektli ola bilər.

Tətbiq. İd.1 və İd.2 tapşırıqları məntiqi məsələlərdir. İd.1 tapşırığında verilmiş şərt barqraf üzərində yoxlanılır və komandaların nömrələri müəyyənləşdirilir. 1 – «Quzğunlar», 2 və 3 - «Qağayılar», «Qartallar», 4 - «Şirlər», 5 – «Şahinlər».

 **İnteqrasiya. Təsviri incəsənət.** İd.2 tapşırığının cavabı: Soldan 1-ci tacı Nərmin, 2-cini Elçin, 3-cünü Mələk, 4-cünü Pərviz bəzəmişdir.

D.1 tapşırığında 100-ə tamamlamaqla həll olunan misallar verilir. **D.2** tapşırıqları şagirdlərdə məsələ həlli, tərs məsələ qurmaq və verilmiş ifadəyə görə məsələ qurmaq. **D.6** tapşırığı isə cədvəldə verilmiş məlumatı oxumaq və təqdim etmək bacarığını inkişaf etdirir. Bu tapşırıqlardan qiymətləndirmə üçün istifadə edilə bilər.

Dərs 54, 55. Ümumiləşdirici tapşırıqlar. Özünüqiymətləndirmə.

Summativ qiymətləndirmə 2 saat

Dərslik səh.. 59, 60 (ə.v.iş dəfətri səh. 59, 60)

1-ci saat. Ümumiləşdirici tapşırıqlar şagirdin 100 dairəsində ədədləri toplama və çıxma, məsələ həlli, mötərizəli ifadəni həllətmə və mötərizədən düzgün istifadə bacarıqlarını möhkəmləndirməyə xidmət edir. **D.1** tapşırığında robotun işi onun girişinə verilən ədədi 11 vahid artırmaqdır. Başqa sözlə, robotun girişinə verilən istənilən ədədin üzərinə 11 əlavə etməklə *b* ədədi alınır. Şagird *a*-ya istənilən qiyməti verir, *a* + 11 qiymətini, yəni *b* ədədini tapır və cədvəli doldurur. Şagird bu qanuna uyğunluğu əvvəlcə cədvəli nəzərdən keçirməklə müəyyən etməyə çalışır. **D.2**-də verilmiş məsələlər həm iki suallı məsələ kimi, həm də mötərizənin köməyilə ifadə qurmaqla həll edilir.

2-ci saat. Yarımilik summativ qiymətləndirmə. Qiymətləndirmə üçün meyralar cədvəli və tapşırıq nümunələri verilmişdir.

Qiymətləndirmə cədvəli № 3-2F

| Nö | Bacarıqlar | Səviyyə balları |
|-------------|--|-----------------|
| 1. | Mötərizəli misalların həllinə mötərizəyə alınmış ifadənin qiymətini hesablamadan başlayır. | |
| 2. | Verilmiş bərabərlikdə yerinə yetirilmiş əmələ görə mötərizənin yerini müəyyənləşdirir. | |
| 3. | Verilmiş riyazi ifadəyə uyğun məsələ qurur. | |
| 4. | Verilmiş şəklə və sxematik təsvirə uyğun məsələ qurur. | |
| 5. | Verilmiş cədvəl və qrafikə uyğun məsələ qurur. | |
| 6. | Toplama və çıxmanın qarşılıqlı əlaqəsini tətbiq etməklə məsələnin şərtini dəyişir (məsələyə uyğun tərs məsələlər qurur). | |
| 7. | Yarımçıq verilmiş məsələnin mətnini tamamlayır. | |
| Cəmi | | |

Həndəsi mövzular üzrə bütün dərslərdə istifadə oluna bilən məşğələ və fəaliyyətlər

Şagirdlər müxtəlif ölçülü bucaqlar və həndəsi fiqurları çəkmə və quraşdırma bacarıqları: Həndəsə taxtası üzərində müxtəlif ölçülü həndəsi fiqurları rezinlərlə quraşdırırlar. Məsələn, *Sən böyük tərəfi 8, kiçik tərəfi 4 mismardan keçən düzbucaqlı quraşdır.* *Sən bütün tərəfləri 4 mismardan keçən üçbucaq quraşdır.* *Sən tərəflərindən ikisi 6, digəri 3 mismardan keçən üçbucaq quraşdır və s.*

Şagirdlərin eyni formalı, eyni ölçülü fiqurları çəkmək vərdişləri qazanmalıdır. Onlar dərslik səhifələrində verilmiş həndəsi fiqurlarla eyni ölçülü fiqurları dəftərlərində çəkirler. Bu məşğələlər noqtələnmiş izometrik vərəqlər üzərində yerinə yetirilir. Məsələn, *verilmiş düzbucaqlı ilə eyni ölçüdə və eyni formada olan düzbucaqlı çəkin.* Eyni ölçülü, eyni formalı fiqurları üst-üstə qoyanda onların bütün nöqtələri üst-üstə düşməlidir. Bu cür fiqurlar **konqruent fiqurlar** adlanır.

Təkrarlanması məqsədə uyğun hesab olunan məşğələlər:

- 1. Həndəsi fiqurları müəyyən əlamətlərə görə seçmək, cədvəl və ya qrafik formada (barqraf, tel cədvəli və s.) təqdim etmək;*
- 2. Müəyyən qanunauyğunluqla həndəsi fiqurların nizamlı ardıcılılığını yaratmaq;*
- 3. Həndəsi fiqurların köməyiylə müxtəlif naxışlar çəkmək;*
- 4. Həndəsi fiqurların köməyiylə şəkillər çəkmək;*
- 5. Müxtəlif həndəsi fiqurları birləşdirməklə və ya ayırmalı yeni həndəsi fiqurlar yaratmaq;*
- 6. Tanqram vasitəsilə müxtəlif heyvan, quş siluetləri düzəltmək.*

Dərs 56.

Həndəsi fiqurlar. Bucaq.

Dərslik səh. 61 (Ə.v. iş dəftəri səh. 61)

Məzmun standartı: 3.2.1. Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir, düz bucağı tanır və təsvir edir.

Şagird bacarıqları:

- düz bucağı düzbucaqlının bucaqları ilə müqayisə etməklə təyin edir;
- düz bucaqdan böyük və düz bucaqdan kiçik bucaqları müəyyənləşdirir;
- düz bucaq, iti bucaq və kor bucaqları modelləşdirir;

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya: Ana dili (1.1.1, 2.1.2), Texnologiya (1.3.3), Təsviri incəsənət (2.2.1, 2.2.2).

Əyani vəsaitlər: Müxtəlif formalı həndəsi fiqurlar, düzbucaqlı üçbucaq formasında xətkeşlər (bucaqların formasını müəyyənləşdirmək üçün), nöqtəli işçi vərəqlər.

Motivasiya. Həndəsi fiqurların tərəfləri bir nöqtədə - təpə nöqtəsində kəsişərkə **bucaq** əmələ gətirir. Şagirdlər düzbucaqlının, kvadratın, üçbucaqların bucaqlarını nəzərdən keçirirlər. Kvadratın, düzbucaqlının böyük və kiçikliyindən asılı olmayaraq bucaqlarının dəyişmədiyini görürler. Lakin üçbucaqların tərəflərinin uzunluğunun dəyişməsi ilə bucaqlarının dəyişdiyini aşkar edirlər. Düz bucaq anlayışını daha yaxşı öyrətmək və onun mahiyyətini başa salmaq üçün **Getdiyimiz yol hansı bucağı cizir?** adlı məşğələni yerinə yetirmək olar.

Şagirdlərdən biri düz xətt üzrə hərəkət edir. Bir neçə addım getdikdən sonra tam sola (sağa) dönməklə hərəkətini davam etdirir. Müəllim və ya başqa bir şagird onun getdiyi yolu döşəmənin üzərində tabaşirlə çəkir. Alınan bucaq düz bucağa uyğun gəlir. Sonra başqa bir şagird bir neçə addım irəli getdikdən sonra sola (və ya sağa) tərəf tam deyil, bir qədər dönməklə hərəkətini daha bir neçə addım davam etdirir. Bu yol da tabaşirlə çəkilir. Dönmə nəticəsində kor bucaq (düz bucaqdan böyük bucağa) yarandığı müəyyən edilir. Üçüncü şagird isə bir qədər irəliyə gedir, sonra

geriyə dönməklə (180 dərəcə) müəyyən qədər sağa və ya sola doğru olmaqla hərəkətini davam etdirir. Bu şagirdin keçdiyi yolu tabaşirlə çəkdikdə alınan düz xətlər iti bucaq əmələ gətirir. (düz bucaqdan kiçik). Beləliklə, şagirdlər düz xətt boyunca hərəkətə nəzərən müxtəlif cür dönmələrlə müxtəlif bucaqların alındığını başa düşürlər.

Öyrənmə. Öyrənmə tapşırığı müzakirə olunur. Şagirdlər düz bucağın kvadratın bucaqlarına uyğun gəldiyini dərk edir, digər bucaqları da kvadratın bucağı ilə müqayisə edirlər. Onlar bucaqları **düz bucaq, iti bucaq və kor bucaq** olmaqla fərqləndirirlər. Bu bacarıqları formalasdırmağın ən əyləncəli və asan yolu saat üzərində məşğələlərdir. Şagirdlər müəyyən vaxta uyğun saatın əqrəbini dəftərində çəkir və bir nöqtədən çıxan bu iki əqrəbin hansı bucağı əmələ gətirdiyini müəyyənləşdirirlər.

D.1 tapşırığında şagirdlərin bucaqları manipulyativ olaraq modelləşdirmə bacarıqlarını nümayiş etdirmələri nəzərdə tutulur. Bucaqlar kibrət çöpləri, plastik çubuqlarla quraşdırıla bilər.

D.3 tapşırığında şagirdlər bucağın növünü düzbucaqlı üçbucaq formasındaki xətkeşin köməyilə düz bucaqdan böyük və ya kiçik olmasına görə müəyyənləşdirirlər.

Tətbiq. Şagirdlər müxtəlif ölçülü bucaqlar çəkməyi öyrənirlər. Bir təpədə kəsişən xətlər nə qədər bir-birinə yaxın olarsa, alınan bucaq bir o qədər kiçik olar. Şagirdlər xətləri bir-birinə yaxın və uzaq çəkməklə müxtəlif ölçülü bucaqlar təsvir edirlər.

İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. Şagirdlərə həndəsi fiqurlar üzərində bucaqları işarələmə vərdişləri aşilanır.

İd.2 tapşırığında şagird cümləni oxuyur, verilmiş sözlərdən uyğun gələnini nöqtələrin yerinə yazmaqla həndəsi terminləri anladığını nümayiş etdirir.

İd.3 tapşırığında şagirdlərə nöqtələri birləşdirərkən səliqəli olmaq və bucağı işarələmək tapşırılır. **İd.4** tapşırığı şagirdlərdə saatın göstəricisi ilə əqrəblərin əmələ gətirdiyi bucaq arasında əlaqə yaratmaq bacarığı formalasdırır.

Qiymətləndirmə. Müəllim müəyyən bir fiquru nümayiş etdirir və onun üzərində suallar verir:

- *Bu fiqurun neçə təpəsi var? Təpə dedikdə nə başa düşürsünüz?*

- *Bu fiqurun neçə tərəfi var? Həndəsi fiqurun təpələrinin və tərəflərinin sayı həmişə eyni olur. Bu fikir doğrudurmu?*

- *Göstərilən fiqurun neçə bucağı var? Siz bucaq deyəndə nə başa düşürsünüz? Tərəfi və onun dönməsini göstərin.*

Adı çəkilən həndəsi fiquru fiqurlar arasından seçməyə, onun tərəflərini və bucaqlarını göstərməyə aid məşğələlər aparılır. Şagird tərəfin düz xətt olduğunu başa düşür. Həndəsi fiqurun sərhədlərini müəyyən edən (müstəvidən ayıran) tərəfləri və həmin tərəflərin əhatə etdiyi müəyyən formalı sahəni rəngləmək və ya ştrixlərə qeyd etmək şagirddə sadə müstəvi fiqurlar haqqında düzgün təsəvvür formalasdırmağa kömək edir. Məsələn, kvadrat bərabər uzunluqlu dörd tərəfdən və bu tərəflərin müstəvi üzərində əhatə etdiyi kvadrat formalı sahədən ibarətdir. Dairəni çevrə əhatə edir.

Məzmun standartı:

3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını aparır və nəticəni şərh edir.

Sagird bacarıqları:

- sadə həndəsi fiqurları - kvadrati, düzbucaqlını, üçbucağı və s. – tərəflərinin və bucaqlarının sayına görə təsvir edir;
- həndəsə taxtası üzərində, kibrit çöpləri və ya çubuqlarla müxtəlif dördbucaqlılar və üçbucaqlar modelləşdirir;
- şəkillərlə verilmiş və real əşyaları həndəsi formalarına görə qruplaşdırır;
- sadə həndəsi fiqurları çəkir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş, karusel.

İnteqrasiya: Ana dili (1.1.1, 2.1.2) Təsviri incəsənət (2.2.1, 2.2.2), Texnologiya (1.3.3).

Əyani vəsaitlər: həndəsi fiqurlar, həndəsə taxtası, kibrit çöpləri, düzbucaqlı üçbucaq formasında xətkes.

Motivasiya. Şagirdlər həndəsi fiqurlar dəstindən 1-ci sinifdə öyrəndikləri həndəsi fiqurları seçib adlarını söyləyirlər. **Müəllim:** *Bu fiqurlar bir-birindən hansı əlamətlərinə görə fərqlənirlər?* Şagirdlər fiqurların ölçüləri, rəngləri haqqında mülahizələr yürüdü, həmçinin aşağıdakı suallara cavab verməklə biliklərini nümayiş etdirirlər:

1. Həndəsi fiqurlar arasından kvadratı tapın və tərəflərini göstərin. Tərəfin nə olduğunu necə izah edərsən?

2. Müraciət olunan şagird həmin fiquru öz fiqurları dəstindən taparaq barmağını həndəsi fiqurun kənarları üzərində hərəkət etdirməklə onun tərəflərini göstərir və hər bir tərəfin düz xətt parçası olduğunu söyləyir.


3. Bu fiqurun neçə tərəfi var? - Şagird tərəflər boyu barmağını aparmaqla onları sayıır.

4. Bu fiqurun neçə bucağı var? - Bucaq həndəsi fiqurun iki tərəfinin kəsişməsindən əmələ gəlir (barmağı ilə göstərir). Bu fiqurun dörd bucağı var.


İndi isə tərəflərinin və bucaqlarının sayı 4 olan kvadrat və düzbucaqlıdan görünüşcə fərqlənən başqa fiqurlar düzəldək. Şagirdlər makaron və ya plastik çubuqlarla (şirə çubuqları) müxtəlif dördbucaqlılar quraşdırırlar, məşgələ üçbucaqların quraşdırılması ilə davam etdirilir.

D.1 tapşırığı şagirdlərin müxtəlif dördbucaqlılar və üçbucaqları modelləşdirmə bacarığını əhatə edir. Tapşırıq manipulyativ olaraq yerinə yetirilir. Şagirdlər həndəsə taxtası üzərində quraşdırıqları fiqurların tərəflərinin neçə mismardan keçdiyini, bu tərəflərin əhatə etdiyi sahədə neçə mismar yerləşdiyinə diqqət edirlər. Bu sonralar öyrəniləcək perimetr və sahə anlayışlarına hazırlıq məqsədi daşıyır və düzgün fəza təsəvvürlerinin yaranmasına kömək edir.


D.2 tapşırığı şagirdin həndəsi fiqurları tanıma bacarıqlarını möhkəmləndirməklə yanaşı dizaynetmə vərdişləri də formalasdır. **D.3** tapşırığında şagird verilən vaxta uyğun saat əqrəblərini çəkir və əqrəblərin yaratdığı bucağın növünü müəyyən edir. **D.4** tapşırığı konstruksiyaetmə bacarıqlarını əhatə edir. Pazlı yiğməga alışmış şagirdlər bu tapşırığı acanlıqla yerinə yetirirlər.




3 üçbucağa



4 üçbucağa



2 üçbucağa



4 kvadrata

Tətbiq. İş dəftərindəki tapşırıqlar yerinə yetirilir. Şagirdlər dördbucaqlılarla yanaşı digər

çoxbucaqlıları tanıma, quraşdırma, çəkmə məşğələlərini yerinə yetirirlər.

Qiymətləndirmə. Şagirdlərin dərs boyu fəaliyyətinə və həndəsi fiqurları tanıma və çəkmə bacarığına, həmçinin onların bir-birinə verdikləri suallara görə qiymətləndirmə aparmaq olar.

- *Mənim bir fiqurum var, həmin fiqurun 3 tərəfi və 3 bucağı var. Bu hansı fiqurdur?*

- *Mənim fiqurumun dörd tərəfi, dörd bucağı var. Onun düzbucaqlı və ya kvadrat olduğunu necə təyin edərsən?*

2-ci saat. Dörslik səh. 63 **İnteqrasiya. Texnologiya.**

Qruplarla tədqiqat işi. Şagirdlər iki çubuq vasitəsi ilə mümkün ən kiçik bucağı quraşdırırlar. Sonra çöplərin birləşmə nöqtəsini və çöplərdən birini tərpənməz vəziyyətdə saxlamaqla, digər çöpün hərəkəti ilə bu bucağı düz bucağa qədər böyüdürlər. Daha sonra isə şagirdlər çubuğun hərəkəti ilə düz bucaqdan kor bucağa keçidi müşahidə edirlər. Onlar kağız üzərində ip, makaron və çubuqlarla müxtəlif formalı bucaq modelləri düzəldirlər.

Tapşırığı bir qədər dəyişməklə bir nöqtədən çıxan iki şuanın (bucağı əmələ gətirən) hər ikisini həmin nöqtə ətrafında müxtəlif tərəflərə hərəkət etdirirlər. Bucağın hər iki tərəfini eyni vaxtda bir-birinə doğru yaxınlaşdırır və eləcə də eks istiqamətdə hərəkət etdirməklə bir-birindən uzaqlaşdırırlar və beləliklə də müxtəlif ölçülü bucaqlar alırlar. Bucaqların dəyişməsini iki nəfərin bir nöqtədən başlamaqla müxtəlif dönmələri ilə də araşdırı bilərlər.

Daha sonra şagirdlər bucaqların sadəcə yerini dəyişirlər. Bu halda bucağın ölçüsü dəyişmir, çünki onu əmələ gətirən xətlər bir-birinə nəzərən yerini dəyişmir.

D.1 tapşırığında şagird hər bir həndəsi fiqurun tərəflərinin, bucaqlarının, təpələrinin sayını və adını dəftərinə yazır, düzbucaqlı və kvadratın bucaqlarının dəyişmədyini və bütün bucaqlarının düz bucaq olduğunu başa düşür. Üçbucağın bucaqları isə formalarından asılı olaraq müxtəlif ola bilər. Şagirdlər istənilən dördbücaqlılar, çoxbucaqlılar çəkib, təpələrini və bucaqlarını işarələməklə onların növünü müəyyənləşdirə bilərlər. Dörslikdə və İş dəftərində verilmiş tapşırıqlar bu bacarıqların formalasdırılmasına xidmət edir.

D.5 tapşırığında məsələnin şərtində verilən məlumatları araşdırırlar. Söhbətin gündüz vaxtından getdiyi məlum olur. Gündüz tam saatın düz bucaq əmələ gətirdiyi vəziyyət isə saat 3-ə uyğun gəlir. Deməli, Elgünün anası bu cavaba görə saatın neçə olduğunu müəyyən edə bilər. Saat üzərində əqrəblərin əmələ gətirdiyi bucaqlara aid suallar verilir. Saat 1 və 2 tamam olanda əqrəblər iti bucaq, 4 və 5 tamam olanda isə kor bucaq əmələ gətirir. Saat 10 və 11 tamam olanda əqrəblərin iti, 7 və 8 tamam olanda isə kor bucaq əmələ gətirdiyini müəyyənləşdirirlər. **Sual:** *Bir sutka ərzində saatın əqrəbləri hansı tam saatlarda düz bucaq əmələ gətirir?* **Cavab:** *dörd dəfə, gecə və gündüz - səhər saat 09:00-da, günorta saat 15:00 da, axşam saat 21:00-da və gecə 03:00-da*

Qiymətləndirmə. Qiymətləndirmə sualları:

- *Siz iti bucağın düz bucaqdan kiçik olduğunu necə yoxlayarsınız?*
- *Lövhədə çəkilmiş iti bucaqlar arasında ən böyük iti bucaq hansıdır?*
- *Ən kiçik iti bucaq hansıdır?*
- *İki karandaşı düz bucaq əmələ gətirən vəziyyətdə saxlayın.*

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 3-1F

| Nº | Bacarıqlar | Qeydlər |
|----|---|---------|
| 1. | Sadə müstəvi fiqurları tərəflərinin, təpələrinin, bucaqlarının sayına görə müqayisə edir. | |
| 2. | Sadə həndəsi fiqurları modelini konstruksiya edir və çəkir. | |
| 5. | Verilən fiqurlarla müxtəlif fiqurlar quraşdırır. | |
| 6. | Kvadratın bucaqlarının düz bucaq olduğunu başa düşür. | |
| 7. | İti bucaq, düz bucaq və kor bucağı tanıyır. | |
| | Cəmi | |

Dərs 59.

Həndəsi fiqurlar. Kub, düzbucaqlı prizma, silindr, konus, kürə

Dərslik səh. 64 (ə.v. iş dəftəri səh. 65)

Məzmun standartı:

3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını aparır və nəticəni şərh edir.

3.1.1. İstiqamət və məsafə haqqında təsəvvürlərini şərh edir.

Şagird bacarıqları:

Fəza fiqurlarından kub, düzbucaqlı prizma, kürə, silindr və konusu tanığını nümayiş etdirir:

- fiqurlar çoxluğunundan bu fiqurları ayırmaqla;
- forması bu həndəsi fiqurlarla eyni olan əşyaları seçməklə.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş, auksion.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Texnologiya (1.3.2), Təsviri incəsənət (2.2.3).

Əyani vəsaitlər: Üçölçülü fiqurlar (fəza fiqurları) dəsti: kub, kürə, düzbucaqlı paralelepiped, silindr, konus. Bu fiqurlarla eyni formada olan əşyalar, onların, qəzet və jurnallardan kəsilmiş şəkilləri, fəza fiqurlarının və müstəvi fiqurların kartları.



Qeyd. Fəza fiqurları və müstəvi fiqurlar ümumi şəkildə həndəsi fiqurlar adı altında təqdim olunmuşdur. Lakin müəllim öz seçimi ilə sinfin səviyyəsinə görə bu fiqurları fəza fiqurları və müstəvi fiqurlar adlandırmaqla tədris edə bilər. Bu fiqurlar haqqında ümumi məlumat verilir: fəza fiqurlarını əlimizdə tuturuq, bu fiqurlarla eyni formalı əşyalarla hər yerdə - evimizdə, küçədə, gəzdiyimiz, getdiyimiz hər yerdə rastlaşırıq. Fəza fiqurları üçölçülüdür. Məsələn, qutunun (düzbucaqlı prizma və ya kub şəklində) eni, uzunluğu və hündürlüyü var.

Müstəvi fiqurlar müxtəlif formalarda kağız, qum, asfalt (və ya istənilən düz səth) üzərində çəkilir. Əslində müstəvi fiqurlar düz və ya əyri xətlərin köməyiylə müstəvi üzərində çəkilən şəkillərdir. Bu fiqurlar çoxbucaqlı, dördbucaqlı, kvadrat, üçbucaq, dairəşəkilli və s. ola bilər. Müstəvi fiqurlar ikiölçülüdür. Məsələn, düzbucaqlının, kvadratın yalnız eni və uzunluğu var, qalınlığı (dərinliyi) yoxdur.

Motivasiya. Masanın üzərinə kub, düzbucaqlı prizma, konus, silindr və kürəşəkilli əşyalar və həmin həndəsi fiqurların kartondan düzəldilmiş modelləri qoyulur. Əvvəlcə bu modellər sinfə nümayiş etdirilir və onların adları soruşulur. Sual-cavabla bu biliklərin ilkin qiymətləndirilməsini aparmaq olar.

Öyrənmə. Öyrənmə tapşlığında verilmiş həndəsi fiqurlar bir-bir nümayiş etdirilir və onların adları soruşulur. Hər bir həndəsi fiqura uyğun əşyalar seçilir və şagirdlər əlavə nümunələr fikirləşirlər. Həndəsi fiqurla eyni olan dərs ləvazimatları, sinifdəki əşyalar seçilir və sadalanır. Aşağıda hər bir həndəsi fiqura uyğun əşyaların adları verilmişdir. Bunlardan mümkün olanlarını sinfə götirmək olar.

Kub: oyunaq kub-leqolar, zər, müxtəlif ərzaq qutuları və s.

Düzbucaqlı prizma: karandaş qutusu, kibrit qutusu, domino daşı, ətir qutusu, kitablar və s.

Konus: bayram papaqları, konus formalı süzgəc.

Silindr: Müxtəlif dəmir və şüşə qablar, boyalı qutuları, su boruları, konserv qutuları, stekan, şam, karandaş və s.

Kürə: muncuqlar, portagäl, qarpız, top, şar və s.


Şagirdlər bu əşyalar arasından müəyyən həndəsi fiqura uyğun olanları seçir, bu qrupa aid başqa bir əşyanın da adını çəkməyə çalışırlar. Tapşırığın forması dəyişdirilir. Şagird müəllimin və ya yoldaşlarından birinin tapşırığı ilə həndəsi fiquru və onunla eyniformalı olan əşyaları seçir. D.1 tapşırığında **kürə, papaq, kub, silindr, düzbucaqlı prizma** sözləri cümlələrdə buraxılmış sözlərin yerinə yazılırlar.

C İnteqrasiya. Texnologiya. D.2 tapşırığı şagirdlərdə fəza təsəvvürlərini formalasdırmağa xidmət edir. Bu tapşırığın kub konstruksiyaları ilə yerinə yetirilməsi məqsədə uyğundur. Bu zaman şagird şəkildən istifadə edərək ön və arxa cərgələrdəki düzülüşləri təsəvvüründə canlandırıb kubların sayını müəyyən edir və uyğun riyazi modeli (cədvəli) qurur. Bu cür tapşırıqların yerinə yetirilməsinin vaxtaşırı təkrarlanması tövsiyə edilir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

İd.1 tapşırığında şagird hər bir həndəsi fiqurla eyni formada olan əşyaları seçərək qruplaşdırır. Şagird həmçinin fikrini ifadə etməyi də bacarmalıdır: **Bu şəkillər arasında iki kürəşəkilli əşya var. Bunlar şar və topdur.**


İd.2 tapşırığında şagird həndəsi fiqurlar çoxluğundan eyniformalı həndəsi fiqurları seçib sayı və uyğun barqrafi tamamlayır. Şagird fiqurları sayarkən eyniformalı həndəsi fiqurların üzərindən eynirəngli karandaşla xətt çəkməklə hesablaması özü üçün asanlaşdırır. Məsələn, o, silindrlərin üzərindən yaşıl rəngli karandaşla xətt çəkir.



Bu dərsdə şagirdlər həndəsi fiqurların yerini hər hansı bir əşyaya və digər həndəsi fiqurlara görə dəyişdirir, həndəsi fiqurun yeni vəziyyətini **önündədir, arxasındadır, üstündədir, altındadır, sağ tərəfindədir, sol tərəfindədir** sözlərindən istifadə etməklə təsvir edə bilirlər. Şagirdlər həmçinin **içində, çölündə, arasında** ifadələrindən istifadə etməklə hər hansı əşyanın yerini digər əşyalara görə müəyyən etməyi bacarmalıdır.

Bir neçə şagird hər biri əlində bir həndəsi fiqur tutmaqla lövhənin qabağında düzülür. Oturan şagirdlər ...**sağında, ...solunda, ...arasında, ...əvvəl, ...sonra** ifadələrindən istifadə etməklə həndəsi fiqurların yerini digər həndəsi fiqurlara (şagirdlərə) görə təyin edirlər. Məsələn, silindr kürənin solundadır. Bu məşğələni səh.87-də verilmiş konstruksiylar üzərində davam etdirmək olar. Şəkil 2-də bir həndəsi fiqurun yeri bu konstruksiyada istifadə olunmuş digər fiqurlara nəzərən təsvir edilir.





İnteqrasiya. Texnologiya. Məşğələ. Şagirdlər hər hansı bir həndəsi fiqurun yerini tapşırığa görə dəyişirlər. Qutulardan şəkildə verilmiş formada skamyaya konstruksiyası düzəldilir və həndəsi fiqurlar skamyaya görə yerləşdirilir.

Məsələn:

- Kubu skamyanın sağ kənarına qoyun.
- Silindri skamyanın altına, sol küncə qoyun.
- Kürəni skamyanın altındaki silindrin arxasına qoyun.
- Silindrin sağ tərəfinə bir kub qoyun.
- Skamyanın üzərinə sol tərəfdən prizma, onun üzərinə işə konus qoyun.

Qruplarla iş. Fiqurunu tanıt. Şagirdlər qruplara bölünür. Hər qrupa bir həndəsi fiqur verilir. Qrup üzvləri öz aralarında iş bölgüsü aparmaqla həmin həndəsi fiquru müxtəlif üsullarla tanıdırırlar:

- həndəsi fiqurun və onunla eyni formada olan əşyaların şəkillərini kəsib böyük bir kağıza yapışdırırlar;
- həndəsi fiqurun və onunla eyni formada olan əşyaların şəkillərini çəkirlər. Şəkil çəkməyi bacaran şagird varsa, bu işi öz üzərinə götürə bilər və bununla da digər şagirdlərə həndəsi fiqurları çəkməyə həvəsləndirə bilər.
- şagirdlər qalın kağızdan və ya kartondan kəsib yapıdırmaqla həndəsi fiqurların modellərini hazırlayırlar.

Qruplar işlərini sınıfə təqdim edirlər. Təbiidir ki, qrupla işin vaxtı dəqiq müəyyən olunmalıdır, şagirdlərin minimum tapşırıqları müəyyənləşdirilməlidir. Məsələn, qrup daxilində bir şagird fiqura uyğun əşyaların şəklini çəkməli, digər şagird iki-üç əşyanın adını yazmalı, üçüncü şagird işə bir-iki əşyanın, fiqurun modelini quraşdırmalıdır və s. Bu, bir qrupun yerinə yetirməli olduğu minimum işdir. Qrupun öz həndəsi fiqurunu tanıtması üçün başqa formalar fikirləşməsi təqdirəlayıqdır. Şagirdlər həndəsi fiqurlardan istifadə etməklə müxtəlif əşyaların rəsmini çəkir, sonra istifadə olunmuş həndəsi fiqurları sayırlar.

Məşğələ. Şagirdlər sinifdə hazır həndəsi fiqurlardan, həmin fiqurlarla eyni formalı əşyalardan istifadə etməklə həndəsi fiqurun yerini digər həndəsi fiqurlara görə müəyyən edirlər. Şagirdlər həndəsi fiquru düzgün yerləşdirməyi bacarmalıdırılar.

Dərs 60.

Həndəsi fiqurların üzlərinin formaları

Dərslik səh. 65 (ə.v. iş dəftəri səh. 66)

Məzmun standartı

3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını aparır və nəticəni şərh edir.

Şagird bacarıqları:

- kub, düzbucaqlı prizma, konus və silindrin düz üzlərinin formalarının hansı müstəvi fiqura (kvadrat, düzbucaqlı, daire) uyğun gəldiyini bilir;
- fəza fiqurlarının düz üzlərini kağız üzərinə qoyub kənarları boyu xətt çəkməklə və rəngə batırıb kağız üzərinə basmaqla şəklini çəkir;
- alınan şəkillərin hansı müstəvi fiqur olduğunu təyin edir;
- müxtəlif fiqurların və kub konstruksiyalarının ön, arxa və yan üzlərindən görünüşlərini fiqurların rənginə, üzlərindəki şəkillərə, yazılıara görə təyin edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, auksion.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Texnologiya (1.3.2), Təsviri incəsənət (2.2.2, 2.2.3).

Əyani vəsaitlər: üçölçülü fiqurlar dəsti; kub, kürə, düzbucaqlı prizma, silindr, konus, bu fiqurlarla

Motivasiya. Ərzaq və ya kibrit qutusu nümayiş etdirilir. Şagirdlər qutunun nümayiş olunan üzünün formasını, rəngini, üzərindəki təsviri müəyyən edirlər. Həmçinin əşyanın sağdan və ya soldan, yuxarıdan və ya aşağıdan, öndən və ya arxadan görüntülərini fərqləndirirlər.

Rəngli kublardan konstruksiya hazırlanır. Dörd şagird həmin konstruksiyanın arxa, ön, sağ və sol tərəfində dayanmaqla, baxdıqları tərəfdən görünüşü damalı kağız üzərində damaları rəngləməklə göstərirlər.

Öyrənmə. Dərslikdə verilmiş öyrənmə tapşırığı araşdırılır. Hər bir fiqurun üzləri nümayiş etdirilir və üzlərin forması müəyyənləşdirilir. Bunun üçün şagirdlər fiquru ağ kağız üzərinə qoyaraq kağız üzərində onun kənarları boyunca xətt çəkir və alınan fiqurun forması haqqında öz fikirlərini söyləyirlər. Fiqurların düz üzlərini rəngə batırıb kağız üzərinə basmaqla da onlar həmin üzün formasını müəyyən edirlər. **D.1** tapşırığı da eyni qaydada yerinə yetirilir. **D.2** tapşırığının əyani vəsaitlərin köməyiyle yerinə yetirilməsi daha məqsədə uyğundur.

Tətbiq. Şagirdlər İş dəftərində verilmiş tapşırıqları yerinə yetirirlər. **İd.1, İd.2, İd.3** tapşırıqlarının yerinə yetirilməsi şagirdlərdə fəza təsəvvürlərini inkişaf etdirir. Şagirdlər **İd.3** tapşırığına uyğun olaraq qarşı üzlər anlayışını da mənimsəyə bilərlər. Sağ və sol, ön və arxa, yuxarı və aşağı üzlər qarşı üzlərdir. Bu halda qarşı üzlər eyniölkülü düzbucaqlılardır.

İnteqrasiya. Təsviri incəsənət. Şagirdlər həm qruplarla, həm də evdə müstəqil olaraq kartofu, almanı iki yerə bölərək rəngə batırıb kağız üzərinə basmaqla müxtəlif şəkillər ala bilərlər. Kartofun kəsilmiş üzündə iti uclu alətlə (diyircəkli qələmin ucu ilə də ola bilər) istədikləri şəkilləri çizirlər. Sonra onu rəngə batırıv və qalın kağız üzərinə qoyub sıxırlar. Bu məşğələ vasitəsilə şagirdlər möhür və ya müxtəlif formalı basma qəliblər düzəldə bilərlər. Məşğələ rəsm və texnologiya dərsi ilə inteqrativ şəkildə yerinə yetirilə bilər.

Qruplarla müxtəlif formalı qutular üzərində məşğələlər aparılır. Qruplardakı hər bir şagird öz tərəfindən qutunun görünən üzünün formasını və onun üzərindəki şəkilləri çəkir.

İnteqrasiya. Texnologiya. Məşğələ. Şagirdlər düzbucaqlı formada olan kibrit qutusunun və ya hər hansı bir başqa qutunun üzlərinin şəkillərini çəkməklə alınan düzbucaqlılarının ölçülərinin

müxtəlifliyi barədə müzakirələr aparır, düzbucaqlı prizmanın üzlərindən müxtəlifləçülü düzbucaqlılar alındığını və qarşı üzlərin eyni ölçülü düzbucaqlılar olduğunu müəyyən edirlər.

Dərs 61, 62.

Həndəsi fiqurların üzləri, tilləri və təpələri. 2 saat

1-ci saat. Dərslik səh. 66-67 (ə.v. iş dəftəri səh. 66-67)

Məzmun standartı:

3.2.2. Müxtəlif əlamətlərə görə həndəsi fiqurların təsnifatını aparır və nəticəni şərh edir.

Şagird bacarıqları:

- həndəsi fiqurların üzlərini, tillərini, təpələrini göstərir və sayıır;
- həndəsi fiqurların düz üzlərini kağız üzərinə qoymaqla şəklini çəkir;

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, rollu oyunlar.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Texnologiya (1.3.2).

Əyani vəsaitlər: Həndəsi fiqurlar dəsti; kub, kürə, düzbucaqlı prizma, silindr, konus və bu fiqurlarla eyni formada olan əşyalar, fəza və müstəvi fiqurların kartları.

Motivasiya. Həndəsi fiqurlar haqqında biliklər təkrar edilir. Əvvəlcə təqdim olunan həndəsi fiqurlar üzərində yoxlama sualları verilir. **Müəllim:** Kvadrat, üçbucaq, dairə kimi fiqurları bir-birindən hansı əlamətlərinə görə fərqləndirirdik? Şagirdlər öz mülahizələrini söyləyir, fiqurların təpələri, tərəfləri, bucaqları barədə biliklərini nümayiş etdirirlər. Sonra fəza fiqurları haqqında biliklər təkrar edilir. Kub, düzbucaqlı prizma, kürə, silindr, konus kimi fiqurlar düz üzlərinin olub-olmamasına, düz üzlərinin sayına və formasına, həmçinin təpələrinin, tillərinin sayına görə fərqlənirlər. **Müəllim:** Həndəsi fiqurlardan kub, silindr, prizma, konus kimi fiqurları iki qrupa ayırmak tələb olunsaydı, siz onları necə qruplaşdırardınız? Şagirdlər fiqurları düz üzlərinin formalarına görə qruplaşdırır, fiqurların üzlərinin düzbucaqlı, kvadrat və dairə olmasına görə fikir yürüdürlər. **Müəllim:** Deməli, həndəsi fiqurlar düz (müstəvi) üzlərinin formalarına və saylarına görə bir-birindən fərqlənirlər.

Öyrənmə. Öyrənmə tapşırığı təhlil olunur. Şagirdlər həndəsi fiqurların düz üzlərini göstərməklə bir-bir sayırlar. Bu qayda ilə kubun, düzbucaqlı prizmanın, silindrin, konusun düz-müstəvi üzləri əyani olaraq nəzərdən keçirilir.

Kürənin düz üzü olmadığından o diyirlənir, onun üzərinə heç nə qoya bilmirik, amma kubu, düzbucaqlı prizmanı üst-üstə yığa bilirik. Silindrin iki düz üzü var. Onları üst-üstə qoymaqla biz müxtəlif konstruksiyalar düzəldə bilərik. Silindr formalı hər hansı qabı da yan üstə qoysaq, diyirlənəcək və onları bu vəziyyətdə üst-üstə yığmaq mümkün deyil. Konusun da bir düz üzü var. Silindrin, konusun düz üzünə oturacaq da deyilir. Həndəsi fiqurlar həmçinin tillərinin və təpələrinin sayına görə də fərqlənirlər.

Həndəsi fiqurların üzləri kəsişərək til əmələ gətirir. Müəllim: İndi də həndəsi fiqurların üzlərinin kəsişdiyi xətləri – tilləri göstərək və sayaq. Şagirdlər həndəsi fiqurların üzərində tilləri göstərirler. **Kubun, düzbucaqlı prizmanın təpə nöqtələri tillərin kəsişmə nöqtələridir.** Şagirdlər bu fiqurların tillərini və təpələrini (3 til və onların kəsişdiyi təpə nöqtələri) göstərir və sayırlar. Konusun yalnız bir düz üzü (oturacağı) var, tili yoxdur, bir təpəsi var. Silindrin kəsişən düz üzləri yoxdur, deməli tili və təpəsi yoxdur.

Kubun 6 üzü, 12 tili, 8 təpəsi var.

Düzbucaqlı prizmanın 6 üzü, 12 tili, 8 təpəsi var.

Silindrin 2 düz üzü, 0 tili, 0 təpəsi var.

Konusun 1 düz üzü, 0 tili, 1 təpəsi var.

Kürənin 0 üzü, 0 tili, 0 təpəsi var.

D.1 tapşırığında sınıfda həndəsi fiqurlara uyğun əşyalar seçilir və onların üzlərinin, tillərinin, təpələrinin sayı təkrar etdirilir.

Tətbiq. Fəza fiqurlarının üzləri, tilləri və təpələri üzərində məşğələlər davam etdirilir.

Müəllim: A., sən kubun tillərini göstər və say. Tillərə uyğun üzləri göstər. Hansı üzlər kəsişərək göstərdiyin tili əmələ gətirir? Fiqurun hər hansı digər iki üzünü və onlara uyğun tili göstər.

Sonra kub və ya düzbucaqlı prizma üzərində təpə anlayışı təkrar etdirilir.

İş dəftərində verilmiş tapşırıqlar analoji qaydada yerinə yetirilir.

Şagirdlər bir-birinə fəza fiqurları ilə bağlı suallar verirlər: *Mənim bir figurum var. İki üzü var, tili və təpəsi yoxdur. Bu, hansı figurdur? Mənim bir figurum var, nə üzü, nə tili, nə də təpəsi var. Bu, hansı figurdur?*

Ümumiləşdirici tapşırıqlar. Şagirdlər fiqurların üzlərini, tillərini və təpələrini göstərir və sayırlar.

2-ci saat. Fəza fiqurlarının üzləri, tilləri, təpələri barədə keçən dərsdə öyrənilənlər təkrar edilir.

D.1 tapşırığında şagird cümləni oxumalı və verilmiş şəkillərə görə fikri tamamlamalıdır. Fiqurların tillərinə və təpələrinə aid əlavə suallar verilə bilər.

D.2 və **D.3** tapşırıqlarının mətnini şagird öz sözləri ilə ifadə etməli və məsələnin şərtini həndəsi fiqur üzərində əyani olaraq göstərməlidir. **D.4** tapşırığında kürə və silindr Nəzrinin, kub, prizma və konus isə Kamranın fiqurlarıdır.

D.5 tapşırığında binaların düzbucaqlı prizma şəklində olduğu, onun iki yan, ön və arxa, alt (otruracaq) və üst (binanın damı) üzlərinin olduğu müəyyənləşdirilir. Qarşı üzlər eyni rəngdədir, ön-arxa və yan (sağ-sol) üzlərdəki pəncərələrin sayı eynidir.

Dərs 63, 64.

Əşyanın yeri. 2 saat

Dərslik səh. 68-69 (ə.v. iş dəftəri səh. 68-69)

Məzmun standartı:

3.1.1. İstiqamət və məsafə haqqında təsəvvürlərini şərh edir.

Şagird bacarıqları:

- istiqamət haqqında təsəvvürlərini nümayiş etdirir;
- koordinat şəbəkəsini qura bilir;
- koordinat şəbəkəsi üzərində əşyanın yerini koordinat cütü (koordinatlar) ilə ifadə edir;
- koordinat cütünə görə əşyanın yerini təyin edir;
- koordinat cütlərinə görə iki əşyanın yerini bir-birinə nisbətən müqayisə edir.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiva: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (1.2.2, 1.3.2), İnformatika (2.1.5).

Motivasiya. Şagirdlər istiqamət haqqındaki təsəvvürlərini əyani olaraq nümayiş etdirirlər.

Müəllim: A., iki addım sağa get, sol əlini yuxarı qaldır. B., səndən soldakı (sağdakı) cərgədə üçüncü partada kim oturur?

Biz 1-ci sınıfda heyvanların zooparkda yerini təyin etməyə aid tapşırıqları yerinə yetirmişdik və heyvanların yeri haqqında məlumatı *sağa, yuxarı* sözləri ilə ifadə edirdik. Siz bilirsiniz ki, riyaziyyatda hər bir məlumat riyazi dildə, riyazi işarələrin köməyiylə yazılır. Rəqəmlər, toplama, çıxma, vurma, bölmə işarələri, ədəd oxu, həndəsi fiqurlar məlumatı riyaziyyata məxsus dildə ifadə etməyə imkan verir. Əşyaların, obyektlərin yeri də riyazi dildə yazılır və bunu hansı dildə danışmasından asılı olmayaraq hamı eyni cür başa düşür. Biz əşyanın, obyektin yerini ədəd oxlarının köməyiylə çəkilmiş şəkil üzərində – koordinat şəbəkəsi üzərində öyrənəcəyik.

Öyrənmə. Ədəd oxu bir düz xəttin bərabər bölünmüş hissələri üzərində ədədlərin 0-dan başlayaraq artan sıra ilə düzülmüş ardıcılığını göstərir. Ədəd oxunu həm üfüqi olaraq soldan sağa, həm də şaquli olaraq aşağıdan yuxarıya çəkmək olar. Üfüqi və şaquli çəkilmiş iki ədəd oxunun köməyilə koordinat şəbəkəsi qurulur: *Biz sağa hərəkəti üfüqi çəkilmiş ədəd oxu üzərində, yuxarıya doğru hərəkəti isə şaquli çəkilmiş ədəd oxu üzərində göstərəcəyik. Bu iki ədəd oxunun başlanğıcı bir nöqtədə (0 nöqtəsində) olacaq. («0» başlanğıc nöqtəni göstərir). Üfüqi ədəd oxu üzərində hər bir ədədə uyğun nöqtədən şaquli xətlər, şaquli ədəd oxu üzərindəki hər bir ədədə uyğun nöqtədən isə üfüqi xətlər çəkilir. Bu xətlərin kəsişməsindən alınan kvadratlar (xanalar) şəbəkə əmələ gətirir. Əşyalar (obyektlər) üfüqi və şaquli xətlərin kəsişmə nöqtələrində yerləşdirilir. Hər bir kəsişmə nöqtəsinə üfüqi ədəd oxu üzərində bir ədəd, şaquli ədəd oxu üzərində bir ədəd uyğun gəlir. Bu ədədlər mötərizə içində yazılıraq nöqtə vergül işarəsi ilə ayrılır və koordinat şəbəkəsində əşyanın yerini göstərir. Məsələn, (3,4). Hər nöqtəyə uyğun gələn bir cüt ədəddən birincisi (məsələn, 3 ədədi) üfüqi ox üzrə sağa doğru xanaların sayını, ikincisi isə (məsələn, 4 ədədi), şaquli ox üzrə yuxarı istiqamətdə xanaların sayını göstərir. (3,4) – ədədlər cütü koordinat cütü adlanır.*

Dərslikdə verilmiş öyrənmə tapşırığı yerinə yetirilir.

İnteqrasiya. Həyat bilgisi. Ədəd oxlarının kəsişdiyi 0 nöqtəsində də hər hansı obyekt yerləşə bilər. Bu zaman həmin obyektin koordinatları (0,0) kimi təyin olunur. Şagirdlər verilmiş koordinat cütlərinə görə əşyaların yerini tapırlar. Bu zaman onlar 1-ci ədədin sağa, 2-ci ədədin yuxarıya doğru hərəkəti göstərdiyini koordinat şəbəkəsi üzərində nümayiş etdirirlər.

Öyrənmə. tapşırığı bütün sinif fəaliyyəti kimi yerinə yetirilir. Şagirdlər güllərin və heyvanların yerini koordinatlarla müəyyən edir və əksinə verilmiş koordinatlara görə onların adını müəyyənləşdirirlər. Bununla da şagirdlər dərsi başa düşdüklorini nümayiş etdirir, fəza təsəvvürlərini inkişaf etdirirlər.

Qruplarla iş. Şagirdlər bir koordinat şəbəkəsi hazırlamaq, onun üzərində obyektləri və əşyaları yerləşdirmək bacarığını nümayiş etdirə bilərlər. Bu, kollektiv iş kimi çox maraqlı təşkil oluna bilər.

D.1 tapşırığı şagirdlərdə hər hansı bir əşyanın koordinatlarına görə yerinin digər əşyadan sağda, solda, aşağıda, yuxarıda olmasını müəyyən etmək bacarığının formalasdırılmasına xidmət edir.

Tətbiq. İş dəftərində verilən tapşırıqlar yerinə yetirilir.

Koordinat cütlərinə görə iki obyektin bir-birinə nəzərən yerini (qonşu, yuxarıda, aşağıda, sağda, solda olmasını) müəyyən etmək barədə tapşırıqlar yerinə yetirilir. 1-ci koordinatları bir-birindən 1 vahid fərqlənən obyektlər - yanaşı qonşular, 2-ci koordinatları bir-birindən 1 vahid fərqlənən obyektlər - alt-üst qonşularıdır. Koordinat şəbəkəsində 1-ci koordinatı daha böyük olan obyekt başlanğıcdan daha sağda yerləşir. 2-ci koordinatı böyük olan obyekt digərinə nəzərən başlanğıcdan daha yuxarıda yerləşir. Şagirdlər ədəd oxu üzərində ədədlərin yerləşmə qaydasını bilirlər. Ədəd böyüdükcə «0» başlanğıcdan uzaqlaşır. **Sual:** - Aşağıdakı koordinatlar cütü ilə təyin olunan obyektlərdən hansı daha yuxarıda (aşağıda) yerləşir? (4; 7), (5; 9), (7; 3)

- Hansı obyekt girişdən daha sağda (uzaqda) yerləşir? və s. (4; 7), (5; 9), (7; 3)

- Koordinatlar cütünə görə biz qonşu obyektləri necə tapa bilərik?

(4; 3) və (5; 3) koordinatları yanaşı yerləşirlər, qonşudurlar (sağ-sol). (3; 4) və (3; 5) koordinatları da qonşudurlar (alt-üst). Dərslik və İş dəftərində verilmiş tapşırıqlar üzərində bu cür suallarla istiqamət və məsafə haqqında təsəvvürlər formalasdırılır.

2-ci saat. Əşyanın yeri. Dərslik səh. 69 İş dəftəri səh. 69

Şagirdlərin Dərslik və İş dəftərində verilmiş tapşırıqları yerinə yetirməsinə görə qiymətləndirmə aparmaq olar. **D.1** tapşırığında şagirdlər koordinat şəbəkəsində heyvanların yerini göstərən koordinat cütlərini müəyyənləşdirirlər.

 **İnteqrasiya. Həyat bilgisi. D.2 Məlumat.** Panda (və ya böyük panda) adı ilə tanınan bu heyvan ayı növüdür. Uzunluğu 1,50 sm, kütləsi 160 kq-a qədərdir. Çində, dağlıq ərazidə yaşayır. Panda zooparkda hamının sevdiyi bir heyvandır. O, ət yemir, yırtıcı deyil, yalnız bambuk yeyir. Bu heyvanın nəslə kəsilmək üzrədir. Cəmi 1600-ə yaxın pandanın qaldığını söyləyirlər. Çin hökuməti pandaları çox ciddi qoruyur. Panda öldürənə Çin qanunları ilə ölüm cəzası verilir. Çin hökuməti

pandaları müxtəlif ölkələrdə olan böyük zooparklara kirayəyə verir. 10 il müddətinə verilən kirayəyə görə ildə 1 milyon dollar kirayə haqqı ödənilir və bu müddətdə doğulan pandalar Çin hökumətinə təhvil verilir. Pandalar nadir hallarda bala verirlər. Hər hansı bir zooparkda pandanın dünyaya gəlməsi çox böyük hadisəyə çevrilir. Panda 2008-ci ildə Çində keçirilmiş olimpiadanın simvolu idi.

Dərs 65. Özünüqiyətləndirmə. Dərslik səh. 70 İş dəftəri səh. 70

D.5 tapşırığında şagirdlər fiqurların sayını cədvəlin uyğun xanasına yazırlar. Məsələn, a) şəklində iki silindrən istifadə olunub, cədvəldə kub və prizmanın qarşısında sıfır yazılsacaq. Maşınların təkərlərini sayarkən görünməyən tərəflərdəki təkərlərin sayı nəzərə alınmalıdır. Bu səhifədə verilən şagirdlərin tez hesablama, mötərizəli ifadələr və həndəsi fiqurlar dərsləri üzrə əldə etdiyi bacarıqlar qiymətləndirilir.

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 3 – 3F

| Nö | Bacarıqlar | Səviyyə balları |
|----|--|-----------------|
| 1. | Kub, düzbucaqlı prizma, kürə, silindr və konus kimi həndəsi fiqurları tanıyor. | |
| 2. | Əşyaları formasına görə həndəsi fiqurlarla uyğunlaşdırır. | |
| 3. | Həndəsi fiqurları üzlərinin, tillərinin, təpələrinin (kub, düzbucaqlı prizma, kürə, silindr və konus) sayına görə təsvir edir. | |
| 4. | Kub, düzbucaqlı prizma, konus və silindrin müstəvi üzlərinin formalarını təyin edir. | |
| 5. | Həndəsi fiqurların və sadə kub konstruksiyaların ön, arxa və yan tərəflərdən görünüşlərini təyin edir. | |
| 6. | Koordinat şəbəkəsi üzərində əşyanın yerini koordinat cütü ilə ifadə edir. | |
| 7. | Koordinat cütünə görə koordinat şəbəkəsi üzərində əşyanın yerini müəyyən edir. | |
| 8. | İkt əşyanın yerini bir-birinə nəzərən verilmiş koordinat cütlərinə görə müqayisə edir. | |

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 3BS

| Nö | Bacarıqlar | Səviyyə balları |
|-----|--|-----------------|
| 1. | Mötərizəli ifadənin qiymətini hesablayır. | |
| 2. | İfadənin qiymətini tez hesablama üsullarını tətbiq etməklə tapır. | |
| 3. | Verilmiş şəkəl və sxematik təsvirə uyğun məsələ qurur. | |
| 4. | Verilmiş cədvəl və qrafikə uyğun məsələ qurur. | |
| 5. | Yarımçıq verilmiş məsələnin mətnini tamamlayır. | |
| 6. | Sadə həndəsi fiqurları tərəflərinin, təpələrinin, bucaqlarının sayına görə fərqləndirir. | |
| 7. | İti bucaq, düz bucaq və kor bucağı tanıyor və çəkir. | |
| 8. | Kub, düzbucaqlı prizma, kürə, silindr və konus kimi həndəsi fiqurları tanıyor. | |
| 9. | Kub, düzbucaqlı prizma, konus və silindrin müstəvi üzlərinin formalarını təyin edir. | |
| 10. | Koordinat şəbəkəsi üzərində əşyanın yerini koordinatları ilə ifadə edir. | |
| 11. | İki əşyanın yerini bir-birinə nəzərən verilmiş koordinatlara görə müqayisə edir. | |

Dərs 66. 3-cü bölmə. Summativ qiymətləndirmə üçün tapşırıq nümunələri. 1saat.

1) $37 + 26 + 13$ cəminin hesablanması toplananların yerini dəyişməklə və onları qruplaşdırmaqla yazıb göstərin.

2) $49 + 33$ cəmini $50 + 32 = 82$ kimi yazmaqla asan hesablamaq olar. $38 + 35$ cəmini bu qayda ilə asan hesablama yazılışını təqdim edin.

3) $70 - 44 = 26$ fərqindən istifadə etməklə $71 - 44$ fərqinin asan hesablama yolunu yazın.

4) $32 + 19 + 29$ cəmində toplananlardan birinin təkliklərini digər toplananlara elə paylayın ki, cəmi üç yuvarlaq onluğun cəmi ilə əvəz etmək mümkün olsun.


5) Fıqurları tərəflərinin sayının artan ardıcılılığı ilə nömrələyin. Bu ardıcılıqlıda 5-ci figur hansıdır?



6) Hansı iki figurun 4 tərəfi var və bütün bucaqları düz bucaqdır?

- a) kvadrat, dairə b) düzbucaqlı, kvadrat c) düzbucaqlı, üçbucaq

7) Aşağıdakı bucaqlardan hansı iti bucaqdır?



8) Aynur 47 manatdan 7 manat Aqilə, 20 manat isə Şahnaza verdi. Aynurda qalan pulu aşağıdakı ifadələrdən hansı düzgün göstərir?

- a) $47 - (20 - 7)$ b) $47 - (20 + 7)$ c) $(47 - 20) + 7$

9) 72-dən 42 və 19 ədədlərinin fərqi çıxılmışdır. Doğru ifadə hansıdır?

- a) $(72 - 42) + 19$ b) $(72 + 42) - 19$ c) $72 - (42 - 19)$

10) Ayışə xala 14 kq albalının 3 kq-dan mürəbbə, 5 kq-dan şirə hazırladı. Qalan meyvədən isə turşu hazırladı. Ayışə xala turşu üçün nə qədər albalı istifadə etdi? Məsələni mötərizəli ifadə yazmaqla həll edin.

11) Hər hansı qutu götürün və onun (karandaş və s.) bütün üzlərinin formasını vərəqdə çizin. 6 dənə düzbucaqlı alındığını yoxlayın.

12) Hansı figurdan istifadə etməklə dairə çəkə bilərsiniz?

- a) kub b) silindr c) prizma

13) Kvadrat çəkmək üçün hansı figurdan istifadə edərsiniz?

- a) prizma b) konus c) silindr

14) Koordinat şebəkəsi üzərində, sıfırdan 3 addım sağda, 4 addım yuxarıda pişik dayanıb.

Pişiyin dayandığı yerə uyğun koordinat cütü hansıdır?

- a) (3; 4) b) (4; 3) c) (0; 4)

15) Kubun neçə tili, neçə təpəsi var? _____

Dərs 67. II yarımillik summativ qiymətləndirmə 1saat.

| Nö | Meyarlar | Ballar |
|-----|--|--------|
| 1. | Verilmiş toplama əməlini modelləşdirmə bacarığını nümayiş etdirir. | |
| 2. | Təkliklər cəminin 10-dan kiçik halına uyğun ədədləri 100 dairəsində düzgün toplayır. | |
| 3. | Toplananlardan birinə və cəmə görə digər toplananı hesablayır. | |
| 4. | Toplama əməlinə aid məsələləri başa düşür və həll edir. | |
| 5. | Verilmiş çıxma əməlini modelləşdirə bilir. | |
| 6. | 10-luq ayırma tələb olunmayan çıxma əməlinə aid misalları düzgün həll edir. | |
| 7. | 100 dairəsində ədədləri rəqəmlə və sözlə yazır, oxuyur. | |
| 8. | İlkirəqəmli ədədi onluq və təkliklərinin sayına görə yazılı, şifahi olaraq ekvivalent formalarda ifadə edir. | |
| 9. | 100 dairəsində ədədlər üzərində təkliklər cəminin 10-u aşmadığı hala uyğun toplama əməllərini yerinə yetirir. | |
| 10. | 100 dairəsində ədədlər üzərində azalanın təkliklərinin çıxılanın təkliklərindən çox olduğu hala uyğun çıxma əməllərini düzgün yerinə yetirir. | |
| 11. | Toplama və çıxmanın qarşılıqlı əlaqəsini başa düşərək 1 toplama əməlinə uyğun 2 çıxma əməli yazır. | |
| 12. | Çıxma əməlini toplama vasitəsilə yoxlayır. | |
| 13. | Ədədlər ailəsinin məlum və axtarılan elementlərinin yerini dəyişdirməklə toplama və ya çıxmaya aid olan bir əməlli məsələnin şərtini dəyişdirir. | |
| 14. | 100 dairəsində ədədlər üzərində təkliklər cəminin 10-dan böyük halına uyğun toplama əməllərini yerinə yetirir. | |
| 15. | 100 dairəsində ədədlər üzərində azalanın təkliklər mərtəbəsinin çıxılanın təkliklər mərtəbəsindən kiçik olan hala uyğun çıxma əməllərini yerinə yetirir. | |
| 16. | Qəpik pullarımızı tanırıv və hesablayır. | |
| 17. | Kağız pullarımızı tanırıv və hesablayır. | |
| 18. | Aliş-veriş zamanı pul qalığının miqdarını hesablayır. | |
| 19. | 1 manatı qəpik pullarla müxtəlif variantlarda xirdalayır. | |
| 20. | Müxtəlif məsələlərin həlli mərhələlərini ardıcıl yerinə yetirir və şərh edir. | |

Yarımillik summativ qiymətləndirmə üçün açıq tipli tapşırıq nümunələri

1) $\square + 27 = 90$ bərabərliyində \square -nın əvəzinə neçə olmalıdır?

2) $98 - \square = 42$ bərabərliyində \square əvəzinə neçə olmalıdır?

3) $18 + 17$ cəmini hesablamığın üç fərqli yolunu yazın.

4) $64 - 38$ fərqini $66 - 40$ kimi fikirləşərək fərquin 26 olduğunu asanlıqla tapmaq olar.
Bu qayda ilə $56 - 39$ fərqini asan hesablama ifadəsini yazın.

5) $32 - 19$ fərquinin 3 müxtəlif yolla hesablanması yazın.

6) Fəqan $43 - 8$ fərqini $10 - 8 = 2$, $43 + 2 = 45$ kimi hesablamalarla tapıb. Siz də bu üsulla $63 - 7$ fərqini tapın.

7) Qaba daha 6 konfet qoyulsa, onların sayı 20 olar. Qabda neçə konfet var idi? Məsələdə verilənlərlə sualın yerini dəyişməklə cədvəli doldurun və uyğun hesablamaları yerinə yetirin.

| Cəmi |
|------|
| |
| |
| ? |

| Cəmi |
|------|
| |
| |
| ? |
| |

| Cəmi |
|------|
| ? |
| |
| |
| |

8) Səlim 1 man. 20 qəpiyi qardaşı ilə bərabər böldü. Hərəyə neçə qəpik düşdü?

9) Qiyməti 2 manat 80 qəpik olan kitabı almaq üçün alıcı kassaya 5 manat pul verdi. Kassırın alıcıya verdiyi pul qalığını hesablayın.

10) Azərin iki dənə 20 qəpikliyi, üç dənə 10 qəpikliyi var. Onun 1 manatı olması üçün neçə qəpiyi çatdır?

11) İki dənə 10 litrlik və 5 dənə birlitilik su qablarından gün ərzində 17 litr su işlədildi. Neçə litr su qaldı?

12) Karandaşlar hər birində 10 dənə olmaqla qutularda və tək - tək satılır. 3 qutu və 5 tək karandaş alan alıcı cəmi neçə karandaş almışdır?

13) $43 + 15 + 17$ cəminidə toplananların yerdəyişməsini və qruplaşmasını mötərizədən istifadə etməklə yazıb göstərin.

14) İfadələrin qiymətini tapın. Hansı ifadənin qiyməti ən böyükdür?

- 1) $63 - 11 - 24$ 2) $(63 - 24) + 11$ 3) $(63 - 11) + 24$

15) Elə iki ədəd yazın ki, onları topladıqda 100 olsun. _____

16) Elə iki ədəd yazın ki, onların fərqi 12 olsun. _____

17) Elgünün 12 markası var, Məhəmmədin markalarının sayı Elgünün markalarından 5 dənə çoxdur. Nərgizin markalarının sayı Məhəmmədin markalarından 3 dənə azdır. Nərgizin neçə markası var? _____

18) Düzbucaqlı prizmanın neçə üzü var? Onlar hansı fiqurun formasındadır? _____

19) Dilarə kartondan düzəltdiyi kubun tillərinə ip yapışdırmaqla onları göstərmək istəyir. O, bu məqsədlə uzun ipi kiçik parçalara bölür. Dilarəyə neçə parça ip lazım olacaq?

20) Nərmin bağçanın koordinat şəbəkəsi üzərindəki planında sıfirdan 3 addım sağda və 5 addım yuxarıda qızılıgül şəkli çəkib. Qızılıgülün yerini göstərən koordinat cütünü yazın.

4-cü bölmə üzrə planlaşdırma cədvəli - 18 saat

| Məzmun standartı | Dərs № | Mövzular | Dərsl. səh. | İş dəftəri səh. | Saat |
|---|---|--|---|--|--|
| 1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir. 2.2.1. Ədədi ifadə ilə ədədi müqayisə edir və müqayisənin nəticəsini ">", "<". "=" işarələrinin köməyi ilə yazır. | Dərs 68, 69 Dərs 70 | Təqribi hesablamalar Ümumiləşdirici tapşırıqlar | 72, 73 74 | 72-73 74 | 2 1 |
| <i>4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.</i> 4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir. 4.1.2. Tutum anlayışını şərh edir. 4.1.3. Qabların tutumunun müqayisəsini aparır. <i>4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.</i> 4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır. 4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür. 4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir. 4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir. 4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir. | Dərs 71 Dərs 72 Dərs 73,74 Dərs 75-77 Dərs 78, 79 Dərs 80 Dərs 81 Dərs 82,83 Dərs 84-86 | Uzunluğun ölçülməsi Uzunluq ölçü vahidləri Uzunluq ölçüləri Kütlənin ölçülməsi. Kütlə vahidləri Məsələ həlli Tutumun ölçülməsi. Məsələ həlli Bir gün. 24 saat Vaxt, saat Yarım və tam saatlar Vaxt, saat 15 dəqiqə ilə Ümumiləşdirici tapşırıqlar Özünüqiyətmətləndirmə. Summativ qiymətləndirmə | 75 76 77-78 79-81 82, 83 84 85 86-87 88 | 75 76 77 79, 80, 81 82-83 28 29 30 84, 85 | 1 1 2 3 2 1 2 3 |
| | | Cəmi | 19 saat | | |

Məzmun standartı:

- 1.3.1. 100 dairəsində ədədləri şifahi toplayır və çıxır.
- 1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.
- 1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.

Şagird bacarıqları:

- təxminini hesablamalarda əməllərin onluqlar üzərində yerinə yetirildiyini başa düşür.
- təkliklər mərtəbəsi 0,1,2,3,4 olan ədədi öz onluğuna, təkliklər mərtəbəsi 5,6,7,8,9 olan ədədi isə növbəti onluğa tamamlayır;
- ədədin iki qonşu onluğa görə yerini sxematik təsvirlə ədəd oxu üzərində göstərir;
- təxminini sayı ifadə edən ***bir az, bir qədər, çox, lap çox*** və s. sözlərin mənasını başa düşdüyüünü misallar üzərində göstərir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Təsvri incəsənət (2.2.2)

Motivasiya. Aşağıdakı məsələlər müzakirə olunur.

Məsələ1. Nərgiz xanım Novruz bayramı üçün şirniyyat bişirməyə hazırlaşır. Xəmirə vurmaq üçün ona 18 yumurta lazımdır. Nərgiz xanının həmişə ərzaq aldığı mağazada yumurtalar hər birində 10 ədəd olmaqla xüsusi qablarda satılır. Nərgiz xanım neçə qab yumurta almalıdır?

Nərgiz xanım 1 qab yumurta alarsa, şirniyyat bişirməsi üçün bəs edərmi? 2 qab yumurta alarsa, neçə ədəd yumurta artıq qalar?

Motivasiya üçün aşağıdakı kimi bir başqa situasiya da seçilə bilər.

2. Rəşad 11 konfet, Kənan 17 konfet yeyib. Hər ikisi təxminən 10 konfet yediklərini iddia edirlər. Kimin iddiası daha ağlabatandır? Bunu necə sübut edə bilərsiniz?

Öyrənmə. Şagirdlər 11 və 17 ədədlərini 10 ilə müqayisə edirlər. 17 ədədi 10-dan 7 vahid çoxdur. Sonra şagirdlər 11 və 17-ni 20 ilə müqayisə edirlər. 17 ədədi 20-dən cəmi 3 vahid azdır və 20-yə daha yaxındır. Deməli, Kənan az qala 20 konfet yeyib. 11 ədədi 10-dan az (1 vahid) fərqlənir. Kənan təxminən 10 konfet yeyib.

Öyrənmə tapşırığı müzakirə olunur. Ədəd oxu üzərində istənilən ədəd götürülür və onun hansı iki onluğun arasında yerləşdiyi və hansı onluğa daha yaxın olduğu göstərilir. Yalnız 5 ədədinin həm sol, həm də sağ onluqla eyni məsafədə olduğu müəyyən olunur. Bu, yoluñ yarıısı deməkdir. Ona görə də sonu 5 və 5-dən böyük rəqəmlə bitən ədədlər təxminini hesablamalar zamanı bir qayda olaraq növbəti onluğa tamamlanır. Ədəd oxu üzərində şagirdlər analogi məşğələləri yerinə yetirirlər.

D.1 tapşırığında şagirdlər ədədləri onluqlarına görə iki-iki qruplaşdırırlar. 23-28, 31-37, 42-48, 52-59 intervallarına uyğun ədəd oxları müəyyən olunur, yalnız 23-28 aralığına uyğun ədəd oxu verilməmişdir.

D.2 tapşırığı şifahi yerinə yetirilir. Şagirdlər hər bir toplananı ən yaxın onluğa tamamlamaqla cavabı təxminini söyləyirlər. Şagird hansı ədədi hansı onluğa tamamladığını izah edib uyğun cavabı şifahi söyləməklə düzgün və təxminini hesablama bacarıqlarını nümayiş etdirir.

D.3 tapşırığını yerinə yetirərkən şagird ən yaxın onluğa tamamlamaqla iki ifadəni müqayisə etməyi bacarmalıdır. Bu tapşırıq da əvvəlcə şifahi, sonra isə yazılı yerinə yetirilir. Sürətli və təxminini hesablama bacarıqları çoxlu sayda şifahi hesablamalar üzərində formalasdırılmalıdır.

İş dəftərində verilmiş tapşırıqlar şagirdlərdə təxminini hesablama bacarıqlarını formalasdırmaq üçün nəzərdə tutulur.

2-ci saat. Dərslik səh. 73

Tətbiq. Bu dərsdə şagirdlər təxminini hesablama vərdişlərini Dərslikdə və İş dəftərində verilmiş tapşırıqlar üzərində yerinə yetirirlər.

C İnteqrasiya. Təsviri incəsənət. D.1 tapşırığında hər iki rəfiqənin təklif etdiyi ədədlər toplanır və lazım olan düymələrin sayı ilə (50) müqayisə edilir. 50 ədədinə ən yaxın təklif düzgün hesab olunur.

Şagirdlərlə məktəbdə, radio və televiziya vasitəsilə keçirilən müsabiqələr haqqında söhbət aparılır. Müsabiqələrin xarakteri (bilik, rəsm, mahni, rəqs və s.), iştirakçıları barədə, kimin valideynlərinin, qohumlarının və ya qonşularının bu müsabiqələrdə iştirak etdiyi və qalib gəldiyi haqqında şagirdlər öz məlumatlarını sırfə təqdim edirlər.

Muncuqlarla, ipək saplarla naxışlar toxumaq, taxta üzərində oyma üsulu ilə naxışlar yaratmaq xalqımızın qədimdən bəri məşğul olduğu bir sənətdir. Bu sənət üzrə də müxtəlif müsabiqələr keçirilir. Müxtəlif insanların yaratdığı əl işləri tətbiqi sənət əsəri kimi muzeylərdə saxlanılır.

D.2 tapşırığını yerinə yetirərkən şagird verilmiş nümunəyə uyğun olaraq hər bir toplama əməlinin nəticəsini ədəd oxu üzərində sxematik göstərməyi bacarmalıdır. Məsələn, şagirdlər 50 və 60 onluqlarını və bunların arasındaki 10 bölgünü qeyd etməklə 57 ədədinin hansı onluğa daha yaxın olduğunu əyani olaraq nümayiş etdirir. İki qonşu onluğa uyğun ədəd oxunu şagirdlər xətkeşin köməyi olmadan çəkirlər. Bu, şagirdlərdə əl qabiliyyətlərinin inkişafına və ölçünü (bölgü xətlərini) gözəyari müəyyən etmək bacarığını formalaşdırmağa xidmət edir.

D.4 və D.5 tapşırıqları bir-biri ilə əlaqəlidir. Şagird nitqində *bir qədər, bir az, çox, lap çox, həddindən çox* və s. kimi ifadələri müqayisəli misallar üzərində göstərməlidir. Məsələn, *Qəmər, sən 3 almani 7 alma, 20 alma, 80 alma ilə müqayisə edərkən hansı ifadələrdən istifadə edərdin? 7 alma 3 almadan bir az çoxdur. 20 alma 3 almadan xeyli çoxdur. 80 alma 3 almadan lap çoxdur.*

Şagirdlər digər nümunələr üzərində də bu bacarıqlarını nümayiş etdirirlər.

İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

İd.3 və İd.4 tapşırıqları şagirdlərin sadə bərabərsizlikləri yazmaq bacarıqlarını formalaşdırmaq üçündür. Şagird ədəd oxu üzərində verilən hər hansı bir ədədi iki ən yaxın qonşusu ilə müqaiyisə edir və uyğun müqayisə ifadəsini yazar.

Qiymətləndirmə. Şifahi sorğular əsasında və tapşırıqların yerinə yetirilməsi səviyyəsinə görə müşahidə yolu ilə qiymətləndirmə aparılır. Unutmaq olmaz ki, qiymətləndirmə ilk növbədə öyrətmək, vərdiş və bacarıqları formalasdırmaq üçün yeni üsullar və metodların müəyyənləşdirilməsi, hər bir şagirdin zəif olduğu məqamların vaxtında üzə çıxarılması və aradan qaldırılması məqsədi ilə aparılır. Bu səbəbdən də qiymətləndirmə şagird bacarıqları kimi müəyyən olunmuş meyarlar üzrə aparılmalıdır. Hər hansı bacarığın lazımsız və ya ikinci dərəcəli hesab edilməsi sonrakı tədris prosesinə mənfi təsir gösətə bilər.

Dərs 70.

Ümumiləşdirici tapşırıqlar

Dərslik səh. 74 (ə.v. iş dəftəri səh. 74)

Dərslik və İş dəftərində verilmiş tapşırıqlar sürətli hesablama və müqayisəetmə bacarıqları formalasdırmaq üçündür.

D.4 tapşırığında birinci və ikinci sütunda verilmiş misallarda cəm, birinci toplananın ikiqatının bir vahid artırılması ilə hesablanır. Bu tip misalların həllini şagirdlər qarşısında problem həlli kimi qoymaq olar. D.5 tapşırığında yaşıl qutuda 28 kub, qırmızı qutuda 34 kub var. Hər iki qutuda eyni sayıda kub olması üçün qırmızı qutudan yaşıl qutuya hər dəfə bir kub əlavə edərək saymaqla kubların sayı bərabərləşdirilir. $28 + (1+1+1) = 28 + 3 = 31$, $34 - 3 = 31$. Demək, qırmızı qutudan yaşıl qutuya 3 kub əlavə olunsa hər iki qutuda kubların sayı 31 olar. Ona görə də şagirdlər $28 + 3 = 31$ və $34 - 3 = 31$ riyazi ifadələrini yazırlar.

Məzmun standartı:

- 4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
 4.2.1. Uzunluğu, kütləni və tutumu müəyyənləşdirmək üçün müvafiq alətləri və vahidləri seçir, ölçmə aparır, nəticəni qiymətləndirir.
 4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir və həllin təqdimatını aparır.

Şagird bacarıqları:

- Şərti ölçü vahidinə görə ölçüləri təxminin söyləyir və ölçür;
- sadə vəziyyətlərə uyğun şərti ölçü vahidlərini standart ölçü vahidləri ilə ifadə edir;
- ölçüləri təxmininə eyni olan əşyaları əşyalar çoxluğundan ayırır;
- *uzun, qısa, dərin, dayaz, geniş, dar, nazik, qalın* sözlərindən istifadə etməklə müqayisələr aparır;
- əşyanın uzunluq ölçüləri və məsafə üzərində qurulmuş məsələləri həll edir;
- sadə vəziyyətlərə uyğun müxtəlif formalı əşyalara məxsus ölçüləri və məsafələri (əyri xətli, sıniq xətli) ölçməklə müəyyən edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (1.1.2)

1-ci saat. Dərslik səh. 75. 1-ci sinifdə uzunluq ölçməyə aid öyrənilənlər təkrarlanır. **Sual:**

Biz uzunluqları ölçmək üçün hansı dəqiq ölçü vasitələrindən istifadə edirik? (metr, xətkəş). Əgər əlimizdə bu ölçü alətləri yoxdursa, uzunluğu başqa hansı vasitələrlə ölçə bilərik? **Cavab:** addım, qarış, ayaq, qulac. Partanın enini nə ilə ölçərdin? – qarışla. Sinfin uzunluğunu nə ilə ölçərdin? – addımla. İki cərgə arasındaki məsafəni nə ilə ölçərdin? – ayaqla.

Motivasiya. Yanınızda həmişə standart ölçü vasitəsi olan metr, xətkəş olurmu? Hər hansı bir vəziyyətdə ölçü aparmaq tələb olunarsa, vəziyyətdən necə çıxarsınız? Məsələn, məhəllədə futbol oynayarkən 11 metrlik cərimə zərbəsini vurmaq üçün qapıdan həmin nöqtəyə qədər olan məsafəni təxmininə olaraq necə ölçərdiniz? Müxtəlif məsafələri biz addımlarımızla ölçərək təyin edirik. Əgər addım, qarış, ayaq uzunluq ölçülərimizi biliriksə, biz gündəlik həyatda rastlaşdığımız uzunluğu ölçmə məsələlərini daha az səhvli yerinə yetirə bilərik.

Öyrənmə. Şagird şərti ölçü vahidləri ilə əşyaların müəyyən uzunluqlarını ölçür, sonra şərti ölçü vahidinə uyğun uzunluğu (sm və ya m-lə) müəyyənləşdirib ümumi ölçünü hesablayır.

Məsələn, *kitabın eni neçə pozan uzunluğundadır (neçə qarışdır)? 1 pozan neçə santimetrdir (1 qarışın neçə santimetrdir)?* Bu, şagirdlərin ritmik sayma vərdişlərini inikişaf etdirməklə vurma və bölməyə hazırlıq rolunu da oynayır.

Eyni məsafə iki şagird tərəfindən qarışla və ya addımla ölçülür. Sonra şagirdlər nəticəni şərh edirlər. **Kimin qarışı (addımı) daha böyükdür?**

Şagirdlər addımların sayına görə ölçüləri haqqında nəticə çıxarırlar. Bu, problem həllətmə bacarığını formalaşdırır. Çünkü məsələnin həlli yolu şagirdlərin həmişə tətbiq etdikləri standart hala uyğun deyil. Şagird məntiqi fikir yürütəmeli və müqayisələr aparmalıdır.

D.2 tapşırığında verilən əşyaların şəkildəki ölçüləri müəyyən edilir. Bu əşyaların qeyd edilən ölçüləri real əşyalar üzərində də müəyyən edilir.

D.3 tapşırığını şagirdlər ardıcıl müqayisələr aparmaqla həll edirlər. Şagirdin məsələni diqqətlə oxuyub anlaması vacib şərtidir. “Bu adamları boy sırası ilə sadalayın.” “Ailədə ən ucaboylu kimdir?” “Boyca ən qısa kimdir?” kimi yönləndirici təkliflər şagirdləri məsələni düzgün yerinə yetirmələrinə istiqamətləndirəcəkdir. Məsələnin şərtinə uyğun sxematik şəkil çəkmək, məsələnin

şərtini təqdim etmək, məsələyə uyğun yeni məsələ qurmaq bacarıqları şagirdin məsələni başa düşdüyüün göstəricisidir.

Təxminini ölçülər deyəndə tam santimetrə uyğun gəlməyən ölçünü millimetrlərin sayına görə ən yaxın onluğa tamamlamaq nəzərdə tutulur. Məsələn, karandaş 5 sm 7 mm-dirə, şagird bu ölçünü 6 sm kimi qeyd edir.

D.4 tapşırığına 5-8 dəqiqli vaxt (qum saatı) ayrıldığı elan olunur. Şagirdlərin düz xətt çəkdiyi kağızlar yığılır, qarışdırılır və yenidən paylanır. Şagirdlər aldıqları vərəqdə çəkilmiş xəttə uyğun təxminini və dəqiqli ölçüləri yazırlar.

Bu tapşırığı dəyişdirmək də olar. Şagirdlərə evdə uzunluğu 40 sm-dən az olmayan ip gətirmək tapşırılır. Şagirdlər müəllimin tapşırığı ilə ölçmə aparmadan ipdən 10 və ya 20 sm kəsir. (Təxminetmə ölçüləri 10 və ya 20 sm göstəricilərinə uyğun olmalıdır, 12, 15, 17 sm kimi ölçüləri təxmin etmək şagirdlər üçün hələ tezdir, yalnız 10 sm ölçünü təxminetmə vərdişləri ilə də kifayətlənmək olar). Şagirdlər ipi kəsir, sonra ölçürlər. Bununla da şagirdin təxminetmə bacarığını qiymətləndirmək olar. Hər hansı bir uzunluğu 30 sm-lik xətkəşin uzunluğu ilə müqayisə etməklə uzunluğu təxminetmə bacarıqlarını daha tez vərdişə çevirmək mümkündür. Məsələn, partanın hündürlüyü təxminən 3 xətkəş hündürlüyündədir. 1 metr 3 xətkəşin uzunluğundan bir az çoxdur. Pəncərənin eni 4 xətkəş uzunluğunda olar, bu, 1 m-dən çoxdur.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar evdə böyüklerin köməyilə yerinə yetirilə bilər.

İd.3 tapşırığını şagirdin müstəqil yerinə yetirməsinə çalışmaq lazımdır. Şagird sınıq xəttin uzunluğunun onu əmələ gətirən düz xətlərin uzunluqları cəminə bərabər olduğunu başa düşür, həmçinin düz xətt, sınıq xətt çəkmək və ölçünü ən yaxın onluğa tamamlamaq kimi vərdişlər qazanır. Ölcmə zamanı şagirdlərin aldığı nəticələr müxtəlif ola bilər. Bu isə şəkildəki hissələrə uyğun yolun - xəttin uzun və ya qısa çəkilməsi ilə bağlıdır. Lakin bu fərq nəticəni bir o qədər də dəyişdirməyəcək. Bununla belə şagirdlərin hesablaşdırılmış uzunluqları müqayisə etmək faydalı olardı.

Qiymətləndirmə. Şagirdin vərdiş və bacarıqlara yiylənməsi səviyyəsini dərs boyu sinifdəki fəaliyyətinə, həmçinin ev tapşırıqlarını necə yerinə yetirməsi barədə təqdimatına - məsələn, ev tapşırıqlarını yerinə yetirərkən böyüklerdən kimin ona kömək etməsi, təxminini və dəqiqli ölçmələri necə aparması barədə verdiyi məlumatata, eləcə də ölçülən əşyaların adlarını və ölçülərini şifahi sadalaya bilməsinə və cədvəl şəklində tərtib edə bilməsinə görə qiymətləndirmə aparmaq olar.

Bu dərs üzrə qiymətləndirməni açıq havada da aparmaq olar. Hər hansı şərti iki obyekt arasındaki məsafə (iki top, iki şagird arasındaki məsafə) təxminini müəyyənləşdirilir. Sonra bu məsafə ardıcıl olaraq dəyişdirilir və şagirdlər hər yeni vəziyyətə uyğun məsafənin təxminən neçə addım, neçə qarış olduğunu söyləyirlər. Bu məşğələni uzununa tullanmaq, top atmaq və s. kimi məşğələlərlə də əvəz etmək olar. Sonra ölçüləri metr və santimetrlərlə ifadə etmək mümkündür.

Qarış və addım ölçülərini sinifdə müəyyən kiçik məsafələr və əşyalar üzərində də yerinə yetirmək olar. Qulac (qolların tam açılmasına uyğun uzunluq), arşın, dirsək türk xalqlarına məxsus qədim ölçü vahidləridir.

Məzmun standartı:

- 4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
- 4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
- 4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
- 4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- Santimetr (sm), desimetr (dm), metr (m) kimi vahidlərin uzunluq ölçü vahidləri olduğunu bilir;
- 1 m, 1dm, 1sm-ə aid ölçüləri təsəvvür edir;
- standart ölçü vahidləri arasındaki əlaqələri ($1\text{m} = 100\text{ sm}$, $1\text{ dm} = 10\text{ sm}$, $1\text{ sm} = 10\text{ mm}$ olduğunu bilir;
- xətkeşin 0-dan fərqli bölgüsündən başlayaraq uzunluğu düzgün ölçür.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3)

Motivasiya. Ölçü vahidlərinin adları və qısaltılmış yazılışları: **mm, sm, dm, m və kq, l** və s kimi sözlər lövhəyə yazılır. Müəllim aşağıdakı kimi sual-cavab aparır:

- Bu vahidlər ümumi halda necə adlanır? - Ölçü vahidləri.
- Siz bu ölçü vahidlərini necə qruplaşdırardınız? - Uzunluq, kütlə, tutum ölçü vahidləri kimi.
- Millimetr, santimetr, desimetr, metr, kilometr ölçü vahidləri arasında sizcə ən böyük üzünlük vahidi hansıdır? - Kilometr.
- Kilometrlə hansı uzunluqları ifadə edirik? Yaşadığımız yerdən xeyli uzaqda yerləşən bank, xəstəxana arasındaki məsafə, eləcə də iki şəhər, rayon, kənd arasındaki məsafə kilometrlərlə ölçülür. Bəs, ən kiçik uzunluq vahidi hansıdır? Biz kağız sancağının uzunluğunu, bir damanın eni və uzunluğunu millimetrlərlə ifadə edirik. Millimetr (mm) xətkeş üzərində iki bölgü arasındaki məsafədir. Bəs, metr və santimetrlə ölçülən uzunluqları necə təsəvvür edirsiniz?

Şagirdlər bu vahidlərlə ifadə olunan əşyalar, məsafələr seçirlər. Kitab, karandaş, pozan, otağın eni, uzunu və s. **Müəllim:** Uzunluğu 1 m olan çubuğu çantaya qoysanız, çanta tam bağlanarmı? Şagirdlər bunun çantanın ölçülərindən asılı olduğunu qeyd edirlər. Hər kəs öz çantasının şərti uzunluğunu (hündürlüyünü) çubuğun uzunluğu ilə müqayisə edib bunun mümkün olub-olmayacağı söyləyir.

Öyrənmə. Ölçü vahidlərinin adlarının qısaltılmış formaları **sm, dm, m** lövhəyə yazılır və ardıcıl olaraq bu vahidlərin bir-birilə əlaqəsi yazılır. Desimetr metrdən kiçik, santimetrdən böyükdür:

$$1\text{ dm} = 10\text{ sm}-\text{dir}, 1\text{ m} = 10\text{ dm}-\text{dir}.$$

Bir uzunluq ölçü vahidindən başqasına keçmək üçün onlar arasındaki əlaqəni bilmək lazımdır. Məsələn, siz santimetrin neçə millimetr olduğunu bilirsiniz?

$$1\text{ sm} = 10\text{ mm}. \text{ Deməli, } 1\text{ sm } 1\text{ millimetrdən böyükdür.}$$

Siz metrin santimerdən böyük olduğunu bilirsiniz: $1\text{ m} = 100\text{ sm}$.

D.1 tapşırığında şagird verilmiş əşyalarla ölçüləri uyğunlaşdıraraq ölçünü düzgün təsəvvür etdiyini nümayiş etdirir.

D.2 məsələsində şagird ölçülərdən birinin sm-lə, digərinin isə dm-lə verildiğini başa düşür. Böyük ölçü vahidini daha kiçiyi ilə ifadə edir.

Şagird $4\text{ dm} = 40\text{ sm}$; $40\text{ sm} - 12\text{ sm} = 28\text{ sm}$ riyazi ifadəsini məsələnin şərtinə görə təhlil etməklə yazar.

D.3 tapşırığını yerinə yetirərkən şagirdlərə yalnız xətkeşin 0 bölgüsündən başlamaqla deyil, həm də istənilən bölgünü başlangıç kimi qəbul etməklə xətlərin uzunluğunu ölçmək tapşırılır. Əgər

ölçülən parçanın başlanğıcında (ucunda) xətkeşin «0» başlanğıçı yerləşdirilmişsə xətkeş üzərində parçanın digər ucuna uyğun gələn ədəd bu parçanın uzunluğunu göstərir. Əgər ölçülən parçanın başlanğıc nöqtəsində xətkeşin 0-dan fərqli ədədə uyğun bölgüsü yerləşdirilsə, bu zaman xətkeş üzərində xəttin başlanğıc və son nöqtələrinin uyğun ədədlər arasındaki bölgülər sayılır. **D.3** və **İd.4** tapşırıqları bu bacarıqları formalasdırır.

Bu halda xəttin başlanğıc nöqtəsinə uyğun ədəddən başlamaqla xətkeşin üzərində 1 sm-lik bölgüləri sayımaqla da uzunluğu təyin etmək olar.

D.4 tapşırığı da şagirdlərdə xətkeşlə iş vərdişlərini formalasdırır.

Tapşırığın **b)** bəndi şagirdlərdə mm-lə ifadə olunmuş ölçüləri ən yaxın onluğa tamamlamaqla təxminini olaraq sm-lə ifadə etmək bacarığı formalasdırılır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqları şagirdlər müstəqil yerinə yetirirlər.

Qiymətləndirmə. Dərs boyu müşahidə qiymətləndirməsi aparılır. Şagirdlərdə 1 m, 2 m,

5 m, 10 m-lik və ümumiyyətlə 50 m-ə qədər olan məsafələrə uyğun uzunluqları və 20 sm-ə qədər olan uzunluqları təxminetmə vərdişləri aşilanır. Aşağıdakı kimi suallar qoyulur:

- *Riyaziyyat və Ana dili kitabını üst-üstə qoysaq, kitabların hündürlüyü təxminən neçə santimetr olar?*

- *Nəsib və Kərim qonşudurlar. Bir gün onlar evləri arasındaki məsafəni ölçmədən bu məsafəni təxminini olaraq kimin daha düzgün müəyyən edəcəyi barədə mübahisə aparırlar. Nəsib iki ev arasındaki məsafənin 30 metr, Kərim isə 40 m olduğunu söyləyir. Mübahisəni kəsmək üçün Nəsib və Kərim böyüklerin köməyilə iki ev arasındaki məsafəni ölçürlər. Məlum olur ki, bu məsafə 28 metrdir. Kimin təxminini daha düzgün idi?*

Dərs 73.

Uzunluq ölçüləri

3-cü saat. Dərslik səh. 77 (ə.v. iş dəfətri səh. 77)

Məzmun standartı:

4.1.1. Əşyaları uzunluğuna, kütłəsinə, hadisələri vaxta görə müqayisə edir.

4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.

4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütłəni və tutumu ölçür.

4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- real əşya ölçülerini və məsafələri verilən uzunluqlarla uyğunlaşdırır;
- qarışq uzunluq ölçü vahidləri ilə verilmiş ölçüləri eyni vahidə gətirir;
- ölçüləri **en, uzunluq, hündürlük, aralarındaki məsafə** kimi sözlərlə düzgün uyğunlaşdırır.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, araşdırma, təqdimat, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Texnologiya (1.3.3).

Vərdiş etdikləri ölçü vasitəsi ilə müqayisə aparmaqla şagirdlərdə ölçünün təxminini müəyyən etmək vərdişləri formalasdırmaq olar. Məsələn, 1 m-ə uyğun gələn uzunluqların 30 santimetrlər xətkeşlə müqayisəsini aparmaqla partanın enini, uzunluğunu, hündürlüyünü, yazı lövhəsinin, qapının, pəncərənin və s. ölçülərini təxminini müəyyənləşdirir. Məsələn, partanın uzunluğu 3 xətkeş boydadır. Deməli, partanın uzunluğu təxminən 1 metrdir. **D.1** tapşırığında şagirdin real ölçüləri təsəvvüretmə və təxminetmə bacarıqları formalasdırılır. Şagirdlər verilmiş uzunluqları fikir yürütməklə şəkillərə uyğunlaşdırırlar. **Bu tapşırıqda verilən ən kiçik uzunluq hansıdır? -1 metr.** **Şəkillər üzərində qeyd olunmuş ən kiçik uzunluq hansıdır?** Maşının uzunluğu, evin bir divarının uzunluğu, yolun eni, avtobusun uzunluğu bura aid ola bilməz. Çarpayı ilə kitab rəfini müqayisə edək. Kitab rəfi çarpayıya nisbətən kiçikdir, deməli, **1m** kitab rəfinin uzunluğuudur. Şagirdlər secdikləri uzunluqları və əşyaların ölçülərini digər əşyalara və məsafələrə görə müqayisəli şəkildə əsaslandırırlar. Burada ən böyük uzunluq yolun eninə aiddir, bu, 15 metrdir. Yolun iki tərəflə

olması, hərəkət edən maşınların növü bu yolu ölçüləri haqqında mülahizə yürütməyə imkan verir. Digər ölçüləri də müqayiseli şəkildə uyğunlaşdırırlar. Şagirdlərə müəyyən əşyaları, məsafələri böyüklərin köməyilə ölçmək barədə tapşırıqlar verilir.

D.2 tapşırığı şagirdlərdə sm və mm-lə qarşıq verilmiş ölçüləri mm-lə ifadə etmək bacarığı yaradır. Bu, əslində toplama vərdişlərinin də möhkəmləndirilməsinə xidmət edir.

D.3 tapşırığında şagird uzunluq ölçü vahidlərini müqayisə etməyi öyrənir. Bu tapşırıqda ölçü vahidlərini eyni ölçü vahidinə getirməyə ehtiyac yoxdur. Şagird verilən uzunluqları təsəvvüründə canlandırmaqla müqayisə aparır. Ola bilər ki, şagirdlər ilk zamanlar təxminetmə məşğələlərində çətinlik çəksinlər. Lakin fikir yürütmə fəaliyyətləri sayəsində onlar get-gedə bu bacarıqlara da yiylənmiş olurlar.

D.5 tapşırığı qruplarla iş üçündür. 2-ci sinifdə yalnız 100 dairəsində hesablamaların öyrədilməsi nəzərdə tutulmuşdur. Lakin şagirdlər pul, ölçü üzərində aparılan bəzi məşğələlərdə daha böyük ədədlər üzərində hesablamalar apara bilirlər. Məsələn, şagirdlər insanların boyunun adətən 1 m-lə 2 m arasında olduğunu dərk edir, **m və sm-lə** qarşıq ifadə olunduğuuna alışırlar. Qrupa daxil olan şagirdlər boylarını ölçür və müqayisəli şəkildə sinfə təqdim edirlər. Burada belə bir tədqiqat sualı da qoymaq olar:

- *Deyirlər ki, adamın boyu təxminən onun quşacının uzunluğu qədərdir. Siz də bunu yoxlayın.*

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar bu dərs üçün nəzərdə tutulan bacarıqları formalasdırmağa xidmət edir. Təbii ki, bir dərslə həmin vərdişləri qazandırmaq mümkün deyil, lakin bacarıqların formalasdırılmasına özü də sadə vəziyyətlər üzərində bacarıqların formalasdırılmasına çalışmaq lazımdır.

 **İnteqrasiya. Texnologiya.** **İd.1** tapşırığı ilə şagird düzgün riyazi nitq vərdişlərinin yaranmasına xidmət edir. Məsələn, şagird **pəncərənin ölçüləri, onun eni və hündürlüyü, qapının eni və hündürlüyü, kitabın qalınlığı, eni və uzunluğu, insanın boyu, iki adam arasındaki məsafə, stoldan divana qədər olan məsafə və s.** kimi ifadələri düzgün işlətməyi bacarmalıdır.

Tapşırıq cütlərlə, qruplarla iş formasında da yerinə yetirilə bilər. İki dəst kart hazırlanır. Həmin kartları uyğunlaşdırmaq lazımdır. Bir dəstdəki kartlar üzərində **ölçmənin işarələndiyi şəkillər** (**İd.1** tapşırığında olduğu kimi), digər dəstdəki kartlar üzərində isə **eni, uzunluğu, hündürlüyü, aralarındaki məsafə** kimi sözlər yazılır.

İd.2 tapşırığı kəmiyyətləri toplamaq vərdişləri aşılıyor. Şagird başa düşür ki, müxtəlif formalı müstəvi fiqurların tərəflərinin ümumi uzunluğunu (əslində söhbət perimetrdən gedir və şagird bu məşğələlərlə perimetrin mahiyyətini daha yaxşı dərk edir), yolu uzunluğunu hesablamaq üçün müvafiq olaraq müstəvi figurun hər bir tərəfinin və ya yolu təşkil edən parçaların uzunluqlarını toplamalıdır.

İd.3 tapşırığında şagird $1 \text{ m} = 100 \text{ sm}$ olduğunu başa düşür. Şagirdə yarım metr anlayışını və bunun 50 sm-ə bərabər olduğunu da demək olar. Ümumiyyətlə, **yarım** anlayışından ölçmədə istifadə olunduğunu, **yarım kilogram, yarım litr** sözlərinin gündəlik həyatımızda çox işləndiyini vurgulamaq lazımdır. Kəmiyyətlər toplanarkən (çıxılarkən) onların eyni adlı kəmiyyətə gətirilməsinin lazım olduğu şagirdlərə izah olunur.

İd.4 tapşırığında ölçülərin müxtəlif vahidlərlə verildiyinə diqqət verilir, şagirdlərin bu fərqi anlayıb-anlamadıqları yoxlanılır. Sonra dm-in sm-ə və ya sm-in dm-ə çevrilməsinin lazım olduğu qeyd olunur. Şagirdlər cavabı həm dm-lə, həm də sm-lə hesablayırlar. Desimetr və santimetr anlayışları mərtəbə vahidlərinin öyrənilməsi, 100 dairəsində toplama və çıxma əməllərinin yerinə yetirilməsi üçün də yaxşı vasitədir.

Məzmun standartı:

- 4.1.1. Əşyaları uzunluğununa, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
- 4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
- 4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
- 4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- Uzunluq ölçülərinə aid məsələlər həll edir.
- Müxtəlif formalı əşyalara məxsus ölçüləri və məsafələri (həndəsi fiqurlar, sıniq xətlərlə veirlmiş yol) standart ölçü vasitələrindən istifadə etməklə müəyyən edir.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, araşdırma, təqdimat, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Texnologiya (1.3.3)

C İnteqrasiya. Texnologiya. Hansı iş yerlərində uzunluq ölçü alətlərindən istifadə edildiyi haqqında söhbət aparılır. Şagirdlərə dərzinin, parça dükanındaki satıcıının, yol çəkənin, ev tikən mühəndislərin və başqalarının hər gün çoxlu sayıda ölçmə işləri yerinə yetirdikləri haqqında məlumat verilir. Peşə növlərindən asılı olaraq insanlar daha rahat istifadə olunan ölçü alətləri fikirləşiblər. Məsələn, dəftərimizdə fiqurlar çəkmək üçün xətkəşdən, pəncərəmizə pərdə almaq istəyiriksə, pəncərənin enini və hündürlüyünü ölçmək üçün açılıb yiğilan metrədən istifadə edirik. Parçasatanın 1 və ya 2 metrlik taxta metrədən, dərzinin lentdən hazırlanmış metrədən, mühəndis və inşaatçıların daha böyük məsafəni ölçmək üçün açılıb-yiğilan uzunölçülü metrələrdən istifadə etdiyi sagirdlərin nəzərinə çatdırılır.

Şagird istənilən formalı sıniq xətlərlə çəkilmiş yolun ümumi uzunluğunu tapmaq üçün onun ayrı-ayrı hissələrinin uzunluğunu toplamalı olduğunu başa düşür, əyrixətli yolların uzunluğunu tapmağın mümkününlüyünü dərk edir, bunun üçün yollar axtarır. Şagirdə iplə həmin hissəni ölçmək, sonra ipi ölçmək və ya parça metrənin köməyilə ölçmək və s. kimi üsullar barədə məlumat verilir.

Şagirdlərdən müxtəlif əşyaları ölçmək üçün uyğun aləti seçməsi tələb olunur. Məsələn, *S., lövhənin hündürlüyünü ölç. B., sən işə dərzisən, A-nın belinin və qolunun ölçülərini götür* və s. Şagird aləti seçimini əsaslandırır. Bu ölçmə vərdişləri 3-cü sinifdə daha da inkişaf etdiriləcək.

D.1 tapşırığı sagirdlərdə verilən ölçüyə görə digər ölçünün müqayisə edərək təxmin etmək bacarığı formalaşdırılır. Daha sonra şagirdlər təxminlərini xətkəşlə ölçərək yoxlayırlar. Bu tapşırıq xətkəşlə iş vərdişlərini formalaşdırır.

D.2 və **D.3** tapşırıqlarında şagirdlər məsələnin şərtinə uyğun həndəsi fiquru çəkirler. Uyğun ölçüləri tərəflər üzərində yazmaqla məsələnin şərtini anladıqlarını nümayiş etdirirlər. Şagirdə öyrənmə səviyyəsinə görə (fərdi yanaşma) şəkli müəyyən miqyasla çəkmək tapşırığı da verilə bilər.

Əşyaların, obyektlərin şəkilləri onların ölçülərini kiçitməklə çəkilir. Başqa sözlə, böyük ölçülər müəyyən qayda ilə daha kiçik ölçülərlə əvəz olunur. Məsələn, uzunluğu 50 m, eni 20 m olan düzbucaqlı şəklində sahəni kağız üzərində çəkmək üçün hər 10 m üçün 1 sm qəbul edilə bilər. Bu sahəni kağız üzərində uzunluğu 5 sm və eni 2 sm olan düzbucaqlı formasında çəkmək olar.

D.4 tapşırığı şagirdin real ölçüləri təxminetmə bağarıqlarını formalaşdırır. Verilmiş şərtə uyğun real ölçünün hesablanmasıdır.

D.5 tapşırığı qruplarla iş, problem həlli kimi yerinə yetirilir. Burada əyrixətli formalar, məsafələrlə bağlı ölçü məşğələlərinin aparılması nəzərdə tutulur. Şagirdlərin nəzərinə çatdırılır ki, hər hansı dairəformalı əşyanın ölçüləri onun çevrəsinin uzunluğu ilə təyin olunur. Məsələn, *ağacın gövdəsini, papağın ölçüsünü* parça metrin köməyilə ölçmək lazımlığını şagirdlər başa düşürlər. Bu məşğələlər həm də çevrənin uzunluğu anlayışının öyrədilməsinə hazırlıqdır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

Bu tapşırıqlardan qiymətləndirmə məqsədi ilə də istifadə edilə bilər. Nəticəyə görə fərdi tapşırıqlar, şifahi sorğu, qrupla iş yenidən verilə bilər.

Şagirdlər əməlləri yerinə yetirərkən ölçü vahidlərinin eyni adlı olmasına diqqət yetirməlidirlər.

Məsələn, $4 \text{ m} + 5 \text{ sm} = 9 \text{ m}$ ifadəsi düzgündürmü?

$4 \text{ kq} + 3 \text{ m} = 7 \text{ kq}$ yazmaq olarmı? Hər bir kəmiyyətin ölçü vahidini tədris edərkən bu tipli sualları təkrar etmək lazımdır.

Hər birinin neçə xətkeş (30 sm-lik) uzunluğunda olduğunu təxmin edin və ölçün. Cədvəli doldurun. Ölçməni xətkeşin sayı ilə yazın.

Əşya

Təxminim

Ölçməklə

Kitab rəfinin hündürlüyü

_____ xətkeş

_____ xətkeş

Kitabın uzunluğu

_____ xətkeş

_____ xətkeş

Partanın eni

_____ xətkeş

_____ xətkeş

Partanın uzunluğu

_____ xətkeş

_____ xətkeş

Pəncərənin eni

_____ xətkeş

_____ xətkeş

Qapının eni

_____ xətkeş

_____ xətkeş

Stulun hündürlüyü

_____ xətkeş

_____ xətkeş

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 4-1F

| Nº | Bacarıqlar | Səviyyə balları |
|----|--|-----------------|
| 1. | Təxminini hesablamalarda əməllerin onluqlar üzərində yerinə yetirildiyini başa düşür. | |
| 2. | Təklik mərtəbəsi 0,1, 2, 3, 4 olan ədədin öz onluğuna, təklik mərtəbəsi 5, 6, 7, 8, 9 olan ədədin isə növbəti onluğa tamamlandılığını bilir. | |
| 3. | Seçdiyi şərti ölçü vahidinə görə ölçüləri təxminini söyləyir və ölçür. | |
| 4. | Ölçüləri təxminən eyni olan əşyaları əşyaları çoxluğundan ayırır. | |
| 5. | Santimetr (sm), desimetrit (dm), metrin (m) uzunluq ölçü vahidləri olduğunu bilir. | |
| 6. | Standart ölçü vahidləri arasındaki əlaqələri bilir. | |
| 7. | Real əşya ölçülərini və məsafələri verilən uzunluqlarla uyğunlaşdırır. | |
| 8. | Əşyanın uzunluq ölçüləri və məsafə üzərində qurulmuş məsələləri həll edir. | |

Məzmun standartı:

4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.

4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.

4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.

4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- kilogram və qramın kütlə vahidi olduğunu başa düşür;
- kütlələri qramlarla və kilogramlarla ölçülən əşyaları və ərzaqları misal göstərməklə bu ölçü vahidlərini başa düşdürüyü nümayiş etdirir.

Üsullar: beynin həmləsi, cütłrlə iş, qruplarla iş, rollu oyunlar.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (2.2.1, 2.2.2)

1-ci saat. Dərslik səh. 79. Motivasiya.

Kilogram, qram, ton ölçü vahidləri haqqında müzakirələr aparılır, misallar göstərilir. Biz evə aldığımız qəndin miqdarını kilogramlarla ölçürük, 1 kisə qəndin də çəkisi kilogramlarla ölçülür, lakin şəker zavodunda istehsal olunan, mağazanın anbarında saxlanılan qəndin kütləsi tonlara ölçülür.

Öyrənmə. Öyrənmə tapşırığındakı vəziyyətlər araşdırılır. Şagirdlər 1 qram kütləyə uyğun ərzaqlar, əşya nümunələri fikirləşirlər, 1 qramın çox yüngül, çox kiçik bir ağırlıq olduğunu başa düşürlər. Məsələn, 2-3 buğda və ya düyü dənələri qramla ölçülür. Şagirdlərdə 100 qramı təxminetmə vərdişləri formalasdırılır. Məsələn, şagirdlər 1 qutu 100 qramlıq çay ilə başqa bir əşyani əllərində qarşılaşdırmaqla kütlələrini müqayisə edirlər. Evdə böyükələr də uşaqların bu vərdişlərə yiyələnməsinə diqqət yetirməlidirlər. Müxtəlif situasiyaların köməyi ilə aşilanın təxminetmə bacarıqları şəxsiyyətin həm idraki, həm də sosial bacarıqlarının formalasmasında mühüm rol oynayır. Odur ki, bu tələblərə cavab verən təhsilin təşkilində məktəbdə verilən məşğələ və oyunlar, yazılı və şifahi sorğularla yanaşı, böyükələrin də tədris prosesindən yaxşı xəbərdar olması və uşaqlarına kömək etməsi vacibdir. Vaxtaşırı bu barədə böyükələr də təlimatlandırılmalıdır. Bunun yollarını məktəb müdürüyyəti, valideyn komitələri, sinif müəlliminin birgə səyi ilə müəyyən etmək olar.

Şagird kütlənin tərəzinin formasından asılı olmadığını başa düşür. 1 kq-liq ərzaq hansı tərəzidə çəkilməyindən asılı olmayıaraq həmişə 1 kq olaraq qalacaq, yəni rəqəmli tərəzinin əqrəbi 1 bölgüsünün üzərində dayanacaq və ya elektron tərəzinin ekranında 1 rəqəmi yazılıacaq, qollu tərəzidə isə hər iki göz eyni səviyyədə olacaq. Gözlərinin birinin aşağıda, birinin yuxarıda olması çəkilən əşyaların (ərzaqların) kütlələrinin müxtəlif olduğunu göstərir. Daha böyük kütləli əşyaları və ərzaqları ölçmək üçün xüsusi qurğu-tərəzilər var. Avtomobilər bu tərəzilərin üzərinə çıxır və kütlələri (tonlara) ölçülür.

D.1 tapşırığında şagirdlər şəkildə təsvir olunanları kütlələrinin kilogram və qramla ölçülməsindən asılı olaraq iki qrupda birləşdirirlər.

D.2 tapşırığında şagird topların kütləsinə uyğun olaraq hər bir ərzağın kütləsini hesablayır. Məsələn, un 1 kq + 2 kq = 3 kq-dır. Bu tapşırıq ətrafında şagirdlərə fərdi tədqiqat işi vermək olar.

 **İnteqrasiya. Həyat bilgisi. Uzunmüddətli tapşırıq.** Böyükələrin köməyi ilə 1 ay ərzində evinizdə sərf olunan qəndin, çayın, kartofun, kələmin, kökün, soğanın miqdarını eks etdirən cədvəl qurun və sinifdə təqdim edin. Şagirdlər bu tip tapşırıqları yerinə yetirdikcə, riyazi biliklərinin həyatda rast gəldikləri bir çox problemləri həll etməkdə onlara kömək edəcəyini başa düşürlər.

Tətbiq. Tətbiq və qiymətləndirmə üçün İş dəftərindəki tapşırıqlardan istifadə olunur. **İd.3** tapşırığında verilmiş cədvəl əsasında şagird meyvənin sayının artması ilə kütlənin dəyişmə qanuna uyğunluğunu müəyyən edir. Qozun birinin kütləsi 10 qram olduğundan on-on şifahi saymaq asandır, bunu şagird tez yerinə yetirəcək. Lakin bir gilas 5 qramdırsa, 5 gilasın kütləsini tapmaq üçün 5 dənə 5-i ardıcıl toplamalıdır.

Dərs 76.

Kütlənin ölçülülməsi

2-ci saat. Dərslik səh.80 (ə.v. iş dəftəri səh.80)

Məzmun standartı:

- 4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
- 4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
- 4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
- 4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- iki müxtəlif kütləli əşyanı əllərində tutmaqla kütlələri müqayisə edir;
- iki əşyanın kütləsini müqayisə edərkən onların forma və həcmərinin kütlələri ilə həmişə uyğun olmadığını başa düşür;
- kütlənin əşyanın (eyni əşyanın) sayından, həcmindən və hazırlanmış materialdan asılı olduğunu başa düşür;
- əşyanın kütləsini standart olmayan ölçü vahidinin köməyilə müqayisə edərək təxminini söyləyir və ölçür;
- əşyanın kütləsini standart ölçü vahidi kq-la təxminini söyləyir və ölçür.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (3.2.2).

Aşağıdakı qiymətləndirmə cədvəlinə uyğun tapşırıq qoyulur və hər bir şagirdin dərsin başlanğıcında hansı səviyyədə olduğu qiymətləndirilir. Buradakı nəticə şagirdin fəhminə və 1-ci sinifdə qazandığı bacarıqlarına söykənir.

Məsələn, 1-ci tapşırıq: Şagirdlər real tərəzidən (məktəb laboratoriyasında) istifadə etməklə polietilen torbaya qoyulmuş müəyyən miqdarda lobyanın kütləsini (on-on bağlanmış sayma çöpü, onluq bloklar, rəngli kublar və s.) ölçülərlər. Onlar lobyanın kütləsini əvvəlcə əllərində tərəzi daşları ilə qarşılaşdırmaqla təxmin etməli, sonra ölçməlidirlər.

2-ci tapşırıq. Şagird şəkillər verilmiş və real işlədirilən tərəzinin ağır və yüngül gözlərini onların vəziyyətinə görə təyin etməli və buna izah verməlidir. Bu iki tapşırığın nəticəsi olaraq aşağıdakı qiymətləndirmə meyarlarını təsbit etmək olar.

Diagnostik qiymətləndirmə cədvəli nümunəsi:

| 1-ci səviyyə: | 2-ci səviyyə: | 3-cü səviyyə: | 4-cü səviyyə: |
|--|--|---|--|
| <ul style="list-style-type: none"> - Tapşırığı başa düşmür, tərəzi və əyani vəsaitlərlə oynayır. - Təxmin etdiyi ölçülərlər həqiqi ölçülərdən çox uzaqdır. - Tərəzidən necə istifadə etməyi öyrənməyə cəhd etmir. - Tərəzini tarazlığa gətirmək üçün kütlə | <ul style="list-style-type: none"> - Tapşırığa başlamaq üçün istiqamət vermək lazımdır. - Bəzi təxminləri düzgün apara bilir. - Tərəzidən istifadə etməyə çalışır, lakin onun uyğun vəziyyətlərinə dərk etmədiyindən nə edəcəyini bilmir. | <ul style="list-style-type: none"> - Tapşırığı başa düşür və kömək olmadan onun icrasına başlayır. - Düzgün təxminlər edir. - Tərəzidən düzgün və səliqə ilə istifadə etməklə uyğun vəziyyətləri düzgün şərh edir. - Tərəzini tarazlıq vəziyyətinə gətirmək üçün nəzərdə tutulmuş şərti | <ul style="list-style-type: none"> - Tapşırığa inamlı başlayır, əvvəlcədən əşyaları sözlə və əyani olaraq kütlələrinə görə müqayisə etməklə tərəzidən düzgün istifadə edir. - Məntiqi şəkildə müqayisələr aparmaqla kütlələri düzgün təxmin edir, fikirlərini təqdim |

| | | | |
|--|---|---|--|
| <p>əlavə etmək, üzərin-dən götürmək kimi fəaliyyəti əhatə edən hesablamanı apara bilmir (kublar, on-on yiğilmiş lobya dənələri və s.).</p> | <p>- Tarazlıq üçün istifadə etdiyi şərti əşyaları düzgün sayaraq tərəzinin uyğun gözündə yerləşdirə bilmir.</p> | <p>ölçü vasitələrini uyğun gözə yerləşdirərkən cüzi səhvələr edir, lakin mahiyyəti başa düşdüyündən səhvi tez düzəldir.</p> | <p>etməklə düzgün riyazi nitq nümayiş etdirir. - Kütləsinin ölçülüməsi tələb olunan əşya ilə şərti əşyaları düzgün qarşılaşdırmaqla tərəzinin uyğun vəziyyətlərini düzgün şərh edir. - Tərəzini tarazlığa gətirmək üçün düzgün strategiya nümayiş etdirir.</p> |
|--|---|---|--|

Qiymətləndirmə yalnız qiymət vermək üçün aparılan son birdəfəlik akt deyil, qiymətləndirmə öyrətmənin effektiv təşkilinə xidmət edən prosesdir. Hər bir yeni mövzuya keçməzdən əvvəl mövzuya uyğun diaqnostik qiymətləndirmə aparılır. Müəllim şagirdlərin ilkin biliklərini aşkar etməklə tədrisi daha effektli qura bilir.

Müəllim dərsin məqsədi kimi verilmiş meyarlar üzrə müşahidə qiymətləndirməsi aparır. Bu qiymətləndirmə cədvəlinə görə müəllim dərs boyu müşahidə qiymətləndirməsi aparır və uyğun metodiki yanaşmanı müəyyənləşdirir. Biz dərslikdə qiymətləndirmə meyarlarını kifayət qədər təfsilatlı verməyə çalışırıq, lakin müəllim dərs prosesində onu daha təfərrüatlı məqamlara ayırmaqla, fərdi yanaşmanın alqoritmini təyin edə və şagirdlərin mənimsəmə uğurlarını artırı bilər.

Motivasiya. Şagird lövhənin qarşısında dayanaraq iki əşyanın kütləsini əlində yoxlamaqla müqayisə edir. Məsələn, şagird iki çantanı əlində yoxlayır və deyir: - Mənim çantam Gülərin çantasından ağırdır və ya yüngüldür. Müxtəlif əşyaların ağırlıqlarının müqayisəsi ilə (alma, pozan, top) məşğələ davam etdirilir. Həcmi böyük, kütləsi az olan bir əşya ilə həcmi az, kütləsi çox olan əşyalar müqayisə olunur. Məsələn, hava ilə doldurulmuş rezin oyuncaq (fil, əjdaha, top və s.) ilə kiçik oyuncaq vedrəyə doldurulmuş qum, təmizlik süngəri (qubka) ilə kitab və s. Başqa bir misal: eyni ölçüdə olan iki qutunun birinə parçadan və ya kağızdan düzəldilmiş kiçik şarlar, digərinə isə lobya dənələri yiğilir. Qutuların kütlələri müqayisə olunur. Nəticəni şagirdlər sınıfə təqdim edirlər.

Öyrənmə. Şagirdlər əşyanın ağırlığının onun materialından asılı olduğunu başa düşürlər. Yuxarıda adı çəkilən oyuncaklar dəmirdən, taxtadan düzəldilmiş olsayıdı, kütlələr necə dəyişərdi?

 **İnteqrasiya. Həyat bilgisi.** D.1 tapşırığının mətni oxunur və şagirdlərin fikirləri dinlənilir. *Niyə Təyyar daha çox yorulub?* - Təyyar ağır yesikləri daşıyb. *Sən iş bölgüsünü necə aparardın?* - Hər ikisi növbə ilə bir limonad yesiyi, bir kələm yesiyi daşısaydı, onda hər ikisi bərabər iş görmüş olardı. *İşin həmişə yüngülünə qaçmaq yaxşı hərəkət hesab olunurmu?*

D.2 tapşırığını yerinə yetirərkən şagirdlər şəkildəkili (zərf, ütü, akvarium, pianino) real ağırlıqlarına uyğun düzürlər. Sonra müəllim düşündürücü suallar verir: *Bəlkə zərf dəmirdəndir?* *Bəlkə pianino kağızdan düzəldilmiş maketdir?* Şagirdlər başa düşürlər ki, kütlə əşyanın hazırlandığı materialdan asılı olaraq dəyişə bilər.

D.3 tapşırığı 1 kq kütləni təxminetmə bacarığı formalaşdırır. Şagirdlər kütləsi 1 kq ola bilən əşya və ərzaqlardan misallar gətirirlər. Məsələn, 1 çörək, 1 qutu qənd, Riyaziyyat və Ana dili kitablarının birlikdə kütləsi, 6 banan, 7 alma, 5 portağal və s. Böyükələr əşyaların və ərzaqların kütləsini təxmin etməkdə onlara kömək edirlər.

D.4 tapşırığı şagirdlərdə tərəzini tarazlıq vəziyyətinə gətirmək bacarığını formalaşdırır. Bu tapşırığı yerinə yetirərkən şagirdlərə suallar vermək olar: Təsəvvür edək ki, 1 alma 2 alça ağırlığındadır. Tərəzinin bir gözünə 1 alma, digər gözünə 5 alça qoysaq, tərəzinin gözləri hansı vəziyyətdə olar? - Tərəzinin alma olan gözü yuxarıda, alça olan gözü aşağıda olacaq. Sualları almaların və alçaların sayını dəyişdirməklə davam etdirmək olar: *Bəs, tərəzinin bir gözünə 2 alma, digərinə 3 alça qoysarsa, tərəzinin vəziyyəti necə dəyişəcək?* – Alma olan gözü aşağı enəcək, alça olan gözü yuxarı qalxacaq. Deməli, tərəzinin aşağıda olan gözü həmişə ağırdır, yəni digər gözdəki əşyaya nisbətən çox kütləyə uyğundur.

D.5 məsələsində şagirdlər başa düşürlər ki, Elgünün çantasının kütləsi ağırdır. Deməli, Lalənin boş çantası 1 kq olarsa, içindəki əşyaların kütləsi 3 kq - 1 kq = 2 kq olar. Elgün və Lalənin çantalarında eyni əşyaların olduğunu nəzərə alsaq, Elgünün boş çantasının kütləsi 4 kq - 2 kq = 2 kq olar. Bu məsələni cütlərlə və ya qrupla tədqiqat işi kimi yerinə yetirmək olar. Qrupdakı şagirdlərin sayına uyğun cədvəl çəkilir. Cədvəldə hər şagirdin adına, çantasının dolu və boş kütləsinə uyğun sütunlar çəkilir. Şagirdlər məlumatı sinfə təqdim edirlər. **Kim çantasına daha çox əşya qoyur, kim daha az əşya qoyur, kimin boş çantasının kütləsi daha çoxdur.** Bu müzakirələr zamanı şagirdlər lazımsız əşyaların çantaya qoyulmamasının, daha yüngül çanta alınmanın məqsədə uyğun olduğunu başa düşürlər.

| Adı | Dolu çanta | Boş çanta |
|---------|------------|-----------|
| Kəmalə | | |
| Elman | | |
| Nərminə | | |
| Şamil | | |

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar şagirdlər tərəfindən müstəqil olaraq yerinə yetirilir. Həmçinin müxtəlif əşyaların kütlələrini təxminetmə və kütlələri qarşılaşdırmaqla müqayisəetmə məşğələləri yerinə yetirilir.

Qiymətləndirmə. Nəzərdə tutulmuş bacarıqlar müşahidə yolu ilə qiymətləndirilir. Şifahi suallar əsasında da qiymətləndirmə aparmaq olar.

Dərs 77.

Kütlənin ölçülülməsi

3-cü saat. Dərslik səh. 81 (ə.v. iş dəftəri səh. 81)

Məzmun standartı:

- 4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
- 4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
- 4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
- 4.2.5. Kəmiyyətlərin ölçülülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- kütləyə aid məsələləri həll edir;
- tərəzinin kütləni ölçmə aləti olduğunu və müxtəlif formalara malik olduğunu bilir.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (4.2.4).

İnteqrasiya. Həyat bilgisi. Dərslikdə verilmiş məsələlər real həyatı məsələləri olmaqla, inteqrativ xarakter daşıyır. Şagirdlərə avtobus və ya təyyarə salonuna aparılan yüklerin çəkilərinin görə müəyyən məhdudiyyətlərin qoyulduğu, sərnişinlərin normadan əlavə yüksək görə pul ödədikləri barədə məlumat verilir.

Qrupla tədqiqat işi. Şagirdlər kağız üzərində yazılmış əşya və ərzaq adlarına görə kilogramla satılan malları seçirlər. Məsələn, üzərində alma, yağı, soyuducu, ayaqqabı, qənd, kartof, xalça, un, palto, köynək, portağal, kələm, corab, televizor kimi sözlər yazılmış kağız parçaları masa üzərinə qoyulur. Hər qrupun sözləri müxtəlif olur. On qısa zaman ərzində kilogramla ölçülən malları düzgün seçmiş qrup qalib hesab olunur.

D.1, D.2, D.3 tapşırıqları kütləyə aid real həyatı situasiya məsələləridir.

D.4 tapşırığı dinləyib-anlamacaq vərdişlərini inkişaf etdirir: **6 kq un hər biri 3 kq tutan 2 torbaya qablaşdırılıb. Bu fikir doğrudurmu?** Şagird sualın cavabını hesablamalar aparmaqla əsaslandırmalıdır. Bu tapşırığın yeninə yetirilməsinə başlamazdan əvvəl daha sadə suallar qoymaq olar. Məsələn, **3 kq un hər biri 1 kq tutan 3 torbaya qablaşdırılıb. Bu fikir doğrudurmu?** Şagirdlər bir-birinə bu cür suallar verirlər.

Tətbiq. İş dəftərindəki tapşırıqlar araşdırma xarakterlidir. Bu tapşırıqlar şagirdlərin informasiya toplamaq və bu informasiya əsasında yeni informasiya hazırlamaq vərdişlərini inkişaf etdirir.

İd.1 tapşırığında ulduzun hansı ədədlərin arasında olduğu şərti verilmişdir. Bu məsələnin həlli ədəd oxu üzərində göstərilərsə, şagirdlərə daha aydın olar. **Hər hansı bir ədəd özündən əvvəl gələn ədəddən böyükdür, sonra gələn ədəddən kiçikdir.** Bu fikir riyazi müqayisə ifadəsi olaraq $< , >$ işarələrinin köməyilə yazılır. Məsələn, $14 < 15 < 16$. Ulduzla verilmiş ifadədə isə ulduzun yerinə bir neçə ədəd uyğun gəlir. Şagird həmin ədədləri seçməlidir. Ədəd oxu üzərində ulduza uyğun intervalı qeyd etməklə şagird məsələni daha asan həll edə bilər. Bununla da şagird həmçinin ədəd oxu üzərində **əvvəl** və **sonra** ifadələrindən istifadə etməklə ədədləri müqayisə etmək, verilmiş intervaldakı ədədləri düzgün müəyyən etmək bacarıqlarını nümayiş etdirir.

İd.2 tapşırığını həll edərkən şagirdlər əvvəlcə dairələrin və kvadratların sayına görə şifahi hesablamalar apara bilərlər. Bu tapşırıq ölçmə, ədədlər və əməllər, eləcə də həndəsə məzmun xətlərinə aid müəyyən bacarıqları əhatə edən üfüqi integrasiya tapşırığıdır. Şagird robotun kütləsini kvadratın və dairənin müvafiq qiymətlərinə görə (onluq və təkkliklərin sayına) asanlıqla hesablaya bilər. 3 kvadrat 3 dairə – 3 onluq 3 təkklik, 33 kq. **İd.3** tapşırığı bir qədər çətin olduğundan daha güclü şagirdlər üçün nəzərdə tutulmuşdur. Şagird tərəzinin vəziyyətinə görə, 3 alma kütləsinin 12 gavalı kütləsinə bərabər olduğu nəticəsindən 1 alma = 4 gavalı olduğunu müəyyən edir.

Dərs 78-79.

Tutumun ölçüməsi. 2 saat

Dərslik səh.82-83 (Ə.v. iş dəftəri səh.82-83)

Məzmun standartı:

- 4.1.2. Tutum anlayışını şərh edir.
- 4.1.3. Qabların tutumunun müqayisəsini aparır.
- 4.2.1. Şərti ölçü vəsítələrindən istifadə etməklə ölçmələr aparır.
- 4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
- 4.2.5. Kəmiyyatlərin ölçülməsinə aid məsələləri həll edir.

Şagird bacarıqları:

- tutumu litrlə ölçülən qabları və eləcə də miqdarı litrlə ölçülən ərzaqları seçir;
- iki və daha çox qabın tutumunu kənardan baxmaqla müqayisə edir;
- iki və daha çox qabın tutumunu qeyri-standart ölçü vahidi (stəkan, qaşıq, şüşə qab və s.) seçməklə təxmin edir, ölçür və müqayisə edir;
- qabdakı mayenin səviyyəsinin qabın formasından asılı olduğunu başa düşür;
- qabın tutumunu standart ölçü vahidi – litrlə (l) təxmin edir və ölçür;
- yarımlitr dedikdə bir litrin yarısı nəzərdə tutulduğunu başa düşür;
- tutuma aid müxtəlif məsələlər həll edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (4.2.4).

1-ci saat. Dərslik səh. 82.

Motivasiya. Müxtəlif tutumlatr üzərində fikir yürüdüllür, müqayisələr aparılır.

Az tutumlu, orta tutumlu, çox tutumlu.

Vedrə, şüşə qab, çaydan, qazan, ləyən, bidon, dolça, qaşıq, çömçə, fincan, piyalə, stəkan, vanna, çən, hovuz və s. Siz bu sözləri necə qruplaşdırardınız? Bütün bunları birləşdirən ümumi cəhət hansıdır?-

Sual: Siz necə sübut edərsiniz ki, fincan az tutumludur, qazan orta tutumlu, vanna isə iri tutumludur? Şagird eyni su miqdarını (məsələn, bir balon - 3 litr, 1 şüşə - 1 litr) hər üç qaba tökməklə müqayisə edə bilər.

Öyrənmə. İki müxtəlif tutumlu qab (gül qabı, oyuncaq vedrələr, şüşə qablar və s.) masanın üzərinə qoyulur. Şagirdlər bunlardan hansının daha çox su tutduğunu söyləyirlər. Bunu yoxlamaq üçün hər iki qaba eyni miqdarda su tökülür. Təxminlər yoxlanılır. Üç stekan su ilə oyuncaq vedrə doldu, şüşə qab isə dolmadı. Qabların tutumu «...tutumu azdır», «...tutumu çoxdur» ifadələri ilə müqayisə olunur. Müxtəlif qəzet və jurnallardan kəsilmiş müxtəlif su qablarının şəkillərini şagirdlər tutumuna görə (real tutumlarına uyğun) aztutumlu, ortatutumlu, çoxtutumlu kimi 3 qrupa ayıırlar. Bu cür tapşırıqları uşaqlar evdə böyüklorin köməyilə yerinə yetirirlər. Evdə istifadə olunan müxtəlif əşyaları tutumlarına görə müqayisə edirlər. Böyük qablardan kiçik qablara boşaltmaq və əksinə kiçik qablarla böyük qablari doldurmaq kimi müxtəlif təxminetmə məsələlərini həll edirlər.

Öyrənmə tapşırığındaki 1 litr, yarımlitr anlayışları müzakirə olunur. **Sual:** *Mağazada yarımlitrlilik nə satılır?* Mağazada limonadlar, meyvə şirələri, duru yağlar və s. yarımlitrlilik, 1 litrlik və 2 litrlik qablarda satılır. Bu ərzaqlara uyğun boş qablar nümayiş etdirilir. Şagirdlər evdə böyüklərlə birlikdə süd, yağı, su, şirə və s. ərzaqların yarımlitrlik, 1 litrlik qablarını nəzərdən keçirirlər.

D.1, D.2 tapşırıqları qabın tutumunu təxminetmə bacarıqları formalaşdırın tədqiqat tapşırıqlarıdır. **D.3** tapşırığı şagirdlərdə qabların formalarına görə suyun səviyyəsini təxmin etmək bacarığı formalaşdırır. Formaca dar və uzun olan qabla müqayisədə geniş qabda suyun səviyyəsi aşağı olacaq.

Müəllim: Eyni miqdarda suyu müxtəlif formalı qablara (plastik oyuncaq qablar, su qabları və s.) tökək, karandaş və ya çubuqla qablardakı suyun dərinliyini yoxlayaq. Suyun miqdarının hər bir qabda eyni olmasına baxmayaraq, dərinlikləri müxtəlifdir. Şagirdlər *dərinlik* və *səviyyə* sözləri arasında əlaqə qura bilir, müxtəlif formalı qab nümunələri üzərində eyni miqdarda suyun səviyyəsi haqqında fikir yürütütməklə bu anlayışı başa düşdükərini nümayiş etdirirlər.

Tətbiq. **D.4** tapşırığı yerinə yetirilir. Şagirdlər müstəqil olaraq bir sütunda litrlə ölçülənləri, digər sütunda isə kiloqramla ölçülənləri yazırlar. **Siz litr və kiloqramla ölçülənləri necə ayıradınız?** Uşaqlara əvvəlcədən **maye** sözünün izahı verilir. Su, duru yağ, meyvə şirəsi və s. kimi ərzaqlar və bunlara bənzər duru maddələr (benzin, neft, spirt və s.) maye adlanır. Maye maddələr **litrlə** ölçülür.

İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır.

Dərs 79.

Tutumun ölçülməsi.

2-ci saat. Dərslik səh.83 (ə.v. iş dəftəri səh.83)

Şagirdlər qabların tutumları ilə bağlı toplama və çıxmaya aid müxtəlif məsələləri həll edirlər. Şagirdlər eyni kəmiyyətlər üzərində hesab əməllərinin mahiyyətini başa düşməli və riyazi ifadələrdə ölçü vahidlərini yazmaq qaydalarını bacarmalıdır. Eyni kəmiyyətlər üzərində toplama, çıxma, vurma, bölmə əməlləri nəticəsində alınan ədədin də həmin kəmiyyətə uyğun ölçü vahidi ilə ifadə olunduğunu başa düşürlər. Kiloqramlar toplananda cəmdə kilogram, litrlər toplananda cəmdə litr, metrlər toplananda cəmdə metr alınır və s. ***3 l + 4 l*** ifadəsinə ***üç litr üstəgəl dörd litr bərabərdir*** ***yeddi litr*** kimi ifadə edirlər. Toplananların müəyyən miqdarda suya uyğun gəldiyini və onlar toplanarkən daha böyük miqdarda maye - su alındığını başa düşürlər.

Şagirdlər ***m, sm, mm, dm, kq, qr, l*** ilə ifadə olunmuş kəmiyyətlərin riyazi ifadələrdəki yazılış qaydalarını öyrənirlər.

D.2 tapşırığının a) bəndinin şərtini müxtəlif ədədlərlə dəyişməklə tam litrləri yarımlitrlerə ifadə etmək vərdişləri qazanılır; b) bəndindəki məsələ iritutumlu qabı 1 litrlik və 2 litrlik qabların köməyilə doldurmaq üzərində qurulmuşdur. Şagirdlər sistemli şəkildə variantları aşadırmağa istiqamətləndirilməlidirlər.

Variantlar: yalnız 1 litrlik qabla doldurma variantı ***1 l + 1 l + 1 l + 1 l + 1 l + 1 l***, yalnız 2 litrlik qabla doldurma variantı ***2 l + 2 l + 2 l***. Həm 1 litrliklərlə, həm də 2 litrliklərlə doldurma variantları: ***2 l + 1 l + 1 l + 1 l + 1 l, 2 l + 2 l + 1 l + 1 l***.

D.3 məsələsi əvvəlcə hər bir hal üçün şifahi şəkildə ayrı-ayrı şagirdlər tərəfindən izah olunmaqla həll edilir, sonra uyğun riyazi ifadə yazılır:

- ***10 l su hər iki qabı doldur, artıq da qalar: $10 l - 4 l - 2 l = 4 l$ və ya***

$10 l - (4 l + 2 l) = 4 l$ su artıq qalar.

- ***6 l su hər iki qabı tam dolduracaq, artıq su qalmayacaq: $6 l - (4 l + 2 l) = 0$.***

- ***5 l su isə hər iki qabı doldurmayaçaq. Əgər əvvəlcə qazanı doldursanız $5l - 2l = 3l$ su qalar.***

Vedrə isə 4 l tutur, əvvəlcə vedrəni doldursanız, 1 l su qalacaq, bu halda isə qazanı doldurmaq üçün 1 l su çatmayacaq.

D.4 tapşırığı məntiqi məsələdir və şagirdlərdə konkret vəziyyətdə (gülü suvarmaq üçün) lazım olan suyun miqdarını təxminetmə bacarığı formalasdır. Şagirdlər verilən su miqdalarını təsəvvür etdiklərini izahları ilə nümayiş etdirməlidirlər. Şagird «***İki qasıq su kiçik dibçəkdəki torpağı belə islatmaz***» kimi fikir yürütülməyi bacarmalı, ***10 l*** suyun isə çox miqdarda su demək olduğunu başa düşməlidir. Məsələn, ***bir balon 3 l su tutur, 10 l su 3 balon sudan çoxdur, bu gülləri suvarmaq üçün bir balon su belə çoxdur. Deməli, gülləri suvarmaq üçün 1 l su işlənə bilər.*** 1 l haqqında fikir yürüdülər: ***5 stəkan su 1 l. 5 stəkan su ilə gülləri suvarmaq olar.***

D.5 tapşırığı problem həlli kimi yerinə yetirilir. Əvvəlcə şagirdlər şifahi olaraq fikir yürüdülər. Gün ərzində dolu çəndən işlədirən və çənə əlavə edilən suyun miqdarı müqayisə edilir.

D.6 da iki qab verilir ***5 l*** və ***3 l***. Bu qablarla ***7 l*** suyu ölçmək tələb edilir. ***5 l*-lik qaba su doldurulur və bu qabdakı su ***3 l*** qab dolana qədər ona boşaldılır. ***5-l*-lik qabda qalan su ***2 l*** olacaq.** Deməli, bu su, ***2 l*** və ***5 l*** qab dolu su cəmi ***7 l*** olacaq.**

Tətbiq. İş dəftərində verilmiş məsələlər həll edilir. ***İd.4*** məsələsi ilkin məlumat və onun dəyişməsi qanuna uyğunluğu əsasında ardıcılıq qurmaqla həll edilən məsələdir. Bu qanuna uyğunluğa görə günün istənilən saatında çəndəki suyun miqdarını müəyyən etmək olar. Şagirdlər indiyə qədər vərdiş olunmuş ***1*** və ***2*** əməlli ənənəvi məsələlərdən fərqli olan bu tipli məsələləri həll etməyə vərdiş etməlidirlər. İlkin məlumat: çəndə ***50 l*** su var, hər saatda çəndən ***15 l*** su işlədirilir və çənə ***9 l*** su vurulur. Bu proses təkrarlanaraq hər tam saatda çəndəki suyun miqdarının ***6 l*** azalmasına gətirir. Deməli, ardıcılıqlı ədədlər altı-altı azalan sıra ilə düzülməlidir.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır.

Qiymətləndirmə sualları :

- Qasıq, gül qabı, çaydan, dəm çaydanı, ləyən, su çəni, su hovuzu - bunları tutumlarının artma sırası ilə sadalayın.

- yarımlitr su limonad şüşəsinə və qazana boşaldılıb. Hansı qabda suyun səviyyəsi daha yuxarı olacaq?

- Hansının tutumu çoxdur? Vedrənin, yoxsa çaydanın?

- Bir vedrə 2 çaydan su tutursa, 4 vedrə neçə çaydan su tutar?

- Çəndə ***25 l*** su var idi, ***8 l*** su işlədilib. Çəndə neçə litr su qalıb?

- ***1 l*** su ***5*** adama çatarsa, ***10*** adama neçə litr su lazımdır?

- Bir səbət portagalı hansı ölçü vahidi ilə ölçürük? Bəs, portagal şirəsini hansı ölçü vahidi ilə ölçürük?

- Duru yağı hansı ölçü vahidi ilə ölçürük? Kərə yağını hansı ölçü vahidi ilə ölçürük?

| | Bacarıqlar | Qeyd |
|--|---|------|
| | İki əşyanın kütləsini müqayisə edir. | |
| | Kütlənin əşyanın sayından, həcmindən və hazırlanmış materialdan asılı olduğunu başa düşür. | |
| | Əşyanın kütləsini qeyri-standart ölçü vahidinin köməyi ilə müqayisə edərək, təxmin edir və ölçür. | |
| | Əşyanın kütləsini standart ölçü vahidi olan kq-la təxmin edir və ölçür. | |
| | Qabların tutumunu təxmin edir, və müqayisə edir. | |
| | Tutuma aid müxtəlif məsələləri həll edir. | |

Məzmun standartları:

4.1.1. Əşyaları uzunluğuna, kütłəsinə, hadisələri vaxta görə müqayisə edir.

4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.

1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.

Şagird bacarıqları:

- 1 günün 24 saat olduğunu bilir;
- 1 günün gecə, səhər, gündüz, axşam kimi vaxtlara bölündüğünü və bunlara uyğun saatları müəyyən edir;
- saat 24.00-dan sonra yeni günün başlandığını və saatın 00.00-dan başlayaraq sayıldığını başa düşür, saatın göstəricilərini oxuyur və yazır;
- *günorta saat..., axşam saat..., gecə saat...* ifadələrini işlətməklə uyğun saatı söyləyir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Ana dili (1.2, 2.1), Həyat bilgisi (2.2.3), Təsviri incəsənət (2.2.2, 2.2.3).

1-ci saat. Bir gün. 24 saat. Saati günün müxtəlif vaxtlarına görə söyləmə, oxuma və yazma vərdişlərini şagirdlərə burada ayrılan bir-neçə saat dərsdə aşılamaq bir qədər çətin ola bilər. Bu bacarıqlara il boyu mütəmadi diqqət yetirmək və valideynlərlə əməkdaşlıq etmək tövsiyə edilir.

Motivasiya. Rəqəmli saatın göstəriciləri ilə əqrəbli saatın göstəriciləri müqayisə olunur. Əqrəbli saat üzərindəki ədədlər 12-yə qədərdir. Bəs, rəqəmli saatın 13:00, 14:00, 15:00 və s. göstəriciləri hansı vaxtı bildirir? Məktəbdə dərslərin başlama və qurtarma vaxtları, bankların, poçtların, mağazaların iş saatları, tədbirlərin keçirilməsi vaxtları necə yazılır və oxunur?

Öyrənmə. Şagirdlər səhər, axşam və gecə vaxtlarına uyğun saatlar barədə müzakirə aparırlar. Bir gün 24 saatdır. 24 saatın tamamından (saat 00:00-dan) sonra yeni təqvim günü başlanır və sonrakı hər saniyə yeni günə, yeni tarixə aiddir. Saatin 13:00, 14:30 və s. kimi göstəricilərinin və yazılışlarının danışq dilində *gündüz saat 1, gündüz saat 3-ün yarısı* kimi ifadə olunmasına diqqət verilir.

Gündüz saat 1 13:00

Gündüz saat 2 14:00

Gündüz saat 3 15:00

.....

Gecə saat 12 24:00

 **İnteqrasiya. Həyat bilgisi.** Bir gün ərzində (24 saat müddətində) siz nə iş görürsünüz? Bu işləri zaman ardıcılığına görə araşdırıraq və gördüyüümüz işləri sıra ilə söyləyək. Öyrənmə çalışmasında verilən işlərə uyğun saatlar söylənir. Şagirdlər saatın müxtəlif vəziyyətlərini oxuyurlar. Bu zaman yarım və tam saatlara aid suallar verilir. **Sual: 14:30 yazılışı saat neçəni bildirir: 2-nin yarısını, yoxsa 3-ün yarısını?** **Şagird:** 14:30 o deməkdir ki, saat 14 artıq tamam olub (gündüz saat 2) və ondan daha 30 dəqiqə (yarım saat) keçib. Yəni saat 3-ün yarısıdır.

D.1 tapşırığına əsasən şagirdlər müxtəlif vaxtları yazar və sözlə ifadə edirlər. Saatin əqrəbləri bir gün ərzində (24 saatda) iki dəfə eyni yerdə olur. Məsələn, saat əqrəbi 3-ün, dəqiqə əqrəbi isə 12-nin üzərində olur. Bu halda 03:00 yazılışı «gecə saat 3», 15:00 yazılışı isə «günorta saat 3» vaxtını göstərir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. Şagirdlər saatlara uyğun vaxtları yazmaq və oxumaq bacarıqlarını möhkəmləndirirlər.

İd.1 tapşırığında şagirdlər verilmiş vaxta uyğun saatin əqrəblərini çəkir və günorta, axşam, gecə vaxtlarına uyğun saatları söyləyirlər.

C İnteqrasiya. Ana dili. Biz adətən saat 00:00-dan 05:00-a qədər olan vaxta **gecə**, saat 06:00-dan 11:00-a qədər olan vaxta **səhər**, 12:00-dan 17:00-a qədər olan vaxta **gündüz və ya günorta**, 18:00-dan 21:00-a qədər olan vaxta **axşam**, həmçinin saat 22:00-dan 24:00-a qədər olan vaxta **gecə vaxtı** deyirik. Bu vaxtlara aid sual-cavab aparılır. Bu cür səhbətlər şagirdlərdə düzgün nitq qabiliyyətinin formallaşmasına xidmət edir.

Qiymətləndirmə. Dərsdə şagirdin iştirakı müşahidə yolu ilə qiymətləndirilir. Şagirdlərin birinə sual verməsi məqsədilə bir neçə dəqiqə vaxt ayrılır. Həmçinin şagirdlərə Dərslik və İş dəftərində verilmiş tapşırıqlar üzərində qurulmuş analoji yoxlama sualları verilir. Nəticəyə görə onlara əlavə ev tapşırıqları yerinə yetirmək, uyğun vaxtı göstərən saat şəkilləri çəkmək, evdə böyüklərdən kömək istəmək tapşırılır.

Dərs 81.

Tam saatlar. Yarım saatlar

2-ci saat. Dərslik səh. 85 (ə.v. iş dəftəri səh. 85)

Məzmun standartları:

4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.

4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.

saat üzərində iki qonşu rəqəmin arasının 5 dəqiqəyə uyğun gəldiyini bilir;

- beş-beş saymaqla uyğun dəqiqliəri hesablaya bilir;
- 12-dən başlayaraq dəqiqə əqrəbinin olduğu rəqəmə qədər beş-beş saymaqla dəqiqliərin hesablandığını bilir;
- **işləyib, qalıb, yarışdır** kimi sözlərdən istifadə etməklə uyğun vaxtı saat və dəqiqlirlə ifadə edə bilir;
- vaxtı saata uyğun olaraq həm yazılı, həm də şifahi olaraq ifadə edə bilir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Ana dili (1.2, 2.1), İnformatika (2.1.2, 2.1.3).

Əyani vəsaitlər: Üzərində vaxtin çəkildiyi və çəkilmədiyi əqrəbli və elektron saat şəkilləri.

Motivasiya. Şagirdlər **saniyə, dəqiqə, saat** anlayışlarını hadisələrin davametmə müddəti ilə bağlı nümunələr gətirməklə nümayiş etdirirlər.

Bir dəqiqə ərzində aşağıdakı hərəkətlərin hər birini neçə dəfə təkrar edə bilərsiniz?

Əvvəlcə təxminini söyləyin, sonra yerinə yetirib yoxlayın.

- 10-a qədər bir-bir saymağı, dairə çəkmək, oturub-qalxmaq, adını və soyadını söyləmək və s.
- Elşənin anası səhər yeməyi üçün qayğanaq bişirib. Elşən qayğanağı yeyib məktəbə gedəcək.

Onun qayğanaq yeməsi nə qədər vaxt çəkər? 7 saniyə, 7 dəqiqə, 7 saat.

- Bir dəqiqə 60 saniyədir. Sən 5 saniyədə neçə dəfə əl çala bilərsən.

Təxminən 10 saniyə, 1 dəqiqə, 1 saat davam edən hadisələr, hərəkətlər fikirləşin. Sinfə təqdim edin.

Öyrənmə. Öyrənmə tapşırığına uyğun olaraq şagirdlər saat üzərində hər bölgünün 5 dəqiqəyə uyğun olduğunu və dəqiqə əqrəbinin bir saat ərzində 12-dən başlayaraq bütün rəqəmlərin üzərindən keçib yenidən 12-nin üzərinə qayıtması ilə 1 saatın keçdiyini başa düşürlər. 1 saatın 60 dəqiqəyə bərabər olduğunu beş-beş saymaqla müəyyən edirlər. Həmçinin öyrənmə tapşırığında tam və yarım saatlara uyğun olaraq əqrəblərin yeri müəyyən edilir. Sual-cavablarla bu bacarıq möhkəmləndirilir. Dərslikdə verilmiş tapşırıqlar yerinə yetirilir.

D.1, D.2, D.3 tapşırıqları şagirdlərdə saatın göstərişini oxumaq, yarım və tam saatlara uyğun məsələlər həll etmək vərdişləri aşılıyor.

C İnteqrasiya. Həyat bilgisi. Şagirdlərə *gec* və *tez* anlayışlarını saat üzərində ifadə etmək bacarıqları aşilanmalıdır. Məsələn, Namiq məktəbdən hər gün saat 1-də gəlir. Bu gün o, 1 saat tez gəldi. Namiq məktəbdən evə saat neçədə gəldi? Namiq bu gün məktəbdən həmişəkindən 1 saat gec gəldi. O, saat neçədə evə gəldi? Şagirdlər *gec* dedikdə verilən saata görə sonrakı, *tez* dedikdə isə verilən saatdan əvvəlki vaxtı bildirdiyini başa düşməli və uyğun vaxtı söyləməlidirlər. **D.4** məsələsi də *gec*, *tez* sözlərini saat üzərində dərkətmə tapşırığıdır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar şagirdlərdə saatın göstərişlərini oxumaq bacarığını formalasdırır. **İd.1, İd.2, İd.3** tapşırıqları bu qəbildəndir. **İd. 4** tapşırığında şagirdlər uyğun olaraq, *məktəbdə dərslər başlayır, qatar yola düşür, futbol başlayır* kimi qısa cümlələri uyğun vaxtı göstərən saatın yanında yazırlar.

Qiymətləndirmə. Şagirdin dərsdə iştirakına görə qiymətləndirmə aparılır.

Qiymətləndirmə tapşırıqları: Şagird verilmiş vaxtlara uyğun saat şəkilləri çəkir. Həmçinin saat şəkillərinə uyğun tam və yarım saatları yazar.

Dərs 82.

Vaxt, Saat. 15 dəqiqə ilə

3-cü saat. Dərslik səh. 86 (ə.v. iş dəftəri səh. 86)

Məzmun standartları:

4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.

4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.

Şagird bacarıqları:

- *saniyə, dəqiqə, saat* anlayışlarına uyğun gələn müddətləri başa düşdүünü bu zamanlara uyğun hadisələri nümunə götirməklə nümayiş etdirir;
- tam və yarım saatları əqrəbli və elektron (rəqəmli) saata görə təyin edir;
- *əvvəl, sonra, gec, tez, çox vaxt, az vaxt* ifadələrinin yer aldığı müxtəlif məsələləri həll edir;
- saatın göstərdiyi vaxtı yazılı və şifahi olaraq ifadə edir;
- vaxta aid məsələlər həll edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Ana dili (1.2, 2.1), Həyat bilgisi (2.2.3).

Motivasiya. Müəllim: *Biz tam saatları və yarım saatları oxuyub-yazmağı öyrəndik. Bəs dəqiqə əqrəbinin 6-nın və 12-nin üzərində deyil, başqa rəqəmlərin üzərində durduğu halda vaxtı necə ifadə edirik? Rəqəmli saatın uyğun göstəricilərini necə oxuyuruq? Bu barədə kim fikirlərini söyləyə bilər?* Müzakirə saatı bilən şagirdləri üzə çıxarır. Həmin şagirdlər qruplarla işdə həm digərlərinə kömək edir, həm də öz bacarıqlarını inkişaf etdirirlər.

Öyrənmə. Bir saatın 60 dəqiqə, yarım saatın 30 dəqiqə olduğu qeyd edilir. Saatin müxtəlif cür yazılış və oxunuş qaydaları müzakirə olunur. **Müəllim:** *biz saatın göstəricisini rəqəmlərlə 14:15 kimi və sözlərlə «üçə on beş dəqiqə işləyib» kimi ifadə edirik. 14:45 yazılışını isə «3-ə 15 dəqiqə qalıb» kimi ifadə edirik. Bu 15 dəqiqələri necə müəyyən edirik?* Saat 14:15 o deməkdir ki, dəqiqə əqrəbi 3-ün üzərindədir və 12-dən etibarən rəqəmlərin arasını beş-beş saymaqla 15 dəqiqə zaman keçdiyi müəyyən olunur və «15 dəqiqə işləyib» kimi ifadə olunur. Saat 14:45 isə o deməkdir ki, dəqiqə əqrəbi 9-un üzərindədir və 9-dan 12-yə qədər olan rəqəmlərin arasını beş-beş saymaqla saatın tamamına 15 dəqiqə qaldığı müəyyən olunur və «15 dəqiqə qalıb» kimi ifadə olunur. Bu məşğələ saat və saat şəkilləri üzərində aparılır.

D.1 tapşırığı dəqiqələri hesablamaq üçün beş-beş sayma vərdişləri aşılıyır. Bu tapşırıqlar əvvəlcədən əyani vəsait kimi hazırlanmış saat şəkilləri üzərində yerinə yetirilir.

D.1, D.2, D.3, D.4 tapşırıqları şagirdlərdə saatı ifadə etmək bacarıqları formalasdırır. Şagirdlərin nəzərinə çatdırılır ki, bu tapşırıqlar saatı öyrənmək üçün ilkin addımlardır. Şagirdlər saat üzərində məşğələləri müstəqil şəkildə evdə davam etdirə bilərlər.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1, İd.2, İd.3** tapşırıqları şagirdlərdə saatın şəklinə görə vaxtı müxtəlif cür yazüb-oxumaq və verilən vaxta görə saatın şəklini tamamlamaq, yəni əqrəbləri çəkmək vərdişləri aşayır.

İnteqrasiya. İnformatika. **İd.4** tapşırığı şagirdlərdə hadisələri ardıcılığına görə saat üzərində ifadə etmək bacarığını inkişaf etdirir. Bu tapşırığa uyğun olaraq şagird hadisələri ardıcıl sadalayırlar, saatların əqrəblərini hadisələrin ardıcılığına görə çəkir və konsertin vaxtına uyğun sözü saatın altında yazır. Şagirdlər buna uyğun başqa bir məsələni də özləri qururlar. Məsələn, Lalə və qardaşı saat 1-də dərsdən gəldilər. İki saat ərzində yeməklərini yeyib dincəldilər. İki saat dərsləri ilə məşğul oldular. Bir saat yarım həyətdə oynayandan sonra evə gəldilər. Bu vaxtlara uyğun saatların əqrəblərini çəkin.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır.

- Saat 04:10-u göstərir. Saati göstərən əqrəb 4-ə daha yaxındır, yoxsa 5-ə?
- Saat 04:55-dir. Saati göstərən əqrəb 4-ə daha yaxındır, yoxsa 5-ə?
- Saat 09:20-dir. Məhəmməd deyir ki, saat 9-a 20 dəqiqə işləyib. Məhəmməd saatı düzgün söyləyirmi?
- Saat 10:40-i göstərir. Sevinc deyir ki, saat 11-ə 40 dəqiqə işləyib. Samir deyir ki, saat 11-ə 20 dəqiqə qalib. Kim vaxtı daha düzgün ifadə edir?

Dərs 83.

Vaxt, Saat.

4-cü saat. Dərslik səh. 87 (ə.v. iş dəftəri səh.87)

Məzmun standartları: 4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.

4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.

1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.

Şagird bacarıqları:

- vaxta aid müxtəlif məsələlər həll edir;
- cədvəllə verilmiş vaxta aid məlumatı oxuyur;
- hadisələri ardıcılığına görə düzür.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, təqdimat.

İnteqrasiya. Ana dili (1.1, 1.2), Həyat bilgisi (1.2.2, 2.2.3).

İnteqrasiya. Həyat bilgisi

D.1, D.2, D.3 və tapşırıqları da şərtə uyğun məlumatlar müzakirə olunmaqla həll edilir.

D.4 məsəlesi həll edilərkən avtovəzalda, dəmiryol vağzalında, hava və dəniz limanlarında avtobusların, qatarların, təyyarə və gəmilərin hərəkət cədvəllerinin xüsusi lövhələrdə verildiyi şagirdlərin nəzərinə çatdırılır. Bu lövhələrdə müvafiq reyslər üzrə nəqliyyat vasitələrinin yoladılmış və çatma vaxtları göstərilir. Bu cədvələrə görə yola sərf olunan vaxtı müəyyən etmək olar. **D.5** məsələsində hava limanında təyyarələrin hərəkət cədvəli verilmişdir. Bu məlumatlar qruplarla araşdırılır və təqdim edilir. *Bakıdan Ankaraya uçan təyyarə neçədə havaya qalxır? Neçədə Ankaraya çatır? Uçuş neçə saat davam edir? Bu cədvələ görə ən çox uçuş müddəti hansı şəhərədir? Ən az uçuş müddəti hansı reysə aiddir?*

Qruplar öz təqdimatlarında «**Bakı-Ankara reysi ilə uçan təyyarə axşam saat 8-də Bakıdan yola düşür və ya havaya qalxır**» kimi cümlələr işlətməlidirlər. Şagirdlərə həmçinin bildirilir ki, hava limanına uçuş vaxtından 2 saat əvvəl gəlmək lazımdır. Çünkü uçuş vaxtına məhz 2 saat qalmış təyyarəyə minik başlayır. Bu mövzuda müxtəlif məsələlər qurmaq olar. Məsələn, avtobus Bərdəyə saat 16:30 da yola düşür. Rasim saat 4-də artıq vağzalda idi. Rasim vağzala neçə dəqiqə tez gəlmişdi? və s.

İş dəftərində verilmiş məsələlər də analoji məsələlərdir.

İd.1 məsələsi şagirdlərdə məlumatı cədvəldə yerləşdirmə bacarığı formalaşdırır.

İd.2, İd.3 məsələlərinin bəzilərini şagirdlər əyani olaraq lövhə öündə yerinə yetirə bilərlər.

Tapşırıqları şagird evdə də yerinə yetirə bilər.

_____ soyadı _____ adı _____ tarix

Qiyatləndirmə cədvəli № 1-3F

| Nº | Meyarlar | Ballar |
|----|--|--------|
| 1. | Tam və yarım saatları əqrəbli və elektron saat üzərində müəyyən edir. | |
| 2. | Günün müxtəlif vaxtına uyğun saatı yazır və oxuyur (14:00 - gündüz saat 2, 02:00 - gecə saat 2 və s.). | |
| 3. | Uyğun vaxtı <i>işləyib, qalıb, yarışdır</i> kimi sözlərdən istifadə etməklə saatı 5 dəqiqə dəqiqliyi ilə ifadə edir. | |
| 4. | Vaxta aid müxtəlif məsələlər həll edir. | |

Dərs 84-86. Ümumiləşdirici tapşırıqlar. Özünüqiymətləndirmə. Summativ qiymətləndirmə. 3 saat

Dərslik səh.88 – 89. (Ə.v. iş dəftəri səh.88-89)

Uzunluq, kütlə, tutum və vaxtin ölçülməsinə aid tapşırıqlar yerinə yetirilir.

D.2 və D.3 tapşırıqları qısa şərtlə və sxematik təsvirə görə məsələ həllətmə bacarıqlarını əhatə edir. Şagird hər iki məsələdə verilənləri öz sözləri ilə danışır.

Məsələn sxematik təsvirə görə:

Şəkildə iki oğlanın qarşı-qarşıya hərəkəti təsvir edilmişdir. Onlar arasındaki məsafə 70 m-dir, bir-birinə doğru 20 m gəldikdən sonra aralarındaki məsafənin neçə metr olduğunu tapmalıyıq. Bunu tapmaq üçün onların gəldikləri yolu toplayıb ümumi yoldan çıxmaliyıq. Bu fikri mötərizəli ifadənin köməyilə yaza bilərik. $70 \text{ m} - (20 \text{ m} + 20\text{m}) = 30 \text{ m}$

D.3 tapşırığı şagirdlərdə məsələnin şərtinə uyğun şəkil-sxem çəkmək bacarığını formalaşdırır.

D.5 tapşırığında şagird mümkün variantları müəyyən edir.

Meyvələr: 4 kq alma, 3 kq portagal, 1 kq armud, 1 kq heyva, 1 kq gavalı

Meyvələrin kütləsi cəmi 10 kq-dır.

| Rəşad | Anası |
|-------------------------|--|
| 4 kq alma + 1 kq armud | 3 kq portagal + 1 kq heyva + 1 kq gavalı |
| 4 kq alma + 1 kq heyva | 3 kq portagal + 1 kq armud + 1 kq gavalı |
| 4 kq alma + 1 kq gavalı | 3 kq portagal + 1 kq alma + 1 kq gavalı |

Və ya

| | |
|--|-------------------------|
| 3 kq portagal + 1 kq alma + 1 kq gavalı | 4 kq alma + 1 heyva |
| 3 kq portagal + 1 kq armud + 1 kq gavalı | 4 kq alma + 1 kq heyva |
| 3 kq portagal + 1 kq alma + 1 kq gavalı | 4 kq alma + 1 kq gavalı |

Deməli 6 mümkün variant var. Hər bir şagirdin siyahı tutmaqla tapşırığı yerinə yetirməsi tövsiyə edilir.

2-ci saat. Özünüqiymətləndirmə. Uzunluq, kütlə, tutum və vaxtin ölçülməsinə aid bacarıq və vərdişlərin qiymətləndirilməsi aparılır.

Qiymətləndirmə üçün dərsin 25 dəqiqəsi ayrıılır. Qiymətləndirmənin nəticələrinə görə əlavə tapşırıqlar və ya şifahi suallar verilir.







Aşağıdakı tapşırıqla vaxtı müəyyənetmə bacarıqlarını formativ qiymətləndirmək olar.

İşə başlama və işin davametmə müddətinə görə saatların əqrəblərini çəkin.

1) 13:00-da tapşırığı
həll etməyə başladı

2) 13:30-da piano
çalmağa başladı

3) 16:30-da balıq tutmağa
getdi



15 Dəqiqə sonra bitirdi

30 dəqiqə sonra bitirdi

2 saat sonra qayıtdı

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 4BS

| Nº | Bacarıqlar | Səviyyə balları |
|----|---|-----------------|
| 1. | Təxminini hesablamalarda əməllərin yuvarlaq ədədlər üzərində yerinə yetirildiyini başa düşür. | |
| 2. | Şərti ölçü vasitələri ilə ölçüləri təxminini söyləyir və ölçür. | |
| 3. | Standart uzunluq ölçü vahidləri arasındakı əlaqələri tətbiq edir. ($1\text{m} = 100 \text{ sm}$, $1 \text{ dm} = 10 \text{ sm}$, $1 \text{ sm} = 10 \text{ mm}$ olduğunu). | |
| 4. | Uzunluq ölçülərinə aid məsələlər həll edir. | |
| 5. | Kütlenin ölçülməsinə aid məsələlər həll edir | |
| 6. | Əşyanın kütlösünü kq-la təxmin edir və ölçür. | |
| 7. | Tutuma aid müxtəlif məsələləri həll edir. | |
| 8. | Vaxta aid müxtəlif məsələləri həll edir. | |
| 9. | Uyğun kəmiyyətlərin ölçü alətlərini tanır. | |

Dərs 86. 4-cü bölmə. Summativ qiymətləndirmə üçün tapşırıq nümunələri

1) $27+35$ ifadəsinin nəticəsi hansı onluğa yaxındır?

- a) 50 b) 60 c) 70

2) Gülər 27 dəftər aldı. Dəftərlərdən bir neçəsini qardaşına verdi. Gülərin dəftərlərinin sayının verilən ədədlərdən hansına uyğun olduğunu söyləmək doğru olardı?

- a) 23 b) 26 c) 27


3) Azalan 62, çıxılan 29 olarsa, fərq hansı onluğa daha yaxındır?

- a) 20 b) 30 c) 60

4) Asifin boyu 87 sm - dir, bacısı ondan bir neçə santimetr hündürdür? Asifin bacısının boyu neçə santimetr ola bilər?

- a) 87 b) 88 c) 92

5) Təxminən neçə santimetrdir?



6) 1 dm uzunluğunda lentdən 2 sm kəsdilər. Neçə santimetr lent qaldı?

7) Millimetrlə ifadə edin.

$$3 \text{ sm } 7 \text{ mm} = \quad 7 \text{ sm } 8 \text{ mm} =$$

8) Elşənin kəsdiyi lentin uzunluğu 5 sm 7 mm, Lalənin kəsdiyi lentin uzunluğu isə 47 mm oldu. Onların kəsdiyi lentlərin uzunluğu haqqında fikrinizi müqayisə işarəsinin köməyilə yazın.

9) 48 sm-in üzərinə neçə santimetr gəlsəniz 1 m olar?

- a) 50 sm b) 42 sm c) 52 sm

10) Sənin kütlən təxminən neçə kiloqramdır?

11) Hansı təxminən 1 kq olar?

- a) 1 dənə ikinci sinif riyaziyyat dərsliyi b) 3 dənə ikinci sinif riyaziyyat dərsliyi

12) Qəhvədan 5 stəkan, çaydan 15 stəkan su tutur. Çaydan neçə qəvədan su tutur?

13) Saatin göstərdiyi vaxtı gecə və gündüz vaxtına uyğun yazın.



14) Saat 14:30-u göstərir. 15 dəqiqə sonra saat neçəni göstərəcək?

15) Elmir riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirməyə 45 dəqiqə, Nailə 1 saat 15 dəqiqə sərf etdi. Nailə ev tapşırıqlarına Elmirdən neçə dəqiqədən çox vaxt sərf etdi?

16) 20 m məsafəni nə qədər vaxta qaçarsan?

- a) 10 saniyəyə b) 10 dəqiqəyə c) 10 saatə

17) 1 m məsafə sənin addımınla neçə addım olar?

5-ci bölmə üzrə planlaşdırma cədvəli - 29 saat

| Məzmun standartı | Dərs № | Mövzu | Dərslik səh. | İş dəftəri səh. | Saat |
|---|----------------|---|--------------|-----------------|-----------|
| 1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir. | Dərs 87 | Eyni sayılı əşya qrupları | 91 | 87 | 1 |
| 1.2.2. "Dəfə çox", "dəfə az" ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir. | Dərs 88 | Vurma əməli | 92 | 88 | 1 |
| 1.2.4. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir. | Dərs 89,90 | Vurma vərdişləri | 93-95 | 89-90 | 2 |
| 1.2.6. Vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir. | Dərs 91 | Sıralar üzərində vurma vərdişləri | 96 | 91 | 1 |
| 1.2.7. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir. | Dərs 92 | Vuruqların yerinin dəyişməsi | 97 | 92 | 1 |
| 1.2.8. Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir. | Dərs 93 | Vurma cədvəli | 98 | 93 | 1 |
| 1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin çıxılması kimi modelləşdirir. | Dərs 94 | 5-ə və 10-a vurma vərdişləri | 99 | 94 | 1 |
| 1.3.3. 2, 3, 4 və 5-ə vurma cədvəllərindən hesablamalarda istifadə edir. | Dərs 95 | Özünüqiyətləndirmə | 100 | 95 | 1 |
| 1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır. | Dərs 96-98 | Bölmə əməli | 101-103 | 96, 97 | 3 |
| 1.3.5. Toplama və çıxma, vurma və bölməyə aid isə sadə məsələləri həll edir. | Dərs 99, 100 | Vurma və bölmənin qarşılıqlı əlaqəsi | 104, 105 | 99,100 | 2 |
| 2.2.1. Ədədi ifadə ilə ədədi müqayisə edir və müqayisənin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazır. | Dərs 101-103 | Vurma və bölmə əməli | 106-108 | 101-104 | 3 |
| 2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir. | Dərs 104-107 | Vurma və bölməyə aid məsələ həlli | 109-112 | 105 | 4 |
| | Dərs 108-110 | Vurma və bölmə vərdişləri | 113-115 | 106-112 | 3 |
| | Dərs 111, 113. | Ümumiləşdirici tapşırıqlar. Özünüqiyətləndirmə. Summativ qiymətləndirmə | 116-117 | 112 | 3 |
| | | | | | |
| | | | | Cəmi | 29 |

Məzmun standartı:

1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

Şagird bacarıqları:

- eyni sayılı əşya qrupları yaradır;
- eyni sayılı əşya qruplarının ümumi sayını irəliyə saymaqla müəyyən edir;
- eyni sayılı əşya qruplarının ümumi sayını eyni ədədi ardıcıl toplamaqla müəyyən edir;
- sayı 30-a qədər olan əşyaları eyni sayılı qruplara ayırır.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Həyat bilgisi (4.1.3).

Motivasiya. Şagirdlərə çoxlu sayıda meyvəni, əşyani eyni sayıda elementləri olan qruplara bölmək dedikdə nə başa düşdüklərini müzakirə edirlər. Arifin 5 alması var. Sizdə də eyni **Motivasiya.** "Eyni sayılı əşya qrupları" anlayışının izahı manipulyativ məşğələlərlə izah edilir. Biz 4 əşyani bərabər sayıda olmaqla iki qrupa ayırsaq, hər qrupda neçə əşya olar? Şagirdlər əşyalarla hər birində 2 dənə olmaqla 2 qrup əşyani real əşyalarla və şəkillə göstərirlər.



İndi isə 6 əşyani hər birində 3 ədəd olmaqla qruplara ayıraq. Biz 6 əşyani hər birində 2 ədəd olmaqla 3 qrupa da ayıra bilərik. Bunu yerinə yetirək. Şagirdlər 8 əşyani hər birində eyni sayıda olmaqla 2 və 4 qrupa ayıırlar. Məşğələ 10 dəqiqə müddətində müxtəlif sayılı əşya qrupları üzərində təkrar edilir. Eyni sayılı əşya qrupları dedikdə hər bir qrupda əşyaların sayının bərabər olduğu başa düşülür. 5 gül qabının hər birində 3 gül var. 2 sinfin hər birində 20 şagird var. Hər partada 2 şagird oturur. 3 cərgənin hər birində 5 parta var. 3 pəncərənin hər birində 2 şüşə var. 4 otağın hər birində 4 pəncərə var. 9 mərtəbəli evin hər mərtəbəsində 4 mənzil var. Şagirdlər bu tipli eyni sayılı əşya qruplarına aid misallar söyləyirlər. Əşyaların eyni sayıda elementlərdən ibarət qruplara bölünməsi saymanı asanlaşdırır. Müxtəlifsayı əşya qrupları eynisaylı əşya qrupları ilə əvəzətmə tapşırıqları yerinə yetirilir.



Öyrənmə. Şagirdlər əyani vəsaitlərin köməyiylə eynisaylı əşyaların qruplarını yaradırlar. Öyrənmə tapşırığı müzakirə olunur. Qruplarla verilmiş eynisaylı əşyaların ümumi sayını tapmaq üçün ardıcıl toplama əməlindən istifadə olunduğu və ya bərabər addımlarla irəliyə saymadan istifadə edildiyi vurgulanır. Burada əsas məlumat qrupların sayı və hər qrupdakı əşyanın sayıdır. Qrupların sayı qədər eyni ədədi toplayır və ya qrupların sayı qədər bərabər addımlarla sayırıq.

Əşyanın ümumi sayını qrupların sayına və hər bir qrupdakı əşyaların sayına görə qısa şəkildə ifadə etmək olar. Məsələn, itlərin sayını: 3 qrup və hər qrupda 4 it olmaqla cəmi 12 it var və ya ümumi olaraq «3 dəfə 4 bərabərdir 12» kimi ifadə edilir. Əşyanın ümumi sayını şagird şifahi olaraq və yazılı şəkildə ardıcıl toplamaqla hesablamlıdır.

Şagirdlərə suallar verilir və eyni zamanda onlar bir-birinə suallar verirlər. 4 qrup hər birində 2 element, cəmi neçə element olur? Şagird cavabı 4 addım iki-iki saymaqla tapdığını nümayiş etdirməlidir: 2, 4, 6, 8. Sayarkən sonuncu ədədin əşyanın ümumi sayını göstərdiyini bir daha şagirdlərin diqqətinə çatdırmaq lazımdır.

D.1, D.2, D.3 tapşırıqları qrupların sayına, hər qrupdakı əşya sayına və əşyaların ümumi sayına görə təhlil olunur. Təsvir olunanların ümumi sayı eyni ədədin ardıcıl toplanması və ritmik sayma ilə tapılır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. Bu tapşırıqlar da dərslikdə verilmiş tapşırıqlarla analoji qaydada yerinə yetirilir. Şagirdlər 50-yə qədər bərabər addımlarla saymaq bacarıqlarını nümayiş etdirirlər. Bu bacarıqların yeni dərsləri öyrənməkdə onlara çox kömək edəcəyi vurgulanır. Adətən uşaqlar iki-iki, beş-beş, on-on asan sayırlar. Əlavə olaraq üç-üç və dörd-dörd də sayma bacarıqlarını artırmaq tövsiyə olunur.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Müşahidə olunan şagirdlərə (hər dərsdə 4-5 şagird müşahidə olunur) müxtəlif qiymətləndirmə sualları verilir. Digər şagirdlər cavabı təsdiq və ya inkar etməklə fikirlərini bildirirlər.

Müşahidə yolu ilə qiymətləndirmə sualları:

- 4+4+4 ifadəsi neçə əşya qrupuna uyğun gəlir və hər bir qrupda neçə əşya var?
- 4, 8, 12, 16 ardıcılığında hər qrupdakı əşya sayını, qrupların sayını və əşyanın ümumi sayını göstərən ədəd hansıdır?

Bu cür sualların çox verilməsi şagirdi yora bilər. Ona görə də asan dərk edilməsi üçün əyani vəsaitlərin köməyi modelləşdirmə məşğələlərindən də istifadə etmək lazımdır.

Dərs 88-90.

Vurma əməli. 3 saat

Dərslik səh. 93-95 (ə.v. iş dəftəri səh. 93-95)

Məzmun standartı: 1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

1.2.8. Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir.

Şagird bacarıqları:

- vurma əməlinin nəticəsini eyni sayılı əşya qruplarındakı əşyanın ümumi sayı kimi başa düşür;
- vurmanın eyni ədədin ardıcıl toplanması kimi başa düşür;
- vurmanın bərabər addımlarla irəliyə saymaq olduğunu başa düşür;
- vurmanın riyazi ifadəsini yazır;
- riyazi ifadənin hədləri ilə real vəziyyət arasında əlaqəni yarada bilir;
- eyni ədədi eyni toplananların cəmi, eyni addımlarla sayma və vurma əməlinin nəticəsi kimi ifadə edir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3).

1-ci saat. Bir neçə birləşdirilmiş kub modelləri nümayiş etdirilir. Bu modellərdən bəzilərində ardıcılıq pozulmuş olur. Məsələn, qırmızı və sarı kubların hər birindən 3 dənə, yaşıl kubdan isə 4 dənə birləşdirilmişdir. Şagirdlər kubların birləşdirilmə qanuna uyğunluqlarını müəyyən edirlər.

Müəllim: *biz bu modellərdən hansına eyni sayılı əşya qrupu deyə bilərik? Cavab: Bütün rənglərdən eyni sayıda birləşdirilmiş kub qatarına.*

Motivasiya. Müəllim: Biz keçən dərsimizdə eyni sayılı əşya qrupları və hər qrupdakı əşya sayına görə, əşyaların ümumi sayıni müəyyən etməyi öyrəndik. Biz bunu necə edirdik? Ardıcıl toplamaq və ya saymaq yolu ilə. Bəs bu qədər uzun toplama ifadəsi yazmaq, irəliyə saymaq əşyaların ümumi sayıni tapmaq üçün əlverişli yoldurmu? Əşyaların sayı çox olduqca hesablamaları bu usulla yerinə yetirmək daha da çətinləşəcək. Sizin bildiğiniz başqa yol varmı? Toplama və çıxmadan başqa hansı hesab əməlinin adını eşitmisiniz? (Şagirdlərin fikirləri dinlənilir). Bu gün bütün bu hesablamaları daha rahat yerinə yetirməyə imkan verən bir hesab əməlini - vurmanın öyrənəcəyik.

Öyrənmə. Dərslikdə verilmiş öyrənmə tapşırığı müzakirə olunur. Fincanların neçə qrup olduğunu və hər qrupda neçə fincan olduğunu şagirdlər deyir və bildikləri qayda ilə fincanların ümumi sayını tapırlar. Sonra fincanların ümumi sayını ifadə edən vurma əməlinin riyazi ifadəsi araşdırılır. Vuruqların və hasilin mahiyyəti izah olunur. Vuruqlardan birincisi qrupların sayını, ikincisi isə hər qrupdakı əşya sayını göstərir. Şagirdlər də bu qaydanı təkrar edirlər. Hasil əşyanın ümumi sayını göstərir. Şagirdlər vurmanın ifadəsini müxtəlif cür oxumağa da adət etməlidirlər. Onlar «3 vur 3 bərabərdir», «3 dəfə 3 edər», «3-ün 3 qatı 9-dur», «3-ün 3 misli 9 edir» kimi müxtəlif ifadələri deməyə alışdırılırlar.

D.1 və D.2 tapşırığı eyni sayılı əşya qruplarının ümumi sayını tapma tapşırıqlarıdır. Şagirdin bu cür tapşırıqları müstəqil olaraq tərtib etmələri də tövsiyə edilir.

D.2 tapşırığında müəyyən sayıda əşyanı müxtəlif cür eynisaylı qruplara ayırmagın mümkünüyü araşdırılır və kiçik ədədlər üzərində məşğələrlə izah edilir. Məsələn, 8 karandaş hər birində iki karandaş olmaqla qruplara ayıraq. Neçə qrup alındı? 4 qrup. İndi isə bu qrupları iki-iiki birləşdirərək daha az sayıda olmaqla qruplar yaradaq. Bu zaman hər qrupda 4 karandaş və 2 qrup karandaş alınacaq. 12, 16 ədədləri üzərində də oxşar məşğələlər manipulyativ olaraq təkrarlanır.

Şagirdlər vurmaya aid bir-birinə müxtəlif suallar verirlər. Məsələn, 5 vur 2 neçə edər? sualının cavabı verilməli və bu cavab iki-iiki 5 addım irəliyə saymaqla yoxlanılmalıdır. Sualı **3 dəfə 5 neçə edər?, 5-in 3 qatı neçə edər?** ifadələri ilə də vermək olar. Şagird cavabı söyləyir və yenə də **irəliyə** saymaqla yoxlayır. 100-lük kvadrat üzərində məşğələlər şagirdlərə vurma cədvəlini tez və asan yadda saxlamağa kömək edəcək. Şagirdlərə ilk gündən vurma cədvəlini əzbərlətməyə ehtiyac yoxdur. Şagirdlər ilk dərslərdə vurmanın mahiyyətini araşdırırlar. Sonrakı dərslərdə vurma vərdişlərinin möhkəmləndirilməsinə ayrıca yer veriləcəkdir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar Dərslikdə verilmiş qaydaya uyğun olaraq yerinə yetirilir. İş dəftərində verilmiş tapşırıqları ev tapşırığı kimi vermək daha məqsədə uyğun olardı.

Qiymətləndirmə. Dərs boyu müşahidə qiymətləndirməsi aparılır. Müşahidə olunan şagirdlərə eyni sayılı əşya qrupuna aid misallar göstərmək, əyani olaraq rəngli kubları və sayma vasitələrini modelləşdirmək, vurma əməlini ardıcıl toplama və sayma ilə ifadə etmək bacarıqlarına aid qiymətləndirmə sualları verilir.

Əlavə məşğələlər

Qruplarla iş. Şagirdlər qruplarda vurmanın mahiyyətini ifadə edən müxtəlif ifadələr yazırlar. Məsələn, 3 dəfə 5, $5+5+5 = 15$ $5 \times 3 = 15$ $3 \times 5 = 15$.

Qrupun hər üzvü ən azı 2 nümunə yazmalıdır. Sonra təkrarlanmayan misalları bir kağıza köçürürlər. Şagirdlərdən biri qrupun işini təqdim edir. Ən çox misal yazmış qrup qalib hesab edilir. Qrup üzvlərinin işləri ayrıca da qiymətləndirilir. Şagirdin misali düzgün yazması, müxtəlif misallar seçə bilməsi, əşyanın ümumi sayının müxtəlif formalarda yazıldığı qiymətləndirilir. Müəllim bunu müşahidə altında olan şagirdlərə istiqamətlənmiş qiymətləndirmə kimi yerinə yetirə bilər.

Burada şagird “3 dəfə 5-i topladım və ya 15-ə qədər beş-beş 3 addım saydım” kimi ifadələrlə izah verməyi bacarmalıdır.

Cütlərlə iş. Şagirdlər cütlərlə işləməklə vurmaya aid şifahi məsələlər düzəldirlər. 3-4 dəqiqə məsələ üzərində fikirləşməyə vaxt verilir. Cütlərin özlərinin qarşılıqlı razılaşması ilə onlardan biri məsələni sınıfə təqdim edir. Bu zaman şagird əşya qruplarının sayını, hər bir əşya qrupundakı əşyanın sayını, vurma əməlinin riyazi ifadəsini yazmayı bacardığını, verilən addımlarla saymanı yerinə yetirə bildiyini nümayiş etdirməlidir.

Məsələn, şagird “hər qutuda 4 karandaş olarsa, 3 qutuda cəmi neçə karandaş olacaq?” kimi bir məsələ tərtib etmişsə, onun cavabı: “Burada 3 əşya qrupu və hər qrupda 4 əşya var. Vurmanın ifadəsi $3 \times 4 = 12$, $4 + 4 + 4 = 12$. Biz dörd-dörd 3 addım irəliyə saymaqla da karandaşların ümumi sayını tapa bilərik: 4,8,12.”

2-ci-3-cü saat. Eyni sayılı əşya qrupları üzərində məşğələlər davam etdirilir. Şagirdlər eyni sayılı əşya qruplarındakı əşyaların ümumi sayını həm ardıcıl toplamanın, həm irəliyə saymanın,

həm də vurmanın köməyi ilə yerinə yetirirlər. Bu dərsdə daha çox 2 və 3-lə vurma məşğələlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Dərslikdə və İş dəftərində verilmiş şəkilləri şagird məsələ mətni kimi təqdim etməyi və oxşar şəkillər çəkməklə yeni məsələlər tərtib etməyi bacarmalıdır. Bu məsələlər ümumi məsələ həlli konsepsiyasında *əməli seçin* başlığı altında qruplaşdırılır. Şagirdlər vurma əməlini şar, top, gül şəkilləri çəkərək modelləşdirməklə yanaşı, əyani vasitələrin (kub, lobya dənələri və digər sayma vasitələri) köməyi ilə manupulyativ olaraq göstərirlər. Bu məşğələləri hər dərsdə təkrar etmək lazımdır.

 **İnteqrasiya. Həyat bilgisi.** Vurmaya aid məsələlər tərtib edərkən şagird öz integrativ bılıklarından istifadə etməyə və bu bılıklarını artırmağa yönəldilməlidir. Hər qaranquş yuvasında 4 qaranquş yumurtası varsa, 2 yuvadakı yumurtaların sayı neçə olar? Hər ilan yuvasında 5 ilan yumurtası varsa, 4 yuvada neçə yumurta olar? Şagirdlər *Hər yeşikdə ... alma...*, *hər budaqda ... quş...*, *hər mərtəbədə ... mənzil...*, *hər küçədə ... bina...* və s. kimi ifadələrdən düzgün istifadə etməklə vurmaya aid məsələlər tərtib edirlər. Şagirdlər həm quşların, həm də ilanların yumurta qoymaqla çoxaldığını öyrənmiş olurlar.

Dərslik və İş dəftərində verilmiş tapşırıqlara və şəkillərə uyğun analoji məsələlər qurulur.

Məşğələ. Əvvəlcədən ardıcıl toplama, sayma və vurma ifadələrinin kartları hazırlanır. Hazırlanmış kartlar müəllim masasının üzərinə qarışq halda qoyulur. Şagird konkret ədədə uyğun vurma əməli, ona uyğun toplama, sayma, qrupların sayı və hər qrupdakı əşya sayı yazılış kartları bir qruplaşdırılmalıdır.

Dərslikdə və İş dəftərində verilmiş tapşırıqların 100-lük kvadrat və ədəd oxu üzərində yerinə yetirilməsi vurma cədvəlini tez və asan öyrənməyə imkan verir.

Məşğələ. 100-lük kvadratin üç-üç artan xanalarına uyğun ədədlər ardıcıl olaraq rənglənir. 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Şagird 100-lük kart üzərindəki 3-ə vurma ilə alınan ədədlər ardıcılılığı ilə 3-ə vurma cədvəli arasında əlaqə yaradır. Hər bir vurma ifadəsi 100-lük kvadrat üzərindəki uyğun xanadakı ədədlə birləşdirilir. Bu məşğələni cütlərlə və qruplarla iş kimi də yerinə yetirmək olar.

| | | | | | | | | | | |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| | | | | | | | | | | 0 |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 0 | |

 $3 \times 1 = 3$ $3 \times 2 =$ $3 \times 3 =$ $3 \times 4 =$ $3 \times 5 =$ $3 \times 6 =$ $3 \times 7 =$ $3 \times 8 =$ $3 \times 9 =$ $3 \times 10 =$ |

Qruplarla iş. Vurma cədvəlini hazırlamağı qruplarla iş kimi də vermək olar. Hər qrup bir ədəd üzərində vurma cədvəlini hazırlayır. Onlar hazırladıqları vərəqləri lövhəyə yapışdırmaqla təqdimatlarını nümayiş etdirirlər. Bu vərəqlərdə müəyyən ifadələrin müxtəlif formalı yazılışları, bunları göstərən şəkillər (həndəsi figur, birləşdirilmiş kub blokları, gül, meyvə, adam və s. şəkillərlə ifadə olunmuş) və s. yer almalıdır. Təqdimati bir nəfər edir. Lakin vərəqlər qrupun müxtəlif üzvləri tərəfindən hazırlanmalı və üzərində də onların adı, soyadı yazılmalıdır. Burada bir qrupun üzvü digər qrupun işini təqdim edə bilər, bu zaman onların buraxdıqları səhvləri şərh etməklə öz tövsiyələrini verə bilərlər.

Tədrisin daha səmərəli təşkili üçün əyani vəsaitlərin əvvəlcədən hazırlanmasının əhəmiyyəti çox böyükdür. 100-lük kvadratlar əvvəlcədən lazımi qədər hazırlanmalıdır ki, şagirdlər onlardan hazırlı işçi vərəqləri kimi istifadə edə bilsinlər.

Dərslik və İş dəftərinin uyğun səhifələrində verilmiş tapşırıqlar yerinə yetirilir. İş dəftərində verilmiş tapşırıqların bir hissəsi ev tapşırığı kimi yerinə yetirilə bilər. Sınıfdə daha çox fəal məşğələlərə üstünlük vermək lazımdır.

Qiymətləndirmə. Bütün sınıf üçün müşahidə qiymətləndirməsi aparılır. Keçən dəslərdən müşahidə olunan şagirdlərin (vurmanın zəif qavrayanlar) bu dərsdəki müşahidənin də nəticələri

nəzərə alınmaqla uğurları qeyd olunmalı və onlara yeni qiymətləndirmə sualları verilməlidir. Qiymətləndirmə sualları vurma əməlinin mahiyyətini əhatə edən və vurma vərdişlərinin mənimsənilməsi istiqamətində verilmiş suallar olmalıdır.

Dərs 91.

Sıralar üzərində vurma vərdişləri

Dərslik səh. 96 (ə.v. iş dəftəri səh. 96)

Məzmun standartı: 1.2.1. Vurma və bölməni müxtəlif üsullarla modelləşdirir.

Şagird bacarıqları:

- sıraları eyni sayılı əşya qrupları kimi başa düşür;
- sıralarla düzülmüş əşyaların ümumi sayını vurma əməlinin köməyilə hesablayır;
- sıralarla düzülüşü düzbucaqlı modeli ilə təqdim edir;
- sıralar üzərində verilmiş məsələləri həll edir və özü məsələlər qurur.



Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3).

Motivasiya. Biz evdə, mağazada, teatrda, kinoda əşyaların, ərzaqların, oturacaqların sıralarla, cərgelərlə düzüldüyünü görürük. Biz rəfə kitabları, şkafa qabları sira ilə düzürük. Mağazada ərzaqlar yesiklərdə və yesiklərin özləri də müəyyən cərgə ilə düzülür. Kinoteatrda oturacaqlar sira ilə düzülür, hər oturacağın da öz nömrəsi olur. İnsanlar bankda, mağazada, kitabxanada sira ilə düzülüb öz növbələrini gözləyirlər. Bu nümunələr şagirdlərlə birgə tapılır və söylənilir. Size sira yaratmağın nə əhəmiyyəti var? Şagirdlərin fikirləri dinlənilir. Əşyaların sıralarla düzülməsi səliqə yaradır, eyni yerə sira ilə daha çox əşya yerləşdirmək olar, axtardığınız əşyani daha tez taparsınız, növbə ilə düzülsəniz, daha az vaxt itirərsiniz, başqalarının da vaxt itirməsinə səbəb olmazsınız. Bütün bunlarla yanaşı sira ilə düzülmüş əşyaların, ərzaqların, adamların sayını vurma əməlinin köməyilə asanlıqla hesablaya bilərsiniz.

Öyrənmə. Dərslikdəki öyrənmə çalışması müzakirə olunur. Stolların sırası və hər sıradə neçə stul olduğu araşdırılır. Əşyaların soldan sağa düzülüşü sıralar əmələ gətirir. Sıradakı əşyaların ümumi sayının tapılması qaydası təkrarlanır və düzbucaqlı modeli ilə təqdim edilir.

Araşdırma. Neçə müxtəlif variantda 12 damadan düzbucaqlı quraşdırmaq olar. Şagirdlər dəftərlərində 2×6 , 3×4 , 1×12 kimi düzbucaqlılar ayıraq vurma əməli ilə ifadə edirlər.




D.1 çalışmasında 1-ci yesikdə 4 sıra, hər sıradə 4 şüşə su var. 2-ci yesikdə 4 sıra yoqurt (*yoqurt* qədim türk sözüdür) var. Hər sıradə 5 yoqurt var.

D.2 çalışması yerinə yetirilir. Rəngli xanaların sıralarının sayına və hər sıradakı rəngli xanaların sayına görə vurma əməli yerinə yetirilir. Bir daha vurgulamaq lazımdır ki, sira dedikdə biz sətirləri, yəni rənglənmiş xanaların soldan sağa düzülüşünü nəzərdə tuturuq. **D.3** çalışmasında konsert salonunda sıraların sayına və hər sıradakı yerlərin sayına görə yerlərin ümumi sayı tapılır. Həmçinin sıraların və hər bir sıradakı yerlərin sayıının dəyişməsi üzərində əlavə suallar verilir. Sıraların dəyişməsinə, sıralarda yerlərin dəyişməsinə görə uyğun vuruqların dəyişməsi təhlil edilir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. İş dəftərində verilmiş tapşırıqlara oxşar tapşırıqlar ləvhədə yerinə yetirilə bilər. İş dəftərində verilmiş tapşırıqların isə evdə yerinə yetirilməsi daha məqsədə uyğundur. Şagirdlərdən biri ləvhədə 3 sıra və hər sıradə 4 dənə olmaqla dairələr çəkir. Bu şəklə uyğun vurma ifadəsi bütün siniflə birlikdə təkrar olunmaqla yazılır. Digər şagirdə bu sıraya daha iki sıra əlavə etmək tapşırılır, yeni sıraya uyğun ifadə yazılır. Başqa bir

şagird hər sıradakı dairənin sayına bir dairə əlavə edir və yeni vurma ifadəsi yazılır. Burada sıraların sayılarının dəyişməsinə və hər sıradakı dairələrin sayılarının dəyişməsinə görə suallar dəyişir. Bu tapşırıqlar hazır işçi vərəqlərində yerinə yetirilə bilər.

Məsələn. 1. Şəkildəki dairələrin sayını tapın. Şəklə daha 2 sətr dairə əlavə edin və sayını tapın.



Qiymətləndirmə. Dərs boyu müşahidə qiymətləndirməsi aparılır. Sıraların sayıının və hər sıradakı əşya sayılarının dəyişməsinə görə vurma ifadəsinin uyğun vuruğunun dəyişməsi diqqət mərkəzində saxlanılır. Şagird hər sıradakı əşya sayını 1-ci vuruq, sıraların sayını isə 2-ci vuruq kimi yadda saxlamaqla tapşırıqları yerinə yetirir. Lakin vuruqların yerinin dəyişik yazılması da səhv deyil və şagird bu halda hansı vuruğun məsələ şərtində nəyə uyğun gəldiyini düzgün anladığını nümayiş etdirməlidir.

Dərs 92.

Vuruqların yerinin dəyişməsi

Dərslik səh. 97 (ə.v. iş dəftəri səh. 97)

Məzmun standartı:

- 1.2.1. Vurma və bölməni müxtəlif üsullarla modelləşdirir.
- 1.2.3. Vurmanın yerdəyişmə xassəsinin mahiyyətini şərh edir.

Şagird bacarıqları:


- vurmanın yerdəyişmə xassəsinin mahiyyətini başa düşdүүнү нümayiş etdirir;
- vurma ifadəsində əşya qruplarının sayı ilə hər qrupdakı əşya sayının yerini dəyişdiyini ifadə etməklə;
- sıralar üzərində yerdəyişməni modelləşdirməklə;
- 2, 3, 4, 5-lə vurma biliklərindən və vurmanın yerdəyişmə xassəsindən istifadə etməklə 6, 7, 8, 9, 10-a vurmanı yerinə yetirir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş, rollu oyunlar.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3)

Motivasiya. Müəllim: Biz indiyə qədər hər əşya qrupundakı əşya sayını qrupların sayına və ya əksinə vurmaqla və ya keçən dərsimizdə olduğu kimi, hər sətirdəki əşya sayını sətirlərin sayına və ya əksinə vurmaqla əşyaların ümumi sayını tapırırdıq. Biz vurma cədvəli düzəldərkən birinci vuruğumuz həmişə eyni vuruqlar olurdu və hər qrupdakı əşya sayını bildirirdi, ikinci vuruq isə dəyişən vuruqlar olurdu və əşya qrupunun sayını göstərirdi. Biz vuruqların yerini dəyişsək, nə dəyişər? Bunu sıralar üzərində araşdırıraq.

Öyrənmə. Lövhəyə aşağıdakı dairələr çəkilir:



Müəllim: A., dairələrin düzülüş qaydasını izah edin. **Cavab:** Dairələr hər cərgədə 4 dairə olmaqla 3 cərgə düzülmüşdür və ya hər cərgədə 3 dairə olmaqla 4 cərgə düzülmüşdür. 4, 8, 12 və ya 3, 6, 9, 12. 1-ci şəklə aid vurma ifadəsi $3 \times 4 = 12$ və 2-ci şəklə aid vurma ifadəsi $4 \times 3 = 12$ olur. Göründüyü kimi, dairələrin sayı dəyişmədi: $3 \times 4 = 4 \times 3$

Öyrənmə tapşırığı müzakirə olunur. 1-ci sinidə şirə stəkanları hər sıradə 4 dənə olmaqla, 3 sıradə düzülmüşdür. İkinci sinidə isə bu stəkanlar hər sıradə 3 dənə olmaqla 4 sıradə düzülmüşdür. Stəkanların sıradə bu cür yerdəyişməsinə görə onların sayı dəyişmir, dəyişən düzülüş qaydasıdır. **D.1** tapşırığında şagirdlər vuruqların yerini dəyişdikdə hasilin dəyişmədiyini toplama əməli vasitəsilə yoxlayırlar.

Tətbiq. İş dəftərindəki tapşırıqlar yerinə yetirilir. İş dəftərindəki tapşırıqlar vuruqların yerini dəyişməyin mahiyyətini daha yaxşı başa düşməyə imkan verir. **İd.2** tapşırığında hər birində 4 alma olmaqla 2 qabdakı almaların sayı 2×4 , hər birində 2 alma olmaqla 4 qabdakı almalın sayı 4×2 olur. Vuruqların yeri dəyişdikdə hasil dəyişmir, lakin əşya qruplarının sayı ilə qrupdakı əşya sayı yerini dəyişir. Başqa sözlə, ümumi say dəyişmir. **İd.3** və **İd.4** tapşırıqları da şagirdlərdə vuruqların yerini dəyişməklə hesablama vərdişləri formalasdırı.

Ev tapşırığı. İş dəftərində verilmiş tapşırıqlara uyğun məşğələlər sinifdə həll edilir. İş dəftərində verilmiş tapşırıqlar ev tapşırığı kimi verilir.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Müşahidənin nəticəsinə görə bəzi şagirdlərə müəyyən suallar verilir. Suallar hesablama bacarıqları ilə yanaşı, vuruqların yerini dəyişdikdə uyğun modelləri dəyişmək bacarığını da əhatə edir. Şagird 2×3 misalına uyğun hər sətirdə 3 dairə olmaqla 2 sətir dairə çəkir, vuruqların yeri dəyişdikdə isə 3×2 -yə uyğun olaraq hər sətirdə 2 dairə olmaqla 3 sətir dairə çəkir.

Dərs 93.

Vurma cədvəli. 1-ə və 0-fa vurma

Dərslik səh. 98 (Ə.v. iş dəftəri səh. 98)

Məzmun standartı:

- 1.2.1. Vurma və bölməni müxtəlif üsullarla modelləşdirir.
- 1.2.3. Vurmanın yerdəyişmə xassosunun mahiyyətini şərh edir.

Şagird bacarıqları:

- vurma vərdişlərini möhkəmləndirir;
- tərtib edilmiş vurma cədvəlindən istifadə edir;
- özü vurma cədvəli tərtib edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya: Ana dili (2.1.1, 2.1.2, 2.1.3), Təsviri incəsənət (2.2.1, 2.2.2)

Öyrənmə tapşırığındakı cədvəl müzakirə olunur. Cədvəlin 1-ci sətri və sütunu üzrə vuruqlar yazılmışdır. Hər hansı iki ədədin hasilini tapmaq istəyirik (1-dən 5-ə qədər), əvvəlcə 1-ci vuruğu sətirdə tapşırıq, 2-ci vuruğu sütunda tapşırıq və ya əksinə, onların kəsişdiyi xanada isə bu iki ədədin hasilini yerləşir. Məsələn, 3×5 hasilini tapmaq üçün 3-cü sətir üzrə sağa və eyni zamanda 5-ci sütun üzrə aşağıya doğru hərəkət etməklə onların kəsişdiyi xanani təyin edirik. Eyni qayda ilə 5-ci sütun üzrə aşağıya və 3-cü sətir üzrə sağa doğru hərəkət etməklə bunların kəsişdiyi xanaları təyin edirik. Hər iki halda həmin xanada 15 ədədinin olduğunu görürük. Deməli, vuruqların yerini dəyişdikdə hasil dəyişmir.

Beləliklə, həm 3-ün yerləşdiyi sətir və həm də 3-ün yerləşdiyi sütun üzrə 3-ün misilləri (qatları) olan ədədlər - 0,3,6,9,12,15,18,21,24,27,30 düzülmüşdür. Şagirdlər hər vurma misalının cavabını söyləyir və sonra isə bu cavabın doğruluğunu vurma cədvəli üzərində yoxlayırlar.

Vurma cədvəli 5-ə vurmaya qədər verilmişdir. Bununla yanaşı vurmani daha asan qavrayan şagirdlər öz portfolioları üçün daha böyük ədədləri əhatə edən vurma cədvəli tərtib edə bilərlər.

Bu dərsdə həmçinin 0-a və 1-ə vurma öyrədirilir. Sıfır yox deməkdir. 0-a vurma sıfırları ardıcıl toplama deməkdir. $0+0+0=0$ və ya $3\times 0=0$, vurma eyni bir ədədin ardıcıl toplanması olduğundan istənilən ədədi 0-a vurduqda nəticə sıfır olacaq. 1-ə vurma vərdişləri 1-in ardıcıl toplanması və ya bir-bir sayma kimi aşılanır. 5 dənə 1-i topladıqda beş alınır və ya 1 vurulsun 5 bərabərdir 5. Yəni, hər hansı bir ədədi 1-ə vurduqda hasil həmin ədəd bərabər olur. Şagirdlər **D.1** və **D.2** tapşırığında vurma cədvəlində istifadə etməklə misalları həll edirlər. **D.2** tapşırığında şagird verilən ədədi vurma cədvəlində tapır, uyğun sətirdəki və sütundakı ədədlərin hasilini kimi yazır.

Sual verilir: İki tək ədədin hasilini tək ədəddir, yoxsa cüt ədəd? Bir neçə nümunə yazaq və araşdırıraq: 3×5 , 3×7 və s. Nümunələr üzərində bu cür mühakimələr şagirddə isbatetmə bacarıqlarını formalaşdırır. İki tək ədədin hasilini tək ədəddir.

Bir tək ədədlə bir cüt ədədin hasilini cüt ədəddir: $3 \times 4 = 12$. Bu çox yorucu olmasın deyə, digər dərslərdə də yavaş-yavaş araşdırılmalıdır. Burada isbatetmə yalnız misalların köməyilə həyata keçirilir.

Cütlərlə iş. **D.2** tapşırığını cütlərlə iş kimi yerinə yetirmək olar. Cütlər bir-birinə müəyyən ədədlər yazırlar. Hər biri digərinin yazdığı ədədləri iki vuruğun hasilini kimi ifadə edir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqların bir qismi evdə yerinə yetirilə bilər.

İnteqrasiya. Təsviri incəsənat. Portfolio tapşırığı. Vurma cədvəli tərtib etmək (0-dan 5-ə qədər). Şagirdlər cədvəli səliqəli tərtib etməyə, kənarlarını naxışlarla bəzəməyə həvəsləndirilirlər.

Bu dərsdə 5-ə və 10-a vurmaya aid müxtəlif məsələ və misallar, mənTİqi tapşırıqlar problem həlli, mühakimə yürütülmək və isbat etmək bacarıqlarının tətbiqinə və onların inkişafına xidmət edir.

Dərs 94.

5-ə və 10-a vurma

Dərslik səh. 99 (ə.v. is dəftəri səh. 99)

Məzmun standartı:

- 1.2.1. Vurma və bölməni müxtəlif üsullarla modelləşdirir.
- 1.2.3. Vurmanın yerdəyişmə xassəsinin mahiyyətini şərh edir.

Şagird bacarıqları:

- 5-ə və 10-a vurma vərdişlərinin xüsusiyyətlərini başa düşür;
- vurmaya aid müxtəlif məsələlər həll edir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş.

Motivasiya. Müəllim: Biz bu gün 5-ə və 10-a vurmaya aid biliklərimizi möhkəmləndirmə tapşırıqlarını yerinə yetirəcəyik. 5-ə vurmaya aid şagirdlər müxtəlif misallar söyləyirlər. Bu misallar lövhədə şagirdlərin dedikləri ardıcılıqla yazılır. 10-a vurma haqqında nə deyə bilərik? Şagirdlər 10-a vurmaya aid misallar söyləyirlər. Bu misallar da lövhədə yazılır. Biz 5-ə və 10-a vurmanın necə ümumiləşdirə bilərik? Alınan hasil haqqında hansı müləhizələri yürüdə bilərik?

Öyrənmə. 5-ə vurma zamanı hasildə alınan ədədlər haqqında siz nə deyə bilərsiniz? Bu ədədləri 2 qrupa bölmək olar. Bu ədədlərin təklik mərtəbəsi ya 0-dır, ya da 5-dir.

10-a vurmada alınan hasillər haqqında nə deyə bilərsiniz? Şagirdlər növbə ilə fikirlərini söyləyirlər və hasildə vurulan təklik qədər onluq alındığını göstərirler. Deməli, təklik vuruq hasildə onluğun yerində yazılır.

Daha çox şagirdin öz fikrini bildirməsi üçün şərait yaratmaq lazımdır. Bu, onlarda nitq qabiliyyətini inkişaf etdirməklə yanaşı, müxtəlif situasiyalara uyğun müləhizələr irəli sürməyə, fikir bölüşməyə həvəs yaradacaq.

Dərslikdə verilmiş tapşırıqlar yerinə yetirilir. **D.2** tapşırığı motivasiya mərhələsində lövhədə yazılımış cavablar və ya öyrənmə tapşırığında verilmiş cədvəl üzərində araşdırılıla bilər. 5-i tək ədəd vurduqda hasilə tək, cüt ədəd vurduqda isə hasilə cüt ədəd alınır.

D.3 tapşırığını şagirdlər oxuyur. Şərtdə nəyin verildiyini və nə tələb olunduğunu araşdırıraq. Burada vurmaya aid bir misaldan söhbət gedir. Şərtdən alınan məlumatlar:

- vuruqlardan biri 5-dir.
 - hasilin 30-dan 5 vahid az olduğu bildirilir. $30 - 5 = 25$
 - digər vuruğu tapmalıyıq. Vurma ifadəsi : $\underline{\quad} \times 5 = 25$.
- Hansı ədədi 5-ə vursaq 25 edər? Cavab: 5-i. Deməli, fikrimdə tutduğum ədəd 5-dir.
- Məsələnin həllinin ardıcılıqla təhlil və təqdim edilməsinin cavabin tez və düzgün tapılması qədər əhəmiyyətli olduğu şagirdlərin nəzərinə çatdırılır.

D.4 məsəlesi müzakirə olunur. Burada 4 sıra marka var. Hər sırada 5 marka var. Bu düzülüşü sətir və sütunların sayı ilə də ifadə etmək olar. Cəmil markalarını 4 sətirdə (sırada), 5 sütunda (hər sıradakı marka) düzəndir. Markaların sayı: $5 \times 4 = 20$, bir sətir marka əlavə olunarsa, $5 \times 5 = 25$, iki sütun marka əlavə olunarsa, sətirlərin (sıraların) sayı dəyişmir, sütunların sayı (hər bir sıradakı marka sayı) 7 olacaq: $4 \times 7 = 28$

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1** şərtə uyğun şəkil çəkməklə yerinə yetirilir. **İd.2** tapşırığında eyni cavabı almaq üçün 2-ci misalda 5-ə vurulan ədəd, 1-ci misaldakı 10-a vurulan ədədin ikiqatına bərabər götürülür. Məsələn, $40 = 4 \times 10$, $40 = 8 \times 5$. Burada 8 ədədi 4-ün ikiqatıdır. **İd.3** tapşırığında cədvəlin 4-ə uyğun xanasındaki ədədin 4 gündə toxunan cərgələrin sayı göstərdiyini şagirdlər başa düşməlidir. **Qiymətləndirmə.** Şagirdlərin suallara cavabı və müzakirələrdə iştirakı, həmçinin tapşırıqları yerinə yetirmək bacarıqları müşahidə yolu ilə qiymətləndirilir.

Dərs 95.

Özünüqiymətləndirmə

Dərslik səh. 100 (ə.v. iş dəftəri səh. 100)

Şagirdlərə özünüqiymətləndirməyə ayrılan vaxt haqqında məlumat verilir (20 dəqiqə). Bu tapşırıqlar sadə tapşırıqlar olmaqla vurma əməlini yerinə yetirmək bacarıqlarını yoxlamaq üçündür. Qiymətləndirmə üçün ayrılan vaxt tamam olduqdan sonra, şagirdlər işlərini yoxlamağa başlayırlar. Müəllim tapşırıqların düzgün həllini ləvhədən asır. Şagirdlər müstəqil olaraq öz işlərini düzgün həll ilə müqayisə edərək yoxlayır və səhvərini tapırlar (6-7 dəqiqə). Öz səhvini tapan şagirdlər təqdir olunur. Səhv etmək olar, amma onu tapmışansa, deməli o səhvi bir daha etməyəcəksən. Qiymətləndirmənin nəticələrinə görə bəzi şagirdlərə əlavə tapşırıqlar verilə bilər.

D.5 tapşırığında 100-lük kvadrat bir daha təkrar olunur. «Ədədlərin sayını tapmaq üçün sətirlərin sayını sütunların sayına vurmaq lazımdır» fikri ifadə olunur. Birinci 100-lük kvadratda ədədlərin sayının $5 \times 4 = 20$, ikincidə $4 \times 6 = 24$ və üçüncüdə $4 \times 8 = 32$ olduğunu tapırlar. Alınan nəticələr bu hissədəki ədədlərin sayını göstərir. Şagirdlər 100-lük kvadrat üzərində uyğun hissədə yerləşən ədədləri də sadalaya bilərlər. Məsələn, 1-ci 100-lük kvadrata uyğun ədədlər bunlardır:

1, 11, 21, 31, 41, 2, 12, 22, 32, 42, 3, 13, 23, 33, 43, 4, 14, 24, 34, 44.

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 5-1F

| Nö | Bacarıqlar | Qeyd |
|----|--|------|
| 1. | Vurma əməlinin nəticəsini eyni sayılı əşya qruplarındakı əşyanın ümumi sayı kimi başa düşür. | |
| 2. | Vurmanın eyni ədədin ardıcıl toplanması kimi başa düşür. | |
| 3. | Vurmanın bərabər addımlarla irəliyə saymaq olduğunu başa düşür. | |
| 4. | Sıraları eyni sayılı elementləri olan əşya qrupları kimi başa düşür. | |
| 5. | 2-yə, 3-ə, 4-, 5-ə və 10-a vurmanın yerinə yetirir. | |
| 6. | Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir. | |
| 7. | Vurma cədvəlindən istifadə edir və özü vurma cədvəli tərtib edir. | |

Məzmun standartı:

- 1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.
 1.2.5. Vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

Şagird bacarıqları:

Bölmə əməlini başa düşdүүнү нүмайىş etdirir:

- bölmə əməlini eyni addımlarla ardıcıl çıxma ilə ifadə etməklə;
- bölmə əməlini eyni addımlarla geriyə sayma ilə ifadə etməklə;
- müəyyən miqdarda əşyani bərabər sayılı əşya qruplarına ayırmaqla;
- 2-yə, 3-ə bölmə bacarıqlarını nümaiىş etdirməklə.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

1-ci saat. Motivasiya. 12 karandaşı (və ya başqa sayma vasitəsi) hər birinə 3 karandaş olmaqla şagirdlərə paylamalıyıq. Bu karandaşlar neçə şagirdə çatar? 12-dən 3 dənəsini verdik, neçəsi qaldı?

Əlavə tapşırıqlar

Bölmə əməlinin əyani vəsaitlər üzərində yerinə yetirilməsi onun mahiyyətini dərk etməyə və yaxşı yadda qalmışına şərait yaradır. Eyni sayda əyani vəsaitlərlə müxtəlif qruplara ayırma tapşırıqları yerinə yetirilir. Şagird ardıcıl olaraq eyni sayda çıxmalarla eyni sayılı qruplar yaradır. Qrupları sayıv və gördüyü işə uyğun riyazi ifadəni yazar. Əşyaların ümumi sayı - bölünən, hər qrupdakı əşya sayı - bölən, qrupların sayı isə - qismət olduğunu başa düşür. Əşyaların ümumi sayı və hər bir qrupdakı əşya sayı məlumdursa, bölmə əməli nəticəsində qrupların sayını, əşyaların ümumi sayı və qrupların sayı məlumdursa, hər qrupda olan əşyaların sayını tapırıq. Şagird bölən və qismətin yerini dəyişməkə nəyin dəyişdiyini anlayır, bölmə əməllərini yerinə yetirmək vərdişlərini inkişaf etdirir.

1) 24 kq qəndi hər birində 4 kq olmaqla torbalara yerləşdirmək lazımdır. Bunun üçün neçə torba lazımdır? 24 kq qənd hər birində 6 kq olmaqla torbalara yerləşdirilmişdir. 24 kq qənd neçə torbaya yerləşdirilmişdir? 2) 30 qəpiyi 5 qəpikliklərə xırdalasaq, neçə dənə 5 qəpiklik alınar? 30 qəpiyi 6 eyni qəpikliklərə xırdalamışlar. Bunlar neçə qəpikliklərdir? 3) 28 nəfər qonaq hər masanın arxasında 4 nəfər olmaqla əyləşəcək. Bunun üçün neçə masa lazımdır? 28 nəfər qonaq bərabər sayda olmaqla 7 masanın arxasında əyləşmişdir. Hər masanın arxasında neçə nəfər əyləşmişdir? 4) 36 nəfər şagird hər cərgədə eyni sayda olmaqla 4 cərgəyə düzülmüşdür. Hər cərgədə neçə şagird var? 36 nəfər şagird hər cərgədə 9 nəfər olmaqla cərgələrə düzülmüşlər. Şagirdlər neçə cərgəyə düzülmüşlər?

9. Qalan karandaşları paylamağa davam edək və hər dəfə qalanını yoxlayaq: $12 - 3 = 9$, $9 - 3 = 6$, $6 - 3 = 3$, $3 - 3 = 0$. Neçə nəfərə çatdı? 4 nəfərə. Biz 4 dəfə eyni ədədi ardıcıl olaraq çıxdıq. Eyni toplananların ardıcıl toplanmasını biz vurma əməli ilə əvəz etdik. Ardıcıl çıxma əməli isə qısa olaraq bölmə əməli ilə əvəz oluna bilər. Bölmə əməli necə yazılır?

Öyrənmə.

Yuxarıdakı məsələyə uyğun olaraq: $12:3=4$ və ya 3 ədədi 12 ədədində 4 dəfə yerləşir. Bu dərsdə bölmənin mahiyyətini, onun ardıcıl çıxma və geriyə sayma ilə eyni olduğu dərk edilir. Müəyyən miqdarda əşyalardan qurtarana qədər (0 alınana qədər) eyni sayda olmaqla bölünür, paylanır. Hər nəfərə neçə dənə çatdı? Eyni sayda

olmaqla neçə nəfərə çatdı? Bu kimi suallara cavab axtarılır. Bu məşğələlər bölməni başa düşməyə imkan verir. Öyrənmə tapşırığı müzakirə olunur. Bölmə əməlinə uyğun komponentlərin adları - *bölnən, bölən, qismət*, eləcə də bölmə işarəsi şagirdlərlə bir yerdə təkrar edilməklə öyrədilir. Bölmənin əşyaların ümumi sayı, qrupların sayı və hər qrupdakı əşya sayı arasındaki münasibətləri əks etdirdiyi diqqətə çatdırılır. Yuxarıdakı məsələlər bu anlayışlar kontekstində aşağıda verilmiş əlavə məşğələlərin köməyilə təhlil olunur. Əşyaların ümumi sayını qrupların sayına bölsək, hər bir qrupdakı əşya sayını taparıq. Yuxarıdakı halda 12 ədədi əşyaların ümumi sayını, 3 ədədi hər bir qrupdakı əşya sayını, 4 ədədi isə qrupların sayını göstərir: $12 : 3 = 4$. Bu halda deyə bilərik: 12 konfeti üç-üç bölsək, 4 nəfərə çatar. Digər hali nəzərdən keçirək. 12 konfeti 3 nəfər arasında bərabər bölsək, hər birinə neçə konfet düşər? $12 : 3 = 4$. Bu halda deyə bilərik: 12 konfeti 3 yerə bölsək, hər birinə 4 konfet düşər. Burada üç-üç bölün və 3 yerə bölün fikrinin mahiyyəti ortaya çıxır. Riyazi yazılışlar eyni ola bilər. Lakin real həyatda bu yazılışlar problemin qoyuluşundan asılı olaraq əşya sayı və əşya qrupu kimi fərqli nəticələri ifadə edir. Bu mahiyyəti pul üzərində daha yaxşı anlatmaq olar. Müəyyən miqdardı pul 2 yerə bölək və ya hər nəfərə 2 manat olmaqla bölək. Lakin bölmənin ilk dərslərində daha çox hesab əməlini yerinə yetirmək bacarıqlarına diqqət etmək lazımdır. Bu mahiyyəti isə vaxtaşırı təkrarlamaq olar.

D.2 tapşırığı yerinə yetirilir. Şagirdlər şəkli nəzərdən keçirirlər. 1-ci halda 8:2 ifadəsi ilə hər qrupdakı əşyaların sayı, 2-ci halda isə 8:2 ifadəsi ilə qrupların sayı tapılır. Birinci halda 2 qabın hər birində 4 ciyələk var. 2-ci halda isə 4 qabın hər birində 2 ciyələk var. Lakin hər iki məsələ 8:2 ifadəsi ilə həll edilir. Situasiyalar isə mahiyyətcə tam fərqlidir. Birinci halda 2 nəfərin hər biri 4 ciyələk yeyir, 2-ci halda 4 nəfərin hər biri 2 ciyələk yeyir. Bölmənin mahiyyətini anlamaq bacarığını formalasdırmaq üçün bu məsələyə uyğun məsələlər həll edilir.

D.3 tapşırığı da analoji qaydada yerinə yetirilir. Burada şagirdin müştəqil olaraq şəkildə təsvir olunanlar əsasında məsələ qurmaq bacarığına və bölmə əməlini düzgün yerinə yetirmək bacarığına diqqət verilməlidir. Bu məsələdə bir yemək süfrəsinin təsvir olunduğunu, süfrənin iki nəfər üçün hazırlanlığını, 2-yə bölmə ilə yarıya bölmə ifadəsinin eyni olduğunu vurğulamaq lazımdır. Süfrədə 10 alma, 4 pirojna, 8 dilim piroq, 2 buterbrod, 6 banan var. Bu məsələdə şagirdlər bölmə əməllərinin cavabını ədədin ikiqatından istifadə etməklə asanlıqla tapa bilərlər. 10 neçənin ikiqatıdır? Cavab: 5-in, deməli $10 : 5 = 2$.

Dərs 97.

Bölmə əməli.

2-ci saat. Dərslik səh. 102 (ə.v. iş dəftəri səh. 102)

Məzmun standartı:

1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

Şagird bacarıqları:

- 4-ə və 5-ə bölməni yerinə yetirir;
 - bölmə əməlinin nəticəsini hər qrupdakı əşya sayı və qrupların sayı kimi dərk edir;
 - bölmə əməlinin komponentlərini məsələyə uyğun şərh edir;
 - bölmənin eyni ədədin çıxılması və eyni addımlarla geriye sayma olduğunu başa düşür;
- Bölmə əməlinə aid məsələləri həll edir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. İnformatika (4.1.1), Fiziki tərbiyə (1.3.1).

 **İnteqrasiya. Fiziki tərbiyə.** **D.1** məsələsində şagirdlərlə topa oynanılan müxtəlif idman növləri haqqında söhbət aparılır. Voleybol, futbol, həndbol, tennis və s. oyunlarının hər birinin öz topu var. Bu oyunların adlarındakı **bol** inglis dilində (fut-bol) ball – top sözündəndir.

Şagirdlər **D.2** tapşırığında bölmə əməlini ədəd oxu üzərində eyni addımlarla geriyə sayma kimi modelləşdirirlər. Bu məşğələni cütlərlə iş kimi də yerinə yetirmək olar. Şagirdlərdən biri bölmə əməlini modellə təqdim edir, digəri isə uyğun riyazi ifadəni yazar.

Təbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

İd.1 tapşırığında 3-ə bölməni yerinə yetirərkən şagird şifahi olaraq 15-dən, 6-dan və 3-dən ardıcıl olaraq hər dəfə 3 çıxır və addımları sayıır. Neçə dəfə çıxma əməli mümkün oldusa, ərzaqların da o sayda adama çatacağını başa düşür. **İd.2** tapşırığında bölməni şagirdlər şəkil üzərində eynisaylı qruplara ayırmaqla və ədəd oxu üzərində geriyə saymaqla təsvir etməyi bacarırlar. **İd.3** tapşırığında cədvəli tamamlamaq lazımdır. Şokoladların şəklinin əyani olaraq verilməsi şagirdə 20-ni 4-ə, 5-ə, 10-a bölməni yerinə yetirməyə kömək edəcək. **İd.4** tapşırığı 2-yə və 3-ə bölmə vərdişləridir.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Şagirdin əyani vəsaitlərin köməyilə bölmə əməlini nümayiş etdirməsi və uyğun bölmə əməlini yazmaq qabiliyyəti, eyni zamanda 2-yə və 3-ə bölmə vərdişləri qiymətləndirilir. 2-yə bölməni ədədin ikiqatı ilə əlaqələndirməklə şagird bölmə əməlini asanlıqla yerinə yetirə bilər. Şagird həm də 2-yə bölmənin yarıya bölmə olduğunu dərk edir. Dərsin vaxtı imkan verərsə, əvvəlcədən hazırlanmış işçi vərəqlərində ədəd oxları, qruplaşdırılmış əşya şəkilləri ilə verilmiş modellərə uyğun misallar yazılır və ya əksinə, verilən misallara uyğun olaraq ədəd oxu və ya şəkillər çəkilir.

| 1-ci səviyyə | 2-ci səviyyə | 3-cü səviyyə | 4-cü səviyyə |
|--|---|--|---|
| <p>1. Əyani vəsaitlərlə modelləşdirir, lakin riyazi ifadəsini yaza bilmir.</p> <p>2. Ədəd oxu və ya uyğun şəkil üzərində eyni sayılı qruplar ayırmaqla modelləşdirə bilmir, uyğun riyazi ifadəni yaza bilmir.</p> <p>3. 2-yə və 3-ə bölmə vərdişləri yoxdur.</p> | <p>1. Əyani vəsaitlərlə modelləşdirir, riyazi ifadələri çətinliklə yazır.</p> <p>2. Ədəd oxu və ya uyğun şəkil üzərində eyni sayılı qruplar ayırmaqla modelləşdirərkən və uyğun riyazi ifadəni yazarkən çox səhvler edir.</p> <p>3. 2-yə və 3-ə bölməni kiçik ədədlər üzərində yerinə yetirə bilir.</p> | <p>1. Əyani vəsaitlərlə modelləşdirir və uyğun riyazi ifadələri yazır.</p> <p>2. Ədəd oxu və ya uyğun şəkil üzərində eyni sayılı qruplara ayırmaqla modelləşdirərkən və uyğun riyazi ifadəni yazarkən adətən səhv etmir.</p> <p>3. 2-yə bölmə vərdişlərini, ədədin ikiqatı anlayışının da köməyilə 2-20 dairəsində səhvsiz yerinə yetirir və 3-ə bölmə vərdişlərini cüzi səhvlərlə yerinə yetirir.</p> | <p>1. Əyani vəsaitlərlə modelləşdirməyin orjinal qaydalarını tapır.</p> <p>2. Uyğun riyazi ifadələri asanlıqla yazır.</p> <p>3. Ədəd oxu və ya uyğun şəkil üzərində eyni sayılı qruplar ayırmaqla modelləşdirir və uyğun riyazi ifadəni asanlıqla yazır. Daha böyük ədədlər üzərində ədədin ikiqatı faktından istifadə etməklə 2-yə bölmə əməlini asanlıqla yerinə yetirir, 3-ə bölməni 3-30 dairəsində səhvsiz yerinə yetirir.</p> |

İlk dərsdə yüksək nəticə gözləmək doğru deyil. Lakin bu analitik qiymətləndirmə cədvəlindən bölməyə dair bütün dərslərdə istifadə etməklə öyrənmənin dinamikasını müşahidə etmək olar.

Dərs 98.

Bölmə əməli.

3-cü saat. Dərslik səh. 103 (ə.v. iş dəftəri səh.103)

Bu dərsdə 5-ə bölmə vərdişləri müxtəlif məsələ və misalların köməyilə formalasdırılır.

Tapşırıqları yerinə yetirərkən tapşırıqdağı ədədləri 2-yə, 3-ə və 4-ə dəyişdirməklə əvvəl keçilənləri də şifahi olaraq möhkəmləndirmək olar.

D.1 tapşırığına uyğun olaraq kublarla əyani olaraq modelləşdirmək və modellərin şəklini sütunlarla və ya sətirlərlə çəkmək şagirdlərdə həm bölmə vərdişlərinin yaranmasına, həm də həndəsi fiqurları çəkməklə fəza təsəvvürlərinin və kiçik motorika vərdişlərinin (əllə hərəkət) inkişafına müsbət təsir göstərir. **D.2** tapşırığında hər bir hal real situasiyaya uyğun nümunələrlə izah edilir və uyğun şəkillər çəkilir.

D.3 tapşırığında verilən ədəd oxu təsvirləri dəftərdə çəkilir və uyğun riyazi yazılışla, bölmə əməli ilə ifadə edilir. **D.4**, **D.6** tapşırıqları bölmə əməlinin mahiyyətini aydınlaşdırır.

Tətbiq. İş dəftərində 5-ə bölmə vərdişlərini möhkəmləndirmə tapşırıqları verilmişdir. **İd.1** tipli tapşırıqları mümkün qədər şagirdin müstəqil yerinə yetirməsinə şərait yaradılmalıdır. Bunun üçün şagird verilən sözləri və cümlələri diqqətlə bir neçə dəfə oxumalıdır. Bu cümlələrdə riyazi fikirlərin ifadə olunduğu və istifadə olunan sözün yerində olmaması səhv fikir yaradacağı vurgulanır.

İd.2 tapşırığı yerinə yetirilir. 1-ci halda 10 alma iki-iki bölünür və 5 uşağa çatır. $10:2=5$ (uşaq). İkinci halda isə 10 alma iki uşaq arasında bərabər bölünür və hər birinə 5 alma çatır. $10:2=5$ (alma).

 **İnteqrasiya. Informatika.** **İd.3** tapşırığındakı söz «internet»dir. Şagirdlər internet haqqındaki məlumatlarını bir neçə cümlə ilə təqdim edirlər. Internet bir-biri ilə əlaqələri olan çoxlu sayda kompüterlərin yaddaşına yazılmış məlumatlardan insanların istifadəsi üçün imkan yaradan şəbəkədir. Internet vasitəsilə insanlar bir ölkədən başqa ölkəyə məktub, pul göndərirlər. Internet insanların həyatına o dərəcədə daxil olmuşdur ki, insanlar internet vasitəsilə kitab, yemək sıfariş edir, kinofilmə baxır, musiqiyə qulaq asırlar və s. **İd.4** tapşırığı $12 : 4$ ifadəsi ilə həll olunur. Bu məsələ üzərində şagirdlərə çəşdirci sual da vermək olar: məsələni $12 : 3$ kimi həll edə bilərikmi?

Dərs 99, 100.

Vurma və bölmənin qarşılıqlı əlaqəsi. 2 saat

Dərslik səh. 104-105 (ə.v. iş dəftəri səh.104-105)

Məzmun standartı:

1.2.5. Vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.7. Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındaki əlaqələrdən hesablamalarda istifadə edir.

Şagird bacarıqları:

- vurma və bölmənin qarşılıqlı tərs əməllər olduğunu başa düşür;
- vurma əməlinin köməyilə bölmə əmələini düzgün yerinə yetirdiyini yoxlayır;
- məlum olmayan komponenti hesablayır.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

1-ci saat. Motivasiya. Şagirdlər toplama və çıxmənin qarşılıqlı əlaqəsini yada salırlar. Toplama nəticəsində əşya sayının artdığını, çıxma nəticəsində əşya sayının azaldığını deyirlər. Vurma və bölmə də toplama və çıxmaya uyğun gəldiyindən vurma əşya sayının artması, bölmə əşya sayının azalması deməkdir. Deməli, toplama və çıxma, eləcə də vurma və bölmə qarşılıqlı tərs əməllərdir.

Öyrənmə. Öyrənmə tapşırığı təhlil olunur: 1) Hər cərgədə 5 gül var. 3 cərgədə cəmi neçə gül var? 2) Hər birində bərabər sayıda olmaqla 15 gülü 3 cərgədə əkdilər. Hər cərgədə neçə gül əkildi? 3) 15 gülü hər birində 5 gül olmaqla cərgələrdə əkdilər. Neçə cərgə gül əkildilər?

Birinci məsələdə vurma əməlinin köməyilə güllərin ümumi sayı tapılır. İkinci və üçüncü məsələdə isə müvafiq surətdə güllərin ümumi sayına və cərgələrin sayına görə hər cərgədə əkilmiş güllərin sayı və güllərin neçə cərgədə əkildiyi tapılır.

Şagirdlərə sual verilir: Hansı əməli yerinə yetirmək sizin üçün daha asandır? Çoxları vurma əməlinin asan olduğunu söyləyəcəklər. **Müəllim:** Siz vurma əməlini yerinə yetirin, bölmə əməli sizin üçün asan olsun. **D.1** tapşırığında şagirdlər dovşanların və itlərin sırasına görə vurma və bölmə əməlini yazırlar. Dovşanların ümumi sayı 18-dir. Biz sıraların sayını – 3-ü hər bir sıradakı dovşanların sayına, yəni 6-ya vursaq, dovşanların ümumi sayını tapa bilərik. Eyni zamanda bölmə əməlindən istifadə edərək, digər iki misalın həlli - 18 ədədindən 3-ün və 18 ədədindən 6-nın alınması qaydası izah olunur. Bu zaman dovşanların (itlərin) cərgələrinin sayının və hər cərgədəki dovşanların (itlərin) sayının düzgün ifadə olunmasına diqqət yerimək lazımdır. **D. 2** tapşırığı vurma və bölmənin qarşılıqlı əlaqəsindən istifadə etməklə boş xanalara uyğun ədədlər tapılır.

D. 3 tapşırığında bölmə əməlləri cədvəldən istifadə etməklə yerinə yetirilir.

Tətbiq. İş dəftərindəki tapşırıqlar yerinə yetirilir. **İd.1** tapşırığında şagird riyazi işarənin yerini müəyyənləşdirərkən ən böyük ədədin axırda, yoxsa əvvəldə yazılımasına diqqət yetirməlidir. Əgər əməlin sonuncu komponenti böyükdürsə, deməli o sətirdə vurma işarəsi, əgər 1-ci ədəd ən böyük ədəddirsə, həmin sətirdə bölmə işarəsi qoyulmalıdır. **İd.2** tapşırığında şagirdlər vurma və bölməni sözə ifadə etmək bacarıqlarını inkişaf etdirir, **3 dəfə 5 bərabərdir 15-ə** və ya əksinə **15 ədədində 3 ədədi 5 dəfə yerləşir (3 ədədi 15-də 5 dəfə yerləşir)**, **15 ədədində 5 ədədi 3 dəfə yerləşir** kimi ifadələri düzgün işlətməyi öyrənirlər.

İd.3 tapşırığı 4-ə vurma ilə qarşılıqlı əlaqə bacarıqlarını formalaşdırır. Bir qutudakı qoğalların sayı 4-dür. İkinci sətirdə hər bir xanadakı ədəd 1-ci sətirdəki uyğun xanadakı ədəddən 4 dəfə çox olacaq. Bu tapşırıqdakı qanuna uyğunluğa görə verilmiş hər bir ifadəyə uyğun vurma və bölmə əməllərinin hamısı yazılırlar. Şagirdə bəzi yoxlama sualları da vermək olar: Birinci sətirdəki 6 ədədində uyğun xanada neçə yazmışan? – 24. **Sual:** nə üçün?

Cavab: $4 \times 6 = 24$ (həm də qoğalların və qutuların sayı ilə ifadə edir.)

1-ci sütundakı misalların cavabı nəyi göstərir? - Qoğalların ümumi sayını (qutuların sayına görə). 2-ci sütundakı misalların cavabı nəyi göstərir? - Qutuların sayını. 3-cü sütundakı misalların cavabı nəyi göstərir? - Hər qutudakı qoğalların sayını.

İd.4 tapşırığında hər birinə $8:2=4$ dənə 5 qəpiklik düşər. Hər birinə düşən pulun miqdarı isə $4 \times 5 = 20$ qəpik olur.

Qiymətləndirmə. Dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır. Şagird şifahi deyilən və yazılı verilən vurmaya aid misala görə bölməyə aid misalını və cavabını deyir.

Məzmun standartı:

- 1.2.5. Vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
 1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.
 1.2.7. Vurma və bölmə əməllerinin komponentləri və nəticələri arasındaki əlaqələrdən hesablamalarda istifadə edir.

Şagird bacarıqları:

- verilən 3 ədədin köməyilə qarşılıqlı əlaqədə olan vurma və bölmə əməlinin riyazi ifadələrini yazır;
- vurma və bölmə əməllərinə aid ədədlər ailəsinə aid ədədlər söyləyə bilərsənmi?
- verilən 2 komponentə görə ədədlər ailəsinin verilməyən üzvünü tapır (verilməyən komponenti).

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3).

Motivasiya. Şagirdlər 1-ci sinifdə toplama və çıxmanın qarşılıqlı əlaqəsini öyrənmişlər. **Sual:** Siz ədədlər ailəsi dedikdə nə başa düşürsünüz? Biz bu qaydanı vurma və bölməyə də tətbiq edə bilərikmi? Şagirdlərin fikirləri dinlənilir. Bir toplama və çıxma ailəsinə aid ədədlər söyləyirlər. **Sual:** A., bir vurma və bölmə ailəsinə aid 3 ədəd söyləyə bilərsənmi? Şagirdlərin hazırlığı yoxlanmaqla öyrənmə mərhələsinə keçilir. Ədədlər ailəsi ifadəsi 1-ci sinifdə olduğu kimi ümumi olaraq deyil, əməllerin adı çəkilməklə işlədir. Toplama və çıxma əməllerini yazmaq üçün seçilmiş 3 ədəd, vurma və bölmə üçün doğru deyil. Ona görə də «*Toplama və çıxma əməlləri ailəsinə və ya vurma və bölmə əməlləri ailəsinə məxsus 3 ədəd söyləyin və ya seçin*» ifadələrini işlətmək daha düzgündür.

Öyrənmə. Öyrənmə tapşırığı təhlil olunur. Toplama və çıxmanın qarşılıqlı əlaqəsində olduğu kimi burada da əşyanın ümumi sayını göstərən ən böyük ədəd bölünən və hasilə (bütün bunlar misal üzərində göstərilir), digər iki ədəd isə vuruqlara və müvafiq surətdə bölən və qismətə uyğun gəlir. **D.1** tapşırıqları üzərində öyrənmə davam etdirilir.

D.4, D.5 tapşırıqları vurma və bölmənin qarşılıqlı əlaqəsi, məchul həddi tapmaq, tənlik həlli bacarıqlarını inkişaf etdirmək üçün yaxşı vasitədir. Bu əlaqəni dərk etməklə şagird məchul həddi asanlıqla tapır. Həmçinin hesablama tapşırıqlarının müxtəlif formalarda təqdimimi şagirdlərdə eyni formaya alışmaqla mexaniki əzbərləmənin qarşısını alır, tapşırıqların rəngarəngliyi isə psixoloji yükü azaldır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1, İd.2** tapşırıqları qarşılıqlı əlaqəli vurma və bölmə misallarıdır. **İd.3** tapşırığında qəpiklər üzərində vurma və bölmənin qarşılıqlı əlaqəsi ifadələr şəklində verilmişdir. Dərsin vaxtı imkan verərsə, şagirdlər kağızdan kəsilmiş qəpiklik şəkilləri üzərində misalların bəzilərini əyani olaraq göstərirler.

Qiymətləndirmə. Bir vurma və bölmə ailəsinə aid olan 3 ədədi – ədədlər ailəsinə düzgün müəyyəyen etmək, ədədlər ailəsinin verilməyən üzvünü müəyyən etmək bacarığı müşahidə yolu ilə qiymətləndirilir. Şagirdlər sadalanan 4 ədəddən hansının bir ailəyə məxsus olduğu və verilmiş iki ədədin ailəsinə aid olan 3-cü ədədin hansı olduğu barədə suallara cavab verirlər.

1-ci saat. Dərslik səh.106 İş dəftəri səh.101

D.3 tapşırığında vurma və bölmənin qarşılıqlı əlaqəsi real situasiya üzərində təqdim edilir. Şagird hasılın, bölünənin ümumi saya, vuruqların, qismət və bölənin isə qrupların sayına və hər qrupdakı əşya sayına uyğun gəldiyini başa düşür.

D.5 tapşırığı integrasiya xarakterli olub, Şamaxıdakı rəsədxana haqqında məlumat verilir.

İş dəftərində verilmiş tapşırıqlar mövzu üzrə bacarıq və vərdişləri möhkəmləndirməyə xidmət edir.

İd.4 tapşırığında geriyə sayma ardıcılılığı uyğun bölmə əməli ilə oxla birləşdirilməlidir. Geriyə sayma addımları qismətə bərabər olmalıdır. Bu saymanı **İd.1** tapşırığı əyani göstərir. Geriyə sayma zamanı addımların sayıldığı bir daha vurgulanır. 16,12,8,4,0 ardıcılılığı 20:4=5 ilə eynidir.

2-ci saat. Dərslik səh. 107 İş dəftəri səh. 102.

D.1 tapşırığında boş xanalara 4-ə bölmədən alınan uyğun qismət yazılır.

D.2 tapşırığında: ☀ = 1 ⚡ = 2 ☁ = 4 🌙 = 8

Həll üçün açar günəşdir. **D.3** tapşırığında şagird vuruqları təhlil etməklə hər sonrakı misalın cavabının əvvəlkindən 2 dəfə çox olduğunu əsaslandırmalıdır. 2-ci misalda vuruqlardan biri təkrarlanır, digər vuruq isə əvvəlkindən 2 dəfə çox olduğunu görə hasil də 2 dəfə çox olur.

İd.1 tapşırığını şagird bütövlükdə nəzərdən keçirməli, həll üçün açar tapmalıdır. Bu açar 1-ci misaldır. ● = 4, □ = 6, ☆ = 2 Sütundakı misallar 2-yə, 4-ə, 6-ya vurmadır. 6-ya vurma vuruqların yerini dəyişməklə vurmadır.

3-cü saat. Dərslik səh. 108 İş dəftəri səh. 103

D.1 tapşırığı ədəd oxu üzərində vurma və bölmə əməllərini modelləşdirmə bacarıqlarını formalasdırır. Modelə uyğun riyazi ifadə yazıılır və ritmik sayma göstərilir. Bu tapşırıqlar bölmə və vurmanın mahiyyətini başa düşməyə imkan verir.

D.3 tapşırığında modelə uyğun vurma və bölmənin qarşılıqlı əlaqəsi təkrarlanır.

D.4 tapşırığında vurma cədvəlindən istifadə edilməklə rəngli xanalara uyğun ədədlər tapılır.

_____ Soyadı _____ Adı _____ Tarix

Qiymətləndirmə cədvəli № 5-2F

| Nö | Bacarıqlar | Səviyyə |
|----|---|---------|
| 1. | Müəyyən miqdardan əşyani bərabər sayılı əşya qruplarına ayırir. | |
| 2. | Bölmə əməlinin müəyyən bir ədəddən eyni ədədin ardıcıl olaraq çıxılması və bərabər addımlarla geriyə sayma olduğunu başa düşür. | |
| 3. | 2-yə, 3-ə, 4-ə, 5-ə bölməni yerinə yetirir. | |
| 4. | Vurma və bölmənin qarşılıqlı əlaqəsini başa düşür. | |
| 5. | Uyğun 3 ədədin iştirak etdiyi vurma və bölmə əməlləri ailəsinin misallarını yazır. | |
| 6. | Vurma və bölmənin qarşılıqlı əlaqəsindən istifadə eməklə məsələnin şərtini dəyişdirir. | |
| 7. | Bölmə əməlinin nəticəsini vurma əməlinin köməyilə yoxlayır. | |
| 8. | Bölmə əməlinə aid məsələləri həll edir. | |
| 9. | Bölmə əməlini sətir və sütunlar üzərində yerinə yetirir. | |

Məzmun standartı:

1.2.2. "*Dəfə çox*", "*dəfə az*" ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir.

Şagird bacarıqları:

- vurma və bölmə əməlini ...*dəfə az*, ...*dəfə çox* ifadələri ilə əlaqələndirir;
- ...*dəfə az* və ...*dəfə çox* ifadələrindən istifadə etməklə məsələ qurur;
- verilən 2 komponentə görə digər komponenti tapır;
- vurma və bölmənin qarşılıqlı əlaqəsindən istifadə etməklə məsələnin şərtini dəyişdirir.

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3).

1-ci saat. Vurma və bölməyə aid məsələ həlli. Dərslik səh. 109 İş dəftəri səh. 104

Vurma və bölməyə aid məsələlər məsələ həllinin mərhələləri üzrə həll edilir. Nümunə məsələ araşdırılır və bütün sinif fəaliyyəti olaraq yerinə yetirilir. Məsələ həllində əşyanın ümumi sayının, bir qrupdakı əşyaların sayının və ya qrupların sayının tapıldığına şagirdlər situasiyaya uyğun təqdim edirlər.

2-ci saat. Motivasiya. Aslanın 10 dənə şəkilli kitabı var, Nəzrinin kitablarının sayı Aslanından 2 dənə çoxdur (azdır). Nəzrinin neçə kitabı var? Biz bu məsələni necə həll edirik? Bu məsələdə toplama və ya çıxma əməlini hansı ifadəyə görə seçirik? *Dənə çoxdur, dənə azdır*. Bu məsələnin vurma və ya bölmə əməli ilə həll edilməsi üçün şərti necə dəyişə bilərik? Vurma və bölmə əməli ilə həll edilən məsələlərdə bu əməlləri hansı ifadələrə görə seçirik.

Öyrənmə. Aslanın 10 dənə şəkilli kitabı var. Nəzrinin kitablarının sayı Aslanından 2 dəfə çoxdur (azdır). Bu məsələni həll etmək üçün biz hansı əməli seçməliyik. Dəfə sözü bizim vurma əməlində işlətdiyimiz sözlərdəndir. Bu söz *qatı*, *misli* kimi də işlədir. Biz məsələdə "Nəzrinin kitablarının sayı Aslanın kitablarının sayının 2 qatı, 3 qatı, 5 qatı və ya 2 misli, 3 misli, 5 misli qədərdir" də deyə bilərik. Lakin yazılı və şifahi nitqimizdə daha çox dəfə sözündən istifadə olunur.

D.1 tapşırığı araşdırılır. Məsələdə məlum olan nədir? Açılan sarı zanbaqların sayı – 15. Daha hansı şərt verilmişdir? Qırmızı zanbaqların sayı (axtarılan) sarı zanbaqların sayından (veriləndən) – 15-dən 3 dəfə azdır. Biz hansı əməli seçməliyik: burada qırmızı zanbaqların sayı *15-dən 3 dəfə azdır* ifadəsinə görə bölmə əməlini seçməliyik.

Məsələnin şərtində bir əşya sayı verilmiş, digərinin sayı isə verilənə nəzərən ... *dəfə çox* ifadəsi ilə verilərsə vurma əməlini, ... *dəfə az* ifadəsi ilə verilərsə bölmə əməlini tətbiq etmək lazımdır. Lakin şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, ... *dəfə az* sözünə görə həmişə bölmə əməli tətbiq olunmur, şərtdən asılı olaraq vurma əməli də seçilə bilər. Məsələnin şərtində iki əşya sayından birinin sayı verilmiş və bu verilənin axtarılardan ... *dəfə az* olduğu şərti göstərilmişsə, vurma əməlini, verilənin axtarılardan ... *dəfə çox* şərti verilmişsə, bölmə əməlini tətbiq etmək lazımdır. Şagirdlərə yoxlama suali verilir: Məsələnin şərtində göstərilir ki, 5 qırmızı zanbaq açılmışdır. «Bu, açılan sarı zanbaqların sayından 3 dəfə azdır» şərti verilsədi, siz məsələni necə həll edərdiniz? Buradakı *dəfə azdır* ifadəsinə görə bölmə əməlini seçmək olarmı? Şagirdlərin fikirləri dinlənilir.

Məsələn, Nailənin 5 manatı var. Aslanın pulu Nailənin pulundan 3 dəfə çoxdur. Aslanın neçə manatı var? Aslanın pulu: $5 \times 3 = 15$

Nailənin 5 manatı var. Bu, Aslanın pulundan 3 dəfə azdır? Aslanın neçə manatı var?

$$5 \times 3 = 15$$

Aslanın 15 manatı var. Nailənin pulu Aslanın pulundan 3 dəfə azdır. Nailənin neçə manatı var? $15 : 3 = 5$

Aslanın 15 manatı var. Bu, Nailənin pulundan 3 dəfə çoxdur. Nailənin neçə manatı var?

$$15 : 3 = 5$$

Aslanın 15 manatı, Nailənin 5 manatı var. Aslanın pulu Nailənin pulundan neçə dəfə çoxdur?

Və ya Nailənin pulu Aslanın pulundan neçə dəfə azdır? Hər iki suala eyni ifadə ilə cavab tapmaq olar: $15 : 5 = 3$

Qarşılıqlı tərs məsələləri vurma və bölmənin qarşılıqlı əlaqəsinə əsasən də qurmaq olar. Vurma və bölmənin ədədlər ailəsinə məxsus ədədlərdən birini məchul götürməklə məsələnin həllini vurma və bölmə əməlləri arasında dəyişə bilərik.

Burada diqqət etmək lazımdır ki, verilən **dəfə azdır**, yoxsa axtarılan **dəfə azdır**? Əgər verilən **dəfə azdırırsa**, deməli axtarılan **dəfə çoxdur** və vurma əməli seçilməlidir. Əgər axtarılan veriləndən **dəfə azdırısa** bölmə əməli seçilməldir.

Şagirdlərin daha çox Dərslikdə verilmiş hal üzərində işləməsi məqsədə uyğundur. Çünkü bu söz oyunu üzərində qurulmuş şərtlər şagirdləri yora bilər. Dərs vaxtının imkanına və sinfin səviyyəsinə görə məsələnin şərtinin həm şagirdlər və həm də müəllim tərəfindən dəyişdirilməsi ilə məşğələləri aparmaq olar.

Əsas məqsəd şagirdlərdə məsələnin şərtini təhlil edə bilmək qabiliyyətini inkişaf etdirməkdir. Bu, onların tədqiqat və təqdimat işləri də sayıyla bilər. Şagird məsələni oxuyur və öz sözləri ilə şərh edir. Şərhlər verilənləri, əlavə şərtləri, axtarılanları düzgün əhatə etməlidir. Şagirdlər məsələnin həlli ilə bağlı fikirlərini izah etməli, həlli əsaslandırmalıdır. Yalnız məsələnin bu cür həlli şagirddə nitq qabiliyyətini, mülahizə yürütəmək, isbat etmək bacarıqlarını formalasdırır. Sonda məsələnin həllini ənənəvi olaraq qəbul edildiyi kimi qısa şərtlərlə də yazmaq olar, lakin həll şərti şəkillərlə nümayiş olunarsa, daha yaxşı olar.

Dərslikdə verilmiş məsələlər həll edilir. Bu məsələlərə adət etdiyimiz birəməlli, ikiəməlli məsələlərin həlli kontekstində yanaşmaq olmaz. Bu məsələlərin hər biri problem həlli kimi qoyulur. Üzərində tədqiqat aparılır və həllin təqdimati hazırlanır. Hər bir məsələyə kiçik mətn kimi baxılır və bu mətndə verilənlər və axtarılanlar təhlil olunur. Burada əsas keyfiyyətlərdən biri, bəlkə də ən əsası oxuyub anlama qabiliyyətidir. Məsələlərin şərtinin real həyat situasiyalarına yaxınlığı və şagirdlərin məsələni əyani olaraq hissə-hissə modelləşdirməsi onu daha yaxşı başa düşməyə və asan həll etməyə kömək edəcəkdir.

Məsələn, **D.2** məsələsində Azadin pulu Kərimin pulu ilə (18 manat) müqayisə edilir. Kərimin 18 manat, Azadin 18:2=9 manat pulu var.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. Şagirdlərin nəzərinə bir daha çatdırılır ki, “yarısı” ifadəsinə görə məsələnin şərtindən asılı olaraq ya ikiyə bölmə ya da ikiyə vurma seçilir.

İd.2 tapşırığında şagirdlər 24:3, 15:3, 28:4, 20:5 ifadələrinin qiymətinə görə fiqurların yerində hansı ədədin olduğunu müəyyən edə bilərlər. Şagirdlər bunu fərqli yollarla da tapa bilərlər. Bunu irəliyə bərabər addımlarla saymaq və eyni ədədi toplamaqla şifahi tapa bilərlər. Şagirdlər yuxarıdakı nəticələri ifadələrdə yerinə qoymaqla əvvəlcə həllin düzgün olduğuna əmin olurlar, sonra fiqurlarla verilmiş vurma əməllərini yerinə yetirirlər.

İd.3 tapşırığı da oxuyub anlama vərdişlərini inkişaf etdirən məntiqi məsələdir. Leylanın və Fatmanın yaşı cüt ədəddir: 6 və 8. Qalan 5 və 7 ədədi Nailə ilə Səbinənin yaşıını göstərir. Onların yaşının cəmi 12-dir. 12-nin yarısı 6-ya bərabərdir. Deməli, Fatmanın 6 yaşı var. Leylanın isə 8 yaşı olduğu artıq aydınlaşdır. İndi Nailə ilə Səbinənin yaşıını təyin etmək qalır. Nailənin yaşı Leylanın və Fatmanın yaşının yarısı qədər olduğundan: $6+8=14$ və $14:2=7$ yaş. Deməli, Nailənin 7 yaşı var. Səbinənin isə 5 yaşı olduğu məlum olur. Hər adın qarşısında uyğun yaşı göstərən xana rənglənir. Yarısı və 2-yə bölmə ifadələrinin eyni mənali olduğu bir daha vurgulanır.

Qiymətləndirmə. Şagirdin məsələni oxumaq, anlamaq, mühakimə yürütəmək, həll yollarını axtarmaq, həll etmək, həlli yoxlamaq, müzakirələrdə iştirak etmək, sual vermək, suala cavab vermək bacarıqlarına görə müşahidə yolu ilə qiymətləndirmə aparılır. Bu bacarıqların formalasmasına, inkişaf dinamikasına hər dərsdə diqqət vermək lazımdır. Ayrı-ayrı şagirdləri müəyyən müddət müşahidə etməklə, bu bacarıqları inkişaf etdirən məşğələlərdə onların iştirakını sistemli şəkildə təmin etmək lazımdır.

3-cü saat. Məsələ həlli. Dərslik səh.111 İş dəftəri səh.107

İnteqrasiya. Müəllim həşəratlar haqqında səhifədə verilmiş məlumatı şagirdlərlə müzakirə edir. Şagirdlər bütün həşəratların eyni bədən quruluşuna malik olduqları haqqında məlumat alırlar. Uyğun məsələlər yerinə yetirilir. Əvvəlcədən həşəratların şəkilləri olan plakat hazırlanması tövsiyə edilir. Plakat elektron formada da hazırlanıra və sinifdə nümayiş etdirilə bilər. Şagirdlərin təbiəti daha yaxından tanımları üçün bu tapşırıqlar çox əhəmiyyətlidir. Hansı həşəratları tanıdıqları və onların hansı xüsusiyyətlərə malik olduqları haqqında sinifdə söhbət aparılır. Verilən məsələlər fərqli həşəratlar üzərində də yerinə yetirilir. Bu məsələləri şagirdlər müzakirələr zamanı təqdim edirlər. Şagirdlərə həşəratlar haqqında böyüklerlə birlikdə şəkillər toplama və albom düzəltmə tapşırığı verilə bilər.

İş dəftərində verilmiş tapşırıqlar ev tapşırığı kimi yerinə yetirilə bilər.

4-cü saat. D.1 tapşırığı şagirdlərdə şəkillə verilmiş məlumatı araşdırmaq və riyazi ifadələri tamamlamaq üçün lazım olan məlumatları müəyyən etmək bacarığı formalaşdırır. Şagird əşya qruplarının sayına (sıraların sayı) və hər qrupdakı əşya sayına (sıradakı alma və ya armudların sayına) görə uyğun əşya sayını (alma və armudların sayını) tapır. Şagird əlavə olaraq 8×4 ifadəsi və ya $20+12$ ifadəsi ilə meyvələrin ümumi sayını yaza bilər. O, $32 : 4$, $20 : 4$, $12 : 4$ kimi ifadələri yazmaq və təqdim etmək bacarığını nümayiş etdirməlidir.

D.2 tapşırığı problem həllidir. Şagird verilmiş müxtəlif variantları araşdırmaqla yanaşı, mümkün digər halları da nəzərdən keçirir. c) bəndində Fidan qənd və şəkər tozunu qutuya yerləşdiridikdə onların birlikdə kütləsi 26 kq alınır və qutuda boş yer qalır. Fidan boş yer qaldığını görüb qutuya daha böyük torba qoyur. Lakin bu halda qənd və noxudun birlikdə kütləsi 32 kq alınır. Bu yüksə isə qutu davam gətirməz. Ona görə də 1-ci halda Fidan ərzaqları daha düzgün yerləşdirmişdi. İş dəftərində verilmiş tapşırıqlar bölmə üzrə bacarıq və vərdişlərin inikşaf etdirilməsinə xidmət edir.

Dərs 108-110.

Vurma və bölmə vərdişləri. 3 saat

Dərslik səh. 113-115 (ə.v. iş dəftəri səh. 113-115)

1-ci saat. Vurma və bölmə əməli. Dərslik səh.113 İş dəftəri səh.111

D.1 tapşırığında şagird 5-ə vurma cədvəlini yadına salır. Verilmiş hər bir ədədi 5-ə vurmanın nəticələri ilə müqayisə edir. Məsələn, 16-ya ən yaxın ədəd vurma cədvəlində 15-dir, yəni $16 = 15 + 1$. 15-i isə vuruqlardan biri 5 olan hasil kimi ifadə etməyi bacarır. $16 = 5 \times 3 + 1$.

D.2 tapşırığı da **D.1-ə** oxşar tapşırıqdır. Bu tapşırıqlar əslində qalıqlı bölməyə hazırlıqdır. Şagird eyni sayılı sıralardakı stilların sayını vurma ilə ifadə edir, üzərinə yarımcıq sıradakı stilların sayını əlavə edir.

2-ci -3-cü saat. Dərslik səh. 114-115 İş dəftəri səh.106

Dərslikdə verilmiş tapşırıqlar vurma və bölmə vərdişlərini mökkəmləndirmə tapşırıqlarıdır. Şagirdlər 25 dəqiqə ərzində tapşırıqları müstəqil yerinə yetirirlər. Nəticəyə görə qiymətləndirmə meyarları ilə qiymətləndirmə aparılır və hər bir şagirdin səviyyəsi müəyyən olunur. Müəllim şagirdləri səviyyələrinə görə qruplaşdırır, müəyyən müddət müşahidə edir və uyğun metodiki yanaşmaları (təkrar misallar, təkrar ev tapşırıqları, bacarıqlar üzrə şifahi suallar, qrup işləri və s.) müəyyənləşdirir. İş dəftərindəki tapşırıqlar ev tapşırığı kimi verilir və bu 5-dən yuxarı vurma vərdişlərinə hazırlıqdır. Şagird 5-ə vurma bacarıqlarından istifadə etməklə 6-ya vurma ardıcılığını öyrənir.

Dərs 111-113. Ümumiləşdirici tapşırıqlar. Özünüqiyətləndirmə.

Summativ qiymətləndirmə. 3 saat

Dərslik səh. 116-117 (ə.v. iş dəftəri səh. 116-117)

Dərslikdə vurma və bölmə əməllərinə və onların qarşılıqlı əlaqəsinə aid hesablama tapşırıqları, məsələlər verilmişdir. Müəllimin seçimi ilə Dərslikdə verilmiş tapşırıqların bir hissəsindən formativ qiymətləndirmə tapşırığı kimi, İş dəftərinin uyğun səhifəsində verilmiş tapşırıqlardan isə özünüqiyətləndirmə tapşırıqları kimi istifadə edilə bilər. Tapşırıqlar müəyyən qədər dəyişdirilə də bilər. Məsələn, **D.2** tapşırığında bir qutudakı stikerlərin sayını dəyişmək olar. Burada şagirdin vurma əməlini cədvəllə təqdimetmə kimi kriativ bacarıqlarına diqqət edilir. Qiymətləndirmə meyarlarını şagirdlərə izah etməklə qiymətləndirmənin səmərəsini artırmaq olar. Daha sonra qiymətləndirmənin nəticələri müqayisəli şəkildə təhlil olunur. Nəticələr uyğun meyarlar üzrə 5-3F cədvəlində qeyd olunur.

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 5-3F

| Nº | Bacarıqlar | Səviyyə |
|----|--|---------|
| 1. | 2-yə, 3-ə, 4-ə, 5-ə vurma yazılı və şifahi olaraq yerinə yetirir. | |
| 2. | Sıralar üzərində vurma və bölmə əməllərini yerinə yetirir. | |
| 3. | 2,3,4,5-lə vurma biliklərindən istifadə etməklə 6, 7, 8, 9, 10-a vurma yerinə yetirir. | |
| 4. | Vurma cədvəlindən istifadə edir və özü vurma cədvəli tərtib edir. | |
| 5. | 2-yə, 3-ə, 4-ə və 5-ə bölmə bacarıqlarını nümayiş etdirir. | |
| 6. | Bölmə əməlinin nəticəsini vurma əməlinin köməyilə yoxlayır. | |
| 7. | Verilən 2 komponentə görə verilməyən komponenti müəyyən edir. | |
| 8. | Vurma və bölmənin qarşılıqlı əlaqəsindən istifadə etməklə məsələnin şərtini dəyişdirir. | |
| 9. | Vurma və bölmə əməlini ... <i>dəfə az</i> , ... <i>dəfə çox</i> ifadələri ilə əlaqələndirir. | |

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 5BS

| Nº | Bacarıqlar | Səviyyə |
|----|--|---------|
| 1. | 2-yə, 3-ə, 4-ə, 5-ə vurma yazılı və şifahi olaraq yerinə yetirir. | |
| 2. | Vurmanın yerdəyişmə xassəsinin mahiyyətini başa düşdüyüni nümayiş etdirir. | |
| 3. | Vurmaya aid müxtəlif məsələlər həll edir. | |
| 4. | 2-yə, 3-ə, 4-ə, 5-ə bölməni yazılı və şifahi olaraq yerinə yetirir. | |
| 5. | Vurma və bölmənin qarşılıqlı əlaqəsini başa düşür. | |
| 6. | Bölmə əməlinin nəticəsini vurma əməlinin köməyilə yoxlayır. | |
| 7. | Bölmə əməlinə aid məsələləri həll edir. | |
| 8. | Verilmiş məsələdə vurma və bölmə əməlini ... <i>dəfə az</i> , ... <i>dəfə çox</i> ifadələri ilə əlaqələndirir. | |

Dərs 113. 5-ci bölmə. Summativ qiymətləndirmə üçün tapşırıq nümunələri

1) Eyni toplananların cəmini vurma əməli ilə əvəz edin və hesablayın.

$$3 + 3 + 3 \quad 2 + 2 + 2 + 2 + 2 \quad 5 + 5 + 5$$

2) Ümumi sayını eyni toplananların cəmi və vurma əməli ilə yazın. Eynisaylı qrupları şəkil çəkməklə göstərin.


2 qrup üçbucaq
hər birində 3 üçbucaq




3 qrup uşaq
hər birində 3 uşaq



3) Stulların düzülüşünü damalı vərəqdə düzbucaqlı modeli ilə təqdim edin. Stulların ümumi sayını eyni toplananların cəmi ilə və vurma əməli ilə göstərin.




4) Şəklə görə vurma və bölmə əməllərinin qarşılıqlı əlaqəsini göstərən misalları yazın.



5) $15 : 5$ bölmə əməlində qismətin 3 olduğunu çıxma əməli ilə göstərin.

6) Ədəd oxunda həm vurma, həm də bölmə əməli təsvir edilmişdir. Uyğun: a) uyğun ritmik saymaları; b) vurma və bölmə əməlini yazın.



7) Bölmə əməlini yerinə yetirin.

$$24 : 3 = \quad 36 : 4 = \quad 30 : 5 = \quad 27 : 3 =$$

8) 4×4 hasilini 3×4 hasilindən neçə vahid böyükdür? Siz bunu neçə müəyyən edirsiniz?

9) $12 : 2$ qisməti, $12 : 4$ qismətindən böyükdür, yoxsa kiçik? Fikrinizi izah edin.

10) Vurma əməllərini yerinə yetirin.

$$3 \times 8 = \quad 4 \times 7 = \quad 2 \times 9 = \quad 3 \times 10 =$$

11) Bir qutuda 8 karandaş var. Sınıfdə 25 şagird var. 3 qutu karandaş alınsa, neçə şagirdə katrandaş çatmaz?

12) 20 konfeti neçə üsulla eyni sayıda olmaqla bölüşdürülmək olar? Hər bir halda neçə nəfərə çatar? Mümkün variantları yazın.

13) Akifin 14 dəftəri, Elvinin isə 7 dəftəri var. Elvinin dəftərlərinin sayı, Akifin dəftərlərinin sayından neçə dəfə azdır?

6-cı bölmə üzrə planlaşdırma cədvəli – 24 saat

| Məzmun standartı | Dərs № | Mövzu | Dərslik səh. | İş dəftəri səh. | Saat |
|--|---------------|---------------------------------------|--------------|-----------------|------|
| 5.1. Məlumatların toplanması üçün müvafiq metod seçir və tətbiq edir. | Dərs 114,115 | Təqvim. İl, ay, həftə, gün, saat | 119, 120 | 114-115 | 2 |
| 5.1.1. Məlumatları toplamaq üçün suallar qoyur, onları cavablandırır və şərhələr verir. | Dərs 116-119 | Məlumatı araşdırın və təqdim edin | 121-124 | 116-120 | 4 |
| 5.2.1. Ədədlər, əşyalar və hadisələr sırasında qanuna uyğunluğu tapır, davam etdirir və şərhələr verir. | Dərs 120, 121 | Düşünün fikir yürüdüñ | 125,126 | 121, 122 | 2 |
| 5.2.2. Hadisələrin baş verməsi ilə bağlı "mümkün deyil", "ola bilməz" ifadələrinindən istifadə etməklə fikir yürüdü. | Dərs 122 | Ümmüniləşdirici tapşırıqlar | 127 | 123 | 1 |
| 1.2.7. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındaki qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir. | Dərs 123 | Seçin, qruplaşdırın | 128 | 124 | 1 |
| 1.3.4. Məsələ həllində əməlin seçiləsini əsaslaşdırır. | Dərs 124 | Simmetriya | 129 | 125 | 1 |
| 1.3.5. Toplama və çıxma, vurma və bölməyə aid işə sadə məsələləri həll edir. | Dərs 125 | Birləşdirin, ayırin, yenisini yaradın | 130 | 126 | 1 |
| 2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur. | Dərs 126 | Bölmə üzrə summativ qiymətləndirmə | | | 1 |
| | Dərs 127,128 | Məsələ həlli | 131-132 | 127-131 | 2 |
| | Dərs 129-135 | Ümmüniləşdirici tapşırıqlar | 133-143 | 132, 133 | 7 |
| | Dərs 136 | II yarımillik summativ qiymətləndirmə | | | 1 |
| | | | | Cəmi | 23 |

Məzmun standartı:

5.1.1. Məlumatları toplamaq üçün suallar qoyur, onları cavablandırır və şərhlər verir.

Şagird bacarıqları:

- ayların adlarını və sırasını bilir;
- 1 ayın 30 və ya 31 gün, fevral ayının 28, 29 gün olduğunu bilir;
- 1 ilin 12 ay olduğunu bilir;
- verilmiş cədvəl üzərində aylıq təqvim tərtib edə bilir;
- həftənin günlərini adları və sırası ilə bilir;
- verilmiş tarixi təqvim üzərində qeyd edir;
- təqvim üzərində müxtəlif məsələləri həll edir (... gün əvvəl, ...gün sonra, ...ay əvvəl,ay sonra, ... həftə əvvəl, ...həftə sonra);
- hadisələrin ardıcılılığını təqvimdə göstərir;

Üsullar: beynin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3).

Əyani vəsaitlər: Bir ilin təqvimi A4 və ya A3 formatda, 1 ayın təqvimi.

1-ci saat. Təqvim. Təqvim üzərində məşğələlər statistika və ehtimal məzmun xəttinə uyğun bacarıqları reallaşdırmaq üçün ən yaxşı vasitələrdən biridir. Təbii ki statistik məlumatların çoxu illərin, ayların üzərində qurulduğundan təqvimin şagirdlər tərəfindən yaxşı mənimşənilməsi onların zamanla bağlı bir çox məsələləri həll etməsi ilə yanaşı, məlumatı toplamaq, təhlil və təqdim etmək bacarıqlarını inkişaf etdirir. Təqvim cədvəl quruluşuna malik olduğuna görə şagirddə məlumatı cədvəldə yerləşdirmək və cədvəldə verilmiş məlumatı oxumaq bacarıqlarını inkişaf etdirir.

Motivasiya. Biz vaxtı hansı vahidlərlə ölçürük? Saniyə, dəqiqliq, saatdan başqa vaxtı ölçmək üçün daha hansı vahidlərdən istifadə edirik? Ən kiçik zaman vahidi hansıdır? Saat, gün, dəqiqliq, saniyə, həftə, ay, il kimi vaxt bildirən sözləri müddətinə görə artan sıra ilə düzsəniz, axırıncı hansı olmalıdır? Bunlardan ən böyük zaman vahidi hansıdır? Məktəbdə dərs müddəti 9 aydır, tətil 3 aydır. Mövsümlər aylarla ölçülür. Kiminse səfərdən dönüşünü biz günlərlə, bəzən aylarla gözləyirik. İnsan yaşı illərlə ölçülür və s. Ərzaqların saxlama müddəti günlərlə, bəzən aylarla, bəzən də illərlə ölçülür. Odur ki, aldığınız ərzağın saxlama müddətini qutularının üzərində oxuyun və bilin ki, vaxtı keçmiş ərzaqların istifadəsi həyat üçün təhlükəlidir.

Öyrənmə. Dərslikdə verilmiş təqvim üzərində məsələlər həll edilir:

- müəyyən günü təqvim üzərində tapmaq və qeyd etmək,
- müəyyən günlərə görə **əvvəl** və **sonra** şərtləri əsasında başqa günü müəyyənləşdirmək. Məsələn, bu gün martın 4-dür, 5 gün sonra, 1 həftə sonra ayın neçəsi olacaq?
- hadisələrin sayını təkrarlanan şərtə görə müəyyən etmək. Məsələn, Pərinin həftədə 2 dəfə musiqi dərsi var. Pərinin 1 ayda, 2 ayda neçə musiqi dərsi var?
- 1 ayın təqvimini boş xanalarla verilmiş cədvəldə yazmaq.

Dərslikdə bu tipli məsələlər verilmişdir. Sinifdə təqvim üzərində müxtəlif məşğələlər keçirmək olar. 1-ci sinifdə uşaqlar ad günlərinin piktoqramını tərtib etmişdilər. O piktoqrama görə, sinifdəki uşaqların ad günləri ən çox hansı aya düşür?

Müəllim: A., mart və aprel aylarında anadan olmuş uşaqların ad günlərini soruş və təqvimdə qeyd et. **Şagird:** «Kimin ad günü aprel ayındadır, əlini qaldırsın» - sualı ilə sinfə müraciət edir. Əl qaldıranlar ad günlərinin tarixini bir-bir dedikcə A. tarixləri təqvimdə qeyd edir. **Müəllim:** Siz bu tarixlərə görə nə deyə bilərsiniz? Aprel ayında ən əvvəl kimin ad günüdür? Kimin ad günü ayın axırına yaxındır?

Bayram və istirahət günləri təqvimdə qırmızı rəngdə verilmişdir. Hansı bayramlar qeyri-iş gündür? Azərbaycanın tarixində matəm günləri də var və həmin günlər təqvimimizdə qara rəngdə verilmişdir. Bunlardan hansını bilirsınız? 20 yanvar - Şəhidlər günü, 26 fevral - Xocalı soyqırımı günü və s.

Dərslikdə verilmiş məsələlər həll edilir. Sinfə üzərində saxlama müddəti göstərilmiş müxtəlif ərzaq qutuları gətirilir. Bu qutuların üzərindəki məlumatlar oxunur və istifadə müddəti haqqında fikirlər yürüdülür. Şagirdlərə tapşırılır ki, mağazadan alınan ərzaqların saxlama müddətinə diqqət yetirsinlər və evdə bu məsələdə böyükər kömək etsinlər.

Tapşırıqlar Dərslikdə verilmiş təqvim üzərində yerinə yetirilir. Sonra isə dərs ilinin real təqvimi üzərində təkrar edilməsi tövsiyə edilir.

D1, D.2, D.3 tapşırıqları təqvim oxumaq, **əvvəl, sonra** ifadələrini uyğun zamanla əlaqələndirmək bacarıqlarını formalaşdırır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1** tapşırığında aylar 30 və 31 gün olmasına görə uyğun xanalara, fevral ayı isə 28, 29 yazılmış sütunda yazılır. Bu tapşırıq ayları günlərinin sayına görə qruplaşdırmaq və cədvəldə yerləşdirmək məqsədilə verilir.

İd.2 tapşırığını yerinə yetirərkən şagirdə aydın olur ki, istənilən ayın təqvimini hazırlamaq üçün ən vacib məlumat ayın 1-ci gününün həftənin neçənci günü olduğunu bilməkdir. Bunu keçən ayın sonuncu gününün həftənin neçənci günü olduğunu bilməklə müəyyən etmək olar. Ayın 1-nin hansı günə düşdürüünü düzgün təyin etməklə istənilən ayın təqvimini asan və səhvsiz doldurmaq olar. Çünkü şagird ayın 1-ni uyğun həftənin günü altında düzgün yerləşdirse, qalan günləri 1-dən başlayaraq sətirlər boyu (soldan sağa) ardıcıl olaraq 30-a və ya 31-ə qədər davam etdirəcək (fevral ayının 28 və ya 29 gün olduğunu bilir). **İd.3** tapşırığında göstərilir ki, Kənanın ad günü fevralın 29-dur. Fevral 4 ildən bir 29 gün olduğundan Kənan ad gününü 4 ildən bir keçirir. Bu məsələ üzərində çoxlu mənətiq məsələrinə rast gəlmək olar. Məsələn, nənə nəvələrinə deyir: mən 80 il ömür sürmüşəm, ancaq ad günlərim 80 dəfə yox 20 dəfə olmuşdur. Nənənin ad günü niyə 80 ildə 20 dəfə olub?

Qiymətləndirmə. Şagirdin məşğələlərdə iştirakına görə dərs boyu müşahidə yolu ilə qiymətləndirmə aparılır.

2-ci saat. İl, ay,həftə, gün, saat. Dərslik səh. 1201 il =12 ay, 1 ay = 31 gün (30 və 28,29), 1 həftə = 7 gün, 1 gün = 24 saat münasibətləri üzərində müxtəlif məsələlər qurulur.

Dərslik və İş dəftərində verilmiş məsələlər bu bacarıqları formalaşdırmağa xidmət edir.

D.1, D.2, D.3, D.4, D.5 tapşırıqları təqvim üzərində göstərilməklə yerinə yetirilməlidir. Hər bir şagirdin qarşısında təqvimin olduğuna diqqət edilir. Şagirdlər müəllimin ani müraciəti ilə təqvim üzərində ayın tarixinə görə həftənin gününü, ayın bir tarixindən başqa bir tarixinə qədər neçə gün olduğuna (və ya müəyyən tarixdən neçə gün keçdiyini) dair suallara cavab verməyi, həmçinin təqvim üzərində bir-birinə suallar verməyi bacarmalıdır. **D.5** tapşırığını şagird şərh etməyi bacarmalı və 1 həftəni günlə ifadə etməklə 7 günün 10 gündən az olmasını göstərən riyazi ifadəni yazmalı və həll etməlidir: $10-7=3$. **D.7** tapşırığında verilmiş fikri və şəklə uyğun olaraq məktəbdə keçən vaxtın saatlarla ölçüldüyünü, yay tətilinin isə aylarla ölçüldüyünü söyləməlidir.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar analoji olaraq yerinə yetirilir.

Məzmun standartı:

- 5.1.1. Məlumatları toplamaq üçün suallar qoyur, onları cavablandırır və şərhlər verir.
 5.2.1. Ədədlər, əşyalar və hadisələr sırasında qanuna uyğunluğu tapır, davam etdirir və şərhlər verir.

Şagird bacarıqları:

- məlumatı müxtəlif üsullarla seçir və qruplaşdırır;
- vəziyyətə uyğun suallar tərtib edərək məlumat toplayır;
- topladığı məlumatı müxtəlif formalarda (cədvəl, piktoqram, barqraf, tel cədvəli) hazırlayır;
- müxtəlif qrafik formalarda (cədvəl, piktoqram, barqraf, tel cədvəli) verilmiş məlumatı oxuyur;
- qrafik, diaqram, cədvəl şəklində verilmiş məlumatlara aid suallar tərtib edir;
- qrafik, diaqram, cədvəl şəklində verilmiş məlumatlar üzərində müxtəlif məsələlər qurur.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3).

1-ci saat. Məlumatı toplamaq və təqdim etmək bacarıqlarının aşilanması müxtəlif məşğələlər üzərində qurula bilər. Sınıfdə şagirdlərin sayına görə müxtəlif mövzular üzrə araşdırılmalar və sorğular əsasında çoxlu məşğələlər aparmaq olar.

Məsələn: **Hansi fənn daha çox xoşuna gəlir?**

Ana dili, Riyaziyyat, İnformatika, Təsviri incəsənət.

Hansi musiqi növü daha çox xoşuna gəlir? - Xalq musiqisi, rok, estrada, rep.

Hansi rəng daha çox xoşuna gəlir? - Qırmızı, yaşıl, sarı, göy.

Bu suallar əsasında şagirdlər məlumatları istədikləri qrafik təsvirlə verirlər.

Şagirdlər kubları birləşdirməklə, üst-üstə və ya yanaşı (üfüqi və şəquli formada barqraflar) düzənməklə barqrafla işləmə bacarıqlarını əyani şəkildə nümayiş etdirirlər.

Hər hansı bir sual ətrafında məlumatı araşdırarkən şagirdlər öz real cərgələri ilə qrafiki modelləşdirirlər. Sonra ona uyğun tel cədvəli, piktoqram və ya barqarf qurulur. Burada göstəricilər bir-bir qarşılaşdırılmaqla asanlıqla müqayisə aparıla bilər. Məsələn,

Sual: **Kimin hansı ev heyvanı var?**

Cavab: Yoxdur; pişik, balıq. it.

Şagirdlər bu kateqoriyalara görə arxa-arxaya düzülür. Onlar öz sıralarında yan-yanaya elə düzülür ki, bir-bir qarşılaşdırılmaqla heyvanların hansı kateqoriyada çox, hansında az olduğu görünür. Cərgələrin uzunluğuna görə də ən çox və ən az kateqoriyalar üzrə şagirdlərin sayı aydın olur.

Bu yaşda uşaqlar süd dişlərini çıxarmış olurlar. Sınıfdə 1, 2 və ya 3 dişini itirmiş şagirdlərin sayı qrafik olaraq göstərilir. Əvvəlcə süd dişini itirmiş uşaqlar ümumi olaraq sayılır. Məsələn, sınıfdə 10 uşaq süd dişini itirmişdir. Onların arasında neçəsinin 1, neçəsinin 2, neçəsinin 3 dişini itirdiyi sayılır. Məlumatın təqdimat forması sərbəst seçilə bilər. Bu, cədvəl, piktoqram, tel cədvəli, barqraf formasında da ola bilər.

Bu dərslərdə məlumatın qrafik təsvirlərindən istifadəyə dair tapşırıqlar ayrı-ayrı deyil, qarışq formada verilib. Şagird eyni məlumatı həm tel cədvəli, həm barqraf, həm piktoqram, həm də cədvəl şəklində oxumaq, təqdim və tərtib etmək vərdişlərinə yiyələnməlidir. Burada şagirdin özünün hansı təqdimətə vasitəsini seçdiyinə və tərtib

edib oxumağın ona asan gəldiyinə də diqqət yetirmək lazımdır.

1-ci saat. Motivasiya. Müəllim: Biz sinfimizdə apardığımız hər hansı sorğunun - sevdiyin yemək, gül, müğənni kimi sorğuların nəticələrini hansı formalarda təqdim etməyi öyrənmişik? **Cavab:** Tel cədvəli, piktoqram, barqraf. **Müəllim:** Bu təqdimat formalarından hansı sizə daha asan gəlir? Verilən məlumatları saymaq və müqaiysə etmək bu qrafik formalara görə asandır mı? Uşaqlar qrafiklər üzərində damaları, telləri (cizgiləri), şəkilləri saymaqla asanlıqla məlumat aldıqlarını, həmçinin bu məlumatlara uyğun ədədləri toplamaq və çıxməqla müqayisələr apardıqlarını deyirlər. **Müəllim:** Sizcə, məlumatları toplamaq, araşdırmaq müqayisə etmək nə üçün lazımdır. Məsələn, məktəbdə uşaqların hansı dondurmanı xoşlaşıqları ilə bağlı aparılan araşdırımaların nəticəsinə görə, yaxınlıqdakı mağazalar satış üçün hansı dondurmadan daha çox götirmək lazımlı olduğu haqqında qərar verirlər. Məlum olsa ki, limonlu dondurmani uşaqlar xoşlamır, mağaza sahibi satış üçün bu dondurmadan az götirəcək. Araşdırımalar aparmaq, düzgün statistik məlumatı müəyyənləşdirmək həyatımızın bütün sahələrində (səhiyyə, idman, mədəniyyət, iqtisadiyyat və s.) vacibdir. Hər hansı bir işə başlamazdan əvvəl müvafiq sahə üzrə araşdırma aparmaq düzgün qərar verməyə kömək edir.

Öyrənmə. D.1 tapşırığı yerinə yetirilir. Şagirdlər əvvəlcə Dərslikdə verilmiş cədvələ görə tapşırığı yerinə yetirirlər. Şagirdin hər bir suala uyğun məlumatı əldə etməsi bacarığına diqqət edilir. “Qarışının uzunluğu 12 sm-dən çox olan neçə şagird var?” sualına cavab verərkən qarışı 14 sm, 16 sm, 18 sm olan şagirdlərin sayını toplamalı olduğunu başa düşür. Cədvəllə verilmiş məlumatı oxuma, təqdimetmə və bu məlumatlara görə yeni məlumatın əldə edilməsi bacarığının formalasdırılması əhəmiyyətlidir.


Daha sonra tapşırıq praktik olaraq yerinə yetirilir. Eyni cədvəl lövhəyə çəkilir (şagirdlərin sayı sütunu boş olmaqla). Hər bir şagird qarışını ölçür və öz ölçüsünə uyğun xananın karşısındakı bir tel çəkir. Bütün şagirdlər bu işi yerinə yetirdikdən sonra tapşırıqda verilən suallara yenidən cavablar verilir.

D.2 tapşırığında şagirdlər heyvanları verilən şərtə görə təsnif edirlər.

| Lələklilər | Xəz dərililər | Sürünənlər |
|------------|---------------|------------|
| Pinqvin | Panda | Tırtıl |
| Sərçə | Tülkü | İlan |
| Tutuquşu | Pələng | |
| Flaminqo | Ağ ayı | |
| Tovuzquşu | | |

Şagird canavar, qartal, kərtənkələ kimi heyvan və quşların adını bu siyahıya əlavə edə bilərlər. Məlumatı 3 qrupda təsnif etdikdən sonra onu cədvəllə, barqarfla, piktoqramla təqdim edə bilərlər.

| Qruplar | Sayı |
|---------------|------|
| Lələklilər | 5 |
| Xəz dərililər | 4 |
| Sürünənlər | 2 |



Barqraf üzərində qeyd olunmalı məlumatlar diqqətə çatdırılır.

1. Barqrafın adı

2. Məlumat qruplarının adı (şaquli və ya üfüqi ox üzərində)

3. Məlumatın sayı (şaquli və ya üfüqi ox üzərində).

Barqrafın həm şaquli sütunlarla, həm də üfüqi olaraq çəkildiyi qeyd edilir.

D.3-də isə şagird barqraf və cədvəllə verilmiş məlumatı tel cədvəli ilə təqdim edir.

Statistika və Ehtimal məzmun xətti üzrə verilmiş tapşırıqlar integrativ tapşırıqlardır, şagirdin məlumat toplama, təqdimetmə bacarıqlarının, həmçinin dünyagörüşünün formallaşmasına müsbət təsir göstərir.

İd.1 tapşırığı şagirdlərdə verilmiş məlumatı həm barqraf, həm də piktoqram kimi təsvir etmək bacarığı formalaşdırır. Barqraf üçün ən çox neçə dama lazım olacağını araşdırırlar. Ən böyük ədəd 14-dürsə, deməli 7 dama (1 dama 2 nəfərin sayını göstərir) bu məlumatı təqdim etmək üçün kifayət edər. Piktoqramı tamamlayanda şagird hansı informasiyanı hara yazacağını müəyyənləşdirir. **Şagirdlərin sayı və məşğulliyət** sözlərini, məşğulliyətlərin adlarını və onlara uyğun məlumatı düzgün yerləşdirməyə diqqət yetirilməlidir.

Şagirdlər qrafik təsvir çəkən zaman paralel olaraq sınfə şifahi olaraq məlumatı müqayisə sualları verilir (**azdır, coxdur** ifadələrindən istifadə etməklə).

İd.2 tapşırığında şagirdlər sevimli filmləri barədə tel cədvəli ilə verilmiş məlumatı piktoqramda yerləşdirirlər. Bu məlumat şifahi sorğu əsasında araşdırılır. Nöqtələrin yerinə uyğun sözləri yazmaq isə şagirdlərdə məlumatı yazılı olaraq təqdim etmək vərdişlərini inkişaf etdirir.

2-ci saat. Dərslik səh. 122, (ə.v. iş dəftəri səh. 122) . Məşğələlərin daha aydın və maraqlı olması üçün müxtəlif vasitələrdən istifadə etmək olar. Məsələn, şagirdlər kublarla üfüqi və şaquli formalı barqraflar nümayiş etdirə bilərlər. Bunu leqolari birləşdirmək (konstruktur uşaq oyuncağı), ayrı-ayrı kubları üst-üstə və ya yan-yana düzənməklə nümayiş etdirmək olar. Şagirdlər özləri cərgəyə düzəlməklə və ya əşyaları (karandaşları, lobyaları və s.) cərgə ilə düzənməklə piktoqramı əyani olaraq göstərə bilərlər. Bu, şagirdlərdə psixomotor bacarıqları inkişaf etdirməklə onların mövzunu daha asan başa düşməsinə kömək göstərərdi.

D.1 tapşırığında tel cədvəlindən istifadə etməklə informasiya araşdırılır. Tel cədvəlindən gözlə müşahidə olunan informasiyanı təqdim etmək ən sadə üsuldur. Alınan hər informasiya bir tel (xətt) çəkilməklə qeyd edilir. Beş-beş saymaq rahat olduğundan, xətlər beş-beş blok şəklində çəkilir. Şagirdlərə sual verilir: əgər sənə meydançada oynayan uşaqların sayına uyğun tel cədvəli qurmaq tapşırılsaydı, bunu necə edərdin? Şagird görəcəyi işi və tel cədvəli qurma qaydasını öz sözləri ilə izah edir.

Başqa bir misal: Tutaq ki, çoxlu sayda həndəsi fiqurların şəkli verilib. Bu həndəsi fiqurlar arasından tərəflərinin sayı 3-dən çox olan fiqurları seçib saymaq lazımdır. Şagird bu şərtə uyğun gələn hər fiqura uyğun bir tel çəkir və qeyd etdiyi həndəsi figurun üzərindən xətt çəkir. Üzərindən xətt çəkilmiş fiqurların sayı ilə tel cədvəlində çəkilmiş xətlərin sayı bərabər olmalıdır.

D.2 tapşırığında Nərgiz və Elmar pəncərədən saydıqları hər bir maşına uyğun bir tel çəkiblər. Nərgizin gördüyü maşınların sayı rənginə görə tel cədvəlində göstərilib. Elmarın gördüyü maşınlarla Nərgizin gördüyü maşınların müqayisəsi verilib. Nərgizin maşınlarının sayına uyğun olaraq yeni tel cədvəlində tellərin sayını artırmaq və ya azaltmaqla Elmarın maşınlarına uyğun tel cədvəlini asanlıqla qurmaq olar. Uyğun riyazi ifadələr də yazılır.

Elmarın maşınları: ağ rəngli maşınlar: **$10 + 4 = 14$** , qara rəngli maşınlar: **$9 - 2 = 7$** , qalan bütün rənglərdən olan maşınlar: **$13 + 5 = 18$** .

İd.1 tapşırığında şagirdlər cədvəli oxumaq və oxuduqlarını təqdim etmək bacarıqlarını nümayiş etdirirlər. Cədvəldə 6 nəfərin saxladığı ev heyvanları və ev quşları haqqında

məlumat verilmişdir. Uşaqlar toyuq, balıq, it və pişik saxlayırlar.

Uşaqların adları və heyvanların sayına uyğun rəqəmlər sadalanır.

Hansı heyvanın qarşısında 0 yazılmışsa, deməli adı müvafiq sətirdə yazılmış uşaq bu heyvandan saxlamır.

Bu fikirləri şagirdlər cədvəl əsasında sinfə təqdim edirlər. Barqrafda isə heyvanların ümumi sayı göstəriləlidir. Barqrafda toyuğun qarşısında 9, balığın qarşısında 3, itin qarşısında 5, pişiyin qarşısında 6 dama rənglənməlidir.

İd.2 tapşırığı şagirdlərdə piktoqramda verilmiş məlumatı cədvəldə yerləşdirmək bacarığı formalaşdırır. İnforsasiyanı oxumaq və yeni formada təqdim etmək şagirdlərdə analitik düşüncə qabiliyyətini inkişaf etdirməklə yanaşı onlarda yaradıcı və tənqidi təfəkkürün inkişafına, həm də estetik baxışların və ümumi dünyagörüşünün formalaşmasına xidmət edir.

Məlumatı araşdırın, təqdim edin.

3-cü saat. Dərslik səh. 123, (ə.v. iş dəftəri səh. 123)

D.1 tapşırığı yerinə yetirilərkən şagirdlər əvvəlcə müstəqil olaraq piktoqramı nəzərdən keçirir, piktoqramın necə tərtib olunduğunu müəyyən edirlər.

1. Piktoqram 3 şirkətin tikdiyi evlər haqqında məlumat verir.

2. Şirkətlərin adları: «Gözəl evim», «Şən həyat», «Salxım söyüd»

3. Piktoqramda bir ev şəkli 5 evi göstərir. Şagirdər beş-beş saymaqla hər bir şirkətin tikdiyi evlərin sayını müəyyənləşdirirlər.

«Gözəl evim» - 25 ev, «Şən həyat» - 15 ev, «Salxım söyüd» - 20 ev tikmişdir.

Piktoqramdan alınan ilkin məlumat bunlardır. Şagirdlər bu məlumat əsasında yeni məlumatı müəyyənləşdiriklərini dərk edirlər. Bu məlumat bütün tikilən evlərin ümumi sayını eks etdirir və ayrı-ayrı şirkətlərin tikdikləri evlərin sayının müqayisə edilməsinə imkan verir.

Qeyd etmək lazımdır ki, piktoqramı qurarkən bəzən eyni fiqurun bütöv, yarım və dörrdə bir hissəsindən istifadə etməklə istənilən sayı ifadə edirlər. Məsələn, piktoqramda dairə 4 sayını ifadə edirsə, yarım dairə 2-yə, dörrdə bir dairə isə 1-ə uyğun gəlir və beləliklə, piktoqramda istənilən sayı ifadə etmək mümkün olur.

D.2 tapşırığında məlumat cədvəl şəklində verilir, onun piktoqramını qurmaq tələb olunur. Cədvələ əsasən sinfin ən çox xoşladığı oyun ən çox səs toplamış oyun olacaq. Bu, cədvələ görə «Gizlənqəç» oyunudur. Şagirdlər cədvəl və qurduqları piktoqrama görə də verilən məlumatın sayı üzərində müxtəlif toplama və çıxma əməlləri yerinə yetirməklə yeni məlumat müəyyənləşdirirlər. Məsələn, bu cədvələ görə müəyyənləşdirmək olar ki, Fərəcgilin sinfində 28 nəfər oxuyur. Müxtəlif oyndlara görə də müqayisələr (**nisbətən azdır, nisbətən çoxdur** ifadələrindən istifadə etməklə) aparılır.

Məlumatı araşdırın, təqdim edin

4-cü saat. Dərslik səh. 124, (ə.v. iş dəftəri səh. 124)

Burada ilk səfərin vaxtını verməklə şagirdlər müxtəlif məsələlər həll edə bilərlər.

Məsələn, «Mavi Xəzər» gəmisi ilk gəzintiyə saat 10-da başlayır. Bir saat sahildə dayanır, sonra yenidən gəzintiyə yola düşür. Gəmi ikinci səfərə saat neçədə yola düşəcək?

Saat və dəqiqə anlayışını başa düşmək üçün «Dəniz gözəli» və «Dəniz ejdahası» gəmiləri üzərində araşdırımlar aparmaq, onların ilk səfər saatını və sahildə dayanma

müddətini əsas götürməklə vaxta aid müxtəlif məsələlər həll etmək olar. Məsələn, hər gəmi sahildə yarım saat (30 dəqiqə) dayanır. «Dəniz gözəli» ilk səfərə saat 11:30-da, «Dəniz əjdahası» ilk gəzintiyə saat 11:00-da yola düşür. «Dəniz gözəli» gəmisi 2-ci (3-cü) səfərə saat neçədə yola düşməlidir (səfərdən qayıtmalıdır)? Daha güclü şagirdlər verilmiş şərtlərlə gəmilərdən birinin iş qrafikini göstərən cədvəl də tərtib edə bilərlər.

İş dəftərində verilmiş tapşırıqlar araştırma aparmaq, məlumat toplamaq və proqnoz vermək üçün tədqiqat tapşırıqlarıdır. Şagirdin 3 köynəyi və 2 şalvari varsa, onları neçə variantda geyinə bilər. Şagird hər köynəklə 2 şalvar dəyişərsə, hər köynək üçün 2 variant, 3 köynək üçün $3 \times 2 = 6$ müxtəlif variant yaranır. Yaxud şagird hər şalvarla 3 müxtəlif köynəyi dəyişməklə 2 şalvar üçün $2 \times 3 = 6$ variantı alınır.

Bu məlumatı başa düşəndən sonra şagirdə başqa bir sual vermək olar. **Əgər şalvarların da sayı 3 olarsa, o zaman neçə variant alınar?** Burada da şagird hər köynəklə 3 şalvarları dəyişərsə, 1 köynək üçün 3 variant alınar. 3 köynək üçün isə $3 \times 3 = 9$ variantının alınacağını sübut edir.

İd. 2 tapşırığı Ana dili ilə integrativ tapşırıqdır. Verilmiş məlumatlar əsasında müxtəlif məsələlər tərtib etmək olar. Bu tapşırıqda şagirdlər Azərbaycanın yazıçı və şairlərinin adlarını və onların əsərlərinin adlarını eşidirlər. Eyni zamanda bu yazıçı və şairlərdən hansının əsərlərini Ana dili dərsindən öyrəndikləri onlardan soruşturur. Şagird 8 manata həmin kitablardan müxtəlif variantlarda seçib alır və sonda hər biri öz variantlarının sayını yazır. Bu tapşırıq qruplarla iş kimi də verilə bilər.

Dərs 120-121.

Düşünün, fikir yürüdün. 2 saat

Dərslik səh. 125-126

(ə.v. iş dəftəri səh. 125-126)

Məzmun standartı:

5.2.2. Hadisələrin baş verməsi ilə bağlı "mümkün deyil", "ola bilməz" ifadələrindən istifadə etməklə fikir yürüdür.

Şagird bacarıqları:

- hadisənin baş vermə ehtimalı haqqında **mümkündür**, **ola bilər**, **ola bilməz**, **əlbəttə**, **mümkün deyil** ifadələri işlətməklə öz fikrini bildirir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3).

1-ci saat. Dərslik səh. 125. Motivasiya. Müəllim: Əlbəttə, mümkündür, mümkün deyil, ola bilər, ola bilməz və ya həmişə, hərdənbir, heç vaxt, yəqin ki, mümkündür kimi ifadələr aşağıdakı fikirlərdən hansına aid edilə bilər?

Aşağıdakı cümlələr lövhəyə yazılır. Hər bir cümlədəki fikrə uyğun ifadələr seçilir.

Adətən; Yəqin ki:

- Sən həftənin 5 günü dərsə gedirsən.
- Sən məktəbdən evə ac qayıdırısan.

Həmişə; əlbəttə:

- Hər gecədən sonra gündüz olur.
- Qatar dəmir relslərdə hərəkət edir.
- Yanvar ayı 31 gündür.
- Uşaqların yaşı artdıqca boyu qısalır.

Heç vaxt; mümkün deyil:

- Sən qəpiyi atsan, həm xəritə, həm də şəkil üzü düşəcək.

Bəzən; ola bilər:

- Qəpiyi atsan, xəritə üzü düşəcək.

Mümkündür:

- Dolu yağacaq.

Bu və buna bənzər fikirlər söylənilir, şagirdlər başvermə ehtimalına görə uyğun gələn sözləri seçirlər. Şagirdlər birinci sinifdə bu mövzuda keçilən məşğələlər zamanı hadisələrin başvermə ehtimalına görə hansı sözlərdən istifadə etdiklərini yada salırlar. Şagirdlərdən biri hadisəni deyir, digəri isə onun başvermə ehtimalına uyğun söz seçir.

Mən böyüyəndə baş nazır olacaqam.

Yanvar ayından sonra fevral gəlir.

Növbəti olimpiya oyunları Azərbaycanda keçiriləcək.

«Neftçi» gələn il çempionlar liqasının kubokuna sahib olacaq.

Bir ildən sonra sıfımızdə 50 şagird olacaq və s.

Öyrənmə. Öyrənmə tapşırığı müzakirə olunur. Bu tapşırıqda şagirdlərin nəzərinə çatdırılır ki, torbadan çıxarılan kub yenidən torbaya qaytarılmalıdır. Öyrənmə tapşırığında alınan nəticələrə görə telqraf qurulur. Öyrənmə tapşırığını şagirdlər qruplarla da yerinə yetirirlər. Qrupda iş bölgüsü düzgün aparılmaqla bütün şagirdlərin qrupdakı fəaliyyəti nəzarətdə saxlanılır.

D 1. tapşırığında 1-ci torbada bütün fiqurlar dairə olduğu üçün kvadrat çıxmazı mümkün deyil. (Ola bilməz). 2-ci torbada həm dairə, həm kvadrat olduğu üçün bir fiqur çıxarılsa, bu kvadrat ola bilər. (Mümkündür). 3-cü torbada bütün fiqurlar kvadrat olduğu üçün bir fiqur çıxarılsa, mütləq bu kvadrat olacaq (Əlbəttə).

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir. **İd.1** tapşırığında dairənin yanında yazılımış fikrə uyğun olaraq şagird dairənin hissələrini rəngləyir. Birinci dairənin daha çox hissəsi qırmızı, ikinci dairənin az hissəsi sarı rənglənir, qalan hissələr ya ağ qalır, ya da başqa bir rənglə rənglənir. Üçüncü dairənin mavi və qırmızı hissələrinin sayı eyni, dördüncü dairənin bütün hissələri yaşıl olmalıdır.

İd.2 tapşırığında verilmiş şəkildə dairə olmadığından, şagirdin barmağını dairənin üzərinə qoymaq şansı yoxdur, cavab **mümkün deyil** olacaq. İkinci sualın cavabına **yəqin ki** daha çox uyğun gəlir, çünkü həndəsi fiqurlar arasında daha çox üçbucaq var. Üçüncü tapşırığın isə cavabı **əlbəttə** olacaq.

İd.3 tapşırığı şagirdlərdə yenə də həndəsi fiqurları gözüyüməlu göstərmə statistikasını aparmaq və məlumatı qrafik şəkildə təqdim etmək bacarığı formalaşdırır. Bu tapşırığı fiqurların gözüyüməlu torbadan çıxarılması formasında da yerinə yetirmək olar.

Qiymətləndirmə. Şagirdlərin məşğələlərdə fəallığı müşahidə yolu ilə qiymətləndirilir.

2-ci saat. Dərslik səh. 126

«Çərxi-fələk» taxtası üzərində teleoyunlar keçirilir. Oxun dayandığı sektorun rəqəminə uyğun sual səsləndirilir və düzgün cavaba görə oyunçu həmin rəqəm qədər xal toplayır. Bu taxtaya **şans taxtası** da deyirlər. **D.1** tapşırığında şagirdlər əvvəlcə taxtanın üzərində hansı ədədlərin yazılıdığını araşdırırlar. Taxta üzərində bütün ədədlər - 9-dan kiçikdir. Ən böyük ədəd 8, ən kiçik ədəd 1-dir. Taxta üzərində tək və cüt ədədlərin sayı bərabərdir. Bu məlumatları nəzərdə tutub aşağıdakı proqnozları vermək olar:

Birinci cavab – **mümkündür**, ikinci cavab – **mümkün deyil, ola bilməz**, üçüncü cavab – **şansları bərabərdir**, dördüncü cavab – **ola bilər**

D2. Tapşırığında məlumat cədvəldə verilib. Şagird cədvəldəki məlumatları araşdırır və uyğun torbani seçir. Cədvəldəki məlumata əsasən 30 dəfə edilən cəhdin nəticəsində ən çox dairə çıxıb. Dairənin çıxma şansının çox olması variantına uyğundur. Şagird fikrini əsaslandırmalı və 3-cü torbada dairələrin daha çox olmasını vurgulamalıdır.

İş dəftərində verilmiş **İd.1** tapşırığında şagird verilmiş cümlələrdəki fikirlərin başvermə ehtimalını uyğun ifadəni seçməklə proqnozlaşdırır. Şagirdlər müstəqil olaraq tapşırığı yerinə yetirdikdən sonra sinfə təqdim edirlər. **İd.2** tapşırığını şagirdlər evdə böyüklərlə və ya sinifdə qrup şəklində yerinə yetirə bilərlər. Bu tapşırıq əvvəlki tapşırıqlar kimi yerinə yetirilir.

Dərs 122.

Ümumiləşdirici tapşırıqlar

Dərslik səh. 127 (ə.v. iş dəftəri səh. 127-128)

Bu tapşırıqlar şagirdlərdə ölçmək, məlumatı toplamaq və təqdim etmək, proqnoz vermək bacarıqlarını inkişaf etdirir. Tapşırıqların bir çoxu oxuyub anlamaq və məntiqi düşüncə bacarıqlarının formalasdırılmasına yönəlmışdır.

D.1 tapşırığında şagirdlərin məntiqi düşünmə bacarıqları formalaşır. Suallara uyğun ədədləri seçirlər.

D.2 tapşırığında şagird məsələni oxuyur və məsələnin mətnini öz sözləri ilə təqdim etməklə şərti anladığını nümayiş etdirir. Belə ki, uşaqların kütlələrinin cəmi 93 kq olduğu və 1-nin digərindən 3 kq ağır olduğu məlumdur. Verilən 3 qrup ədəddən hansının bu şərti ödədiyi araşdırılır.

D.4 tapşırığında şagird təxmini ölçmə yerinə yetirir. Belə ki, əgər ölçü 8 sm 7 mm olduqda 9 sm, 8 sm 4 mm olduqda 8 sm yazmalıdır. Bununla da o, ən yaxın onluğa tamamlama bacarıqlarını nümayiş etdirir.

D.5 tapşırığında cədvəl formasında verilmiş məlumatı başqa bir formada ifadə etmək bacarığı formalasdırılır. Cədvəldə verilmiş məlumatlar real məlumatlardır və integrativ məlumat kimi diqqətə çatdırılır. Bu məlumatlar üzərində şagirdlər müxtəlif məsələlər tərtib edirlər.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqları şagirdlər müstəqil yerinə yetirirlər.

İd.1 tapşırığında şagirdlər şəkillərə görə fikir yürüdürlər. Stəkan masanın lap kənarındadır və onun yerə düşmək ehtimalı çox böyükdür. Digər stəkan isə masanın ortasındadır və onun yerə düşmək ehtimalı azdır. Digər şəkilləri də rənglədikdən sonra şagirdlər öz mülahizələrini təqdim edirlər.

İd.2 tapşırığı kütləyə aiddir. Burada şagird şəkildə verilmiş məlumatı araşdırmalı, məlumatları müəyyənləşdirməli və tələb olunan tapşırığı yerinə yetirməlidir. **İd.3** tapşırığında şagird şəkil üzərində verilmiş ölçmələri yerinə yetirdikdən sonra tisbağanın uyğun bədən hissəsinin ölçüsünü yazmalıdır.

Dərs 123

Seçin, qruplaşdırın

Dərslik səh. 128 (ə.v. iş dəftəri səh. 129)

Şagird bacarıqları:

- həndəsi fiqurların ardıcılığının qanuna uygunluğuna görə şəkil, naxış, ornament yaradır;
- həndəsi fiqurlar çoxluğundan müəyyən şərtlərlə həndəsi fiqurları iki, üç, dörd qrupa ayıır;
- yeni fiqurun bu qruplardan hansına aid olduğunu müəyyən edir;
- secdiyi qruplar haqqında məlumatı cədvəl, barqraf, telqraf, piktoqram, Venn diaqramı, Karl diaqramları şəklində təqdim edir.

Üsullar: beyn həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş, qruplarla iş.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3).

İndi isə müəyyən qaydalarla həndəsi fiqurları seçib qruplaşdırmağı təkrar edək. Biz bu məşğələləri 1-ci sinifdə keçmişik. Şagirdlər həndəsi fiqurlar çoxluğunu bir və bir neçə əlamətinə görə (formasına, rənginə, ölçüsünə, tərəflərinin sayına, bucaqlarının sayına və s.) qruplara ayırmayı yollarını təklif edirlər.

Dərslikdə verilmiş çalışmalardan biri Karl, digəri isə Venn diaqramı nümunəsidir.

Venn diaqramının qurulması haqqında geniş məlumat vermədən konkret tapşırıq üzərində fiqurları müəyyən əlamətlərə görə seçmə bacarıqlarına diqqət edilir.

D.1 tapşırığında seçim həndəsi fiqurların rənginə və formasına görə - kvadrat və qırmızı rəngdə olmasına görə aparılmış və Karl diaqramı qurulmuşdur. Şagirdlər bu diaqramı təqdim edirlər.

1-ci qrupa seçilənlər həm kvadratdır, həm də qırmızı rəngdədir.

2-ci qrupa seçilənlər kvadratdır, lakin qırmızı rəngdə deyil.

3-cü qrupa seçilənlər kvadrat deyil, amma qırmızı rəngdədir.

4-cü qrupa seçilənlər nə qırmızı rəngdədir, nə də kvadratdır.

Əşyaları qruplaşdırmağı bacarmaq gündəlik həyatda bir çox işləri düzgün yerinə yetirməkdə insanlara kömək edir. **Müəllim:** Valideynləriniz evdə paltar, qab-qacaq şkaflarını yiğisidirarkən, kitab rəflərinizi qaydaya salarkən bu işi səliqəli və sistemli görməkdə onlara kömək edin, öz üsullarınızı təklif edin. Bu üsulları bəlkə vaideynləriniz də bilmir, amma siz öz riyazi biliklərinizlə onların işlərini asanlaşdırıa bilərsiniz.

Məsələn, şkafa paltarları *qış geyimi və uşaq paltarı* seçimi ilə yığaq:

1-ci gözə: uşaq paltarı, qış geyimidir;

2-ci gözə: uşaq paltarıdır, amma qış geyimi deyil;

3-cü gözə: uşaq paltarı deyil, amma qış geyimidir (böyüklərin qış paltarları);

4-cü gözə: nə uşaq paltarı, nə də qış geyimidir (böyüklərin bütün qalan geyimləri)

Beləliklə, siz şkafin iki gözünə uşaqların, iki gözünə də böyüklərin paltarlarını yığmış oldunuz. İndi kimin hansı paltarının hara qoyulduğu hamiya məlum olacaq.

Sinifdə də cürbəcür əşyaları dörd yerə ayırmışın müxtəlif yollarını fikirləşmək olar. Burada əsas iki şərt götürülür, bu iki şərtin təsdiqi və inkari üzərində variantlar qurulur. Bu, 1-ci sinifdə də qeyd etdiyimiz kimi, «Alisa möcizələr ölkəsində» əsərinin müəllifi məşhur riyaziyyatçı Luis Karlin adı ilə adlandırılan **Karl diaqramıdır**.

Dərs 124.

Simmetriya

Dərslik səh.129 (ə.v. iş dəftəri səh.130)

Şagird bacarıqları:

- fiqurların bir və ya bir neçə simmetriya xəttini çəkir;
- simmetriya xəttinə görə fiqurları qatlayır və kəsir;
- simmetriya xəttinə nəzərən fiqurun digər hissəsini çəkir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araştırma, təqdimat, cütlərlə iş.

İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3), Təsviri incəsənət (2.2.3), Texnologiya (1.1.2)

Həndəsi fiquru ortadan bir düz xətt boyunca qatladiqda, fiqurun hər iki hissəsinin bütün nöqtələri üst-üstə düşürsə, bu fiqur həmin xəttə nəzərən simmetrikdir. Həmin düz xətt isə simmetriya xətti və ya simmetriya oxu adlanır.

Şagirdlər ətrafdakı əşyalar və canlılar arasından simmetrik olanları ayırrı. Məsələn, onlar insanın bədən quruluşu, sıfət quruluşu, quşların, kəpənəklərin, istənilən ağaç və ya gül yarpağının görünüşündəki simmetriklilikə şəkillər üzərində baxırlar. Tovuzquşunun, bayquşun, göyərçinin öndən çəkilmiş şəkilləri üzərində simmetriya xətləri xəyalən çəkilir. Şagirdlər müxtəlif şəkillər üzərində simmetriklilik axtarırlar. Simmetriyanı hər hansı bir obyektin güzgüdə və ya suda əksi kimi də araşdırmaq lazımdır.

Öyrənmə. Dərslikdə verilmiş tapşırıqlar yerinə yetirilir. Öyrənmə tapşırığında verilmiş fiqurların simmetriya xətləri araşdırılır, bəzi fiqurların bir neçə simmetriya xətti olduğu müəyyən

edilir. Lövhədə düzbucaqlının bir simmetriya xətti çəkilir. Şagirdlər digər simmetriya xəttini özləri çəkirlər.

D.1. tapşırığında şagird damalı dəftərdə verilən simmetrik şəkilləri tamamlayır. Həmçinin şagirdin sərbəst olaraq simmetrik şəkillər çəkmə həvəsinə, bacarığına diqqət edilir.

C İnteqrasiya. Təsviri İncəsənət. Texnologiya. **D.3** tapşırığında texnologiya və rəsm dərsi ilə inteqrasiya yaratmaq olar. Şagirdlər kağızı tam yarıya qatlamaqla hər hansı bir rəsmi, məsələn, gülün yarısını qatlanan tərəfdən kağızin üzərində çəkirlər. Sonra qayçı ilə rəsmi kəsib kağızdan ayıırlar. Kəsilən kağızı açanda gülün tam modeli alınacaq. Bununla da figurun simmetriyili müəyyən olunur.

Kağız üzərindəki rəsm kəsilib götürülür. Ortası deşik qalan kağız bir başqa kağızin üzərinə qoyulur və kağızin deşik hissəsinin kənarları boyu altdakı bütöv kağız üzərində xətt çəkilir. Bununla da kəsilmiş kağızin modelinin rəsmi altdakı bütöv kağız üzərində alınar. Bu çox maraqlı məşğələdir və şagirdlərdə estetik zövqü, eləcə də kəsmə, qatlama, şəkilçəkmə kimi bacarıqları inkişaf etdirir. **D.4** tapşırığını şagirdlər manipulyativ olaraq yerinə yetirir. Bu tip tapşırıqlar onların dizaynetmə, quraşdırma bacarıqlarını inkişaf etdirməklə yanaşı kiçik motorika qabiliyyətlərini də formalaşdırır.

Tətbiq. İş dəftərində verilmiş tapşırıqlar yerinə yetirilir.

Portfolio tapşırığı. Həndəsə məzmun xətti üzrə şəkilçəkmə qabiliyyətlərini inkişaf etdirən müstəqil tapşırıqlar yerinə yetirilir. O cümlədən həndəsi fiqurlarla şəkil çəkmək, kəsib-yapışdırmaq, quraşdırmaq işləri kimi yaradıcı tapşırıqlar yerinə yetirilir və şagirdin qovluğuna əlavə edilir.

Qiymətləndirmə. Kağızdan kəsilmiş müxtəlif şəkillər şagirdlərə paylanır. Şagirdlər şəkilləri ortadan qatlamaqla onların simmetrik olub-olmadığını təyin edirlər.

Sual: Sən bu şəkin simmetrik olduğunu necə göstərə bilərsən?

Cavab: Şəkil ortadan qatlanarkən bir yarısına uyğun hissələr tam olaraq digər yarısında da olmalı və onların bütün nöqtələri üst-üstə düşməlidir.

Şagird bacarıqları:

- iki və daha çox fiquru birləşdirməklə yeni fiqur quraşdırı bilir;
- bir fiquru daha kiçik müxtəlif fiqurlara bölə bilir.

Üsullar: beyin həmləsi, müşahidə, müzakirə, modelləşdirmə, araşdırma, təqdimat, cütlərlə iş.


İnteqrasiya. Ana dili (1.1.1, 1.2.1, 2.1.3), Təsviri incəsənət (2.2.3), Texnologiya (1.1.2).

Şagirdlərin 1-ci sinifdə öyrəndikləri sadə konstruksiya məsələləri təkrar edilir. Biz təlxeyin üzünü, ağacı müxtəlif həndəsi fiqurların köməyilə çəkdik. Həndəsi fiqurların ardıcılığından yaranan müxtəlif naxışlar yaratdıq. Ayrı-ayrı həndəsi fiqurları birləşdirməklə yeni bir fiqur yarada, bir həndəsi fiquru daha kiçik ölçüdə müxtəlif formalı həndəsi fiqurlara bölə bilərik.

C İnteqrasiya. Texnologiya. Lövhədə çəkilmiş düzbucaqlının daxilinə müxtəlif xətlər çəkməklə bu vərdişlər təkrarlanır:

- *Kim düzbucaqlının daxilinə elə xətt çəkə bilər ki, o, iki üçbucağa ayrılsın?*
- *İki eyni ölçülü, eyni formalı üçbucağı birləşdirsək, düzbucaqlı ala bilərikmi?*
- *Kim düzbucaqlının daxilinə elə bir düz xətt çəkə bilər ki, bir kvadrat və bir dənə də düzbucaqlı alınsın?*
- *Kim düzbucaqlının daxilinə elə iki düz xətt çəkə bilər ki, iki düzbucaqlı və bir kvadrat alınsın?*
- *Kim düzbucaqlının daxilinə elə iki düz xətt çəkə bilər ki, düzbucaqlı daha çox hissəyə bölünsün?*
- *Kim düzbucaqlının daxilinə elə iki düz xətt çəkə bilər ki, düzbucaqlı daha az hissəyə bölünsün?*

Xətlər düzbucaqlının daxilinə bir-biri ilə kəsişən vəziyyətdə çəkilərsə, düzbucaqlı çox hissəyə, xətlər bir-birilə kəsişməyən vəziyyətdə çəkilərsə, daha az hissəyə bölünəcək.



D.1 tapşırığında fiqurların kəsmə və yapışdırılma xətləri şəkildə göstərilən qaydada olmalıdır.

D.2 tapşırığında şagird eyni nömrəli nöqtələri birləşdirir, alınan hissələri rəngləyir və hansı həndəsi fiqurdan neçə dənə alındığını şifahi olaraq söyləyir. Belə məşğələlər əslində sahə anlayışını dərk etməyə kömək göstərir. Bu dərsdə sualı belə də qoymaq olar: Bu fiquru iki düzbucaqlı və bir kvadrata ayırın. Düzbucaqlını iki üçbucağı ayırın və s.

D.3 tapşırığında şagird həndəsi fiqurun daxilində naxışlar çəkir. Bu tapşırığın dəftərdə daha iri ölçülü həndəsi fiqurlar üzərində təkrar edilməsi faydalıdır. **D.4** tapşırığı işiq dirəklərinin nizamlı ardıcılıqla basdırıldığını və birinci dirəklə sonuncu dirək arasında $20\text{m}+20\text{m}+20\text{m}=60\text{m}$ məsafə olduğunu təyin edir.

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 6-1F

| Nö | Bacarıqlar | Səviyyə balları |
|----|--|-----------------|
| 1. | Məlumatı müxtəlif üsullarla seçir və qruplaşdırır. | |
| 2. | Vəziyyətə uyğun suallar tərtib edərək məlumat toplayır. | |
| 3. | Topladığı məlumatı müxtəlif formalarda (cədvəl, piktoqram, barqraf, tel cədvəli) hazırlayır. | |
| 4. | Müxtəlif qrafik formalarda (piktoqram, barqraf, tel cədvəli, cədvəl) verilmiş məlumatı oxuyur və təqdim edir. | |
| 5. | Hadisələrin baş vermə ehtimalı haqqında mümkündür, ola bilər, ola bilməz, əlbəttə və s. ifadələri işlətməklə fikir yürüdür. | |

_____ soyadı _____ adı _____ tarix

Qiymətləndirmə cədvəli № 6BS

| Nö | Bacarıqlar | Səviyyə balları |
|-----|---|-----------------|
| 1. | 1 ilin 12 ay, 1 ayın 30 və ya 31 gün, fevral 28 və ya 29 gün olduğunu bilir. | |
| 2. | Günün tarixinə uyğun həftənin gününü müəyyənləşdirir. | |
| 3. | Təqvim üzərində müxtəlif məsələlər həll edir. | |
| 4. | Məlumatı müxtəlif üsullarla seçir və qruplaşdırır. | |
| 5. | Vəziyyətə uyğun suallar tərtib edərək məlumat toplayır. | |
| 6. | Topladığı məlumatı müxtəlif formalarda (piktoqram, barqraf, tel cədvəli, Venn diaqramı, cədvəl) hazırlayır. | |
| 7. | Müxtəlif qrafik formalarda (piktoqram, barqraf, telqraf, cədvəl) verilmiş məlumatı oxuyur. | |
| 8. | Hadisənin baş vermə ehtimalı haqqında mümkündür, ola bilər, ola bilməz, əlbəttə, mümkün deyil ifadələri ilə fikir yürüdür. | |
| 9. | Həndəsi fiqurlar çoxluğunundan müəyyən şərtlərlə həndəsi fiqurları seçir. | |
| 10. | Fiquların bir və ya bir neçə simmetriya xəttini çəkir. | |
| 11. | Simmetriya xəttinə nəzərən fiqurun digər hissəsini çəkir. | |

Dərs 126. 6-cı bölmə. Summativ qiymətləndirmə üçün tapşırıqlar

1) Bir ildəki ayların adlarını ardıcıl yazın.

2) Cəfər iyunun 10-dan avqustun 10-a kimi nənəsigildə qaldı. Cəfər nənəsigildə nə qədər qaldı?

- a) 10 gün b) 1 ay c) 2 həftə

3) Sentyabr ayından əvvəlki və sonrakı aylar necə adlanır?

4) Elşən ad gününü 8 Mart bayramından bir həftə sonra qeyd edir. Elşənin ad günü nə vaxtdır?

- a) 15 mart b) 7 mart c) 10 mart

5) Martin 31-i şənbə günü olarsa, bazar günü hansı tarix olacaq?

6) Hansı ayda cəmi 29 gün ola bilər? _____

7) Kitabxanadan oxumağa gün ərzində 7 nağıl, 9 hekayə və 5 şeir kitabı götürürlər. Bu məlumatı cədvəldə yerləşdirin.

| Kitablar | Kitabların sayı |
|----------|-----------------|
| Nağıl | |
| Hekayə | |
| Şeir | |
| Cəmi | |

8) Afaq 3 almanın hər birini 6 dilimə böldü və 5 dilimini yedi. Neçə dilim alma qaldı?

9) "Oyun zərini atdıqda düşən xallar cüt sayda olacaq" fikrinə hansı ifadə ilə münasibət bildirərdiniz?

- a) mümkündür b) mümkün deyil c) əlbəttə

10) Ətraf mühiti qoruma təşkilatının hesabatına görə əkilən ağacların yarısı xəstəliklər və quraqlıq üzündən məhv olur. Bunu nəzərə alan bağbanlar bu il əkilən ağaclara daha diqqətlə qulluq etdilər və 24 ağacdan yalnız 4-ü qurudu. Bağbanlar nəzərdə tutulduğundan neçə ağaç çox yetişdirə bildilər?

11) Əlinin iki dənə qəpik pulu var. Əlinin pulu ən çox nə qədər ola bilər?


12) Statistik məlumatlara görə bəndə tökülen dağ çayının hesabına bənddəki suyun səviyyəsi hər il 4 sm artır. Bənddəki suyun səviyyəsi 5 il ərzində neçə santimetr artacaq?

- a) 18 sm b) 20 sm c) 5 sm

13) Aşağıdakı fiqurlardan hansının yalnız bir simmetriya oxu var? Çəkib göstərin.



14) Şəkildə neçə üçbucaq var?



a) 8

b) 10

c) 12




15) Barqrafda hər rəngli xana 2 kitabın sayına uyğundur. İki həftə ərzində mağazadan 14 kitab satılmışdır. Bu məlumata uyğun neçə xana rənglənməlidir?

a) 14

b) 7

c) 4

16) Verilmiş fiqurun digər rəngli yarısı hansı şəkildə düzgün verilmişdir?



17) 18 gün 2 həftədən neçə gün çoxdur?

18) Sona 12 dəftər, 3 qələm aldı. Dəftərlərin sayı qələmlərin sayından neçə dəfə çoxdur?

19) Fərhad deyir ki, 5 yaşında uşaq da ən çətin musiqi əsərlərini pianoda ifa edə bilər.

a) ola bilər

b) ola bilməz

c) əlbəttə

Dərs 127 - 128.

Məsələ həlli. 2 saat.

Dərslik səh. 131-132 (ə.v. iş dəftəri səh. 131)

1-ci saat.. 1-ci sinif «Riyaziyyat» dərsliyi komplektinə daxil olan «Müəllim üçün vəsait»də məsələlərin tipinə görə dörd qrupda birləşdirildiyi haqqında məlumat verilmişdir. Bunlar:

- 1. Konkret həlli olan sözlü məsələlər;**
- 2. Şəkil, qrafik, diaqram və cədvəllə verilmiş məsələlər;**
- 3. Məntiqi məsələlər;**
- 4. Müəyyən qanuna uyğunluğa təbe olan nizamlı ardıcılıqlar üzərində artıq elementi (nizamı pozanı) və ya çatmayanı müəyyən edən məsələlər;**
- 5. Coxlu sayda həlli olan məsələlər.**

Bu dərsdə isə şagirdlər məntiqi məsələləri həll edirlər. Məntiqi məsələləri həll edərkən məsələnin şərti bir dəfə oxunur. Daha sonra şagirdlərə də şərti bir dəfə oxumaq üçün müəyyən vaxt verilir. Hər kəs öz cavabını fikirləşir və müraciət olunma sırasına görə təqdim edir. Sonda düzgün cavab elan olunur. Səhv cavab verənlər, səhvlərini düz cavaba görə izah etməklə, məsələni artıq başa düşdüklerini nümayiş etdirirlər.

2-ci saat. Məntiqlə həll edirəm. Dərslik səh.132. **D.1** tapşırığında məsələnin şərti addım-addım tələsmədən oxunur. Başa düşüb yerinə yetirməyə vərdiş edərsə, məntiqi məsələləri şagirdlərin çoxu yerinə yetirə bilər. Məsələnin şərtini bir dəfə oxuyub sifə «Kim tez cavab verər?» suali ilə tez-tələsik müraciət etmək məqsədə uyğun deyil.

Məsələn, **D.1 a)** tapşırığında axtarılan ədəd onluq mərtəbəsi 7 olan cüt ədəddir. Şagirdlər iki-rəqəmli ədədlər üzərində oyun və məşğələləri ədədlərin mərtəbələrinə uyğun iki dama ayırmalı və ya O və T hərflərinin altında ədədləri sütun şəklində yazmaqla yerinə yetirirlər. Bu, onlara mərtəbə vahidlərni anlamağa kömək edir. Şagird ikirəqəmli ədədin onluq mərtəbəsinə 7 yazır. 0-dan başlayıb on-on sayanda axtardığı ədəd sadalanan ədədlər arasında yoxdur, deməli, həmin ədəd 70 deyil, 73-dən kiçikdir, bu ədəd 72-dir. **b)** tapşırığını da eyni qayda ilə həll edərək bütün şagirdlərin iştirakını təmin etmək olar. Bu ədəd 98-dir. **c)** tapşırığında axtarılan ədəd 63-dür. **D.2** tapşırığında 1 quzu olduğu məlumdur. 10 ayaqdan 4-ü quzunundur, 6 ayaq isə toyuqlarındır. Hər toyuğun iki ayağı var. Deməli, 3 toyuq var.

D.3 tapşırığında şagirdlər 15 ədədi ilə verilən 15, 19 və 40 ədədlərini müqayisə etməklə düzgün cavabı seçirlər. Hər bir şagird öz fikirini təqdim etməyi bacarmalıdır. **D.4** tapşırığında Sabirgilin ailəsində 3 oğlan, 3 qız olduğu deyilir. Lakin sualda isə Sabirin neçə qardaşı və neçə bacısı olduğu soruşular. Sabirin 2 qardaşı, 3 bacısı var.

Dərs 129-135.

Ümumiləşdirici tapşırıqlar. 7 saat

Dərslik səh. 133-143, (ə.v. iş dəftəri səh. 133-143)

Dərslik və İş dəftərində verilmiş tapşırıqlar şagirdin müxtəlif vərdiş və bacarıqlarını yoxlamaq və möhkəmləndirmək məqsədi ilə verilmişdir. Tapşırıqlar müxtəlif mövzuları əhatə etməklə uzunmüddətli yaddaşın formalaşdırılmasına xidmət edir.

Ümumiləşdirici tapşırıqların bir çoxu integrativ xarakter daşıyır. Məlumatı cədvəldən oxuma və araşdırma bacarıqlarını inkişaf etdirilir. Müqayisətmə, əlaqələndirmə fəaliyyətlərini əhatə edir.


Qiymətləndirmə resursları

Summativ qiymətləndirmədə tematik tapşırıqlardan istifadə edilməsi çox əhəmiyyətlidir. Bu tapşırıqlar integrativ tapşırıqlar olduğu üçün şagirdin bacarıqlarını daha geniş müstəvidə qiymətləndirməyə imkan verir.

Bir neçə tematik summativ qiymətləndirmə nümunələrini təqdim edirik.



1. Uzunluğu ölçmə bacarıqları

1. Şəkildə təsvir olunanlar arasındakı məsafəni xətkeşlə ölçün, ən yaxın santimetrlərə tamamlamaqla cədvələ yazın.



| -dan | -dək | Neçə santimetrdir |
|------|------|-------------------|
| 1 | | |
| 2 | | |
| 3 | | |
| 4 | | |
| 5 | | |
| 6 | | |

2. Parabüzənlə gül arasındaki məsafəni düz xətt parçası çəkməklə göstərin. Sonra bu məsafəni xətkeşlə ölçün. Neçə santimetr oldu?



Təxminetmə bacarıqları

1. Kütləni təxminetmə bacarıqları

Şəkillərə görə tapşırıqları yerinə yetirin.

1) Kütləsi 1 kq-dan çox olduğunu düşündüyünüz əşyaları haşıyəyə alın.

2) Hər bir şəklin altında onun kütləsini öz təxminlərinizə görə yazın.

Məsələn, bir yarpaq neçə qram ola bilər?

Yarpaq



Təxminən _____

Televizor




Təxminən _____

Kəpənək



Təxminən _____



Təxminən _____

2. Zaman müddətini təxminetmə bacarıqları

Hər birinə sərf olunan vaxtı dəqiqə və ya saat sözlərindən birini seçməklə təxmin edin.

Oyun oynamaya



Təxminən 1 _____

Ayaqqabının ipini bağlamağa




Təxminən 2 _____

Basketbol oynamaya



Təxminən 2 _____

Akvariumu gəzməyə



Təxminən 3

Səhər yeməyinə



Təxminən 30 _____

Söhbət etməyə



Təxminən 2 _____

Bir rəqs ifa etməyə



Təxminən 5 _____

Qabları yumağa



Təxminən 20 _____

3. Təqvimlə işləmə bacarıqları

Təqvimə görə tapşırıqlarrı yerinə yetirin.

| İYUN | | | | | | |
|------|-----|----|------|----|----|----|
| B.E. | Ç.A | Ç. | C.A. | C. | Ş. | B |
| | | | | 1 | 2 | 3 |
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | |

Fərman deyir ki, onun ad günü iyunun 22-dir.

Verilən təqvimə və Fərmanın dediyinə görə suallara cavab verin.

- 1) Fərmanın ad günü həftənin neçənci günüdür?

- 2) Fərman deyir: Anam o gün deyirdi ki, sənin ad gününə hələ 18 gün qalıb. Həmin gün ayın neçəsi idi?

- İndi isə mənim ad günümə iki həftə qalıb.

Iki həftə neçə gündür? Həmin gün ayın neçəsi idi?




- 3) İyunun ____ -də Fərman deyir: mənim ad günümə 3 gün qalıb.
3 gün neçə saatdır?

- 4) Bu gün artıq iyunun 29-u saat 12:30-dur. Mənim ad günüm şənliyi 16:30-da başlayacaq.

Ad günün şənliyinin başlamasına neçə saat qalmışdır?


4. Real həyati situasiyaya uyğun vaxtı müəyyən etmə bacarıqları

Cədvəldə verilmiş məlumatlara görə günün vaxtını haşiyəyə alın və saatın əqrəblərini çəkin.

| İşlər | Vaxt | Günün vaxtı | Saat |
|---|-------|-------------------------------------|---|
| a Səhər yeməyi  | 07:15 | Günortaya qədər Günortadan sonra |  |
| b Məktəbə gəliş  | 08:15 | Günortaya qədər Günortadan sonra |  |
| c Məktəbdə nahar  | 11:45 | Günortaya qədər Günortadan sonra |  |
| d Oyun zamanı  | 14:30 | Günortaya qədər Günortadan sonra |  |
| e Evdə nahar  | 16:45 | Günortaya qədər Günortadan sonra |  |

Əşyanın yeri

Şəkildə verilənləri yerləşdirin, park dizayn edin




Parkın adı _____



1. Verilən düzbucaqlı park sahəsinin ortasında göl və göldə üzən 2 ördək çəkin.
Gölün sağ tərəfində ağac çəkin.
2. Parkın sol yuxarı küncündə iki ağac və güllər çəkin.
3. Gölün sol tərəfində bir-birindən bir qədər aralı iki skamyə çəkin. Onaların arasında zibil qabı çəkin.
4. Parkın sağ yuxarı küncündə yelləncəklər çəkin.
5. Parkın aşağı sağ küncündə sürüşkən çəkin.

Düzbücaqlı modeli ilə vurma əməli

Dairələrin düzülüşündəki sətir, sütunların və onların ümumi sayını göstərən cədvəli doldurun. Uyğun vurma əməlini yazın




Vurma cədvəli

| Sətirlərin sayı | Sütunların sayı | Ümumi sayı |
|-----------------|-----------------|------------|
| | | |

Riyazi yazılış:

$$\underline{\quad} \times \underline{\quad} =$$




Vurma cədvəli

| Sətirlərin sayı | Sütunların sayı | Ümumi sayı |
|-----------------|-----------------|------------|
| | | |

Riyazi yazılış:

$$\underline{\quad} \times \underline{\quad} =$$



Vurma cədvəli

| Sətirlərin sayı | Sütunların sayı | Ümumi sayı |
|-----------------|-----------------|------------|
| | | |

Riyazi yazılış:

$$\underline{\quad} \times \underline{\quad} =$$

Şifahi toplama bacarıqları

1. $15 + 47 = ?$

```
graph TD; 15[15] --> 10[10]; 15 --> 5[5]; 47[47] --> 40[40]; 47 --> 7[7]
```

Onluqları toplayın: ___ + ___ = ___

Təklikləri toplayın: : ___ + ___ = ___

Cəmi neçə oldu? : ___ + ___ = ___

Deməli , $15 + 47 =$

2. $28 + 35 = ?$

```
graph TD; 28[28] --> 2[ ]; 28 --> 8[ ]; 35[35] --> 3[ ]; 35 --> 5[ ]
```

Onluqları topla: ___ + ___ = ___

Təklikləri toplayın: : ___ + ___ = ___

Cəmi neçə oldu? : ___ + ___ = ___

Deməli , $15 + 47 =$

3. $47 + 36 = ?$

```
graph TD; 47[47] --> 40[40]; 47 --> 7[7]; 36[36] --> 30[30]; 36 --> 6[6]
```

Onluqları toplayın: ___ + ___ = ___

Təklikləri toplayın: : ___ + ___ = ___

Cəmi neçə oldu? : ___ + ___ = ___

Deməli , $15 + 47 =$

4. $26 + 59 = ?$

```
graph TD; 26[26] --> 20[20]; 26 --> 6[6]; 59[59] --> 50[50]; 59 --> 9[9]
```

Onluqları toplayın: ___ + ___ = ___

Təklikləri toplayın: : ___ + ___ = ___

Cəmi neçə oldu? : ___ + ___ = ___

Deməli , $15 + 47 =$

Şifahi çıxma bacarıqları

Həm azalana, həm də çıxılana elə eyni ədədi əlavə edin ki, çıxılan yuvarlaq ədəd olsun.

Hər ikisinə eyni ədədi əlavə edin:

1. $53 - 28$

$$\begin{array}{r} 53 \\ - 28 \\ +2 \end{array}$$

Çıxın:

$$55 - 30 = 25$$

2. $44 - 27$

$$\begin{array}{r} 44 \\ - 27 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

3. $56 - 35$

$$\begin{array}{r} 56 \\ - 35 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

4. $42 - 19$

$$\begin{array}{r} 42 \\ - 19 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

5. $86 - 27$

$$\begin{array}{r} 86 \\ - 27 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

6. $54 - 46$

$$\begin{array}{r} 54 \\ - 46 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

7. $67 - 38$

$$\begin{array}{r} 67 \\ - 38 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

8. $75 - 56$

$$\begin{array}{r} 75 \\ - 56 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

9. $71 - 44$

$$\begin{array}{r} 71 \\ - 44 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

10. $91 - 43$

$$\begin{array}{r} 91 \\ - 43 \\ + \underline{\quad} \end{array}$$

$$\underline{\quad} - \underline{\quad} = \underline{\quad}$$

Dərs 136. II yarımillik summativ qiymətləndirmə meyarları

| Nö | Meyarlar | Qeydlər |
|----|---|---------|
| 1 | Sadə həndəsi fiqurların tərəflərini, təpələrini, bucaqlarını göstərir və sayıır. | |
| 2 | Düz xətt, parça, şüa, əyri xətti tanıyır və çəkir. | |
| 3 | İti bucaq, düz bucaq və kor bucağı tanıyır və çəkir. | |
| 4 | Mötərizəli misalların həllinə mötərizəyə alınmış ifadənin qiymətini hesablamadan başlayır. | |
| 5 | Verilmiş riyazi ifadəyə uyğun məsələ qurur. | |
| 6 | Verilmiş şəklə və sxematik təsvirə uyğun məsələ qurur. | |
| 7 | Verilmiş cədvəl və qrafikə uyğun məsələ qurur. | |
| 8 | Təxmini hesablamalarda əməllerin onluqlar üzərində yerinə yetirildiyini başa düşür. | |
| 9 | Şərti ölçü vasitələri ilə ölçüləri təxmini söyləyir və ölçür. | |
| 10 | Standart ölçü vahidləri arasındaki əlaqələri ($1\text{m} = 100 \text{ sm}$, $1 \text{ dm} = 10 \text{ sm}$, $1 \text{ sm} = 10 \text{ mm}$ olduğunu) bilir. | |
| 11 | Uzunluq ölçülərinə aid məsələlər həll edir. | |
| 12 | Standart və qeyri-standart ölçü vahidləri üzərində qurulmuş məsələləri həll edir. | |
| 13 | Tutuma aid müxtəlif məsələlər həll edir. | |
| 14 | Eyni adlı kəmiyyətlər üzərində əməlləri yerinə yetirir. Ədədin kəmiyyət göstəricisi olduğunu başa düşür. | |
| 15 | Şərti uzunluq ölçü vahidi seçməklə ölçülərini təxmini söyləyir və ölçür. | |
| 16 | Kütlələrin təxmini müqayisəsini aparır. | |
| 17 | Əşyanın kütləsini standart ölçü vahidi kq-la, qramla təxmin edir və ölçü bilir. | |
| 18 | Qabların tutumunu müqayisə edir, tutumları litrlə ifadə edir. | |
| 19 | Ölçməyə aid müxtəlif məsələlər həll edir. | |
| 20 | Sadə müstəvi fiqurları tərəflərinin, təpələrinin, bucaqlarının sayına görə müqayisə edir. | |
| 21 | Kub, düzbucaqlı prizma, kürə, silindr və konus kimi həndəsi fiqurları tanıyır, müstəvi üzərinin formalarını təyin edir. | |
| 22 | Həndəsi fiqurlar çoxluğunundan müəyyən şərtlərlə yeni həndəsi fiqurlar qrupu yaradır. | |
| 23 | Koordinat şəbəkəsi üzərində əşyanın koordinatlarını müəyyən edir. | |
| 24 | Koordinat şəbəkəsi üzərində əşyanı verilən koordinatlara görə yerləşdirir. | |
| 25 | Situasiyaya uyğun suallar tərtib edir və məlumat toplayır. | |
| 26 | Topladığı məlumatı müxtəlif usullarla seçilir və qruplaşdırır. | |
| 27 | Topladığı məlumatı müxtəlif formalarda (cədvəl, piktoqram, barqraf, tel cədvəli) təqdim edir. | |
| 28 | Müxtəlif qrafik formalarda verilmiş məlumatı oxuyur. | |
| 29 | Hadisənin baş vermə ehtimalı haqqında mümkündür , ola bilər , ola bilməz , əlbəttə , mümkün deyil ifadələri ilə fikir yürüdür. | |

İllik summativ qiymətləndirmə üçün tapşırıq nümunələri

1) Rəsulun üç dənə qəpik pulu var. Qəpikliklər ya 10, ya 20, ya da hər ikisindən ola bilər. Rəsulun neçə qəpik pulu olduğunu düşünürsünüz? Mümkün variantları yazın.

2) Kubun üzləri hansı həndəsi fiqurdur?

- a) kvadrat b) düzbucaqlı c) üçbucaq

3) Məsələni uyğun sözlər yazımaqla tamamlayın. Məsələnin şərtini cədvəllə təqdim etməklə həll edin.

Fərhad 18 manata _____, 35 manata isə _____ aldı. Fərhad _____ və _____ üçün cəmi neçə manat xərclədi?

4) Partanın hündürlüyü təxminən nə qədər ola bilər? 60 sm yoxsa 6 m

5) 90 mm neçə santimetrdir?

6) 1 m 1 sm-dən neçə dəfə böyükdür?

- a) 10 b) 1000 c) 100

7) Aşağıdakı fikirlərdən hansı səhvdir?

- a) 9 kq-liq unu 3 ədəd 3 kq-liq torbaya yerləşdirmək olar.
b) hər birində 3 kq qənd olan 10 torbadə cəmi 30 kq qənd var.
c) 20 kq unu 5 kq-liq 2 torbaya yerləşdirmək olar.

8) 4 litrlik su neçə yarımlitlik qabı doldurur?

- a) 8 b) 4 c) 6

9) Fikrimdə bir ədəd tutmuşam. Bu ədədi 5-ə vurub, üzərinə 6 əlavə etdikdə 26 alınır. Bu hansı ədəddir?

10) Hansı bənddə bir vurma və bölmə ailəsini əmələ gətirən ədədlər verilib?

- a) 3, 7, 18 b) 4, 5, 20 c) 4, 6, 12

11) 2 il 4 ay cəmi neçə aydır?

12) Aytən ev tapşırıqlarını yerinə yetirir. Son həll etdiyyi misalların cavabı həmişə 30 –dur.

Belə üç misal da siz yazın.

13) 4×9 ifadəsini aşağıdakılardan hansı ilə əvəz etmək olar?

- a) $9 + 9 + 9 + 9$ b) $4 + 4 + 4 + 4$ c) $9 + 4$

14) Adil bir həndəsi fiquru kağız üzərinə qoyaraq düz üzlərini çəkdi və 2 dairə alındı. Bu hansı fiqurdur?

- a) konus b) silindr c) kub

15) Saat 14:45 –dir 15 dəqiqə sonra saat neçə olacaq?

- a) 14:00 b) 15:15 c) 15:00

16) "Gündüz saat 2-nin yarısıdır." cümləsinə uyğun vaxt hansı bənddə düzgün verilib?

- a) 13:30 b) 14:30 c) 12:30

17) $52 - 38$ ifadəsində azalan və çıxılanı ən yaxın onluqla əvəz etsəniz, fərq neçə olar?

18) $24 : 4 = 6$ və $24 : 8 = 3$ ifadəsi ilə bağlı deyilən fikirlərdən hansı doğrudur?

- a) bölgəni 2 dəfə artırsaq, qismət də 2 dəfə artar.

b) bölgəni 2 dəfə azaltsaq, qismət də 2 dəfə azalar.

c) bölgəni 2 dəfə artırsaq, qismət 2 dəfə azalar.

19) "Arifin 4 yaşlı qardaşı ali məktəbə qəbul oldu." fikrinə aşağıdakı sözlərdən hansı ilə düzgün münasibət bildirmək daha doğrudur?

- a) ola bilər b) mümkündür c) ola bilməz

20) Saatin əqrəbləri tam saatı göstərir və düz bucaq əmələ gətirirsə, saat neçədir?

- a) 15:00 və ya 03:00 b) 16:00 və ya 04:00 c) 18:00 və ya 06:00

Dərs ilinin sonunda şagirdin əldə etdiyi bacarıqlar

| | Bacarıqlar | Ballar |
|---|---|--------|
| Ədədlər və əməllər Çəhr və funksiyalar | İkirəqəmli ədədi onluq və təkliliklərinin sayına görə yazılı və şifahi olaraq ekvivalent formalarda ifadə edir. | |
| | Tək və cüt ədədləri düzgün müəyyən edir. | |
| | Sıra sayılarını yazılı və şifahi olaraq düzgün ifadə edir. | |
| | 100 dairəsində ədədləri müqayisə edir ($<$ $>$ $=$). | |
| | 100 dairəsində ədədlər üzərində toplama və çıxma əməllərini yerinə yetirir. | |
| | Toplama və çıxma əməllərinin qarşılıqlı əlaqəsini başa düşür. | |
| | Toplama və çıxma əməllərinin qarşılıqlı əlaqəsindən istifadə etməklə verilmiş məsələnin şərtini dəyişməklə yeni məsələ qurur. | |
| | Toplama və çıxma əməllərinin qarşılıqlı əlaqəsindən istifadə etməklə verilən misalda məlum olmayan komponenti tapır. | |
| | Təxmini hesablamalarda əməllərin onluqlar üzərində yerinə yetirildiyini başa düşür və ədədi ən yaxın onluğa tamamlamaqla ifadələrin qiymətini hesablayır. | |
| | Verilmiş müqayisə ifadəsinə uyğun ədədləri ədədlər çoxluğunundan düzgün seçilir. | |
| | Mötərizəli ifadələri düzgün yerinə yetirir. | |
| | 2-yə, 3-ə, 4-ə, 5-ə vurmanın yazılı və şifahi olaraq yerinə yetirir. | |
| | Vurmanın yerdəyişmə xassəsinin mahiyyətini başa düşdüyünü nümayiş etdirir. | |
| | 2-yə, 3-ə, 4-ə, 5-ə bölməni yazılı və şifahi olaraq yerinə yetirir. | |
| | Vurma və bölmənin qarşılıqlı əlaqəsini başa düşür. | |
| | Vurma və bölməyə aid müxtəlif məsələlər həll edir. | |
| | Verilmiş məsələdə vurma və bölmə əməlini ... <i>dəfə az</i> , ... <i>dəfə çox</i> ifadələri ilə əlaqələndirir. | |
| | Müxtəlif tipli məsələləri (çox həlli olan məsələ, məntiqi məsələ, şəkil, qrafik, sxem, cədvəl şəklində verilmiş məsələ, qanuna uyğunluğa tabe olan məsələ, sözlü və bir həlli olan məsələ) həll edir. | |
| Ölçmə | Qəpik və kağız pulları tanıyır və hesablayır. | |
| | Alış-verişdə pulun miqdarını malin qiyməti və pul qalığı kimi ifadə edir. | |
| | 1 ilin 12 ay olduğunu bilir və təqvim üzərində müxtəlif zaman müddətlərinə aid məsələlər həll edir. | |
| | Tam və yarım saatlara uyğun vaxtı müəyyən edir. | |
| | Uyğun vaxtı <i>işləyib</i> , <i>qalıb</i> , <i>yarısıdır</i> kimi sözlərdən istifadə etməklə saat və 5 dəqiqələrin dəqiqliyi ilə ifadə edir. | |
| | Şərti uzunluq ölçü vahidi seçməklə ölçülərinə təxmini söyləyir və ölçür. | |
| | Santimetr (sm), desimetr (dm), metr (m) kimi uzunluq ölçü vahidlərini tanıyor və onlar arasında əlaqə yaradır. | |
| | Kütlələrin təxmini müqayisəsini aparır. | |
| | Əşyanın kütləsini standart ölçü vahidi <i>kq-la</i> , <i>qramla</i> təxmin edir və ölçü bilir. | |
| | Qabların tutumunu müqayisə edir, tutumları litrlə ifadə edir. | |
| | Ölçməyə aid müxtəlif məsələlər həll edir. | |
| Həndəsə | Sadə həndəsi fiqurları tərəflərinin, təpələrinin, bucaqlarının sayına görə müqayisə edir. | |
| | Kub, düzbucaqlı prizma, kürə, silindr və konus kimi həndəsi fiqurları tanıyor və təsvir edir. | |
| | İti bucaq, düz bucaq və kor bucağı tanıyor və çəkir. | |
| | Həndəsi fiqurlar çoxluğunundan müəyyən şərtlərlə yeni həndəsi fiqurlar qrupu yaradır. | |
| | Koordinat şəbəkəsi üzərində istiqamətləri müəyyən edir və uyğun koordinatları şərh edir. | |
| | Koordinat şəbəkəsi üzərində əşyanın yerini koordinatları ilə ifadə edir. | |
| Statistikika və əhtimal | Vəziyyətə uyğun suallar tərtib edir və məlumat toplayır. | |
| | Topladığı məlumatı müxtəlif üsullarla seçilir və qruplaşdırır. | |
| | Topladığı məlumatı müxtəlif formalarda (piktoqram, barqraf, tel cədvəli, cədvəl) təqdim edir. | |
| | Müxtəlif qrafik formalarda verilmiş məlumatı oxuyur. | |
| | Hadisənin baş vermə ehtimalı haqqında mümkündür , ola bilər , ola bilməz , əlbəttə , mümkün deyil ifadələri ilə fikir yürüdür. | |

Formativ və summativ qiymətləndirmələr üçün əlavə tapşırıq nümunələri

1) $48 + 26 = 50 + \underline{\quad}$ bərabərliyində ötürülmüş toplananı yazın və hesablayın.
a) 30 b) 35 c) 24

2) 9 ilə 13 arasında 2-yə bölünən neçə ədəd var?
a) 2 b) 3 c) 4

3) 50-dən 100-dək ədədlərdə təkliklərinin sayı 4 olan neçə ədəd var ?
a) 4 b) 5 c) 7
4) 34, 45, 56, ... ardıcılığında növbəti 2 ədədi yazın.

5) $57 + 35$ cəmini hesablamanın üç müxtəlif variantını göstərin. _____

6) Yüzlük kvadrat üzərində 79 ədəдинin solundakı ədəd 80-dən neçə vahid kiçikdir ?
a) 3 vahid b) 2 vahid c) 1 vahid

7) Samir nənəsigildə 5 həftə qaldı. Bu vaxt 1 aydan çoxdur, yoxsa azdır? _____

8) $37 + \underline{\quad} 4 = 91$ misalında 2-ci toplananın onluq mərtəbəsindəki rəqəmi yazın.

9) Qaçış yolunda Elşən finişə yaxınlaşan 3 – cü oyunçunu keçdi. Elşən neçənci oldu ?
a) 4-cü b) 3-cü c) 2-ci

10) İndi saat $15 : 30$ -dur. 15 dəqiqədən sonra saat neçə olacaq?
a) $15 : 15$ b) $15 : 55$ c) $15 : 45$

11) Bir dəstədəki 40 turistdən 17 nəfəri Qız qalasına, qalanları isə Şiravanşahlar sarayına getdi. Neçə turist Şirvanşahlar sarayına getdi? Məsələnin şərtini cədvəllə təqdim edin.

Verilən və axtarılanın yerini dəyişməklə yeni məsələ qurun.

12) Aydın 12 manat, Rəşad 29 manat, Heydər isə 23 manat pul xərclədi. Onlar cəmi nə qədər pul xərclədilər?

a) 41 man. b) 52 man. c) 64 man.

13) Fikrimdə bir ədəd tutmuşam. Bu ədədin onluqlarını 4 vahid, təkliklərini 7 vahid artırsınız, ən kiçik üçrəqəmli ədəd alarsınız. Fikrimdə hansı ədədi tutmuşam?
a) 47 b) 57 c) 53

14) Hesablayın. $96 - (25 + 17) =$

15) Dovşanın yeri koordinat şəbəkəsi üzərində 0-dan 5 vahid sağda, 3 vahid yuxarıdadır. Dovşanın yerləşdiyi koordinat cütü hansıdır?

a) (3; 5) b) (5; 3) c) (5; 2)

16) 42 – 29 ifadəsində azalan və çıxılanı ən yaxın onluqla əvəz etsəniz, hansı ifadə doğru olar?

- a) 40 – 30 b) 50 – 20 c) 40 – 20

17) Otağın uzunluğu 6 m, dəhlizin uzunluğu isə 17 m - dir. Otağın uzunluğu dəhlizin uzunluğundan nə qədər qıсадır? _____

18) Boş yeşinin kütləsi 2 kq-dır. Arabaya hər birində 9 kq üzüm olan 2 yesik qoyub apardılar. Araba ilə cəmi neçə kilogram üzüm apardılar? _____

19) Şəkildəki fiqurların qırıq xətlərlə çəkilmiş tərəflərini karandaşla çizin. Tətəflərini və təpələrini işarələyin və sayını yazın.




_____ tərəfi var
_____ təpəsi var



_____ tərəfi var
_____ təpəsi var

20) Gülləri ölçün. Təxminən neçə santimetrdir?



21) Şəkildə hansı fiqurun üzlərinin şəkilləri verilmişdir? Düzbucaqlı prizmanın, kubun, yoxsa silindirdən?



22) 24 sm-lik ip hər biri 3 sm olan hissələrə kəsilsə, neçə hissə olar?

- a) 7 b) 8 c) 6

23) Süd satan 82 l südün 46 l-ni satdı və qalan südü 9 litrlik bidonlara doldurdu. Neçə bidon süd oldu?

- a) 9 b) 6 c) 4

24) “Ələddinin sehrlı çıraqı” tamaşasını seyr etmiş şagirdlərin sayını göstərən cədvələ görə suallara cavab verin.

| Siniflər | Uşaqların sayı |
|----------------|----------------|
| 2 ^a | |
| 2 ^b | |
| 2 ^c | |

- a) 2^a sinfindən neçə nəfər «Ələddinin sehrlı çıraqı» tamaşasını seyr etmişdir?
- b) Tamaşaya cəmi neçə şagird baxmışdır?
- c) 2^c sinfindən tamaşaya baxan şagirdlərin sayı, 2^b sinfindən neçə nəfər çoxdur?

25) Bu gün bazar günüdür.. 2 gündən sonra həftənin hansı günü olacaq?

- a) şənbə b) çərşənbə c) çərşənbə axşamı

26) Adilin 3 nağıl kitabı var. Bu, Nərminin kitablarından 2 dəfə azdır. Nərminin neçə kitabı var?

- a) 6 b) 3 c) 2

27) Hansı üç ədəddən bir vurma və bölmə əməlinə aid ədədlər ailəsinə məxsus 4 misal yazmaq olar?

- a) 2, 3, 7 b) 4, 5, 21 c) 4, 36, 9

28) Barqrafdan istifadə etməklə Leylanın kitablarının sayı haqqında suallara cavab verin.

1) Nağıl kitabları hekayə kitablarından neçə dənə çoxdur?

Cəmi neçə kitab var?


Şeir kitabı nağıl kitabından neçə dənə azdır?

| Nağıl | | | | | | |
|--------|--|--|--|--|--|--|
| Hekayə | | | | | | |
| Şeir | | | | | | |

29) Torbadə 11 qırmızı, 7 sarı, 2 mavi şar var. Torbadan bir şar çıxarsanız onun mavi rəngdə olması hadisəsinə verilən ifadələrdən birini seçməklə fikir bildirin.

- a) əlbəttə b) mümkün deyil c) ola bilər

30) Elektron vaxta uyğun əqrəbli saat hansıdır?



Buraxılış məlumatı

RİYAZİYYAT 2

Ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün
Riyaziyyat fənni üzrə dərsliyin
Metodik vəsaiti

Tərtibçi heyət:

Müəlliflər:

Nayma Qəhrəmanova
Cəmilə Əsgərova

İxtisas redaktoru:

Fərman Məmmədov

Redaktor:

Asəf Həsənov

Korrektor:

Tərlan Qəhrəmanova

Kompüter tərtibatı:

Mustafa Qəhrəmanov

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi 2018 - 018

© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2018

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Kağız formatı: 57x82 1/8
Ofset çapı. Ofset kağızı.

Times New Roman şrifti. Fiziki çap vərəqi 20.
Səh. 160. Tiraj. 7514. Pulsuz

Radius nəşriyyatı
Bakı şəhəri, Binəqədi şossesi 53

PULSUZ